


**AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI  
İNFORMASIYA TEXNOLOGİYALARI  
İNSTITUTU**

**Rasim Əliquliyev  
Yadigar İmamverdiyev  
Fərqanə Abdullayeva**

**SOSİAL ŞƏBƏKƏLƏR**



**Bakı – 2010**

AMEA-nın müxbir üzvü, tex.e.d., prof. Rasim Əliquliyev,  
tex.e.n. Yadigar İmamverdiyev, Fərqañə Abdullayeva. Sosial  
şəbəkələr.  
Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2010, 287 səh.

Kitabda sosial şəbəkə yanaşmalarının təşəkkülü, sosial  
şəbəkələrin strukturu və növləri, tətbiq sahələri şərh olunur. Sosial  
şəbəkə ölçmələrinin əsas prinsipləri, indikatorları, riyazi əsasları və  
şəbəkə analizinin modelləri araşdırılır.

Sosial şəbəkələrin tətbiqi baxımından Internet şəbəkəsi,  
onlayn sosial şəbəkələr, biliklər şəbəkəsi və sosial şəbəkələrin  
analizi üzrə program təminatı nəzərdən keçirilir.

Kitab infromasiya texnologiyaları üzrə mütəxəssislər,  
tələbələr və aspirantlar üçün nəzərdə tutulmuşdur.

AMEA İnformasiya Texnologiyaları İnstитutu Elmi şurasının qərarı  
ilə çapa məsləhət görülmüşdür

Elmi redaktor: f.-r.e.n. Ramiz Aliquliyev

ISBN: 978-9952-434-07-1

245094

423  
+ 256



© "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2010

# MÜNDƏRİCAT

---

---

## GİRİŞ ..... 6

## Fəsil 1. SOSİAL ŞƏBƏKƏ ANLAYIŞLARI ..... 13


1.1. Sosial şəbəkə anlayışı .....	15
1.2. Sosial şəbəkə anlayışının təşəkkülü .....	16
1.3. Aktor anlayışı .....	18
1.4. Sosial şəbəkə verilənlərinin təsviri .....	20
1.5. Şəbəkənin növləri .....	23
1.6. Şəbəkə sərhədlərinin müəyyən edilməsi .....	25
1.7. Şəbəkə verilənlərinin mənbələri .....	26
1.7.1. Müşahidə metodu .....	28
1.7.2. Qar topası metodu .....	31
1.7.3. Adlar generatoru .....	32
1.8. Şəbəkə analizinin təşəkkülü .....	34
1.8.1. Sosial psixologiya .....	34
1.8.2. Sosial antropologiya .....	37
1.8.3. Qaranlıq illər .....	39
1.8.4. Harvardda başlayan dirçəliş .....	43
1.8.5. Sosial şəbəkələr yeni minillikdə .....	47

## Fəsil 2. SOSİAL ŞƏBƏKƏ İNDİKATORLARI ..... 51

2.1. Aktorlar üçün indekslər .....	53
2.1.1. Aktorun dərəcəsi .....	54
2.1.2. Aktorun gücü .....	55
2.2. Şəbəkənin ölçüləri .....	57
2.2.1. Şəbəkənin sıxlığı .....	57
2.2.2. Şəbəkənin diametri və radiusu .....	58
2.3. Sosial məsafə anlayışları .....	59
2.3.1. Şəbəkdə yollar .....	60
2.3.2. Aktorlar arasındaki məsafə .....	62
2.3.3. Aktorların eksentrikliyi .....	63
2.4. Şəbəkələrdə əlaqəlilik .....	63
2.4.1. Əldə edilə bilmə .....	63
2.4.2. Şəbəkələrin əlaqəliliyi .....	64
2.4.3. Şəbəkələrin elastikliyi .....	66
2.4.4. Həmrəy qruplar .....	66
2.5. Şəbəkələrdə lokal strukturlar .....	67

2.5.1. Diadlar və qarşılıqlı olma .....	69
2.5.2. Kliklər .....	70
2.5.3. Triadlar və tranzitivlik .....	72
2.5.4. Klasterləşmə .....	73
2.5.5. Klasterləşmə əmsalı .....	74
2.5.6. Şəbəkədə icmaların aşkarlanması .....	77
2.6. Mərkəzilik və mərkəzləşmə .....	80
2.6.1. Dərəcə üzrə mərkəzilik .....	81
2.6.2. Yaxınlıq üzrə mərkəzilik .....	83
2.6.3. Vasisitəçilik üzrə mərkəzilik .....	86
2.6.4. Məxsusi vektor üzrə mərkəzilik .....	88
2.7. Əlaqələrin gücü .....	91
<b>Fəsil 3. SOSİAL ŞƏBƏKƏ ANALİZİ .....</b>	<b>95</b>
3.1. Mövqelər və rollar .....	98
3.2. Rolların növləri .....	100
3.3. Ekvivalentliklər .....	102
3.4. Blokmodellər .....	106
3.5. Rollar cəbri .....	108
3.6. Diadların analizi .....	109
3.7. Triadların analizi .....	112
3.8. Mürəkkəb şəbəkələr .....	115
3.9. Təsadüfi qraflar .....	117
3.10. Kiçik dünya fenomeni .....	119
3.11. Dərəcələrin paylanması .....	124
3.12. Barabaşı-Albert modeli .....	126
3.13. Uots-Stroqats modeli .....	128
3.14. Dərəcələrin korrelyasiya əmsalı .....	131
3.15. Şəbəkənin böyümə modelləri .....	132
<b>Fəsil 4. SOSİAL ŞƏBƏKƏ MODELLƏRİ .....</b>	<b>135</b>
4.1. Sosial şəbəkənin stoxastik modelləri .....	137
4.2. Loqistik regressiya modeli .....	139
4.3. $p_1$ modeli .....	140
4.4. $p_2$ modeli .....	141
4.5. Təsadüfi Markov modelləri .....	143
4.6. $p^*$ modeli .....	145
4.7. Asılılıq qrafları .....	147

4.8. Koqnitiv sosial şəbəkələrin analizi .....	148
4.9. Üzvlük şəbəkələrin analizi .....	150
4.10. Sosial şəbəkələrdə təsir modelləri .....	154
4.11. İnnovasiyaların diffuziyası modelləri .....	159
4.12. Təsir indeksləri .....	162
4.13. Şəbəkə dinamikası modelləri .....	164
<b>Fəsil 5. SOSİAL ŞƏBƏKƏ ANALİZİNİN TƏTBİQLƏRİ .</b>	<b>169</b>
5.1. Terror şəbəkələrinin analizi .....	172
5.2. Əsas oyunçular məsəlesi .....	180
5.3. Əlaqələrin analizi üzrə program təminatı .....	188
5.4. Dünya sisteminin analizi .....	193
5.5. Həmmüəllifliyin analizi .....	196
5.6. Veb-şəbəkənin topologiyası .....	199
5.7. Bloqsfəranın tədqiqi .....	202
5.8. Sosial şəbəkələr marketinqdə .....	205
<b>Fəsil 6. SOSİAL ŞƏBƏKƏ SERVİSLƏRİ .....</b>	<b>209</b>
6.1. Sosial şəbəkə servislərinin xronologiyası .....	212
6.2. Onlayn sosial şəbəkələr üzrə statistika .....	216
6.3. Facebook sosial şəbəkəsi .....	220
6.4. Twitter sosial şəbəkəsi .....	226
6.5. Bloqlar .....	232
6.6. LiveJournal .....	235
6.7. Elmi tədqiqatçılar üçün sosial şəbəkə .....	236
6.8. Sosial şəbəkələr üzrə program təminatı .....	241
6.9. Onlayn sosial şəbəkələrin problemləri .....	242
6.10. Sosial şəbəkələrin gələcəyi .....	245
<b>Fəsil 7. SOSİAL ŞƏBƏKƏ ANALİZİ ÜZRƏ PROQRAM TƏMİNATI .....</b>	<b>249</b>
7.1. Sosial şəbəkə analizi üzrə program təminatı .....	251
7.2. Sosial şəbəkələrin vizuallaşdırılması .....	270
<b>Əlavə 1. Sosial şəbəkələr üzrə qısa izahlı lügət .....</b>	<b>274</b>
<b>Əlavə 2. Sosial şəbəkə veb-saytları .....</b>	<b>278</b>
<b>Əlavə 3. Onlayn bloq xidmətləri .....</b>	<b>279</b>
<b>Əlavə 4. Sosial şəbəkə analizi üzrə program təminatı .....</b>	<b>280</b>
<b>Ədəbiyyat .....</b>	<b>281</b>



## GİRİŞ

---

## ===== Giriş =====

Yüksək texnologiyaların, İnternetin və mobil rabitə texnologiyalarının sürətli inkişafı insanların, təşkilatların və dövlətin qarşılıqlı əlaqəsi üçün yeni imkanlar yaradır. İnternetin məzmun, xidmətlər, əlyetərlik, əhatə etdiyi auditoriya və ərazi baxımından inkişafı cəmiyyətə təsirin yeni üsul və vasitələrinin meydana çıxmasına səbəb olur.

Son 5 ildə Internet şəbəkəsinin inkişafında əsas hadisə sosial şəbəkələrin populyarlığının sürətlə artmasıdır. Sosial şəbəkələr dünyanın ən müxtəlif yerlərindən oxşar maraqları olan şəxsləri birləşdirməyə, qohumlarla, dostlarla, tanışlarla, təhsil yoldaşları ilə ünsiyyət saxlamağa, informasiya mübadiləsi etməyə imkan verir.

Artıq sosial şəbəkələr Internet fəzasının ayrılmaz tərkib hissəsinə çəvrilib, qlobal onlayn cəmiyyətin üçdə iki hissəsi müntəzəm olaraq bu və ya digər sosial şəbəkəyə baş çəkir, sosial şəbəkələrin auditoriyası genişlənir, yaş tərkibinə görə daha müxtəlif olur.

Qlobal Internet trafikinin böyük bir hissəsini məşhur sosial şəbəkə saytları zəbt edir. İstifadəçilərin sosial şəbəkələrdə keçirdikləri vaxt da durmadan artır, hər “İnternet saatı”nın təxminən 6 dəqiqəsi sosial şəbəkələrin payına düşür.

Sosial şəbəkələr öz populyarlığına görə elektron poçtu qabaqlayır, onların populyarlığı axtarış sistemlərindən, portallardan, e-poçt və program təminatı saytlarından iki dəfə sürətlə artır.

Dünyada ən populyar sosial şəbəkələr Facebook, Twitter və MySpace-dir. Onlar ABŞ-da yaradılıblar və əsasən ingilis dilli istifadəçiləri birləşdirirlər, bir çox ölkədə onların lokallaşdırılmış versiyaları da fəal inkişaf etdirilir. Populyarlıqda geri qalmayan

regional sosial şəbəkələr də var: Nexopia (Kanada), Bebo (Böyük Britaniya), Hi5 və dol2day (Almaniya), Tagged, XING və Skyrock (Avropa), Friendster, Multiply, Xiaonei və Cyworld (Asiya). Ən çox müraciət edilən rus dilli sosial şəbəkələr Vkontakte.ru, Одноклассники.ru, МойКруг, Мой Мир@mail.ru-dur.

Sosial şəbəkələr təkcə Internet landşaftına təsir etmirlər, onlar istifadəçilərin davranışını ciddi şəkildə dəyişmək gücündədirlər.

Sosial psixologiyadan məlumdur ki, sosial şəbəkədə fərdin fikri (rəyi) xeyli dərəcədə onun üçün təsirli olan qonşuların fikri ilə müəyyən edilir. Bunu nəzərə alaraq, şəbəkənin xaricində və ya onun daxilində olan hər hansı şəxs öz məqsədlərinə çatmaq üçün populyar onlayn sosial şəbəkələrdə aparıcı istifadəçilərin kiçik çoxluğunun fikrini dəyişdirməyə cəhd edə bilər, onların köməyi ilə bütün şəbəkədə təsirin yayılmasını həyata keçirə bilər. Bu fikri aşağıdakı müşahidələr də təsdiq edir.

Son illər sosial şəbəkələrdə təbliğat bir çox ölkədə seçkilərdə qələbənin həllədici amili olmuşdur. Internetdə siyasi sosial şəbəkələr tərəfdarların partiya və onun liderlərini dəstəkləməsini təşkil etmək üçün ideal alətdir. Sosial şəbəkələr siyasi partiyalara öz tərəfdarlarını partiyanın seçki və siyasi kampaniyalarında (imza, vəsait toplamaq, kütləvi aksiyaların, təbliğat şəbəkələrinin təşkili, seçkilərə nəzarət) fəal iştiraka səfərbər etmək üçün çox təsirli bir vasitəyə çevrilir. ABŞ-da, Kanadada, Avstraliyada, Avropada siyasetçilər və partiyalar öz sosial şəbəkələrinə getdikcə daha çox arxalanırlar. Bunun uğurlu nümunələri getdikcə artır. Məhz Internetdə və sosial şəbəkələrdə fəal təbliğat sayəsində Avstraliyada 2007-ci il parlament seçkilərində leyboristlər qalib gəlmişdilər.

ABŞ-da da son prezident seçkiləri zamanı prezidentliyə namizədlər sosial şəbəkə texnologiyasından geniş istifadə etmişlər. İndiki ABŞ prezidenti Barak Obamanın seçki kampaniyası çərçivəsində yaradılmış my.barackobama.com sosial şəbəkəsi (MyBo kimi də məşhurdur) daha uğurlu olmuşdu. MyBo şəbəkəsinin yaradılmasına Facebook-un yaradıcılarından biri cəlb edilmişdi. MyBo şəbəkəsi həm seçki kampaniyası üçün ianələrin toplanmasında, həm də seçki təbliğatında, seçicilərin səfərbər edilməsində mühüm rol oynamışdı. B. Obamanın böyük şirkətlərin və lobbiçilərin maliyyə dəstəyindən imtina etməsinə baxmayaraq, onun seçki kampaniyası şəbəkə ilə toplanan kiçik ianələrin çoxluğu səbəbindən tarixdə ən gəlirli seçki kampaniyası olmuşdur. Internet vasitəsi ilə 200 mln. dollar, o cümlədən, yalnız fevral ayında 55 mln. dollar, yəni gündə təxminən 2 mln. dollar ianə toplanmışdır.

Sosial şəbəkə servislərinin uğurları sübut edir ki, sosial şəbəkələr principcə yeni kommunikasiya mühitinə çevrilir, onların cəmiyyətə təsir imkanlarını tam başa düşmək hələlik çətindir. Müqayisə üçün qeyd edək ki, kitab çapının ixtirasından cəmiyyətdə hiss edilən ilk dəyişikliklərə qədər təxminən 150 il vaxt lazım olmuşdu, sosial şəbəkə servislərinin tarixi isə 15 ildən azdır.

Paylanmış sistemlərin bir çoxu, o cümlədən mobil rabitə şəbəkələri, kompyuter şəbəkələri və Internet inkişaf etmiş topologiyaya malikdirlər və onların əsasında mürəkkəb sosial proseslər dayanır. Kompyuterlər meydana çıxanda onları sosial şəbəkələrin analizi üçün istifadə etməyə başladılar. Internet kompyuterləri birləşdirdikdə və insanlar Internetlə ünsiyət saxlamağa başladıqda sosial kompyuter şəbəkələri meydana çıxdı. Başqa sözlə demək olar ki, bütün veb fəza nəhəng qrafla təsvir

oluna bilən sosial şəbəkədir, onun təpələri vəb səhifələr, tilləri isə təpələri birləşdirən hiperistinadlardır.

World Wide Web texnologiyasının yaradıcısı Tim Berners Linin fikrincə, Ümumdünya hörümçəyinin inkişafında növbəti mərhələ «Nəhəng Qlobal Qraf» (Giant Global Graph, GGG) olacaq. Bu qraf kompyuterləri və sənədləri birləşdirən Ümumdünya hörümçəyindən fərqli olaraq insanları birləşdirəcək və semantik texnologiyalar sayəsində onlara daha yüksək keyfiyyətli servislər təqdim edəcək.

İnformasiya texnologiyaları mütəxəssisləri arasında sosial şəbəkə fenomeninin müzakirəsi bir neçə çətinliklə bağlıdır. Birincisi, sosial şəbəkə termini müxtəlif mənalarda işlənir: insanların real münasibətləri; istifadəçilərin veb-servislərdə münasibətləri və veb-servislərin özürləri. İkincisi, sosial şəbə saytlarının yaradıcıları nəyə görəsə elə fikirləşirlər ki, bu termini onlar icad ediblər və bu hadisə ilə onlara qədər heç kim məşğul olmayıb.

Bu baxışlar kökündən səhvdir: sosial şəbəkə hadisəsi artıq yüz ilə yaxındır ki, tədqiq edilir və sosial şəbəkə analizi bir elmi istiqamət kimi artıq çoxdan formalaşıb, özündə sosiologiya, psixologiya, antropologiya, idarəetmə, kompyuter elmləri, informasiya texnologiyaları elementlərini birləşdirir.

Son dövrlər yeni texnologiyalar sosial şəbəkələrlə daha sıx integrasiya olunur, sosial şəbəkə analizi inkişaf edir, riyaziyyat, fizika, biologiya, kompyuter elmləri, sosiologiya, epidemiologiya və digər sahələrdən tətqiqatçılar bura cəlb edilir. Şəbəkə analizi ideyaları metabolik və genetik tənzimləmə şəbəkələrinin analizinə, miqyaslanan naqilli və naqilsiz rabitə şəbəkələrinin layihələndirilməsinə, xəstəliklərə nəzarət üçün vaksinasiya strategiyalarının işlənməsinə və praktik məsələlərin geniş spektrinə

tətbiq edilir. Sosial şəbəkələr üzrə tədqiqatlar ən məşhur jurnallarda müntəzəm çap edilir, bir çox ölkədə onlara maliyyə ayrıılır, müxtəlif sahələr üzrə konfransların əsas istiqamətləri arasında yer alır, populyar və elmi kitabların mövzuları olur.

Təqdim olunan kitabın məqsədi sürətlə inkişaf edən sosial şəbəkə texnologiyalarının elmi əsaslarını şərh etmək, informasiya texnologiyaları mütəxəssislərini sosial şəbəkə texnologiyalarının imkanları və əsas problemləri ilə tanış etmək, gələcək elmi-praktiki tədqiqatların istiqamətini müəyyənləşdirməkdə tədqiqatçılara kömək etməkdir.

Kitab yeddi fəsildən və əlavələrdən ibarətdir.

Kitabın birinci fəslində sosial şəbəkələrin əsas anlayışları, sosial şəbəkələrin təsvir üsulları, sosial şəbəkə analizinin təşəkkül mərhələləri nəzərdən keçirilir.

İkinci fəsildə sosial şəbəkə indikatorları ətraflı analiz edilir. Aktorları və şəbəkələri xarakterizə edən əsas indekslər, sosial məsafə metrikaları, şəbəkədə lokal strukturlar, şəbəkənin topoloji xarakteristikaları, aktorların mərkəzilik göstəriciləri araşdırılır.

Üçüncü fəsildə sosial şəbəkə analizinin əsas məsələlərinə baxılır. Şəbəkələrdə mövqelər və rollar, rolların əsas növləri, rolların ekvivalentlikləri, rollar cəbri, blok-modellər, mürəkkəb şəbəkələr, kiçik dünya fenomeni və onun riyazi modeli haqqında ətraflı məlumat verilir.

Dördüncü fəsildə sosial şəbəkə analizinin stoxastik modellərinə baxılır. Təsadüfi Markov qrafları əsasında statistik modellər, sosial şəbəkələrdə təsir modelləri və təsir indeksləri, innovasiyaların diffuziyası modelləri nəzərdən keçirilir.


Beşinci fəsildə sosial şəbəkə analizinin tətbiq sahələrinə baxılır. Sosial şəbəkə analizinin terror şəbəkələrinin aşkarlanmasında,

kriminal şəbəkədə əsas oyunçuların müəyyən edilməsində, elmi əsərlərdə həmmüəllifliyin araşdırılmasında tətbiqlərinə baxılır, əlaqələrin analizi üzrə program təminatı barəsində məlumat verilir.

Altıncı fəsildə onlayn sosial şəbəkə servisləri, onların fəaliyyətinin əsas prinsipləri və xüsusiyyətləri, bu şəbəkələrdən müxtəlif məqsədlər üçün istifadə imkanları müzakirə edilir.

Yedinci fəsildə sosial şəbəkə analizi üzrə elmi tədqiqatlar üçün vacib olan program təminatları haqqında məlumat verilir.

Müəlliflər kitabın sosial şəbəkə servisləri yaradan mütəxəssislərə, sosial şəbəkə analizini müxtəlif təbiətli şəbəkələrin analizi üçün tətbiq edən tədqiqatçılara, müvafiq ixtisasların tələbə və aspirantlarına faydalı olacağına ümidi bəsləyirlər.



## FƏSİL 1

---

# SOSİAL ŞƏBƏKƏ ANLAYIŞLARI

# **SOSİAL ŞƏBƏKƏ ANLAYIŞLARI**

- **Sosial şəbəkə anlayışı**
- **Aktor anlayışı**
- **Sosial şəbəkə anlayışının təşəkkülü**
- **Sosial şəbəkə verilənlərinin təsviri**
- **Şəbəkənin növləri**
- **Şəbəkə sərhədlərinin müəyyən edilməsi**
- **Şəbəkə verilənlərinin mənbələri**
- **Adlar generatoru**
- **Sosial şəbəkə analizinin təşəkkülü**

# FƏSİL SOSİAL ŞƏBƏKƏ

## 1 ANLAYIŞLARI

### 1.1. Sosial şəbəkə anlayışı

Sosial şəbəkə – sosial obyektlər çoxluğu və onlar arasındaki sosial əlaqələrdən (münasibətlərdən) ibarət sosial strukturdur.

Sosial obyektlər kimi təkcə insanlar deyil, sosial qruplar, icmalar, təşkilatlar, partiyalar, ölkələr və s. çıxış edə bilər. Onları sosial şəbəkələrin *aktorları* və ya *qovşaqları* adlandırırlar.

Sosial əlaqələr dedikdə, aktorlar arasında təkcə qarşılıqlı kommunikasiya əlaqələri deyil, müxtəlif resursların mübadiləsi, münaqişələr də daxil olmaqla birgə fəaliyyət və s. başa düşülür.

Sosial şəbəkəni aktorların və onlar arasındaki münasibətlərin xassələri vasitəsilə xarakterizə etmək olar. Şəbəkə terminologiyasında aktorların xassələrini *aktorların atributları*, münasibətlərin xassələrini isə *əlaqələrin xarakteristikaları* adlandırırlar.

- Aktorların atributları.** Həm dinamik, həm də statik olabilərlər. Aktor atributlar qrupu ilə xarakterizə oluna bilər. Tədqiqatın məqsədləri və məsələlərindən asılı olaraq aktorlar seçilir və sonrakı öyrənilmə üçün struktura daxil edilirlər. Atributları aktorun müşahidə edilən xarakteristikalarından asılı olaraq seçilir. Aktorun atributlarına misallar: fərdin gəliri, fərdin peşə statusu, siyasi meyilləri; milli gəlirin artımı, ölkədə

həyat səviyyəsi. Aktorun daxili xarakteristikaları: yaşı, cinsi, əqli qabiliyyətləri, dini və s.

2. **Əlaqələrin xarakteristikaları.** Əlaqələrin məzmunu strukturun baxılma kontekstində asıldır. Aktoru şəbəkədən çıxardıqda onunla birləşən əlaqələr də yox olur. Əlaqələrə misallar: universitetdə «tələbə-müəllim» münasibətləri, resursların ailədaxili mübadiləsi, firmalar arasında pul axını və s. Əlaqələr intensivlikləri, müddətləri, istiqamətləri ilə fərqlənə bilərlər. Adətən aktorun müəyyən atributuna müəyyən əlaqə uyğun qoyulur.

## 1.2. Sosial şəbəkə anlayışının təşəkkülü

Sosial şəbəkələr nisbətən yeni fenomendir, lakin mədəniyyətlərin bir çoxunda ona qədər də bir sıra fəlsəfi konsepsiyalar mövcud olmuşdur. Məsələn, «guanxi» adlandırılın Çin konsepsiyası şəxsi təsirin istifadəsini nəzərdə tutur. Bu, birinin digəri üçün nəyişə edə bildiyi iki şəxs arasındaki əlaqəni bildirən mürəkkəb anlayışdır. Məsələn, əgər hər hansı bir şəxsin ünsiyyət şəbəkəsi baxılan məsələnin həllində faydalı ola bilirsə, onun «yxası guanxi»si var demək olar. Bu konsepsiyanı görkəmli alman sosioloqu F.Tyonnisin (1855-1936) «Gemeinschaft» (cəmiyyət) anlayışı ilə də əlaqələndirirlər – burada fərdlər öz maraqlarından daha çox cəmiyyətin maraqlarının qorunmasına yönənlərlər. Orta Şərqdə geniş yayılmış «Wasta» anlayışı da var, ərəbcə «sizin tanıdığınız şəxslər»i, nəyəsə nail olmaq üçün istifadə edə biləcəyiniz əlaqələrinizi bildirir.

“Sosial şəbəkə” termini 1954-cü ildə Manchester məktəbinin sosioloqu Ceyms Barns tərəfindən “İnsan münasibətləri”

245094

məcmuəsinə daxil edilmiş “Norveç kilsə adasının sinifləri və icmaları” adlı əsərində təklif edilmişdi. Bu məqalədə Barns sosial şəbəkəni belə xarakterizə edirdi: “Hər bir insanın müəyyən dostlar çoxluğu var, öz növbəsində bu dostların da öz dostları var. Bir insanın bəzi dostları bir-birini tanıyırlar, bəziləri isə yox. Mən bu növ sahələr haqqında şəbəkələr kimi danışmağın əlverişli olduğu fikrindəyəm. Bunu mən nöqtələr sistemi kimi görürəm, onlardan bəziləri öz aralarında birləşib. Bu sistemin nöqtələri insanlardır, nöqtələri birləşdirən xətlər isə hansı insanların bir-biri ilə qarşılıqlı əlaqədə olduğunu göstərir.” Həmin vaxta qədər artıq bir çox tədqiqatçı cəmiyyətə qarşılıqlı əlaqələrin mürəkkəb şəbəkəsi kimi baxılmasının vacibliyi haqqında müxtəlif fikirlər irəli sürmüdü. C. Barns insanlar arasında qarşılıqlı əlaqələri sosioqramların – ayrı-ayrı şəxsləri nöqtələr, onlar arasındakı əlaqələri isə xətlər şəklində təsvir edən vizual diaqramların köməyi ilə təsvir edən 1930-cu illərdə kəşf edilmiş yanaşmanı inkişaf etdirmişdi.

Hazırda “sosial şəbəkə” termininə tərif verilməsinə iki yanaşma mövcuddur: 1) tətbiqi və 2) nəzəri.

Birinci yanaşma iqtisadi sosiologiyada yayılmış və konkret tətbiqi məsələlərin həllinə yönəlmüşdir. Bu yanaşmada şəbəkə istənilən səviyyəli qarşılıqlı əlaqələrə qarşı qoyulan müəyyən qeyri-formal birlilikdir. Şəbəkə iyerarxiyaya, əlaqələndirmə (koordinasiya) münasibətləri isə tabeçiliyə (subordinasiyaya) qarşı qoyulur.

İkinci yanaşma cəmiyyətin universal şəbəkə modelinin yaradılmasına cəhd edir və daha çox riyazidir. Ümumi halda, sosial şəbəkə qovşaqlar arasındaki əlaqələrin xüsusi növü kimi müəyyən edilir, əlaqələr konkret şəbəkənin qurulması məqsədindən asılı olaraq seçilir.

Bakı Dövlət Universiteti  
ELMİ KİTABXANA

Sosial şəbəkə modeldir, sosial şəbəkənin köməyi ilə sosioloqlar sosial institutların strukturunu və dəyişkənliyini modelləşdirirlər. Bu modelə ehtiyac struktur anlayışının qeyri-qənaətbəxş olması ilə bağlıdır, struktur ilə sabit əlaqələr təsbit edilir, cəmiyyət isə dəyişkəndir.

Sosial şəbəkəni elementləri arasında əlaqələr olmayan əlaqəsiz çoxluqdan və iyerarxik təşkilatdan fərqləndirmək olar. Sosial şəbəkə əlaqəsiz insanlar qrupu deyildir, iyerarxik münasibətlərdən fərqli olaraq, burada rəislər və tabe olanlar yoxdur. Şəbəkəyə iyerarxik mövqelərin (məsələn, administrator və saytın istifadəçisi) qarşılıqlı əlaqəsi kimi verilən tərif ilə ziddiyyət də yoxdur, çünkü şəbəkənin əsasında formal məcburiyyət və vəzifə öhdəlikləri deyil, şəxsi istək dayanır. Heç kim insanı hər hansı sayta müraciət etməyi və administratorun nəzarəti altında istifadəçi olmağa məcbur etmir. Yəni sosial şəbəkədə hətta ciddi iyerarxik münasibətlər də könüllü iştiraka əsaslanır.

### 1.3. Aktor anlayışı

Şəbəkənin *aktorlar* adlandırılan qovşaqları sosial şəbəkə analizinin əsas anlayışıdır. Aktor sosial qarşılıqlı əlaqənin bələdçi hissəciyi – atomudur.

Aktorun varlığını və zəruriliyini bütün sosioloqlar etiraf edirlər, lakin bu qarşılıqlı təsir agentinin, hərəkət subyektinin “kim” və ya “nə” olduğu haqqında vahid fikir yoxdur.

Aktor anlayışının öyrənilməsində müəyyən mərhələlər keçilmişdir. Əvvəller aktor dedikdə, sosial qarşılıqlı təsirdə iştirak edən fərdin özü başa düşüldü. Sonra aktoru müəyyən atributları

və rolları olan sosial strukturda fərdin mövqeyi, yeri kimi başa düşməyə başlıdır.

Aktorun mövqe kimi başa düşülməsindən alınır ki, sosial şəbəkə fərdlər arasındaki qarşılıqlı əlaqənin modeli yox, fərdlərin tutduqları mövqelərin, qarşılıqlı əlaqələrinin modelidir.

Aktor anlayışına bu yanaşmalarda aktor, fəaliyyət göstərən nəzərə çarpdırılır. Başqa yanaşmalar sosial şəbəkənin formallaşmasında üstünlüyü münasibətlərə (əlaqələrə) verirlər, hesab edilir ki, aktor kommunikasiya əlaqəsini deyil, kommunikasiya aktoru atributları ilə birlikdə yaradır.

Daha sonra tədqiqatçılar şəbəkədə əlaqə anlayışının məzmununu kommunikasiya anlayışı çərçivəsindən kənara çıxararaq sosial şəbəkəni xarakterizə etmək üçün yeni anlayışa – *resurslar axını* anlayışına gəldilər. Bu yanaşmaya görə sosial şəbəkə üç komponentin birləşməsidir:

- 1) mövqelər çoxluğu;
- 2) mövqelər arasındaki münasibətlər;
- 3) resurslar axını.

Müvafiq olaraq bu üç elementi olmayan sosial birlik sosial şəbəkə deyil.

Resurslar axını anlayışının tədqiqi ilə *mübadilə nəzəriyyəsi* məşğul olur. Mübadilə nəzəriyyəsində vacib anlayışlardan biri *kapital* anlayışıdır. Sosiooloji kontekstdə kapital aktorların öz maraqlarını reallaşdırmaq üçün istifadə edə bildikləri resurslardır.

Sosiooloqlar iqtisadi kapitalla yanaşı, *sosial kapitalı* da müəyyən edirlər. Sosial kapital öz məqsədlərinə çatmaq üçün xüsusi halda öz maliyyə və/və ya insan kapitalının artırılması üçün aktorun istifadə edə bildiyi şəxslərərəsə əlaqələrdir. Kapital böyük olduqca daha böyük məqsədlərə çatmaq olar.

Sosial kapitala tərif vermək çətindir, onu “tanışlıqlar” kimi müəyyən etmək onun mahiyətini sadələşdirməkdir. Müasir iqtisadçılar çox vaxt sosial kapitala “özgələrin öhdəliklərinin” toplanması kimi baxırlar.

Sosial kapitalın ikinci mənbəyi ümumi talelər, problemlərdir. Burada sosial kapital həmrəylikdir. Bunun nəticəsində kiçik təşəbbüs qrupu da kütləvi dəstəyə bel bağlaya bilər.


Sosial şəbəkə insanlar arasındaki əlaqələr kimi müəyyən edilirdi, indi məlum olur ki, bu əlaqələr sosial şəbəkənin sosial kapitalıdır, sosial şəbəkəni, yəni spesifik sosial strukturu isə mövqelər arasındaki əlaqələr yaradır.

#### 1.4. Sosial şəbəkələrin təsviri


Sosial şəbəkələri təsvir etməyin iki əsas yolu var: qraf və matris şəklində.

Formal olaraq sosial şəbəkə  $G(V, E)$  qrafindan ibarətdir, burada  $V$  – təpələr (aktorlar) çoxluğu və  $E$  – tillər (münasibətlər) çoxluğuudur.

Qeyd edək ki, “şəbəkə” termini qraflar nəzəriyyəsində qrafların xüsusi növünü – tillərinə və ya təpələrinə ədədi qiymətlər (çəkilər) qarşı qoyulmuş qrafları bildirir. Hər bir əlaqə və ya münasibət istiqamətlənmiş (məsələn, "valideyni olmaq" münasibəti) və ya istiqamətlənməmiş (eyni vaxtda başvermə, birləşmə, iştirak, "övladı olmaq" münasibəti) ola bilər. İstiqamətlənmiş əlaqələr oxlar ilə (şəkil 1.1), istiqamətlənməmiş əlaqələr isə xətt parçaları ilə göstərilir. İstiqamətlənmiş əlaqələr qarşılıqlı ola bilər (A B-yə və B də A-ya bağlıdır); belə əlaqələr ikiistiqamətli ox ilə göstərilə bilər.




Şəkil 1.1. İstiqamətlənmış şəbəkə



Şəkil 1.2. Çəkili istiqamətlənmış şəbəkə

Əlaqələr müxtəlif çəkiyə malik ola bilər (şəkil 1.2). Bu çəki binar (əlaqənin varlığını və ya yoxluğunu göstərir); işaretli (mənfi əlaqə, müsbət əlaqə və ya heç bir əlaqə yoxdur); sıra nömrəsi (ən güclü, sonrakı ən güclü və s.əlaqə); və ya ədədi qiymət (intervalda və ya nisbət miqyasları ilə ölçülən) şəklində ola bilər.

Faktiki olaraq, iki şəklin eyni bir qrafı təmsil etdiyini aydınlaşdırmaq praktikada çox vaxt çətindir (şəkil 1.3). Problem sahəsindən asılı olaraq, bəzi qraf təsvirləri başqalarından daha uyğun və başa düşmək üçün daha asan ola bilər.




Şəkil 1.3. Eyni qrafın iki müxtəlif təsviri

uyğun və başa düşmək üçün daha asan ola bilər.

Sosial şəbəkə analizində matrisin ən ümumi forması kvadrat matrisidir, sətirlərin (və sütunların) sayı verilənlər yiğimində aktorların sayına bərabərdir. Matrisin xanalarında aktorların hər bir

cütü arasındaki əlaqələr haqqında verilənlər yazılır (məsələn, onların çəkiləri) (şəkil 1.4).




Şəkil 1.4. Çəkili şəbəkənin iki müxtəlif üsulla təsviri

Ən sadə və ən çox rastlanan matris *qonşuluq matrisi* adlanan binar matrisdir (şəkil 1.5). Qonşuluq matrisi əlaqələr haqqında ilkin məlumatlardan istifadə edərək qurulur.  $G$  qrafının qonşuluq matrisi  $n \times n$  ölçülü  $A$  kvadrat matrisidir ( $n$  – qovşaqların sayıdır),  $a_{ij}$  elementi aşağıdakı qayda ilə müəyyən edilir:

əgər  $G$  qrafında  $(x_i; x_j)$  tili varsa, onda  $a_{ij} = 1$ ,

əgər  $G$  qrafında  $(x_i; x_j)$  tili yoxdursa, onda  $a_{ij} = 0$ .

Şəkil 1.6-da verilən qrafın qonşuluq matrisi aşağıdakı kimidir:



Şəkil 1.5.  
22

$$A = \begin{pmatrix} 0 & 1 & 1 & 0 & 0 & 1 & 0 & 1 \\ 1 & 0 & 1 & 0 & 0 & 0 & 1 & 0 \\ 1 & 1 & 0 & 1 & 1 & 1 & 0 & 0 \\ 0 & 0 & 1 & 0 & 1 & 0 & 1 & 1 \\ 0 & 0 & 1 & 1 & 0 & 1 & 0 & 0 \\ 1 & 0 & 1 & 0 & 1 & 0 & 0 & 1 \\ 0 & 1 & 0 & 1 & 0 & 0 & 0 & 1 \\ 1 & 0 & 0 & 1 & 0 & 1 & 1 & 0 \end{pmatrix}$$

## 1.5. Şəbəkənin növləri

Aktorlar arasında bir və ya bir neçə növ əlaqə (münasibət) ola bilər. Aktorları arasında yalnız bir növ əlaqə olan şəbəkə *simpleks şəbəkə*, bir neçə növ əlaqə olan şəbəkə *multipleks şəbəkə* adlanır. Aktorlar arasında bir neçə növ əlaqə olduqda onları hər növ üçün ayrıca şəbəkədən istifadə etməklə analiz etmək olar.

Sosial şəbəkələr *eynitipli* (ing. one-mode) və *müxtəlif tipli* (ing. two-mode) şəbəkələrə bölünür. Eynitipli şəbəkələr sosial şəbəkələrin standart və ən çox istifadə edilən modelidir, aktorların xassələrinin eyni olmasını nəzərdə tutur. Eynitipli şəbəkə oxşar aktorların ayrıca bir çoxluğu arasında əlaqələrə baxır. Bu halda hər bir aktor daxil olan və çıxan əlaqələrlə şəbəkənin istənilən digər aktoru ilə əlaqəli ola bilər, məsələn, aktorlar ölkələr ola bilər, onlar arasındaki əlaqələr isə ticarət münasibətlərinə uyğun gələ bilər.


Müxtəlif tipli şəbəkə aktorların iki müxtəlif çoxluğu arasında əlaqələrə baxır. Misal olaraq özəl təşkilatlar və onların qeyri-özəl təşkilatlarla əlaqələrindən ibarət olan şəbəkəni göstərmək olar. İki tipli şəbəkə aktorlar çoxluğu ilə hadisələr ardıcılılığı arasında olan əlaqələri araşdırmaq üçün də istifadə edilir. Məsələn, aktorların bir-biri ilə birbaşa əlaqələri olmaya bilər, lakin onlar cəmiyyətdə oxşar hadisələrdə və ya fəaliyyətlərdə iştirak edə bilərlər, bu zaman "zəif əlaqələrin" formallaşması üçün imkanlar qurulur.

Müxtəlif tipli aktorlu sosial şəbəkələr müəyyən kollektivlərin strukturunu analiz etmək üçün istifadə edilir. Bu modeldən daha yaygın kollektivlərin, məsələn, əyləncə gecəsinin iştirakçıları və ya idman yarışlarında tamaşaçıların tədqiqi üçün də istifadə edilə bilər. Burada sosial şəbəkədə aktorlara və kollektivlərə və ya hadisələrə uyğun olan iki müxtəlif növ təpə olur, tillər isə müxtəlif tipli təpələri birləşdirir. Eyni növdən olan iki təpə birbaşa tillə birləşə bilməzlər və onlar arasındaki yol başqa növ təpədən keçməlidir. Məsələn, eyni zamanda iki futbol klubunun üzvü olan biznesmen bu klubları birləşdirir, iki biznesmenin üzv olduğu klublar isə bu iki fərdi birləşdirir.

*Sosio-sentrik* və ya tam şəbəkələr məhdud bir cəmiyyətin (birliyin) bütün üzvləri arasındaki əlaqələrdən ibarətdir. Misal kimi kafedranın əməkdaşları arasındaki bütün əlaqələri göstərmək olar.

*Eqosentrik şəbəkələr* və ya fərdi şəbəkələr (personal network) yalnız mərkəzi (fokal) aktor baxımından müəyyən edilir. Bu şəbəkələr fokal aktoru (eqonu) başqa aktorlara (eqonun alterlərinə) birbaşa birləşdirən əlaqələrdən və alterlərin eqo tərəfindən göstərilən əlaqələrdən ibarətdir. Əgər bir müəllimdən məktəbdən kənarda əlaqə saxladığı şəxslərin adlarını söyləməyi xahiş etsək və bundan sonra ondan söylədiyi şəxslərin şəbəkədə kiminə əlaqə saxladığını öyrənsək, nəticədə eqosentrik şəbəkə alarıq.

Beləliklə, eqosentrik şəbəkələrdə aktor və bu aktorun qarşılıqlı münasibətdə olduğu aktorlar, onlar arasındaki münasibətlər təsvir olunur. Daha doğrusu, bir aktorun yalnız fərdi əlaqələrinə baxılır və tədqiq edilən şəbəkə yalnız bir aktorun qeyri-formal fərdi əlaqələri çərçivəsi ilə məhdudlanır. Eqosentrik və tam şəbəkə şəkil 1.6 və



**Səkil 1.6.** Tam şəbəkə

**Səkil 1.7.** Egosentrik

1.7-də təsvir edilmişdir. Egosəbekə verilən efonu sosiosentrik şəbəkə çərçivəsində əhatə edən əlaqələrin altçoxluğudur.

### 1.6. Şəbəkə sərhədlərinin müəyyən edilməsi

Həm tam, həm də eqosentrik şəbəkə verilənlərində şəbəkəyə daxil ediləcək elementlərin seçim problemi mövcuddur. Zəruri elementlərin nəzərdən qaçırılması və ya sərhədlərin ixtiyarı təsvir edilməsi tədqiqatçını yanlış nəticəyə gətirə və ya nəticələri təhrif edə bilər.

Sosial şəbəkələrin analizi üçün verilənlərin toplanmasında iki strategiya var. Birinci strategiya şəbəkənin bütün aktorları arasındakı qarşılıqlı əlaqələr haqqında verilənlərin toplanmasına yönəlib, məsələn, informasiya texnologiyaları bazarındaki bütün şirkətlər haqqında. Bu halda şəbəkənin sərhədlərini müəyyən etmək problemi meydana çıxır: əgər baxılan şəbəkənin nümayəndələri ilə intensiv qarşılıqlı təsirdə olan kənar aktor varsa, bu qarşılıqlı təsirin şəbəkənin strukturunu üçün əhəmiyyətli olub-olmamasını müəyyənləşdirmək zəruridir, əgər bu belədirse, onda göstərilən aktor da analiz edilən sosial şəbəkənin tərkibinə daxil edilməlidir. Eyni zamanda onun sərhədləri tədqiq edilən sosial icmanın sərhədləri ilə verilə bilər, məsələn, sosial şəbəkədə yalnız ölkənin baxılan rayonunun sərhədləri daxilində olan torpaq sahiblərinin

qarşılıqlı əlaqələri haqqında məlumat ola bilər, bu zaman onların xarici əlaqələrinə baxılmayacaq. İkinci strategiyani «eqosentrik» adlandırmaq olar və bu müəyyən aktorun daxil olduğu bütün qarşılıqlı əlaqələr haqqında verilənlərin toplanmasına yönəlib. Bu strategiya sosial şəbəkələrin respondent sorğularının nəticələrinə görə qurulması zamanı xüsusilə tez-tez istifadə edilir. Bu halda biz müəyyən zaman müddətində respondentin bütün qarşılıqlı əlaqələri haqqında tam informasiya əldə etmək və bu qarşılıqlı əlaqələrin strukturunu müqayisə edərək onların aktorun xarakteristikalarından və xarici təsirlərdən asılılığını aşkarlamaq olar. Alınan sosial şəbəkələrin strukturlarının dayanıqlığını və həqiqiliyini analiz etmək məqsədi ilə şəbəkənin mütləq ölçüsünün, aktorların tərkibinin və onların reytinglərinin zamana görə dəyişmələrinin aşkarlanmasına yönəlmüş bir sırə tədqiqatlar aparılmışdır. Nəticədə müəyyən edilmişdi ki, bu xarakteristikalar orta hesabla 70-95% dayanıqlıdır.

## **1.7. Şəbəkə verilənlərinin mənbələri**

Şəbəkə ölçmələri üzrə tədqiqatların əksəriyyəti sorğular və müşahidələr ilə əldə olunmuş verilənlərə əsaslanırlar. Bu işlərdə tədqiqatçıların obyektiv mövcud olan sosial əlaqələr axtarması zənn edilir. Respondentin şəbəkə əlaqələri haqqında informasiyasının dəqiqliyi və ya etibarlılığı müxtəlif yollarla təsdiq edilə bilər: onun cavablarının tədqiqatçının müşahidəsi ilə müqayisə edilməsi yolu ilə; şəbəkənin elementlərinin sadalanması ilə bağlı müsahibənin köməyi ilə; sabit şəbəkə məntəqələrinin (nöqtələrinin) analizi yolu ilə. Multi-indikatorların istifadə olunması müxtəlif adlar generatorunun cavablarında adı çəkilən elementləri müqayisə etməyə imkan verir.

Şəbəkə verilənlərinin toplanması zamanı, əsasən də sosial əlaqələrin olması və ya olmaması qeyd edildikdə, bir çox hallarda *responden hesabatlarından* istifadə edirlər. Adətən belə verilənləri respondentə ya özünün, ya da onun mənsub olduğu təşkilatın birbaşa əlaqə saxladığı fəndləri sadalamasını təklif etməklə əldə edirlər. Belə əlaqələrin tipi əvvəlcədən şərtləşdirilir və tədqiqatın məqsədindən asılı olur. Populyasiya məhdud olduqda (aktorların sayı – qurulacaq şəbəkənin elementləri az olduqda) respondentlərdən sadəcə onların əlaqələri soruşula biler.

Keyfiyyətli şəbəkə verilənlərinin yiğilması üçün çoxlu sayda vasitələr lazımdır. *Arxiv mənbələri* daha az xərc tələb edir və onların üstünlüklerindən biri ondan ibarətdir ki, onlar keçmiş sosial şəbəkələri də tədqiq etməyə imkan verir.

Şəbəkə verilənlərinin yiğilmasının və analizinin başqa üsulları da vardır. Verilənlər xəbərçilər tərəfindən təmin edilə bilir və tədqiqatçı xəbərçiləri tədqiqatın başlanmasına qədər şəbəkəyə daxil edir. Bəzi metodlar yalnız kiçik populyasiyalar üçün yararlıdır, belə ki, ya subyektlərin qeyri-adi kooperasiyasına, ya da xüsusi yazma avadanlığına ehtiyacları olur. Tədqiqatların birində iştirakçılar müəyyən vaxt ərzində öz kontaktlarının gündəliyini aparmışlar. Şəbəkə verilənlərini toplamağa imkan verən *interaktiv media əlaqələri*, təşkilatdaxili şəbəkələri tədqiq etməyə imkan verən telefon zəngləri haqqında məlumatlar da öyrənilmişdir. Başqa bir tədqiqatda kompyuter məsləhətçi sistem vasitəsi ilə yazılmış verilənlər analiz edilmişdir.

Verilənlərin təcrübə prosesində toplanmasına aid işlər çox azdır. Tədqiqat məqsədi ilə sınaqdan keçirilən tanış olmayan şəxslərin informasiya paketini bir neçə qəbulədiciyə ötürdüyü, “kiçik qruplar” üsulundan istifadə edən işlər daha məşhurdur. Bu

üsulun növlərindən birini “tərs kiçik qruplar” üsulu təşkil edir. Burada adlar generatorundan istifadə edilmişdir: aktordan müxtəlif hallarda (adətən hipotetik) fərdi kontaktlar haqqında sorğu aparılır.

### 1.7.1. Müşahidə metodu

Sosial şəbəkə məlumatlarının toplanması üçün praktiki olaraq bütün sosiologiya metodları tətbiq edilə bilər, lakin metodun seçilməsi tədqiqat obyektiindən asılıdır.

*Müşahibə*, xüsusilə də zəif strukturlaşmış formada, informantın sosial şəbəkəsinin daha geniş, kompleks mənzərəsini verir. Lakin bu zaman informant öz interaktiv fəaliyyətində bəzi fragmənləri nəzərə alır və ya sadəcə unudur.

Bundan başqa, müşahibə məlumatları diskursiv olduğu üçün tədqiqatçı xeyli dərəcədə aktorun əhvalı, yaddaşı və analizə gəlməyən digər subyektiv amillərlə müəyyən edilən subyektiv qavrayışını eks etdirən sosial şəbəkə mənzərəsini də analiz edir.

*İştiraklı müşahidə* – sosial həyatın prosessual xarakterini öyrənmək üçün ən çox imkanlar verən yeganə metoddur. İnsana elə gəlir ki, mikrosəviyyəli sosiologianın əsas metodlarından biri olan bu metod eyni şəbəkə haqqında tədqiqat obyektinin diskurslarından azad məlumatlar əldə etməyə imkan verə bilər.

Lakin özünün bütün sosial təmaslarında tədqiqatçının iştirakına icazə verən fərdi təsəvvür etmək çətindir. İştiraklı müşahidə tədqiq olunanın davranışına təsir edir və toplanan verilənlərə təhrif daxil edir.

*Sənədlərin analizi* eyni şəbəkələrin öyrənilməsi metodu kimi nəzərdən keçirdiyimiz məlumat toplama metodlarına xas olan

nöqsanların bir çoxundan azaddır. Fərdin həyatı haqqında sənədlər, məsələn, telefon kitabçaları, fotoalbumlar, dəvət edilmiş qonaqların siyahısı, elektron poçt ünvanları fərdin sosial əlaqələri haqqında çox qiymətli məlumatlar verə bilər. Bu metodun yeganə çatışmayan cəhəti toplanan məlumatların hissə-hissə olmasıdır (fragməntlər), heç də hamının şəxsi sənədləri nizamlanmış halda deyil, eyni zamanda tədqiqatçının onlara girişи də məhdud ola bilər.

Şəbəkə tədqiqatçıları *müşahidə metodundan* (ing. survey method) geniş istifadə edir. İcmallar tədqiqatçılara ölçüləcək münasibətləri və məlumat üçün müraciət ediləcək aktorları seçməyə imkan verir. Arxiv hesabatları olmadığı halda, müşahidələr çox zaman ən praktik alternativdir: onlar iştirakçılara, məsələn, gündəlik və ya müşahidə metodlarına nisbətən daha yüngül tələblər irəli sürürəklər. İcmal metodu sosioloji hipotezlərin yoxlanması və tədqiqatın sonrakı sahələrinin müəyyən edilməsi üçün yararlı olan böyük həcmli kəmiyyət verilənlərinin ucuz və nisbətən asan üsulla əldə edilməsini təmin edir. Lakin müşahidələr sünilik daxil edirlər, tədqiqatçı bir qayda olaraq işin aparıldığı şəraiti idarə edə bilmir və nəticələr xeyli dərəcədə özü haqqında məlumatların ehtimal edilən düzlüyünə əsaslanır, tədqiqatçı birbaşa müşahidələr vasitəsi ilə nəticələri yoxlamaq imkənində olana qədər respondentlərin məlumatlarına inanmaq məcburiyyətindədir.

Həm tam şəbəkə, həm eposentrik şəbəkə tədqiqatları müşahidə metodlarından istifadə edirlər, ancaq layihələr, adətən, onunla fərqlənirlər ki, şəbəkə məlumatını onlar necə əldə edirlər və respondentlərdən nə soruşurlar. Tam şəbəkə tədqiqatı, adətən, məlumatları toplamağa başlayandan əvvəl aktorların siyahısını tərtib edir. İcmal və anket sorğusu metodlarına daxil olan siyahı respondentlərə öz əlaqələrini yada salmaqdan daha çox etiraf

etməyə imkan verir. Lakin eqosentrik tədqiqatlar çox vaxt böyük, açıq populyasiyalarda aparılır. Alterlər respondentin şəbəkəsində əvvəlcədən məlum deyil, beləliklə, şəbəkə sərhədlərinin qurulması respondentin xatırlamasına güvənməlidir.

Adətən, tam şəbəkə müşahidələri populyasiyada bütün aktorlar ilə müsahibələri araşdırır və respondentlərdən yalnız onların birbaşa münasibətləri haqqında məlumat verməyi xahiş edir. Lakin eqosentrik tədqiqatlarda praktika və resurs mülahizələri respondentin alterindən müsahibə götürməyi nəzərdə tutmur. Belə tədqiqatlar respondentlərdən öz alterlərinə münasibətləri haqqında məlumat soruşur və çox zaman alterlər arasındaki münasibət haqqında da informasiya soruşular, bundan başqa, adətən onlardan alterlər haqqında etibarlı məlumatlar xahiş edirlər.

Tam şəbəkələri təsvir etmək üçün *doyma müşahidələri* də istifadə edilir. Münasib əlaqə məlumatları (məsələn, əlaqənin tipi, əlaqənin gücü) şəbəkədə hər bir aktordan toplanır, bu şəbəkə əlaqələrinin və orada yerləşən resursların tam analizinə imkan verir. Çox kiçik şəbəkələr (50 aktor və ya az) üçün hər aktora şəbəkədə bütün aktorların siyahısı verilə bilər və spesifik əlaqəyə malik olduğu aktorları (və əlaqənin gücü kimi istənilən başqa münasib əlaqə məlumatları) göstərmək xahiş edilə bilər. Nisbətən böyük şəbəkələr üçün, hər bir aktordan göstərilən şəbəkə çərçivəsində öz əlaqələrini sərbəst yada salmaq xahiş edilir.

### **1.7.2. Qartopası metodu**

Qartopası metodu 1961-ci ildə təklif edilmişdir. Bu metodda şəbəkənin qurulması populyasiyadan seçilmiş respondentlərin müəyyən spesifik əlaqəyə malik olduqları aktorları sadalaması ilə başlayır. Sadalanmış aktorlar şəbəkənin “birinci tərtib” zonasını təşkil edir. Sonra tədqiqatçı bu aktorları nəzərdən keçirir və ilkin respondentlərin arasında olmayan aktorları seçilir. Onların sadaladıqları aktorlar “ikinci tərtib” zonanı təşkil edir. Bu proses bir neçə zona üzrə təkrar edilir. Şəbəkə qar topası kimi “diyirləndikcə” sürətlə böyüyür.

Qartopası metodu "xüsusi" populyasiyaları (çox vaxt fərdlərin sayca kiçik altçoxluqlarının başqa fərdlərin sayca böyük altçoxluqları ilə qarışması) axtarış tapmaq üçün xüsusilə faydalı ola bilər. İşgüzar əlaqə şəbəkələri, cəmiyyət elitaları, qeyri-normativ submədəniyyətlər, çalışqan filatelistlər, qohumluq şəbəkələri və çoxlu başqa struktur qar topası metodları ilə xeyli effektiv təyin və təsvir edilə bilər. Qar topası seçimlərində müzakirələrin kəsilməsinə nail olmaq bəzən fikirləşildiyi kimi çətin deyildir. Əksər aktorların malik olduğu güclü əlaqələrin sayında məhdudiyyətlər və əlaqələrin çox vaxt qarşılıqlı olması tendensiyası sərhədləri tapmaq üçün qar topası metodunu olduqca asan edir.

Qar topası metodunun iki əsas məhdudiyyəti və nöqsanı var. Birinci, bu metod aktorları axtarmır. Təcrid edilmişlərin mövcudluğu və sayı bəzi analitik məqsədlər üçün populyasiyaların çox vacib xüsusiyyəti ola bilər. Qar topası metodu aktor populyasiyaların "əlaqəliliyini" və "həmrəyliyini" şışırtməyə meylli ola bilər. İkinci, populyasiyada əlaqəli fərdlərin hamısını tapmağa zəmanət verən heç bir yol yoxdur. Qar topasının yaradılmasına

haradan başlamalı? Əgər səhv yerdə və ya yerlərdə başlansa, birləşmiş, lakin başlangıç nöqtələrə birləşməmiş aktorların bütün altçoxluqlarını nəzərdən qaçırmıq olar.

Qar topası yanaşmaları ilk qovşaqların seçilməsinə diqqəti bir qədər artırmaqla, müəyyən qədər gücləndirilə bilər. Bir çox tədqiqatda təbii başlangıç nöqtəsi ola bilər. Qar topası axtarışlarını böyük iqtisadi, mədəni və siyasi təşkilatların əsas rəhbərləri ilə başlamaq ümumi yanaşmadır. Ehtimal olunur ki, belə yanaşma populyasiyanın çox hissəsindən yayılır (onlar elit şəbəkədən "təcrid edilmiş"lərdir) və elit şəbəkəni olduqca effektiv tapır.

### **1.7.3. Adlar generatoru**

Hər bir şəbəkə iştirakçısını təhlil etmək mümkün olmayan eposentrik şəbəkələrdə verilənləri toplamaq üçün iki metod istifadə edilə bilər: adlar generatoru və mövqelər generatoru.

*Adlar generatoru* üsulunda fokal aktordan əlaqəli olduğu şəxslərin adını söyləməsi xahiş edilir. Əlaqələr fokal aktorun kiminlə vacib məsələləri müzakirə etdiyini və ya kiminlə tez-tez cəmiyyətə çıxdığını identifikasiya edə bilər. Çox vaxt qar topası seçim metodu istifadə edilir: ilk addımda müsahibə üçün böyük populyasiyadan müəyyən fokal aktorlar çoxluğu seçilir. Fokal aktorların verdiyi adlar (onları aktorun *alterləri* adlandırırlar) siyahısından sonrakı müsahibə üçün ya fəndlərin hamısı, ya da müəyyən olunmuş sayda alterlər təsadüfi olaraq seçilir. Prosedur qeyd olunmuş sayda təkrar davam etdirilir.

Belə adlar generatoru, adətən, six şəbəkə sektorlarında güclü əlaqələri aşkarlayır. Böyük şəbəkə sektorlarında zəif əlaqələri aşkarlamaq üçün “*tanışların adlar generatoru*”ndan istifadə edilə

bilər. Adlar generatoru metodunu *adların izahı* mərhələsi tamamlamalıdır, bu mərhələdə adları çəkilən aktorlar haqqında, onların münasibətləri, xarakteristikaları, fokal aktora münasibətləri, onların adı çəkilən digər alterlərə münasibətləri haqqında məlumat toplanır. Alterlər arasındaki münasibətlər barədə məlumat olmadan struktur analizi yerinə yetirmək mümkün deyil.

*Mövqelər generatoru* müəyyən vacib rolları və mövqeləri tutan (məsələn, vəkillər, həkimlər, siyasetçilər) və buna görə də müəyyən resurslara (məsələn, məlumatlara, digər şəbəkələrə) əlləri yetən şəxsləri identifikasiya etmək üçün istifadə edilir. Analitik rolları müəyyən edir və fokal aktorlardan bu rolların hər birində kimləri tanıldığı soruşulur. Adlar generatorunda olduğu kimi, bu üsulu da adların izahı mərhələsi tamamlamalıdır.

Adlar generatoru üsulu sosial mübadilələrin müxtəlif formalarının: əlaqələrin intensivliyinin, şəxsi problemlər barədə mübadilələrin və böyük miqdarda pulların borc götürülməsinin öyrənilməsi zamanı geniş istifadə olunub. Məsələn, tədqiqatların birində evlər idarəsinin bəzi yaşı üzvlərinin adları istisna edildi, digərləri isə göstərilən mübadilənin növü üçün “mühüm” olmalarından asılı olaraq əlavə oluna bilərdilər. Bütün seçimlərin (şəbəkənin ölçüsündən) yuxarı sərhədi müəyyən edilmirdi, lakin müsahibənin emalı zamanı respondent tərəfindən sadalanan yalnız ilk səkkiz ad fərdi adlar generatoruna daxil edildi. Müsahibələr 20 dəqiqlikdən 30 dəqiqliyədək davam edirdi.

Daha intensiv adlar generatoru da tətbiq edilə bilər. İlk belə yanaşma 1985-ci ildə “Ümumi sosioloji sorğu” (ing. General sociological survey) zamanı tətbiq edilmişdi. Qısa (təxminən 15 dəqiqlik) fərdi müsahibələrdə respondentlərdən onlar üçün “əsasən son altı ay ərzində vacib” olan insanların adlarını çəkməsi

xahiş edilir. Şəbəkənin ölçüsü məhdud deyil, lakin toplanan verilənlərdən yalnız ilk beş sadalanan ad izah edilir.

## **1.8. Sosial şəbəkə analizinin təşəkkülü**

Sosial şəbəkə analizi üçün tətbiq edilən bəzi ideyaların hələ qədim alımlarə məlum olmasına baxmayaraq, bu sahənin əsas inkişafı 1930-cu illərdə bir neçə ənənəvi tədqiqat sahəsində – sosial psixologiya, sosial antropologiya və riyaziyyatda (kompyuter elmlərində) bir-birindən asılı olmadan meydana çıxmışdır. Qeyd edək ki, sosial şəbəkə analizinin təşəkkül tarixi bu sahədə 50 ilə yaxın tədqiqatlar aparmış Linton C. Freeman-in 2004-cü ildə nəşr edilmiş “The Development of Social Network Analysis: A Study in the Sociology of Science” adlı kitabında ətraflı təhlil edilir.

### **1.8.1. Sosial psixologiya**

1920-ci illərdə sosial psixologiya sahəsində işləyən üç alim ABŞ-a mühacirət etmişdi: Kurt Levin, Yakob Moreno və Frits Hayder.

Y. Moreno 1930-cu illərdə sosiometriyanı inkişaf etdirirdi. O, insanlardan dostlarının kim olmasını soruşurdu, onların qarşılıqlı münasibətlərini hərəkətlər üçün məhdudiyyətlər və imkanlar kimi qəbul edir və onların psixoloji davranışları üçün analiz edirdi. O təsis etdiyi “Sosiometriya” jurnalında psixoloji sağlamlıq ilə sosial struktur arasındakı qarşılıqlı əlaqəni tədqiq edirdi. Moreno fərz edirdi ki, iqtisadiyyat və dövlət kimi irimiqyaslı sosial hadisələr dostluq, düşməncilik və insanlar arasındakı digər münasibət modelləri ilə formalaşmış kiçik miqyaslı strukturların təsiri altında uzun müddət ərzində meydana çıxır.

Moreno sosioqramı – insanları işaret edən nöqtələrdən və insanlar arasındaki münasibətləri göstərən xətlərdən ibarət diaqramları təklif etmişdi. Moreno sosioqramlardan sosial liderləri və autsayderləri aşkarlamaq üçün istifadə edirdi ki, dostluq əlaqələrinin seçimindəki asimmetriyanı izah etsin və dələyi əlaqələr zəncirini göstərsin. Tədqiq edilən sosial strukturlardan biri sosiometrik ulduz – çoxlarının özüne dost seçdiyi insan idi.

Morenonun assistenti Helen Hall Jennings riyazi alətlərin zəruriliyini hiss edərək gənc riyaziyyatçı-sosiooloq Paul Lazarsfeldi işə dəvət etmişdi. Lazarsfeldin 1938-ci ildə sosiometrik seçimlər üçün ehtimal modeli ilə Morenonun işləri müasir sosial analiz elementlərinin dördünə də malik oldu.

Morenonun işləri öz vaxtında və onilliklər boyu kifayət qədər məşhur olsa da, müasir sosial şəbəkə analizinin yaradılmasına böyük təsir etməyib. Nə baş vermişdir? Freeman-a görə burada pis şəxsiyyət rol oynamışdı. Morenonun “mistikliyə meyli, onun təmtəraqlı üslubu, dahiilik maniyası onun ilkin tərəfdarlarını özündən uzaqlaşdırırı. (Freeman onun 1950-ci illərdə sosiologiyaya həsr olunmuş yığıncaqlardakı çıxışlarını xatırlayırdı.) Beləliklə, sosial şəbəkə analizi doğulmuş və ölmüşdü.

K. Levin qrup davranışını öyrənirdi, o bunu münaqişə edən sosial qüvvələrin nəticəsi adlandırırdı. O, qrupa qruplardan ibarət sosial fəzada mövcud olan və ətraf mühitin qarşılıqlı təsirdə olur və bu qarşılıqlı təsirin qiymətləri qrup üzvləri tərəfindən onların qavrayışı və hadisələr əsasında qurulur. Levin iddia edirdi ki, bu sosial fəzanın struktur xassələrini vektorlar nəzəriyyəsindən və riyazi topologiyadan istifadə etməklə öyrənmək olar.

F. Hayder sosial qavrayış və tarazlıq sahəsində tədqiqatlar aparırdı və tarazlıq nəzəriyyəsini inkişaf etdirirdi. O iddia edirdi ki, şüur bir-biri ilə münaqişədə olmayan ideyalarla işləməyə cəhd edərək tarazlığa (gərginliyin olmamasına) can atır. Onu, xüsusilə o hallar narahat edirdi ki, insan bir-birinə düşmənçilik bəsləyən iki şəxsə emosional cəhətdən yaxın olsun. Əgər A B-ni xoşlayırsa, onda A istəyir ki, B-nin xoşladığı bütün şeyləri xoşlaşın və B-nin xoşlaşdıqlarını xoşlamasın. Əgər B C-ni xoşlamırsa, onda A C-ni xoşlamamağı istəyir. Bəs A və C dostdursa, onda necə olsun? Aradan qaldırılması zəruri olan gərginlik yaranır. Həllerdən biri kimin tərəfində olmağı seçməkdir. A C-ni xoşlamaya bilər.

Real qruplarda tarazlıq pozulur, çünkü heç də hamı həmişə başqaları ilə eyni cür qarşılıqlı əlaqədə olmur. Ancaq tarazlıq pozulan kimi onlar hərəkət etməyə başlayırlar və bu da qrupun strukturunda dəyişikliklərə səbəb olur.

Cartwright və Harary riyazi olaraq isbat etdilər ki, bu prosesin nəticəsi həmişə kliklərə elə bölünmüş qrupdur ki, kliklərin daxilində bütün əlaqələr müsbətdir və aralarındakı bütün əlaqələr mənfidir. Daxilində hər hansı qeyri-tarazlıq olan bütün qruplar kliklərə yavaş-yavaş keçid vəziyyətindədirlər.

## **1.8.2. Sosial antropologiya**

Sosial şəbəkələrin analizi nisbətən formalizə olunmamış şəkildə məşhur antropoloq A. Redkliff-Braunun struktur tədqiqatları əsasında inkişaf etməyə başlamışdı. 1930-cu illərdən başlayaraq bir çox antropoloq, sosioloq və sosial-psixoloq onun “sosial struktur” anlayışından istifadə etməyə və bu zaman onun “toxuma” metaforalarını tətbiq etməyə başladılar. Şəxslərarası əlaqələrin “çulgaşması” və “çarpazlaşması” vasitəsilə sosial hərəkətlər təşkil olunur, belə əlaqələrin analizi üçün nəzərdə tutulmuş bu elmi metaforaların nəticəsində sonralar “şəxslərarası konfiqurasiyalar” və “kliklər” konsepsiyaları meydana çıxdı.

“Klikləri”, “klasterləri” və ya “blokları” öyrənən elmi istiqamət 1930-40-cı illərdə Harvard Universitetində öz inkişafını tapmışdı (A.R.Raddiff-Brown-un şagirdi gənc antropoloq W.Lloyd Warner və onun həmkarları). İrimiqyaslı sistemlərdə “qeyri-formal” münasibətlərin empirik tədqiqi bu sistemlərin daxilində gizli mütəşəkkil altqruplara malik olması kəşfinə gətirdi. Sosial şəbəkələrin onu təşkil edən altqruplara dekompozisiyası üsullarının tapılmasına xeyli səylər göstərilmişdi. Toplanmış relyasion verilənlər əsasında istənilən sosial sistemin altqruplar strukturunu aşkarlamağa imkan verən metodların işlənməsinə zərurət yarandı. Sənayedə və şəhər icmallarında sosial münasibətlərin tədqiqinə yönəlmüş Harvard proqramlarının həyata keçirilməsi nəticəsində Warner və onun həmkarları bu konsepsiyaları empirik ölçmələrlə möhkəmləndirdilər. Warner xüsusü halda hesab edirdi ki, müasir sosial icmanın əhatə edən sosial konfiqurasiya ailə, kilsə, siniflər və assosiasiyalar kimi müxtəlif altqruplardan ibarətdir. Bunlarla yanaşı, Warnerin “klik” adlandırdığı fərdlərin qeyri-formal birliyi də

mövcuddur, onların arasında qrup və yaxınlıq hissi müəyyən dərəcədə var, onun əsasında da spesifik qrup davranışları normaları bərqərar olar.

1936-cı ildə Warnerin əməkdaşları ABŞ-in cənub ştatlarında (Natchez, Mississipi) şəhər icmalarını tədqiq etdilər (“Deep South tədqiqatı”), onun nəticəsində “klik” konsepsiyası özünün sonrakı inkişafını tapdı. Onlar “klik” kəsişən dairələr kimi analiz edirlər, dairələr “sosial fəzəsində” sinfin və yaşıın ən fəal kliklərin üzvlərinin bir-birini örtən xarakteristikalarını eks etdirir. Əsas yenilik kliklərin daxili strukturunu – nüvə, birinci və ikinci dairələri tədqiq etmək cəhdləri idi.

Yankee City tədqiqatlarında iştirak edən iki gənc antropoloq Conrad Arensberg və Eliot Chapple toplanmış böyük həcmli verilənlərin analizi üçün riyazi alətlərə və qarşılıqlı əlaqənin daha formal ölçülməsinə olan ehtiyacları görürdülər.

E.Chapple kimin-kimlə qarşılıqlı əlaqədə olduğunu birbaşa müşahidədən yazıya almaq üçün xüsusi çap maşını – qarşılıqlı əlaqə xronoqrafi qurmuşdu. Bu böyük, yönəmsiz ixtiranı daşımaq çətin idi, lakin bəzi hallarda istifadə etmək olardı. Chapple elə şəbəkə analizi elmini yaratmaq istəyirdi ki, “istənilən əlaqəyə uyğun qoyulmuş kəmiyyət qiymətlərində baş vermiş istənilən dəyişikliyin şəbəkə şablonunda onun qonşularına təsirini müəyyən etmək olsun” (o, bu dəqiq termini 1953-cü ildə istifadə etmişdi). Lakin Chapple və Arensberg-in sosial struktur tədqiqatlarını daha formal etmək cəhdləri onların Harvarddakı həmkarları tərəfindən qəbul edilmədi və 1930-cu illərin ortalarında onlar Warner və layihədəki bir neçə başqa şəxslə Harvardı tərk etdilər.

### **1.8.3. Qaranlıq illər**

1940-ci, 1950-ci və 1960-ci illəri Freeman sosial şəbəkə analizinin “qaranlıq illəri” adlandırır. Bu illərdə az-çox müstəqil yaşayan şəbəkə ənənələrindən biri K.Levinin MIT-dəki Qrup Dinamikası Tədqiqat Qrupu idi, qrupa onun keçmiş tələbələri Leon Festinger və Dorwin Cartwright və magistratura tələbəsi Alex Bavelas daxil idi. Dərəcə aldiqdan sonra Bavelas fakültəyə qoşulur və R.Dunan Luce-ni də işə cəlb edir, Luce özünü “əsir riyaziyyatçı” adlandırdı. Bavelas-in kommunikasiya formaları üzərində MIT-də apardığı məşhur eksperimentlər qısa canlanma yaratsa da uzunömürlü olmadı. 1947-ci ildə Levinin ölümündən sonra Cartwright və Festinger Miçigan Universitetinə keçdilər. 1951-ci ildə Cartwright yenicə Ph.D. dərəcəsi almış Frank Harary ilə birgə işləməyə başladı. Bu qrupun yaratdığı bir çox işə şəbəkə tədqiqatçıları indi də istinad edirlər, lakin həmin vaxtlar sosial psixologiyadan kənarda təsirləri az idi.

Charles Loomis sosiometriyanı 1950-ci illərdə Miçigan Dövlət Kollcində yaşadırdı, onun işə götürdüyü riyaziyyatçı Leo Katz sosiometrik matrislərin analizinə böyük töhfələr vermişdi. Lakin bu işlər də sosiometriyaya geniş maraq yaratmadı. 1948-ci ildə Claude Levi-Strauss (Paris Universiteti) qohumluq sistemlərinin idarə edilməsi haqqında dissertasiyasını təqdim etdi və riyaziyyatçı Andre Weil-dən Warnerin hələ 20 il əvvəl öyrəndiyi Murngin qohumluq sisteminin cəbri modelini işləyib əlavə etməyi xahiş etdi. 1952-ci ildə isveçli coğrafiyaşunas Torsten Hagerstrand (Lund Universiteti) innovasiyaların diffuziyası üçün Monte Karlo modeli təklif etdi və onu test etdi. Onun bu işi sosial coğrafiya sahəsində bir çox tədqiqata təkan versə də, struktural tədqiqatların ümumi modeli ola bilmədi.

Çikaqo Universitetində tətbiqi riyaziyyatçılar qrupu (Riyazi Biologiya Komitəsi kimi də məlumdur) özünün şəbəkə analizi üsullarını yaradırdı. Rus əsilli Rey Solomonoff və Anatol Rapoport bu qrupun üzvləri idilər, Anatol Rapoport 1950-ci illərdə anti-kommunist “əcinnə ovu”nda qrupun dağılmاسını təsvir etmişdir, qrupun üzvləri işdən çıxarılmışdır, Konqresin anti-amerikan fəaliyyətləri araşdırın komitəsi Çikaqo Universitetində A.Rapoportun təsvir etdiyi kimi ciddi-cəhdə dəstəklənirdi.

1950-ci illərdəki bəzi sosial şəbəkə tədqiqatlarının sonu “pis” olmadı. Everet Rogers Moreonun işlərini yenidən kəşf etdi və onu innovasiyaların diffuziyasına tətbiq etdi. Sonralar Rogers kommunikasiya tədqiqatlarının əsaslarını qoyanlardan biri oldu və uzun müddət bu sahədə çalışdı (2004-cü ildə vəfat etmişdir). Onun tələbələrindən Ronald Rice, Thomas Valente və William Richards müasir sosial şəbəkə analizində aparıcı fiqurlar oldular.

Kolumbiya Universitetində sosioloq Robert Merton və riyaziyyatçı-sosioloq Paul Lazarsfeld birlikdə bir sıra tədqiqatlar aparırdılar, bu işlər Lazarsfeldin Moreno ilə ilk tədqiqatlarından və Mertonun Harvardda Warner-lə birgə işlərindən qaynaqlanırdı. Onların tələbələri arasında olan James Coleman, Elihu Katz, Herbert Menzel, Peter Blau və Charles Kadushin müasir sosial şəbəkə analizinin banilərindən hesab olunurlar.

Mançester Universitetində (İngiltərə) Max Gluckman (Radcliff-Brown-un başqa bir tələbəsi) sosial antropologiya şöbəsində şəbəkə seminarı təşkil etmişdi, bura John Barnes, J. Clyde Mitchell, Elizabeth Bott və Sigfried Nadel daxil idi. Onlar və Jeremy Bosissevain (Hollandiya) öz işlərini “şəbəkə analizi” adlandırdırlar. Onlar bir sıra əsas anlayışlar haqqında aydın danışsalar da (şəbəkə ranqi, multiplekslik, sıxlıq), hesablama

xarakterli işləri az idi (Mitchell istisna olmaqla). Barnes, Bott, Mitchell insanlar arasındaki münasibətlərin təkcə insanlara deyil, bütünlükdə cəmiyyətə (məsələn, onun əlaqələndirmə qabiliyyətinə) necə təsir etməsini öyrənməyə başladılar. Onlar sosial münasibətlərin strukturu ilə yanaşı, bu münasibətlərin məzmununa da böyük fikir verirdilər. Onların şəbəkə analizində sonrakı təsiri çox böyükdür.

1950-ci illərdə MIT-də siyasetşünas Karl Deutsch və Ithiel de Sola Pool-un işləri ilə müstəqil şəbəkə analizi tədqiqatları aparılmışdır. De Sola tanışlıq şablonlarının insanların fikir və hərəkətlərinə necə təsir etməsinin formal modelini yaratmaq istəyirdi. Riyaziyyatçı Manfred Kochen bu qrupa qoşulduğdan sonra bir sıra maraqlı tədqiqatlar yerinə yetirilmişdi.

Freeman sosial şəbəkə analizi ilə 1961-ci ildən məşğul olmağa başlamışdı. 1940-cı illərin sonunda onun bakalavr rəhbəri St.Clair Drake Cənub ştatlarında Warnerin tədqiqatlarında iştirak etmiş etnoqraflardan biri idi. 1952-ci ildə Freeman Havay Universitetində MA tələbəsi olarkən Hagerstrandın diffuziyaya aid işi ilə tanış olur. Freeman Elizabeth Bott ilə tələbəlikdən dost idi, Bott ailə və sosial şəbəkələr üzrə məşhur işlərini (1957-ci il) yerinə yetirmək üçün İngiltərəyə getmişdi.

1960-cı illərdə Freeman və Marris Sunshine, Thomas Fararo, Warner Bloomberg və Stephen Koff ilə birlikdə əsas komponentlər metodunu iki tipli şəbəkə verilənlərinə tətbiq edərək icma məsələlərinin qərar qəbul edənlərin eyni bir qrupuna assosiasiyaları vasitəsi ilə necə əlaqəli olmasını aşkarlamağa cəhdlər edirdilər. Freeman etiraf edir ki, A.Rapoport və William Horvath-in böyük sosioqramların analizinə aid məqaləsini oxuduqdan sonra struktural analizin ümumiliyi ona tam aydın olmuşdu.

1960-cı illərdə müasir şəbəkə analizinin yaradılmasında digər töhfələr də olmuşdur. 1963-cü ildə Claude Flament (Sorbonna Universiteti) "Qraflar nəzəriyyəsinin qrup strukturuna tətbiqləri" adlı işini nəşr etdirdi. Edward Laumann 1964-cü ildə Harvardda Ph.D. dərəcəsini alaraq Çikaqoda Peter Blau və James Davis ilə işləməyə başladı. Həmin vaxtdan başlayaraq şəbəkə analizi üzrə bir sıra görkəmli tədqiqatçılar yetişdirmişdir: Ronald Burt, Joseph Galaskiewicz, Alden Klovdahl, David Knoke, Peter Marsden və Martina Morris.

1950-60-cı illərdə müasir sosial şəbəkə analizinin elmi əsaslarını təşkil edən riyazi tədqiqat üsulları da inkişaf edirdi. Tarixən mürəkkəb şəbəkələrin öyrənilməsi ilə qraflar nəzəriyyəsi məşğul olur. Qraflar nəzəriyyəsi 1950-ci illərə qədər müntəzəm (təsadüfi olmayan) qrafları öyrənirdi, onlar aşkar qurulma prinsipləri olmayan mürəkkəb şəbəkələri təsvir etmək üçün yararlı deyildilər, 1950-ci illərdə mürəkkəb şəbəkələr üçün daha uyğun model kimi təsadüfi qraflar təklif edildi. Təsadüfi qraflar ilk dəfə macar riyaziyyatçıları Pol Erdős (Paul Erdős (1913-1996)) və Alfred Renyi (Alfred Rényi) tərəfindən öyrənilmişdir. 1959-1968-ci illərdə onlar sosial şəbəkələrin formallaşması prinsiplərini təsvir edən səkkiz məqalə yazmışdır.

1960-cı illərin sonlarında Amsterdamda riyazi statistika mütəxəssisi Robert Mokken programçı Jac Anthonisse və siyasi elmlər üzrə magistratura tələbəsi Frans Stokman ilə işləyirdi. Bu qrupun Hollandiyada direktorlarının gücü haqqında şəbəkə tədqiqatı mətbuatın diqqətini çəkmişdi. Qrup 1970-ci illərin ortalarında münasibətlər çoxluğundan qraf generasiya edən kompyuter proqramları da yaratmışdı. Digər işlərdən fərqli olaraq

Amsterdam qrupunun işi geniş məlumdur və bu günlərdə də davam edir.

Ümumi qənaət belədir ki, hər bir müvəffəqiyyət “qaranlıq illərdəki” sosial elm icmasının yeni seqmentini struktural yanaşma ilə tanış edirdi. Lakin 1960-cı illərin sonuna kimi sosial tədqiqatların ümumi paradigması hamı tərəfindən qəbul edilməmişdi, buna baxmayaraq tədqiqatçıların geniş kütləsi struktur paradigmasını qəbul etməyə hazır idi.

#### **1.8.4. Harvardda başlayan dirçəliş**

1960-cı illərdə Harvardda sosial şəbəkə sahəsində tədqiqatlar yenidən canlandı. Harvardda Harrison Uayt (White) müasir sosial şəbəkə analizinin yaradılmasında müstəsnə rol oynamışdır. Uayt birinci Ph.D. dərəcəsini 1955-ci ildə MIT-də nəzəri fizika sahəsində almışdı. O, Karl Deutsch-un kursunda iştirak etmişdi və aşkarlamışdı ki, elektrik dövrələrinin analizi üçün istifadə edilən alətləri insanlar arasındaki qarşılıqlı əlaqələrin analizi üçün də istifadə etmək olar. Uayt ikinci Ph.D. dərəcəsini sosiologiya üzrə 1960-cı ildə Princeton-da aldı, lakin bir il əvvəl Çikaqoda riyazi sosiologiya üzrə kurs aparmağa başlamışdı. Uayt Çikaqoda işləyərkən Levi-Strauss və Weil-in işlərini inkişaf etdirərək “Qohumluğun anatomiyasını” yazdı, həmçinin insanların peşə daxilində bir vakant işdən digərinə neçə keçidlərini öyrənməyə başladı. (Uaytin Harvardda tələbəsi Mark Qranovetter bu işi inkişaf etdirəcək və 1973-cü ildə zəif əlaqələrin gücü nəzəriyyəsini yaradacaqdı).

Uayt 1963-cü ildə Harvarda gəldi və şəbəkə analizi kursunu aparmağa başladı. Harrison Uaytin başçılıq etdiyi qrup sosial şəbəkə analizinin riyazi əsaslarını inkişaf etdirirdi, onlar ictimai

elmlərdən bir çox anlayışları riyazi formaya gətirdilər ki, bu da onların modelləşdirilməsinə və ölçülməsinə kömək edirdi. Uaytin sosial şəbəkə analizi sahəsində fəal tədqiqatlar aparan tələbələrinin siyahısı onun bu sahədəki təsirini aydın göstərir: Peter Bearman, Paul Bernard, Phillip Bonacich, Scott Boorman, Ronald Breiger, Kathleen Carley, Ivan Chase, Bonnie Erickson, Claude Fischer, Mark Granovetter, Gregory Heil, Joel Levine, Siegwart Lindenberg, François Lorrain, Barry Wellman və Christopher Winship. Freeman sosial şəbəkə analizinin yaradılmasını Harrison Uaytin adına yazır: "Uayt və onun tələbələri təkcə sosial şəbəkə yanaşmasına iddia edə bilən şəxslər deyil. ... Yəqin ki, bu sahədə çap edilmiş işlərin böyük əksəriyyəti Uayt və onun keçmiş tələbələri tərəfindən yerinə yetirilmişdir."

Freeman müasir sosial şəbəkə analizi üçün aparıcı hesab etdiyi 21 müəllifdən onlara təsir edən əsərləri və müəllifləri bildirməyi xahiş etmişdi. 21 tədqiqatçı təsir edən 69 müəllifin adını söyləmişdi, onlardan 49-nun adı yalnız bir dəfə çəkilmişdi, iki müəllifin (Moreno və Harary) adı isə üç dəfədən çox çəkilmişdi. Belə görünür ki, müasir sosial şəbəkə analizinin baniləri barəsində ümumi razılıq yoxdur.

H.Uaytin tələbələrindən biri də 1974-cü ildə "İş axtarışı" kitabını yazan Mark Qranovetter idi. O, insanlardan işlədikləri işi necə tapmalarını soruşturdu. Çoxları işi rəsmi mənbələrdə (məsələn, qəzet elanları) məqsədyönlü axtarışın köməyi ilə deyil, digər insanlarla təsadüfi əlaqələr sayəsində tapmışdır. Bəziləri iş imkanı barəsində digər insanlarla əlaqələri vasitəsi ilə, bəziləri ailə üzvlərindən və yaxın dostlarından xəbər tutmuşdu, əksəriyyəti isə işi tanışları vasitəsi ilə tapmışdı. M. Qranovetter bu hadisəni zəif əlaqələrin gücü adlandırmışdı. O isbat etdi ki, bir sıra sosial

məsələlər üçün zəif əlaqələr güclü əlaqələrdən daha səmərəlidir. Bu hadisə sosial şəbəkələrdə informasiyanın yayılması nəzəriyyəsi ilə izah olunurdu. M. Qranovetterin bu işi sosial şəbəkə analizində orijinal işlərdən biri hesab olunur.

1967-ci ildə Stenli Milqram Harvard Universitetində dünya fenomenini eksperimental yoxladı – müxtəlif ştatlardan olan iki ABŞ vətəndaşı arasındaki vasitəçilərin sayını tapmaq üçün eksperimentlər təşkil etdi. S.Milqram Kanzasda müxtəlif iştirakçılara 60 məktub göndərərək onlardan məktubu ilahiyat fakültəsi tələbəsinin Massaçusetdə müəyyən ünvanda yaşayış həyat yoldaşına göndərməyi xahiş etdi. İştirakçılar məktubu yalnız şəxsən tanıqları o kəslərə verə bilərdilər ki, onların fikrincə birbaşa və ya "dostlarının dostu" vasitəsi ilə ünvana çatdırı bilərlər. S.Milqram müəyyən etdi ki, iki təsadüfi ABŞ vətəndaşı orta hesabla 6 aralıq vasitəci ilə əlaqələnir.

1978-ci ildə Barry Wellman tərəfindən sosial şəbəkə analizi üzrə mütəxəssislərin Beynəlxalq assosiasiyası (International Network for Social Network Analysis, INSNA) yaradıldı. Həmin ildə Freeman tərəfindən "Social Networks" jurnalı təsis edildi. Hazırda İnternetdə sosial şəbəkə analizi üzrə digər nəşrlər – "Connections" və "Journal of Social Structure" elektron jurnalları da var.

Lap əvvəldən sosial şəbəkə analizi sahələrarası fəaliyyət idi və psixoloqların, sosioloqların, kommunikasiya üzrə mütəxəssislərin, antropoloqların, riyaziyyatçıların və statistiklərin səylərini birləşdirirdi. Müxtəlif ənənələrə malik insanları bir araya gətirmək üçün sosial şəbəkə analizi üzrə bir sıra konfranslar da təşkil edilməyə başlandı. Məsələn, 1975-ci il Dartmouth konfransı ABŞ və Avropadan sosioloqları, antropoloqları, sosial psixoloqları və

riyaziyyatçıları bir araya getirmişti. Linton və Sue Freeman-ların NSF (ABŞ Milli Elm Fondu) tərəfindən maliyyələşdirilən 1978-1981-ci illərdə apardıqları eksperiment EIES adlandırılan erkən elektron poçt sistemi ilə müxtəlif sahələrdən olan 40 şəbəkə tədqiqatçısına bir-birinin işləri ilə tanış olmağa kömək edirdi. İndi e-poçt adı hesab olunur, lakin 1978-ci ildə bu kifayət qədər inqilabi bir iş idi. Bu e-poçt sistemi ilə aparılan danışqlar sayəsində 1981-ci ildə Sunbelt Social Network Conference adlı konfrans düzənləndi, hazırda bu konfrans hər il keçirilir.

1979-cu ildə Freeman sosial elmlər dekanı kimi Kaliforniya Universitetinə (Irvine-də) keçdi, onun vəzifələrindən biri də sosial şəbəkə analizi üzrə Ph.D. programı yaratmaq idi.

1970-ci illərin ortalarından sosial şəbəkənin qrafik inikası – vizuallaşdırma tədqiqatlarının ayrıca istiqaməti kimi formallaşmağa başlayır. Vizuallaşdırmanın vacib əhəmiyyəti var, çünkü şəbəkəni görmək imkanının özü qrafların analizi üsullarına müraciət etmədən aktorların qarşılıqlı əlaqələrinin xarakteri haqqında vacib nəticələr çıxarmağa imkan verir. 1983-cü ildə yaradılmış UCINET programı hazırda bu sahədə əsas oyunçu hesab edilir, onun müəlliflərindən biri də Freemandır.

1970-ci illərin sonlarına doğru müasir şəbəkə analizinin elmi əsaslarını təşkil edən riyazi üsullar kompleksi formalasdı. 1970-ci illərə qədər aparılan tədqiqatların əsas mövzuları fərdin qrupda vəziyyətinin kəmiyyətcə ölçülməsi (kvantifikasiya); həmrəy qrupların analizi; balanslı diadiq və triadiq münasibətlərin struktur analizi; mövqelərin – struktur baxımından fərqlənməyən altqrupların identifikasiyası. 1970-ci illərdə P. Holland, S. Linard və başqaları tərəfindən böyük olmayan qruplarda münasibətlərin ehtimalını parametrik qiymətləndirən statistik modellərin işlənilməsi

ilə sosial şəbəkələrin stoxastik modelləri inkişaf etdirilməyə başladı. Bu modelləri diadik əlaqələrin asılı olmaması fərziyyələri ilə qururdular.

1980-ci illərin sonları – 1990-cı illərin əvvəllərində meydana çıxmaga başlayan sosial şəbəkə modelləri təsadüfi Markov qrafları ideyalarına söykənirdilər. Sosiomatrisdə əlaqələrin statistik tədqiqi cəhdlerinin hələ Moreno və Cenninqs tərəfindən (1939-cu il) edilməsinə baxmayaraq, statistik metodların inkişafının qarşısını aşağıdakı problem alırı: sosial şəbəkədə aktor cütləri arasındaki əlaqələr qarşılıqlı asılı olmayan deyillər, bu səbəbdən də statistik hipotezlərin yoxlanılması üçün zəruri olan standart səhvlerin hesablanması düsturlarının istifadəsi qanuni deyil. Təsadüfi Markov qrafları əsasında təklif edilmiş sosial şəbəkə modelləri daha ümumidirlər və diadların asılı olmaması fərziyyəsindən azaddırlar, həmrəy qruplar, tranzitiv triadlar, qarşılıqlı əlaqəli diadlar, fərdi xarakteristikaların qrup strukturuna təsiri haqqında statistik hipotezləri yoxlamağa imkan verirlər.

#### **1.8.5. Sosial şəbəkələr yeni minillikdə**

1998-ci ildə sosial şəbəkə analizində daha bir önemli iş meydana çıxdı. Kornell Universitetindən (Nyu-York) riyaziyyatçılar Dunkan Uotts (Duncan J. Watts) və Stiven Strogats (Steven H. Strogatz) kiçik dünya fenomeninin riyazi modelini təklif etdilər. Onlar sosial şəbəkələr nəzəriyyəsini inkişaf etdirərək bir sıra kəşflərlə yanaşı, *klasterləşmə əmsali* (ing. clustering coefficient) – qeyri-bircins qruplar arasında yaxınlıq dərəcəsi anlayışını daxil etdilər. Müəyyən edilmişdi ki, qoşqaqları eyni zamanda müəyyən sayda lokal və təsadüfi uzaq əlaqələrə malik olan şəbəkələr kiçik dünya effektinə və klasterləşmənin yüksək səviyyəsinə malikdirlər. D.Uots sosial şəbəkələrin formalasdırılması üçün öz modelini irəli

sürmüşdü. Şəbəkənin böyüməsi təsadüfi baş vermir, qovşaqlar arasında yeni əlaqənin yaranması artıq mövcud olan ümumi dostların sayından asılıdır.

Son 10 ildə miqyassız şəbəkələr nəzəriyyəsi inkişaf etdirilir, bu nəzəriyyəni L.Barabaşı irəli sürmüşdür. Miqyassız şəbəkələr elə təsadüfi qraflardır ki, qovşaqların əlaqələri üstlü qanunla paylanır və şəbəkənin əsas xassələri şəbəkənin ölçülərindən asılı deyil. Belə strukturlara miqyasa görə invariantlıq xasdır, buna görə də onlara "miqyassız şəbəkələr" (scale-free networks) adı verilib. Onların davranışları müəyyən qanuna uyğunluqlara tabedir: məsələn, onlar təsadüfi sıradan çıxmala qarşı qeyri-adi dərəcədə dayanıqlıdır, lakin əlaqələndirilmiş hücumlara qarşı fəvqəladə dərəcədə düzümsüzdürler.

Güman etmək olar ki, miqyassız şəbəkələrin varlığından belə xəbərləri olmadan öz vaxtlarında bolşeviklər öz təbliğatçılarını döyüşən orduya göndərəndə uğurla istifadə etmişdilər. Bu təbliğat şəbəkəsi digər siyasi qüvvələrin xətti təbliğatından daha səmərəli idi.

Məlum olmuşdur ki, sosial şəbəkələr, kommunikasiya şəbəkələri, veb şəbəkə, avtonom sistemlər şəbəkəsi, Internet marşrutizatorlarının şəbəkəsi, proteinlərin qarşılıqlı əlaqə şəbəkəsi, e-mail şəbəkəsi və digər sistemlər miqyassız şəbəkələr ilə yaxşı modelləşdirilir – praktiki olaraq qeyri-məhdud sayıda əlaqələri olan nisbətən az sayıda qovşaqlar (konsentratorlar) hakim mövqe tuturlar.

Son dövrlər miqyassız şəbəkələrin dərin formal nəzəriyyəsi yaradılmış, bu nəzəriyyənin kompyuter elmləri, sosiologiya və iqtisadiyyata praktiki tətbiqinə dair maraqlı işlər meydana gəlmişdir, eyni zamanda bu nəzəriyyə kontekstində analiz edilməsi

mümkün olan verilənlər bazaları: onlayn sosial şəbəkələr haqqında verilənlər, korporativ bazalar (əlaqə məlumatları, elektron poçt və s.) yaradılır. Sosial şəbəkələr üçün yaradılmış Barbaşı nəzəriyyəsi energetika, biologiya, epidemiologiya və bir sıra başqa sahələrdə şəbəkə strukturlarının öyrənilməsi üçün uğurla tətbiq edilə bilər.


Bununla yanaşı, hazırda miqyaslanan, statik, iyerarxik kiçik dünyalar və digər şəbəkələr kifayət qədər uğurla tədqiq edilir, onların deformasiyalara dayanıqlıq və perkolasiya kimi fundamental xassələri tədqiq edilir. Bu yaxınlarda isbat edilmişdir ki, şəbəkələrin *dolaşış şəbəkələr* (ing. entangled networks) adlanan xüsusi sinfi ən böyük informasiya keçiriciliyinə malikdirlər. Onlar maksimal bircinslilik, istənilən iki qovşaq arasında minimal məsafə və əsas statistik parametrlərin çox ensiz spektri ilə xarakterizə edilir. Ümid edilir ki, dolaşış şəbəkələr şəbəkə trafikini əhəmiyyətli dərəcədə azaltmaqla informasiya texnologiyaları sahəsində, xüsusi halda vebin yeni nəsillərində geniş tətbiqini tapa bilərlər.

Son onillikdə meydana çıxan **dinamik şəbəkə analizi** – ənənəvi sosial şəbəkə analizi, əlaqələrin analizi (ing. link analysis) və multi-agent sistemlərin şəbəkə nəzəriyyəsi daxilində birləşdirən yeni elmi istiqamətdir. Bu sahədə iki cəhət var. Birinci cəhət dinamik şəbəkə verilənlərinin statistik analizidir, ikinci cəhət şəbəkə dinamikasını öyrənmək üçün imitasiya modelləşdirilməsindən istifadə edilməsidir. Dinamik şəbəkələr ənənəvi sosial şəbəkələrdən onunla fərqlənlər ki, onlar daha dinamik, böyük, müxtəlif tipli, multipleks şəbəkələrdir və dəyişən səviyyəli qeyri-müəyyənliklərə malik ola bilərlər.

Dinamik şəbəkə analizinin statistik alətləri böyük miqyaslı şəbəkələr üçün optimallaşdırılıb və eyni zamanda bir neçə müxtəlif tipli multipleks şəbəkəni analiz etməyə imkan verirlər. Bunun əksinə, ənənəvi sosial şəbəkə analizi alətləri eynitipli və ya ən çoxu ikitipli şəbəkələrdə işləyirlər və baxılan anda yalnız bir əlaqə tipini analiz edirlər.

Dinamik şəbəkə analizinin statistik alətləri istifadəçiyə daha çox ölçümə məlumatları verə bilər, çünki onlar eyni zamanda bir neçə şəbəkədən alınmış verilənləri ölçürərlər. Kompyuter modelləşdirməsi baxımından dinamik şəbəkə analizində qovşaqlar kvant nəzəriyyəsindəki atomlar kimiidir, onlarla stoxastik obyektlər kimi davranışmaq olar. Ənənəvi sosial şəbəkə analizi modellərinə qovşaqlar statistikdir, dinamik şəbəkə analizi modellərinə isə qovşaqların öyrənmə qabiliyyətləri var. Xassələr zaman'a görə dəyişə, qovşaqlar yeni biliklər öyrənə və şəbəkədə öz dəyərlərini artırı bilərlər: şirkətin əməkdaşları yeni biliklər öyrənə və şəbəkədə öz dəyərlərini artırı bilərlər. Dəyişiklik bir qovşaqdan digərinə və s. doğru yayılır. Dinamik şəbəkə analizi şəbəkənin evolyusiyasına elementlər əlavə edir və dəyişikliklərin baş verə biləcəyi şəraitini nəzərdən keçirir.

Adı sosial şəbəkə analizi ilə sıx bağlı olan amerikalı alim Linton Freeman maraqlı bir tədqiqat aparmışdı. O, ABŞ-da nəşr edilən elmi jurnallarda elmin müxtəlif sahələri üzrə olan məqalələri müqayisə edərək aşkarlamışdı ki, faktiki olaraq sosiologyanın bölməsi olan sosial şəbəkə analizi məqalələrin parametrlərinə görə (məqalənin həcmi, özünə istinad indeksi və s.) dəqiq elmlərə daha yaxındır, başqa sözlə, sosial şəbəkə analizi sosiologiyadan daha çox kompyuter elmlərinə yaxındır.



## FƏSİL 2

---

# SOSİAL ŞƏBƏKƏ İNDİKATORLARI

# **SOSIAL ŞƏBƏKƏ İNDİKATORLARI**

- **Şəbəkənin və aktorların elementar xassələri**
- **Sosial məsafə anlayışları**
- **Şəbəkələrdə əlaqəlilik**
- **Şəbəkələrdə lokal strukturlar**
- **Mərkəzilik və mərkəzləşmə**

# FƏSİL SOSİAL ŞƏBƏKƏ 2 İNDİKATORLARI

Sosial şəbəkələrin xassələrinin təsviri və modelləşdirilməsi üçün əsas üsullar aşağıdakılardır (F.Pattison):

- 1) aktorlar və əlaqələr üçün indekslər (dərəcə, mərkəzilik, əldə edilmə, izafilik);
- 2) şəbəkə üçün indekslər (sixlıq, mərkəzləşmə, əlaqəlilik, diad və triad siyahıları, klasterləşmə);
- 3) aktorların oxşarlıq ölçüləri (çoxölçülü miqyaslama, struktur və müntəzəm ekvivalentlik);
- 4) yekdil altqrupların varlığı və xarakteristikaları (kliklər, klanlar, klublar, plekslər, lyambda-çoxluqlar);
- 5) blok-matrislər (tarazlıq, tranzitivlik, klasterləşmə, blok modelləri);
- 6) stoxastik modellər (stoxastik bloklar,  $p_1$ ,  $p^*$ , Markov qrafları).

## 2.1. Aktorlar üçün indekslər

Aktorun şəbəkədəki yeri haqqında daha düzgün məlumat almaq üçün aktorları qruplara ayırmadan və hətta ilk baxışdan tam əhəmiyyətsiz görünse belə, heç bir aktoru kənara qoymadan bütün aktorların qarşılıqlı əlaqələrini analiz etmək zəruridir.

Aktorlar (qovşaqlar) üçün aşağıdakı parametrlər müəyyən edilir:

- aktorun giriş dərəcəsi – aktora daxil olan tillərin sayı;
- aktorun çıxış dərəcəsi – aktordan çıxan tillərin sayı;


- verilmiş aktordan digər aktorlara olan məsafə;
- verilmiş aktordan digər aktorlara olan orta məsafə;
- eksentriklik – verilmiş aktordan digər aktorlara olan geodezik məsafələrin (aktorlar arasındaki məsafələrin ən kiçiyi) ən böyüyü;
- vasitəciliy – verilmiş aktordan keçən ən qısa yolların sayı;
- mərkəzilik – verilmiş aktorun digərlərinə nisbətən əlaqələrinin ümumi sayı.

### 2.1.1. Aktorun dərəcəsi

İstiqamətlənməmiş şəbəkədə *aktorun dərəcəsi* bu aktorun malik olduğu əlaqələrin sayı kimi müəyyən olunur (Şəkil 2.1). İstiqamətlənməmiş şəbəkələrdə daxil olan (*daxil olma dərəcəsi*) və çıxan əlaqələr (*çıxış dərəcəsi*) arasında fərq qoyulmalıdır. İstiqamətlənməmiş şəbəkədə qonşuluq matrisinin aktora uyğun sətrindəki elementlərin cəmi çıxış dərəcəsi  $D_{out}(i)$ , uyğun sütun elementlərinin cəmi isə  $D_{in}(i)$  daxil olma dərəcəsidir:

$$D_{out}(i) = \sum_j x_{ij}, \quad (2.1)$$

$$D_{in}(j) = \sum_i x_{ij}. \quad (2.2)$$




Şəkil 2.1. Aktorların dərəcəsi


Aktor	Dərəcə
a	1
b	1
c	3
d	2
e	1
f	4
g	1
h	1

İstiqamətlənməmiş şəbəkədə aktorun dərəcəsi qonşuluq matrisində uyğun sıradakı elementlərin cəminə bərabərdir.

Dərəcə aktorun təsirini xarakterizə edir. İstiqamətlənmiş şəbəkələrdə aktorun çıxış dərəcəsi çox vaxt onun nüfuzunu göstərir. Dərəcə təsirin ölçüsü kimi istifadə edildikdə şəkil 2.2 -də birinci aktor A daha böyük təsirə malikdir, çünki o, 8 şəxslə birbaşa əlaqəlidir. Lakin aktor B birbaşa əlaqələrinin sayının az olmasına baxmayaraq, 9 nəfərə təsir etmək potensialına malikdir (şəkil 2.3). Bu real həyatda da baş verir. Böyük şirkətdə iyerarxiyaya baxaq. İcraçı direktorun şura üzvləri, vitse-prezidentlər və ola bilsin ki, bir neçə digər əməkdaş ilə birbaşa əlaqəsi var. Şübhəsiz ki, birbaşa əlaqələrinin sayının az olmasına baxmayaraq o, satış üzrə regional direktorun köməkçisindən daha çox təsirə malikdir.




Şəkil 2.2. Dərəcəsi böyük aktor




Şəkil 2.3. Kiçik dərəcəli, böyük əlaqəli aktor

### 2.1.2. Aktorun gücü

Əlaqələrin sayına görə məlumatın neçə aktora ötürüllə biləcəyini söyləmək olar. Şəbəkə qovşaqlarının təsir gücünü birbaşa əlaqələrin sayına görə qiymətləndirmək olar, lakin qovşaqlar öz aralarında digər qovşaqlar vasitəsilə də əlaqəlidir. Konkret misala baxaq. Şəkil 2.4-də qara rənglə göstərilən aktor böyük təsirə



Şəkil 2.4.



Şəkil 2.5.

malikdir, lakin onunla əlaqəli olan aktorların belə təsiri yoxdur. Şəkil 2.5-də göstərilən aktorun təsiri kiçikdir, lakin o daha güclüdür, çünki onunla əlaqəsi olan aktorların da şəbəkədə müəyyən təsiri var.

Şəbəkənin ən güclü aktorunu tapmaq üçün  $x_i$  aktorunun ( $i = \overline{1, n}$ )  $k$  tərtibli gücünü iterativ hesablayırlar:

$$\begin{aligned} p^i(k) &= \sum_{i=1}^n B \times p^i(k-1), \\ p^i(0) &= 1, \end{aligned} \tag{2.3}$$

burada  $n$  – şəbəkədə aktorların sayı,  $B$  –  $n \times n$  ölçülü məsafə matrisidir.

$B$  məsafə matrisinin  $b_{ij}$  elementi  $x_i$  və  $x_j$  aktorları arasındaki əlaqələrin sayıdır.

Aktorun gücü anlayışını

$$P_k^i = \frac{p^i(k)}{\sum_{i=1}^n p^i(k)} \tag{2.4}$$

kəmiyyətinin  $k \rightarrow n$  olduqda limiti kimi müəyyən etmək olar.

Aktorun gücü anlayışından istifadə edərək hansı aktorların şəbəkədə ən təsirli olduğuna, hansıların informasiyanın şəbəkədə ən effektiv yayılmasına şərait yaratdıqlarını bilmək olar (məsələn, əgər müraciətlərin sayına məhdudiyyət qoymaqla müəyyən məlumatın

şəbəkə daxilində yayılması lazımdırsa, onda gücü ən böyük olan aktorlardan başlamaq lazımdır).

## 2.2. Şəbəkənin ölçüləri

Şəbəkə indekslərinin hesablanması üçün aşağıdakı parametrlər istifadə edilir: qovşaqların sayı, tillərin sayı, qovşaqlar arasında geodezik məsafə, qovşaqlar arasında orta məsafə, şəbəkənin sıxlığı, simmetrik, tranzitiv və dövri triadların sayı, şəbəkənin radiusu, diametri və s.

*Şəbəkənin ölçüsü* şəbəkədəki aktorların, habelə şəbəkədə olan birbaşa əlaqələrin sayı ilə müəyyən edilə bilər. Aktorların sayı baxımından şəbəkənin ölçüsü hər bir aktorun əlaqələr qurmaq və saxlamaq üçün malik olduğu məhdud resurslar səbəbindən sosial əlaqələrin strukturu üçün əhəmiyyətli ola bilər.

Şəbəkənin ölçüsü kimi fərdi birləşmələrə daxil edilmiş birbaşa əlaqələrin sayı populyasiyanın sayını ölçüdükdə istifadə edilir. Şəbəkənin bu ölçüsü bir qayda olaraq aprior fərziyyələr əsasında müəyyən olunur, lakin o müəyyən vaxt intervalında nisbətən sabit olan əlaqələr əsasında müəyyən olunmalıdır.

### 2.2.1. Şəbəkənin sıxlığı

*Şəbəkənin sıxlığı* – şəbəkədə birbaşa əlaqələrin mövcud sayının birbaşa əlaqələrin mümkün sayına olan nisbətinə deyilir.

$n$  aktor olan istiqamətlənmiş şəbəkədə birbaşa əlaqələrin maksimal mümkün sayı  $n(n-1)$ , istiqamətlənməmiş şəbəkədə isə əlaqələrin maksimal mümkün sayı  $n(n-1)/2$  olur. İstiqamətlənməmiş şəbəkədə şəbəkə sıxlığını aşağıdakı düsturla hesablamaq olar:

$$S = \frac{2 \sum_{i=1}^n \sum_{j>i} a_{ij}}{n(n-1)}, \quad (2.5)$$

burada  $n$  – aktorların sayı,  $a_{ij} \in \{0;1\}$  – qonşuluq matrisinin elementidir.

İstiqamətlənmış şəbəkədə şəbəkə sıxlığı aşağıdakı düsturla hesablanır:

$$S = \frac{L}{n(n-1)}, \quad (2.6)$$

burada  $L$  – verilmiş şəbəkədə mövcud olan birbaşa əlaqələrin sayıdır.

Six şəbəkədə aktorun digər aktorlarla əlaqələrinin sayı çox olur. Sıxlıq 1-ə bərabər olduqda qraf klikə çevrilir, yəni hər bir aktor istənilən digər aktorla əlaqəlidir. Şəbəkənin sıxlığı informasiyanın aktorlar arasında yayılma sürəti, aktorların sosial kapitalın və (və ya) sosial məhdudiyyətin yüksək səviyyələrinə hansı dərəcədə malik olmaları kimi hadisələrə izahlar verə bilər. Sıxlıqdan bəzən şəbəkənin birləşdirmə imkanının ölçüsü kimi də istifadə edilir. Six şəbəkələrdə kommunikasiya və koordinasiya asandır.

*Şəbəkənin ranğı* – bir aktorun digər aktor ilə əlaqələndiyi çoxpilləli əlaqənin (marşrutun) uzunluğuudur. Ranğı həm şəbəkənin ölçüsü, həm də onun sıxlığı vasitəsilə qiymətləndirmək olar. M. Qranovetter göstərmüşdür ki, sıxlığı kiçik şəbəkələr böyük ranqa malik olurlar.

## 2.2.2. Şəbəkənin diametri və radiusu

*Şəbəkənin diametri* – şəbəkənin bütün aktorları üzrə maksimal eksentriklikdir, yəni (əlaqəli) şəbəkədə ən böyük geodezik məsafədir (əgər şəbəkə əlaqəsizdirsə, ən böyük məsafə

sonsuzluqdur). Şəbəkənin diametri istənilən aktordan başqa bir aktora getmək üçün lazım olan addımların sayıdır (yəni şəbəkədə aktorların istənilən cütünü birləşdirə bilən minimal yolun uzunluğuudur). Bəzən şəbəkə diametri şəbəkənin əlaqəlik ölçüsü kimi istifadə edilir.

Formal olaraq əlaqəli qrafın diametri qrafın bütün təpələr cütü arasındaki ən qısa yollardan maksimumuna bərabərdir. Yəni, istənilən  $x_i$  və  $x_j$  üçün  $\max_i \max_j d(x_i, x_j)$  məsafəsinə bərabərdir. Şəbəkənin ölçüsü minimal 1 (qrafda 2 təpə olduqda) qiymətindən maksimal mümkün  $(n-1)$  qiymətinədək dəyişə bilər, burada  $n$  qrafın təpələrinin sayıdır.

*Şəbəkənin radiusu* – şəbəkənin bütün aktorları üzrə minimal eksentriklikdir.  $G$  qrafı üçün  $diam(G) \leq 2rad(G)$ . Şəbəkədə birdən çox komponent olarsa, onun diametri və radiusu tərifə görə sonsuzluq kimi müəyyən edilir.

Maksimal eksentrikliyə malik aktorlar *periferik aktorlar* adlanır. Minimal eksentrikliyə malik aktorlar isə *mərkəzi aktorlar* olurlar.

Şəkil 2.6-da göstərilən şəbəkənin diametri 2, radiusu 1, periferik aktorlar  $\{A, C, D, E\}$ , şəbəkənin mərkəzi aktoru isə B-dir.

### 2.3. Sosial məsafə anlayışları

Hələlik tədqiq etdiyimiz şəbəkə xassələri aktorun bilavasitə sosial qonşuları ilə əlaqədardır. Lakin aktora bilavasitə birləşmeyən aktorların sosial qonşularının əlaqələri də çox vacib ola bilər (məsələn, müəyyən mühitlərə "yaxşı qoşulmuş dostlara" malik olmağın əhəmiyyətini fikirləşin). Başqa sözlə, bəzən "dostunun dostu" olmaq olduqca mühümdür.


### 2.3.1. Şəbəkədə yollar

Qrafda iki aktor arasında birləşmənin ən ümumi forması *gəzinti* adlanır. Gəzinti aktorların və əlaqələrin aktorlar ilə başlayan və qurtaran ardıcılılığıdır. *Qapalı gəzinti* başlangıç və son nöqtəsi eyni aktor olan yoldur. Gəzinti qeyri-məhduddur: eyni aktoru və ya eyni əlaqəni təkrar-təkrar daxil edə bilər. Gəzintinin uzunluğu onun istifadə etdiyi tillerin sayıdır.

İstiqamətlənmış şəbəkələrdə həmçinin gəzintiyə əlavə olaraq *yarımgəzinti*, yəni uyğun istiqamətlənməmiş şəbəkədə (əlaqələrin istiqaməti nəzərə alınmayan şəbəkədə) gəzinti müəyyən etmək olar.

*Dövr* xüsusi məhdudlaşdırılan gəzintidir, aktorların qonşuluğunu (yəni müəyyən aktora qonşu aktorları) tədqiq edən alqoritmərdə tez-tez istifadə edilir. Dövr başlanğıc/son aktor istisna olmaqla hamısı fərqli olan 3 və ya daha çox aktordan ibarət qapalı gəzintidir. Şəkil 2.6-da aktor A ilə başlayan və qurtaran heç bir dövr yoxdur, lakin aktor B ilə başlayan və qurtaran 3 dövr var ( $\{B, D, C, B\}$ ;  $\{B, E, D, B\}$ ;  $\{B, C, D, E, B\}$ ).

Bəzən əlaqələri təkrar istifadə etməyən gəzintiləri öyrənmək daha faydalı ola bilər. İki aktor arasındaki *iz* verilən əlaqələrdən ən çoxu bir dəfə istifadə edən istənilən gəzintidir (lakin eyni aktorlar izdə təkrar istifadə edilə bilər). İzin uzunluğu onda olan əlaqələrin sayıdır. Bütün izlər gəzintidir, ancaq bütün gəzintilər iz deyildir. Əgər iz eyni aktor ilə başlayırsa və qurtarırsa, bu qapalı iz adlanır. Şəkil 2.5-də, A-dan C-yə bir neçə iz



Şəkil 2.6. İstiqamətlənməmiş şəbəkə

var. {A, B, D, B, C} ardıcılılığı gəzintidir, ancaq iz deyildir, çünki BD əlaqəsi bir neçə dəfə istifadə edilir.

İstiqamətlənmiş şəbəkələrdə, həmçinin izə əlavə olaraq *yarımız*, yəni uyğun istiqamətlənməmiş şəbəkədə (əlaqələrin istiqaməti nəzərə alınmayan şəbəkədə) iz müəyyən etmək olar.

Bəlkə də iki aktor arasında (və ya aktorla özü arasında) birləşmələrə aid ən faydalı anlayış yoldur. *Yol* qrafda hər aktorun (və buna görə də hər əlaqənin) ən çoxu bir dəfə istifadə edilə bildiyi gəzintidir. Burada yeganə istisna eyni aktor ilə başlayan və qurtaran qapalı yoldur. Bütün yollar iz və gəzintidir, ancaq bütün gəzintilər və bütün izlər yol deyildir. Şəkil 2.6-da A və C-ni birləşdirən məhdud sayıda yol var: {B, C}; {B, D, C}; {B, E, D}.

*Yolun uzunluğu* onda olan əlaqələrin sayına deyilir. İki aktor arasındaki ən qısa yolun uzunluğu onların arasındaki *geodezik məsafə* adlanır. Məsələn, şəkil 2.6-da verilən qrafda A və C aktorları arasındaki geodezik məsafə 2-dir.

Əlaqələrin güc ölçüləri (məsələn, dövlətlər arasındaki ticarətin dollarla həcmi) məlum olduqda, iki aktor arasındaki "məsafə", adətən, onlar arasındaki ən zəif (məsələn, ən ucuz) yoluñ gücü kimi müəyyən edilir.

İstiqamətlənmiş şəbəkələrdə, həmçinin yola əlavə olaraq *yarımyol*, yəni uyğun istiqamətlənməmiş şəbəkədə (əlaqələrin istiqaməti nəzərə alınmır) yol müəyyən etmək olar.

### 2.3.2. Aktorlar arasındaki məsafə

Aktorların şəbəkələrdə necə yerləşdiyini analiz etmək üçün yanaşmalardan biri aktorun başqalarından nə qədər uzaqda olmasını (sosial məsafə baxımından) tədqiq etməkdir.

İki aktor arasındaki məsafə onların birindən digərinə getmək üçün lazımlı olan tillərin minimal sayıdır. Onu *geodezik məsafə* də adlandırırlar. Başqalarına daha yaxın olan aktorlar daha uzaq olan aktorlardan daha çox güc (hakimiyyət) göstərə bilər. Bunu daha sonra ətraflı öyrənəcəyik.

Əgər iki aktor qonşudursa, onlar arasındaki məsafə 1-dir (yəni birindən o birinə getmək üçün bir addım və ya bir til lazımdır). Əgər A B-yə, B isə C-yə birləşirse (və A C-yə birləşmirsə), onda A və C aktorları arasındaki məsafə 2-dir. Bəzən verilən məsafədə olan iki aktoru birləşdirən müxtəlif yolları öyrənmək də maraqlı olur; iki aktor arasındaki çoxsaylı yollar yeganə yoldan daha güclü əlaqəni göstərə bilər.

Qovşaqlar arasında ən qısa  $d_i$  məsafəsinə qovşaqlar arasındaki *yol* deyək. Bütün şəbəkə üçün *orta yol* anlayışı daxil etmək olar, bütün qovşaq cütləri arasındaki ən qısa məsafələrin ədədi ortası kimi

$$l = \frac{2}{n(n+1)} \sum_{i \geq j} d_{ij} \quad (2.7)$$

burada  $n$  – qovşaqların sayı,  $d_{ij}$  –  $i$  və  $j$  qovşaqları arasındaki ən qısa məsafədir.

Bəzi şəbəkələr əlaqəsiz ola bilər, yəni aralarındaki məsafə sonsuz olan qovşaqlar ola bilər. Belə halları nəzərə almaq üçün aşağıdakı düsturla hesablanan qovşaqlar arasında *orta invers yol* anlayışını daxil edirlər

$$il = \frac{2}{n(n-1)} \sum_{i>j} \frac{1}{d_{ij}} \quad (2.8)$$

Şəbəkəni  $d_{ij}$  məsafələrinin ən böyüyünə bərabər olan maksimal ən qısa yol və ya diametrə də xarakterizə etmək olar.

Qeyd edək ki, P.Erdoş və A.Renyinin göstərdiyi kimi, təsadüfi qrafda iki təpə arasındaki məsafə təpələrin sayının loqarifminə mütənasib artır.

### **2.3.3. Aktorların eksentrikliyi**

Hər bir aktor üçün onun başqa aktorlara geodezik məsafələrinin paylanması hesablaması olar. Aktorun ən böyük geodezik məsafəsi onun *eksentrikliyi* adlanır. Eksentriklik aktorun ən uzaqdakı aktordan hansı məsafədə olduğunu müəyyən edir. Əgər iki aktor bir-birindən əldə edilə bilən deyilsə (yəni şəbəkə əlaqəsizdirse), onların geodezik məsafəsi sonsuzluğa bərabər qəbul edilir.

Şəkil 2.6-da göstərilən şəbəkədəki aktorların eksentriklikləri uyğun olaraq: {2, 1, 2, 2, 2}-dir.

## **2.4. Şəbəkələrdə əlaqəlilik**

### **2.4.1. Əldə edilə bilmə**

Aktorlar arasında əldə edilə bilmə aktorlar arasında yolun mövcudluğu ilə müəyyən edilir.


Daha sadə sözlərlə, bir aktordan başqa bir aktora aparan əlaqələr ardıcılılığı mövcuddursa, onda birinci aktor digərindən "əldə edilə biləndir", onların arasına neçə aktorun düşməsinin fərqi

yoxdur. İstiqamətlənmiş şəbəkədə mümkündür ki, aktor A aktor B-ni əldə edə bilsin, ancaq aktor B aktor A-nı əldə edə bilməsin (məsələn, veb-səhifələrdə hiperistinadlar).

Şəkil 2.6-da göstərilən şəbəkədə: A heç bir aktordan əldə edilə bilən deyildir; B – A və C-dən əldə edilə biləndir; C – A və B-dən əldə edilə biləndir. Şəkil 2.6-da göstərilən şəbəkədə, hər bir aktor başqa aktorların hər birindən əldə edilə biləndir; bu halda deyirlər ki, şəbəkə *əlaqəlidir*.

#### 2.4.2. Şəbəkələrin əlaqəliliyi

Qonşuluq matrisi aktorlar arasındaki birbaşa əlaqələrin olması haqqında məlumat verir. Əldə edilə bilmə yolların uzunluğunu nəzərə almadan aktorların birləşib-birləşmədiyini bildirir. Əlaqəlilik şəbəkənin ayrıca aktorlarının deyil, şəbəkənin xassəsidir, qonşuluq konsepsiyasını inkişaf etdirir. Əgər istənilən aktordan şəbəkənin istənilən başqa aktoruna yol qurmaq mümkündürsə (məsələn, hər aktor hər bir başqa aktordan əldə edilə biləndir), şəbəkə *əlaqəli*; əks halda şəbəkə *əlaqəsiz* adlanır. Şəkil 2.7-də əlaqəli (a) və əlaqəsiz (b) şəbəkə göstərilmişdir.



Şəkil 2.7.

*Komponent* – birləşmiş aktorların (maksimal) çoxluğudur (yəni komponentdəki hər bir təpə komponentdəki bütün başqa təpələrdən əldə edilə biləndir). Əgər qrafda bir və ya bir neçə təcrid edilmiş təpə varsa, onda onlar ayrıca komponent hesab edilirlər. Şəkil 2.7 b)-də göstərilən şəbəkə iki komponentdən ibarətdir.


İstiqamətlənmiş şəbəkələrdə *ciddi əlaqəli* və *zəif əlaqəli* şəbəkələr (və komponentlər) arasında fərq qoyulur. İstiqamətlənmiş şəbəkədə hər bir aktor tillərin istiqaməti boyunca ixtiyari aktordan əldə edilə biləndirsə, şəbəkə *ciddi əlaqəlidir*. Əgər istiqamətlənmiş şəbəkə əsasında qurulan istiqamətlənməmiş qraf *əlaqəlidirsə*, onda istiqamətlənmiş şəbəkə *zəif əlaqəli* adlanır.

Əgər qrafda istənilən  $k - 1$  sayda təpə silindikdən sonra ixtiyari iki aktor arasında yol qurmaq mümkündürsə, onda qraf təpələr üzrə *k-əlaqəli* adlanır.

Əgər qrafda hətta  $k - 1$  sayda istənilən til silindikdən sonra da istənilən aktordan qalan aktorların hər birinə yol qurmaq mümkün dursə, onda qraf tillər üzrə *k-əlaqəli* adlanır.

*Qırılma nöqtəsi* – silindikdə qrafi əlaqəsiz edən təpəyə deyilir.

*Körpü* və ya *qırılma tili* – silindikdə qrafi əlaqəsiz edən tilə deyilir. Körpü qrafin əlaqəliliyində vacib elementdir. Əgər iki aktor arasındaki tili ləğv etməklə qraf əlaqəsiz olursa, belə til şəbəkənin *körpüsü* adlanır (şəkil 2.8).



Şəkil 2.8. Körpü və qırılma nöqtəsi

#### **2.4.3. Şəbəkələrin elastikliyi**

Şəbəkənin elastikliyi şəbəkədən müəyyən qovşaqlar çıxarıldıqda qovşaqlar arasındaki məsafələrin paylanması xarakterizə edir. Şəbəkənin elastikliyi onun əlaqəliliyindən asılıdır. Əgər şəbəkədən qovşaq çıxarılsa, qovşaq cütləri arasındaki məsafələr artır. Əgər bu proses kifayət qədər çox təkrar edilsə, şəbəkə əlaqəli olmayıcaq.

R.Albert (Pensilvaniya Universiteti, ABŞ) Internet-serverlərə hücumları tədqiq edərkən 326 000 səhifədən ibarət WWW altçoxluğu olan şəbəkə qovşaqlarının silinməsi effektini öyrənmişdi.

Qovşaqlar təsadüfi olaraq silindikdə iki qovşaq arasındaki orta məsafə silinən qovşaqların sayından asılı funksiya kimi, demək olar ki, dəyişmirdi (*yüksək elastiklik*). Bununla yanaşı, ən çox əlaqəyə malik qovşağın məqsədli olaraq silinməsi şəbəkənin dağılmasına səbəb olur.

Bələliklə, Internet qovşaqların təsadüfi sıradan çıxmına nəzərən yüksək elastikliyə malik şəbəkədir, lakin digər qovşaqlarla coxsayılı əlaqələri olan qovşaqlara məqsədli hücumlara qarşı olduqca dözümsüzdür.

#### **2.4.4. Həmrəy qruplar**

Aktorlar qrupu o zaman *həmrəy* (ing. cohesive) adlanır ki, qrup üzvlərinin öz aralarında olan əlaqələri qrupa daxil olmayan aktorlarla əlaqələrdən güclü olsun. Qrupun həmrəylilik ölçüsü qrup daxilində orta əlaqə gücünün qrup xaricindəki orta əlaqə gücünə olan nisbəti kimi müəyyən edilir:

$$C = \frac{\frac{\sum_{i \in G} \sum_{j \in G} w_{ij}}{n(n-1)}}{\frac{\sum_{i \in G} \sum_{j \in G} w_{ij}}{N(N-n)}}, \quad (2.9)$$

burada  $n$  – qrupun ölçüsü,  $N$  – şəbəkənin ölçüsü,  $G$  – qrupun aktorlar çoxluğu,  $w_{ij}$  –  $i$  və  $j$  aktorları arasındaki əlaqənin çəkisidir. Həmrəylik qiyməti 1-dən böyük olduqda qrup *həmrəy qrup* adlanır.

*Qrupun stabilliyi* onun öz üzvlərini müəyyən zaman ərzində saxlaya bilməsini göstərir. Qrupun stabilliyi kimi klasterin stabilliyi indeksini götürmək olar, çünkü qrupa qovşaqların klasteri kimi baxmaq olar. Bu indeks zamanın iki müxtəlif anında üst-üstə düşən üzvlərin sayı əsasında müəyyən edilir.  $t_1$  zaman anından  $t_2$  anına kimi  $G$  qrupunun stabilliyi aşağıdakı kimi hesablanır:

$$S = \frac{|G_{t1} \cap G_{t2}|}{|G_{t1} \cup G_{t2}|}, \quad (2.10)$$

burada  $|G_{t1}|$ ,  $|G_{t2}|$  – uyğun olaraq  $t_1$  və  $t_2$  zaman anlarında  $G$  qrupundakı aktorların sayıdır.

## 2.5. Şəbəkələrdə lokal strukturlar

İndiyə kimi biz əsasən aktorları birləşdirən yolları və onların arasındaki məsafələri tədqiq etmək üçün alətlərə baxmışıq. Bu bölmədə biz əlaqənin eyni probleminə baxırıq, ancaq bu dəfə diqqət mərkəzində aktorlar yox, sosial strukturlar durur. Bu yanaşmada diqqəti aktorların cəlb edildiyi lokal strukturlarda cəmləşdirən bir qədər "makro" baxış qəbul edilir.

Sosial şəbəkədə lokal strukturların müəyyən edilməsinə bir neçə yanaşma var:

- sosial şəbəkədə kliklərin müəyyən edilməsi. Kliklər – elə altqruplardır ki, onlarda aktorların hər bir cütü bir-biri ilə birləşir;
- komponentlərin (qrafın hissələrinin) müəyyən edilməsi. Komponent – birləşmiş aktorların (maksimal) çoxluğudur (yəni komponentdəki hər bir təpə komponentdəki bütün başqa təpələrdən əldə edilə biləndir). Əgər qrafda bir və ya bir neçə təcrid edilmiş təpə varsa, onda onlar ayrıca komponent hesab edilirlər;
- blokların və qırılma nöqtələrinin tapılması. Qırılma nöqtəsi silindikdə qraf komponentlərə (sosial şəbəkənin əlaqəsiz hissələrinə) parçalanır;
- qruplaşmaların (fraksiyaların) – şəbəkənin maksimal oxşar əlaqə profili nə malik ekvivalent aktorları qrupunun müəyyən edilməsi.

Qeyd edək ki, göstərilən parametrlərin hesablanması sosial şəbəkələrin kəmiyyət analizini aparmağa imkan verir.

Aktorun cəlb edilə bildiyi ən kiçik sosial struktur *diaddr* (yəni bir cüt aktordur). Binar əlaqələr halında şəbəkədə aktorların hər cütü üçün iki imkan var, onlar əlaqəyə malikdirlər və ya malik deyillər. Əgər istiqamətlənmış əlaqəyə baxılırsa, diadların üç növü var (əlaqə yoxdur, biri o birinə bağlıdır, ancaq əksinə yox və ya onların hər ikisi bir-biri ilə əlaqəlidir). Potensial olaraq maraqlı analiz populyasiyanın qarşılıqlı əlaqələr ilə hansı dərəcədə səciyyələndiyini öyrənməkdir; bu mövcud olan birliyin, etibarın və sosial kapitalın dərəcəsi haqqında fikir söyləməyə imkan verə bilər.


Sosial strukturun başqa forması üç aktordan ibarət olan *triaddır*. Triadlar əlaqələrin mümkün çoxluqlarının daha geniş diapazonuna baxmağa imkan verir (istiqamətlənmiş əlaqələr halında 3 aktor arasında əlaqələrin 64 mümkün növü var), bu münasibətlərə iyerarxiyanı, bərabərliyi və xüsusi qrupların formallaşmasını (məsələn, iki aktorun birləşdiyi və üçüncüun çıxarıldığı qrup) göstərən əlaqələr də daxildir. Potensial olaraq maraqlı analiz "tranzitiv" olan triadların nisbətini öyrənməkdir.

Şəbəkələrdə sosial strukturların başqa nümunələri kliklər,  $N$ -kliklər və  $N$ -klanlardır. Lokal strukturları təhlil etmək üçün qraflar nəzəriyyəsinin faydalı olan bəzi metrikalarına nəzər salaq.

### 2.5.1. Diadlar və qarşılıqlı olma

Ola bilsin, boş və ya qarşılıqlı əlaqələrin asimetrik əlaqələrdən çox olduğu şəbəkələr asimetrik əlaqələrin üstün olduğu şəbəkələrdən daha "bərabərdir" və ya "möhkəmdir".

Populyasiyada qarşılıqlı olma dərəcəsini ölçmək üçün iki müxtəlif yanaşma var. Birinci yanaşma diqqəti diadlar üzərində cəmləşdirir və qarşılıqlı əlaqəyə malik diadların nisbi sayını hesablayır. Şəkil 2.9-da göstərilən şəbəkə üçün bu yanaşmada qarşılıqlı olma dərəcəsi 1/3-ə bərabər olar (üç diaddan yalnız biri qarşılıqlıdır – AB). Lakin çox vaxt analitikləri qarşılıqlı əlaqəli diadların sayının istənilən əlaqəli diadların sayına olan nisbəti maraqlandırır. Büyük populyasiyalarda çox vaxt əksər aktorlar digər aktorlarla birbaşa əlaqələrə malik olmur və ola bilsin ki, əlaqəyə malik olan diadlar arasında qarşılıqlı olma dərəcəsini müəyyən etmək daha məqsədə uyğundur. Bu yanaşmada şəkil 2.9-



Şəkil 2.9.

da göstərilən şəbəkə üçün qarşılıqlı olma dərəcəsi  $1/2$ -ə bərabər olur.

İkinci yanaşma diqqəti aktorlar əvəzinə əlaqələrə yönəldir. İndi məsələ belə qoyulur: bütün mümkün əlaqələrin neçə faizi qarşılıqlı strukturların hissəsidir? Şəkil 2.9-da göstərilən şəbəkədə, iki belə əlaqə (A-dan B-yə və B-dən A-ya) altı mümkün əlaqə (AB, BA, AC, CA, BC, CB) arasında qarşılıqlı strukturu formalasdır, belə yanaşmada qarşılıqlı olma dərəcəsi  $1/3$ -ə bərabər olur. Bu hesablama bütün mümkün diadları nəzərə alan yuxarıdakı hesablamaya ekvivalentdir. Yenə də analitiklər adətən qarşılıqlı əlaqələrə cəlb edilən əlaqələrin sayının faktiki əlaqələrin ümumi sayına nisbətinə baxırlar (mümkün əlaqələrin əvəzinə). Bu halda qarşılıqlı olma dərəcəsi  $2/3$  olacaq. Bu ədədlə ən azı bir əlaqəyə malik diadları nəzərə almaqla hesablanan ədəd arasında qarşılıqlı birqiyətli uyğunluq var: əgər qarşılıqlı əlaqələrin sayının bütün mümkün əlaqələrin sayına nisbəti  $x/y$  olarsa, onda qarşılıqlı əlaqələrin sayının faktiki əlaqələrin sayına nisbəti  $2x/(y+x)$  olar.


### 2.5.2. Kliklər

Sosial klikdə aktorlar qrupunun hər bir üzvü qalan bütün üzvləri təməyir. Klik aktorların elə altçoxluğudur ki, altçoxluqda təpələrin hər bir cütü til ilə birləşir (şəkil 2.10).

Kliklərin xassələri:

- sıxlıq  $1$ -ə bərabərdir;
- hər bir aktor  $n - 1$  alterə birləşir;
- hər bir cüt arasındaki məsafə  $1$ -ə bərabərdir;
- qrupdaxili tillərin qruplararası tillərə nisbəti sonsuzluğa bərabərdir;
- bütün triadlar tranzitivdir.

Klikin tərifi bəzi məqsədlər üçün həddindən artıq ciddi ola bilər. Daha ümumi yanaşma aktorun klikin hər bir digər üzvünə verilən ədəddən böyük olmayan məsafədə birləşməsi kimi müəyyən edilir. Altstrukturları müəyyən etmək üçün bu yanaşma  $N$ -*klik* adlanır, burada  $N$  – klikin digər üzvləri ilə əlaqə yaratmaq üçün



Şəkil 2.10. Kliklər

icazə verilən yolun uzunluğuudur.


$N$ -klikdə hər bir aktor uzunluğu  $N$  və ya  $N$ -dən kiçik yolla birləşir (xatırladaq ki, klikdə bu məsafə 1-ə bərabərdir).

$N > 1$  olan  $N$ -kliklər potensial olaraq arzuolunmaz xassə nümayiş etdirə bilər – klikin bəzi üzvləri klikin digər üzvlərinə klikin üzvü olmayan aktorlar vasitəsi ilə birləşə bilər.  $N$ -klanın tərifi bu potensial problemi aradan qaldırır (Şəkil 2.11).

$N$ -klañ elə  $N$ -klikdir ki, onun üzvləri arasında bütün əlaqələr  $N$ -klikin üzvləri vasitəsilə baş verir.  $N$ -klañda bütün yollar qrupun daxilində olmalıdır.

$k$ -özək: hər bir aktor çoxluqdakı ən azı  $k$  aktorla birləşir.

*k*-pleks: hər bir aktor qrafda ən azı  $n - k$  aktora birləşir (xatırladaq ki, klikdə hər bir aktor  $n - 1$  aktora birləşir, beləliklə, *k*-pleksdə bu şərt yumşaldılmış).



Şəkil 2.11. Kliklər və klanlara misal

### 2.5.3. Triadlar və tranzitivlik

İstiqamətlənməmiş qraflarda triadik əlaqələrin dörd mümkün növü var (heç bir əlaqə, bir əlaqə, iki əlaqə və ya hər üç əlaqə). Əlaqələrin bu dörd növünün bütün mümkün üçlüklər üzrə paylanmasıının nisbi qiymətləri populyasiyanın hansı dərəcədə "təcrid edilmə", "tək cütlər", "struktur deşikləri" və ya "klasterlər" ilə səciyyələndiyini yaxşı əks etdirir.

İstiqamətlənməmiş qraflarda 3 aktor arasında iyerarxiya, bərabərlik və xüsusi qrupların formallaşması əlaqələri daxil olmaqla, əlaqələrin faktiki olaraq 16 mümkün növü var. Bu əlaqələrin hər birinin tezliyini müəyyən etmək üçün hər aktor və bütövlükdə şəbəkə üzrə "triadların siyahıya alınmasını" aparmaq olar. Xüsusən, "tranzitiv" olan triadların nisbətini bilmək maraqlıdır (o, balansın

növünü göstərir, əgər A-dan B-yə doğru əlaqə və B-dən C-yə doğru əlaqə varsa, onda A-dan həmçinin C-yə doğru da əlaqə var).

#### **2.5.4. Klasterləşmə**

Bir çox tədqiqatçı qeyd etmişdir ki, böyük real şəbəkələrdə (məsələn, Internetdə) bir qədər paradoksal görünən struktur nümunələrinə tez-tez rast gəlinir.

Bir tərəfdən, istənilən iki aktor arasında orta məsafə nisbətən qıсадır. Məsafənin "6 dərəcəsi" fenomeni buna misaldır. Hətta çox böyük şəbəkələrdə belə aktorların əksəri bir-birinə çox yaxın ola bilər. Dəqiq desək, böyük empirik şəbəkələrdə aktor cütleri arasında orta geodezik məsafə eyni ölçülü təsadüfi qraflarla müqayisədə çox vaxt daha qıсадır.

Digər tərəfdən, əksər aktorlar lokal qonşuluqda yaşayırlar, burada digər aktorların çoxu bir-birinə birləşir. Başqa sözlə, bir çox böyük şəbəkədə əlaqələrin ümumi sayının çox böyük hissəsi daha çox lokal qonşuluqlarda "klasterləşir". Dəqiq desək, bir çox böyük şəbəkənin lokal qonşuluqlarında sixlıq eyni ölçülü təsadüfi qraf üçün gözənlənilən sixlığa nisbətən daha yüksək olur.

Populyar misalla yekun vursaq, bizim tanıdığımız adamların çoxu bir-birini tanıya bilər, bizi çox darısqal sosial dünyada axtarmaq lazımdır. Eyni zamanda, biz qətiyyən tanımadığımız çox sayıda insandan olduqca qısa məsafələrdə ola bilərik.

Kiçik dünya fenomeni – qraf üzrə ən qısa yolların orta uzunluqları ilə "klikə bənzər" lokal qonşuluqların six dərəcədə kombinasiyası – böyük real şəbəkələrin geniş çoxluğunda müstəqil inkişaf edir.

Biz artıq orta yol uzunluqlarını necə hesablaması bilirik. Növbəti bölmədə klasterləşmə kəmiyyətinin necə müəyyən edilməsi araşdırılır.

### 2.5.5. Klasterləşmə əmsalı

Klasterləşmə əmsalı hansı dərəcədə “dostlarının dostları mənim dostlarımdır” olduğunu ölçür. Şəbəkələr üçün qlobal və lokal klasterləşmə əmsalını müəyyən etmək olar.

**Qlobal klasterləşmə əmsah.** Qlobal klasterləşmə əmsalının ölçülməsinə ilk cəhd R.Lyus və A.Perri etmişdir (1949-cu il). Qlobal klasterləşmə əmsalının ölçülməsini istiqamətlənmiş və istiqamətlənməmiş şəbəkələrin hər ikisində tətbiq etmək olar (Qlobal klasterləşmə əmsalını çıx vaxt *tranzitivlik* də adlandırırlar).

Qrafın qlobal klasterləşmə əmsalı qovşaqların tripleti anlayışına əsaslanır. Triplet iki (açıq triplet) və üç (qapalı triplet) istiqamətlənməmiş til ilə birləşmiş üç qovşağa deyilir.

Üçbucaq hər biri bir qovşaqla mərkəzləşmiş üç qapalı tripletdən ibarətdir. Qlobal klasterləşmə əmsali qapalı tripletlərin sayının (və ya üçbucaqların sayının üç misli) tripletlərin ümumi sayına (qapalı və ya açıq) olan nisbətinə bərabərdir:

$$C = 3 \times (\text{qrafda üçbucaqların sayı}) / (\text{təpələrin əlaqəli üçlüyünün sayı}),$$

burada “əlaqəli üçlük” – başqa təpələrin nizamlanmamış cütlüyü ilə bilavasitə əlaqələndirilmiş təpədir. Əslində  $C$  əmsali üçbucaq yaratmaq üçün üçüncü tilə malik üçlüklərin nisbətini ölçür. “3” vuruğu hər bir üçbucağın üç üçlüyə daxil olmasını nəzərə almaq üçün göstərilir və buna görə də  $0 \leq C \leq 1$ .

D. Uots və S. Stroqats göstərmişlər ki, şəbəkələrin əksəriyyəti yüksək tranzitivliyə malikdir. A və B, B və C təpələri arasında əlaqələrin olması A və C təpələri arasında əlaqənin olmasına gətirib çıxarır. Başqa sözlə, əgər  $B$  iki  $A$  və  $C$  kimi qonşuya malikdirsə, onda onlar bir-biri ilə  $B$  əsasında əlaqəlidirlər. Beləliklə, şəbəkədə üçbucaqların yüksək sıxlığı mövcuddur və klasterləşmə əmsali bu sıxlığı kəmiyyətcə ölçməklə təyin oluna bilər.

**Lokal klasterləşmə əmsali.** Qrafda təpənin lokal klasterləşmə əmsali onun qonşularının klik olmağa nə dərəcədə yaxın olduğunu ölçür. D.Uots və S.Stroqats bu əmsalı 1998-ci ildə qrafın kiçik dünya şəbəkəsi olub-olmadığını aydınlaşdırmaq üçün daxil etmişdilər.

Aktorun *lokal klasterləşmə əmsali* onun qonşularını bir-birinə birləşdirən mövcud əlaqələrin sayının, belə əlaqələrin maksimal mümkün sayına olan nisbətidir. İkidən az qonşusu olan aktorlar üçün klasterləşmə əmsalı qeyri-müəyyəndir.

Tutaq ki,  $G = (V, E)$  qrafı  $V$  təpələr çoxluğunundan və onlar arasındaki  $E$  tillər çoxluğunundan ibarətdir,  $e_{ij}$  tili  $i$  təpəsini  $j$  təpəsi ilə birləşdirir.

$v_i$  təpəsinin (qovşağının)  $N_i$  qonşular çoxluğu ona birləşən qovşaqlar çoxluğu kimi təyin olunur:

$$N_i = \{v_j, e_{ij} \in E \wedge e_{ji} \in E\}. \quad (2.11)$$

Təpənin  $k_i$  dərəcəsi  $N_i$  qonşular çoxluğunundakı qovşaqların sayına bərabərdir.

$v_i$  təpəsinin  $C_i$  lokal klasterləşmə əmsali qonşular arasındaki mövcud əlaqələrin sayının bütün mümkün əlaqələrin sayına nisbəti kimi müəyyən edilir. Lokal klasterləşmə əmsalı istiqamətlənmiş qraflar üçün

$$C_i = \frac{2|\{e_{jk}\}|}{k_i(k_i - 1)}, v_j, v_k \in N_i, e_{jk} \in E, \quad (2.12)$$


istiqamətlənməmiş qraflar üçün isə

$$C_i = \frac{|\{e_{jk}\}|}{k_i(k_i - 1)}, v_j, v_k \in N_i, e_{jk} \in E \quad (2.13)$$

kimi müəyyən edilir. 0 və ya 1 dərəcəli təpələr üçün:  $C_i = 0$ .

Bütün şəbəkə üçün lokal klasterləşmə əmsalı qovşaqaların lokal klasterləşmə əmsallarının ədədi ortası kimi hesablanır:

$$C = \frac{1}{N} \sum_{i=1}^N C_i. \quad (2.14)$$



Şək.2.12. Klasterləşmə əmsalı (rəngli aktor üçün soldan-sağ): 3/3; 2/3; 2/2; 0/3


A aktorunun klasterləşmə əmsalı o zaman 1-dir ki, A-ya birləşən istənilən aktor A-nın qonşuluğundakı bütün aktorlara da birləşsin, klasterləşmə əmsalı o zaman 0-dir ki, A-ya birləşən aktor A-ya birləşən istənilən başqa bir aktora birləşməsin (şəkil 2.12).

## 2.5.6. Şəbəkədə icmaların aşkarlanması

Sosial şəbəkələr üçün *icma strukturu* şəbəkənin xassəsi sayılır. İcma strukturu təpələrin elə qrupuna deyilir ki, qrupun daxilində tillərin sıxlığı yüksəkdir və qrupları birləşdirən tillərin sıxlığı kiçikdir (şəkil 2.13).

İcma strukturları real şəbəkələrdə kifayət qədər geniş yayılıb. Sosial şəbəkələrə çox vaxt ümumi maraqlara, yerləşmələrinə, məşğulliyətlərinə və s. əsaslanan icma qrupları daxildir. Metabolik şəbəkələr funksional qruplaşma əsasında icmalara malikdir. Elmi istinad şəbəkələri tədqiqat mövzusuna görə icmalar əmələ gətirir. Xüsusi halda, istənilən böyük sosial şəbəkə üçün icma strukturunun varlığı şəbəkənin ayrılmaz xassəsidir. Şəbəkə daxilində bu altstrukturları aşkarlamaq imkanı şəbəkənin funksiyası ilə topologiyasının bir-birinə necə təsir etməsinə nəzər salmağa imkan verir.

İxtiyari şəbəkə daxilində icmaların tapılması məsələsi çətindir. Şəbəkə daxilindəki icmaların sayı adətən məlum deyil, icmaların ölçüləri və sıxlığı çox zaman eyni olmur. Çətinliklərə baxmayaraq,



Şəkil 2.13. İcma strukturları

icmaların yapılması üçün bir sıra üsullar işlənmişdir və onlar müxtəlif uğurla tətbiq edilirlər.

**Minimal kəsmə metodu.** Şəbəkənin hissələrə bölünməsi üçün ən köhnə üsullardan biridir. Bu üsul, məsələn, prosessor qovşaqları arasında kommunikasiyanı minimumlaşdırmaq məqsədilə paralel hesablama yükünü balanslaşdırmaq üçün istifadə edilir.

Minimal kəsmə metodunda şəbəkə sayı əvvəlcədən müəyyən edilmiş, ölçüləri adətən bərabər olan hissələrə bölünür, elə seçilər ki, qruplar arasındaki tillərin sayı minimum olsun. Bu metod ilkin olaraq, nəzərdə tutulduğu bir çox şəbəkədə yaxşı işləyir, lakin ümumi halda şəbəkədə icmaların yapılması üçün ideal üsul deyil.

**İyerarxik klasterizasiya.** Şəbəkədə icma strukturunun aşkarlanması üçün ənənəvi üsul – klaster analizidir. Şəbəkələrdə icma strukturlarının tapılması üsullarından biri olan iyerarxik klasterizasiya metodunda qovşaq cütləri arasında müəyyən oxşarlıq ölçüsü daxil edilir. Geniş istifadə edilən oxşarlıq ölçülərinə kosinus oxşarlığı, Jakkard indeksi, qonşuluq martisinin sıraları arasında Hemminq məsafəsi daxildir. Bu ölçülərə uyğun olaraq oxşar qovşaqlar icmalarda qruplaşdırılır. Qruplaşdırmanın aparmaq üçün bir neçə ümumi sxem var, onlardan iki ən sadəsinə baxaq. *Yeganə əlaqə klasterizasiyası* üsulunda iki qrup yalnız və yalnız o zaman ayrı icma hesab edilir ki, müxtəlif qruplarda bütün qovşaq cütlərinin oxşarlığı verilmiş keçid qiymətindən kiçik olsun. *Tam əlaqə klasterizasiyası* üsulunda hər bir qrup daxilindəki qovşaqların oxşarlığı verilmiş keçid qiymətindən böyük olmalıdır.

**Qirvan-Nyuman (Girvan-Newman) alqoritmi.** İcmaların yapılması üçün geniş istifadə edilən üsullardan biri də Qirvan-Nyuman alqoritmidir. Bu alqoritm şəbəkədə icmalar arasında olan

tilləri müəyyən edir və onları silir, yalnız icmaların özünü saxlayır. Belə tilləri tapmaq üçün vasitəcilik üzrə mərkəzilik hesablanır, bu kəmiyyət til çox sayda qovşaq “arasında” yerləşdikdə böyük olur.

Qirvan-Nyuman algoritmi bir qədər yavaş işləyir, lakin keyfiyyətli nəticələr verir və bir sıra standart sosial şəbəkə program təminatı paketlərində realizə edilib. Algoritm  $N$  təpəsi və  $m$  tili olan şəbəkədə  $O(m2^N)$  vaxt tələb edir, bu, bir neçə min qovşaq olan şəbəkədə qeyri-praktiki olur.

**Modulyarlığın maksimumlaşdırılması.** İcmaların aşkarlanması üçün geniş istifadə edilən üsullardan biridir. *Qrafın modulyarlığı* (ing. modularity) qrafın və onun altqraflara müəyyən bölgüsünün xassəsidir. O, verilmiş bölgünün qrupun daxilində yerləşən çox sayda til olması və qrupun xaricində az til olması (qrupları öz aralarında birləşdirən) baxımından nə dərəcədə keyfiyyətli olmasına ölçür. Praktikada 0.3-dən 0.7-dək diapazonda yerləşən modulyarlıq ölçüsü o deməkdir ki, şəbəkə tamamilə fərqləndirilə bilən altqraflı struktura malikdir və qrupların aşkarlanması algoritmini tətbiq etməyin mənası vardır.

Modulyarlığın maksimumlaşdırılması metodu şəbəkənin icmalara bölgüsü üzrə, nisbətən böyük modulyarlıq malik icmaları aşkarlayır. Bütün mümkün bölgülər üzrə axtarış praktiki real deyil, praktiki algoritmlər təqribi optimallaşdırma üsullarına əsaslanır.

**Klik-perkolasiyası üsulu.** Kəsişən icmaların təpiləsi üçün kliklərin perkolasiyası üsulundan da istifadə edilir. Bu yanaşmada icmalar  $k$ -kliklərin perkolasiya klasterləri kimi müəyyən edilir.  $k$ -klik  $k$  qovşağın tam altqrafi kimi müəyyən edilir, iki  $k$ -klik onların  $k-1$  qovşağı ortaqlıq olduqda qonşu hesab edilirlər. İcma  $k$ -kliklərin elə maksimal birliyinə uyğun gəlir ki, burada istənilən  $k$ -

klikdən digər  $k$ -klikə qonşu  $k$ -kliklər ardıcılılığı ilə keçmək mümkündür. Qovşaq eyni zamanda bir neçə müxtəlif  $k$ -klik perkolasiya klasterinə aid ola bilər, buna görə icmalar bir-biri ilə kəsişə bilər.

## 2.6. Mərkəzilik və mərkəzləşmə

Şəbəkə ölçmələri üzrə çox sayıda iş həm ayrı-ayrı aktorların, həm də bütünlükdə şəbəkənin mərkəzilik xassələrinin ölçülməsinə həsr olunmuşdur. Mərkəzilik və mərkəzləşmə – şəbəkə əlaqələrinin, xüsusi halda iştirakçıların, kommunikasiya fəallığı, davranışa nəzarət imkanları və birbaşa olmayan əlaqələrin olması ilə şərtlənir, şəbəkə əlaqələrinin iyərarxiyalışma dərəcəsidir. Mərkəzilik təşkilatda liderlərin aşkarla çıxarılması, cinayətlərdə aparıcı fiqurların müəyyən edilməsi, insanlarda və heyvanlarda xəstəliklərin yayılması üsullarının öyrənilməsi, elmi əsərlərdə həmmüəllifliyin analizi və s. kimi məsələlərdə öz tətbiqlərini tapır.

Aktorların mərkəz olmalarını müəyyən etmək üçün üç yanaşmanı fərqləndirmək olar.

Birinci, mərkəzi aktorlar şəbəkənin ən çox birbaşa əlaqəsi olan, yəni dərəcəsi ən yüksək olan aktorlarına uyğundur. İkinci, mərkəzi aktor elə aktordur ki, bu aktordan şəbəkənin qalan aktorlarına məsafə minimaldır. Bunun nəticəsində mərkəzi aktorlardan digər aktorlara olan yol ən qısa yoldur. Mərkəzi aktorların şəbəkədə dövr edən informasiyanı əldə etmək və onun yayılmasına nəzarət etmək ehtimalı böyükdür. Mərkəziliyin üçüncü ölçüsü – *vasitəçilik*dir, yəni baxılan aktorun digər aktorlar arasındakı marşruta daxilolma dərəcəsidir. Bu halda o aktor mərkəzi hesab olunur ki, bu aktor sosial şəbəkədə həm ayrı-ayrı

aktorlar arasındaki, həm də onların qrupları arasındaki ən çox sayıda yola nəzarət etsin.

### **2.6.1. Dərəcə üzrə mərkəzilik**

Qeyd edildiyi kimi, bu yanaşmada aktorun əlaqəli olduğu aktorların sayı mühümdür. Ən sadə halda bu aktorun əlaqələrinin sayının hesablanması deməkdir.

Aktor üçün dərəcə üzrə mərkəzilik aşağıdakı düsturla hesablanır:

$$C_D(n_i) = d(n_i) = x_{i+} = \sum_j x_{ij} = \sum_j x_{ji}, \quad (2.15)$$

burada  $C_D(n_i)$  – aktorun mərkəzilik indeksi,  $g$  – şəbəkədə aktorların sayıdır. Dərəcə üzrə mərkəzilik indeksinin maksimum qiyməti  $g - 1$ -dir.

Aktorun (2.15) düsturu ilə hesablanan dərəcə üzrə mərkəzilik indeksi aktorların sayından asılıdır. Mərkəzilik indeksinin yalnız bir qraf daxilində deyil, müxtəlif qraflar arasında da müqayisə edilə bilməsi üçün mərkəziliyin qiymətini  $(g - 1)$  -ə bölməklə standartlaşdırmaq lazımdır:


$$C'_D(n_i) = \frac{d(n_i)}{g - 1} = \frac{\sum_j x_{ij}}{g - 1}, \quad (2.16)$$

Şəbəkədə aktorların mərkəzilik indekslərinin necə dəyişməsini (dispersiyasını) xarakterizə etmək üçün qrafin mərkəzləşmə indeksini daxil etmək olar. Friman qrafin mərkəzləşmə indeksini hesablamaq üçün aşağıdakı düsturu təklif etmişdir:

$$C_D = \frac{\sum_{i=1}^g [C_D(n^*) - C_D(n_i)]}{\max \sum_{i=1}^g [C_D(n^*) - C_D(n_i)]}, \quad (2.17)$$

burada  $C_D(n_i)$  –  $i$ -ci aktorun mərkəzilik indeksi,  $C_D(n^*)$  – şəbəkədəki aktorların maksimal mərkəzilik indeksidir.

$\max \sum_{i=1}^g [C_D(n^*) - C_D(n_i)]$  nəzəri cəhətdən mümkün cəmlərin maksimumudur və  $g$  aktoru olan bütün qraflar çoxluğunda təpilir. Bu düsturla hesablanmış mərkəzləşmə indeksi həmişə 0-la 1 arasında olur. Mərkəzləşmə indeksi özünün 1-ə bərabər maksimum qiymətini o zaman alır ki, aktorlardan biri dominant olur, digərləri yalnız onunla əlaqə saxlayırlar. Belə vəziyyət ulduzvari qraflarda ortaya çıxır (Şəkil 2.14 a). Bütün aktorlar eyni mərkəzilik indeksinə malik olduqda qrafın mərkəzləşmə indeksi 0 olur. Belə vəziyyətə



müntəzəm (dairəvi) qraflarda rast gəlinir (şəkil 2.14 b). Xətti qraf (şəkil 2.14 c) üçün mərkəzləşmə indeksi 0,667-dir.

Adətən, müxtəlif strukturları müqayisə etmək və onlardan hansıların aktorların ən yaxşı mərkəzləşməsini təmin etdiyini müəyyən etmək lazımlı gəlir. Buna görə mərkəzləşmə indeksini də normalaşdırmaq (standartlaşdırmaq) lazımlı gəlir. Friman sübut etmişdir ki, (2.17) düsturunda məxrəcin maksimum qiyməti  $(g-1)(g-2)$ -dir. Beləliklə, qrafın mərkəzləşmə indeksi aşağıdakı kimi normalaşdırılır:

$$C_D = \frac{\sum_{i=1}^g [C_D(n^*) - C_D(n_i)]}{(g-1)(g-2)} \quad (2.18)$$

Dərəcə üzrə böyük mərkəziliyə malik aktor çox sayıda digər aktorlarla qarşılıqlı əlaqədə olur, buna görə də çox sayıda aktora təsir edə bilər.


Bununla yanaşı, dərəcə üzrə mərkəzilik təpənin qrafdakı vəziyyətinin lokal xarakteristikasıdır, çünki yalnız birbaşa qonşuları, təpənin yaxın ətrafını nəzərə alır və bu mənada səthidir.

## 2.6.2. Yaxınlıq üzrə mərkəzilik

Mərkəziliyin hesablanmasına ikinci yanaşmada aktorun digər aktorlara nə dərəcədə yaxın olması ölçülür. Əgər mövqe mərkəzidirsə, aktor digər aktorlarla tez qarşılıqlı əlaqədə ola bilər. Kommunikasiya həyata keçirildikdə bu mövqe aktora çox üstünlük verir. Bu yanaşmada mərkəz – qrupun qalan bütün mövqelərinə minimum sayda addım atmaq lazımlı gəldiyi mövqedir. Yaxınlıq şəbəkədə aktorun qalan aktorlara çatmaq gücünü ölçür. Bu kəmiyyəti hesablamaq üçün şəbəkənin hər bir aktorundan qalan

aktorlara olan bütün geodezik yolları cəmləmək lazımdır. Bu cəm uzaqlıq olacaq. Əgər onun tərsini hesablasaq yaxınlığı əldə edərik.

Bələliklə, aktorun yaxınlıq üzrə mərkəziliyi aşağıdakı kimi hesablanır:



Şəkil 2.15.

$$C_C(n_i) = \left[ \sum_{j=1}^g d(n_i, n_j) \right]^{-1} \quad i \neq j \quad (2.19)$$

burada  $C_C(n_i)$  – aktorun yaxınlıq üzrə mərkəzilik indeksi,  $d(n_i, n_j)$  –  $n_i$  və  $n_j$  aktorları arasındaki geodezik məsafədir. Şəbəkənin bütün digər aktorlarından  $n_i$ -ə qədər olan ümumi məsafə  $\sum_{j=1}^g d(n_i, n_j)$ -ə bərabərdir, burada cəm  $j$ -a bərabər olmayan bütün  $i$ -lər üzrə hesablanır.

Şəkil 2.15-də göstərilmiş şəbəkə üçün yaxınlıq indeksi aşağıdakı kimi hesablanır:

A-nın uzaqlığı = 6 ( $A \rightarrow B:1; A \rightarrow C:2; A \rightarrow E:1; A \rightarrow D:2$ )

B-nin uzaqlığı = 7 ( $B \rightarrow A:1; B \rightarrow C:1; B \rightarrow E:2; B \rightarrow D:3$ )

C-nın uzaqlığı = 10 ( $C \rightarrow B:1; C \rightarrow A:2; C \rightarrow E:3; C \rightarrow D:4$ )

E-nin uzaqlığı = 7

D-nin uzaqlığı = 10

A-nın yaxınlıq üzrə mərkəzilik indeksi =  $1/6 = 0,1667$ .

B-nin yaxınlıq üzrə mərkəzilik indeksi =  $1/7 = 0,1428$ .

C-nın yaxınlıq üzrə mərkəzilik indeksi =  $1/10 = 0,1$ .

(2.19) indeksinin maksimum qiyməti  $(g-1)^{-1}$ -ə bərabərdir. Buna görə aktorun mərkəziliyinin normalaşdırılmış qiymətini aşağıdakı kimi hesablamaq olar:

$$C'_c(n_i) = \frac{g-1}{\sum_{j=1}^g d(n_i, n_j)} = (g-1) C_c(n_i). \quad (2.20)$$

Aktorlar qrupunun normalaşdırılmış mərkəziliyini aşağıdakı kimi hesablamaq olar:

$$C_c = \frac{\sum_{j=1}^g [C'_c(n^*) - C'_c(n_i)]}{[(g-2)(g-1)]/(2g-3)}, \quad (2.21)$$

burada  $C'_c(n^*)$  – aktorun mərkəziliyinin normalaşdırılmış maksimum qiymətidir.

Qeyd edək ki, yaxınlığa əsaslanmış digər mərkəzilik indeksləri də təklif edilmişdir. Məsələn, Bavelas-Leavitt mərkəzilik indeksi aşağıdakı düsturla hesablanır:

$$C_{BLC}(n_i) = \frac{\sum_{i=1, j=1}^g d(n_i, n_j)}{\sum_{j=1}^g [d(n_i, n_j) + d(n_j, n_i)]}. \quad (2.22)$$

Qeyd edək ki, yaxınlıq üzrə mərkəziliyi yalnız əlaqəli qraflar üçün hesablamaq olar. Məsafəsi sonsuzluğa bərabər götürülen təcrid olunmuş təpələr üçün göstəricinin qeyri-müəyyənliyi yaxınlıq üzrə mərkəziliyin əsas nöqsanıdır.

### 2.6.3. Vasitəçilik üzrə mərkəzilik

Vasitəçilik üzrə mərkəzilik aktorun qlobal xarakteristikasıdır və mərkəziliyin yuxarıda baxılmış indekslərindən daha maraqlı yozumları var. Bu indeks yaxınlıq üzrə mərkəzilikdən fərqli olaraq, istiqamətlənməmiş əlaqəsiz şəbəkələr üçün də müəyyən edilmişdir. Vasitəçilik (ing. betweenness) – qovşaqdan neçə ən qısa yolun keçidiyi göstərən parametrdir. Bu xarakteristika baxılan qovşağın şəbəkədə əlaqələrin qurulmasındaki rolunu əks etdirir. Ən böyük vasitəçiliyə malik qovşalar şəbəkənin digər qovşaları arasında əlaqələrin qurulmasında əsas rol oynayırlar.

Vasitəçilik üzrə mərkəzilik yanaşmasında mərkəziliyə müəyyən mövqelər arasında əlaqələrin idarə edilməsi kimi baxılır. Əgər  $n_2$  və  $n_3$  aktorları arasındaki ən qısa məsafə  $n_2 n_1 n_4 n_3$  -dən keçirsə, onda  $n_1$  və  $n_4$  mövqeləri  $n_2$  və  $n_3$  aktorlar cütünə nəzərən idarəedici hesab olunur. Bu yanaşmanın əsas ideyasını aşağıdakı kimi ifadə etmək olar: çoxlu sayıda aktorlar arasında yerləşən aktor daha çox mərkəzləşdirilmiş olur (o daha çox marşrutları idarə edir).

Aktorun mərkəziliyini aşağıdakı düsturla hesablamaq olar:

$$\sum_{jk} \frac{g_{jk}(n_i)}{g_{jk}}, \quad (2.23)$$

burada  $g_{jk}(n_i)$  –  $n_i$  aktorundan keçən ən qısa yolların sayıdır,  $g_{jk}$  –  $n_j$  və  $n_k$  təpələr cütü arasında bütün mümkün olan ən qısa marşrutların sayıdır,  $i \neq j, k$ .

Bu yanaşma Şimbel və Pitson tərəfindən təklif edilmişdir.  $n_k$  və  $n_j$  arasında  $n_i$  aktorları yerləşir.  $n_i$  mövqeyindən keçən bütün minimal yolları hesablaşdıqda bu mövqenin idarə etdiyi şəbəkə

aktivliyi alınar. İndikator ehtimal xarakterli mənə daşıyır. Mahiyyətinə görə o, idarə olunan yolların bir hissəsini göstərir.  $n_k$  və  $n_j$  arasında əlaqənin  $n_i$  aktorundan keçməsi ehtimalı  $1/g_{jk}$ -a bərabərdir.

Qrafın bütün təpələri arasındaki əlaqələrin maksimal sayı  $(g-1)(g-2)/2$ -yə bərabərdir. Uyğun olaraq, mərkəziliyin standartlaşdırılmış qiymətini (aktorun normalaşdırılmış mərkəziliyini) aşağıdakı kimi hesablamaq olar:

$$C'_B(n_i) = \frac{C_B(n_i)}{(g-1)(g-2)/2}, \quad (2.24)$$

Mərkəziliyin digər indekslərindən fərqli olaraq, bu indeksi hətta qraf əlaqəli olmadığı halda da istifadə etmək olar.

Aktorlar qrupunun mərkəziliyini Frimannın təklif etdiyi düsturla hesablamaq olar:


$$C_B = \frac{2 \sum_{i=1}^g [C_B(n^*) - C_B(n_i)]}{(g-1)^2(g-2)}, \quad (2.25)$$

burada  $C_B(n^*)$  – aktorun mərkəziliyinin maksimum dərəcəsidir.

Bu qrup əmsallarının qiymətləri  $0 < \sum_{i=1}^g [C_B(n^*) - C_B(n_i)] < \frac{(g-1)^2(g-2)}{2}$  intervalında yerləşir. Buna görə də aktorlar qrupunun mərkəziliyinin standartlaşdırılmış qiymətini (qrupun normalaşdırılmış mərkəziliyini) Frimanın təklif etdiyi aşağıdakı düsturla hesablamaq olar:

$$C_B = \frac{\sum_{i=1}^g [C_B(n^*) - C_B(n_i)]}{(g-1)}. \quad (2.26)$$

Şəkil 2.16-da göstərilmiş şəbəkədə  $h$  – qovşağı vasitəçilik üzrə,  $j$  – qovşağı dərəcə üzrə,  $i$  – qovşağı yaxınlıq üzrə ən yüksək mərkəzilik qiymətinə malikdir.



**Şəkil 2.16.**

$G = (V, E)$  qrafında bütün təpələr üçün vasitəçilik və yaxınlıq üzrə mərkəziliyin hesablanması bütün təpələr cütü arasında ən qısa yolların hesablanması daxildir. Bu Floyd-Uorşal alqoritmi ilə  $O(V^3)$  zaman alır. Seyrək qraflarda Conson alqoritmi  $O(V^2 \log V + VE)$  vaxt tələb etməklə daha səmərəli ola bilər. Çəkisiz qraflarda isə vasitəçilik üzrə mərkəziliyin hesablanması üçün Brandes alqoritmi  $O(VE)$  vaxt tələb edir.

#### 2.6.4. Məxsusi vektor üzrə mərkəzilik

Bu yanaşmada aktorun mərkəziliyi başqa mərkəzi aktorlarla güclü əlaqələrdən asılıdır. Yüksək statuslu başqa aktorlarla güclü əlaqələr nəticəsində aktorun statusu yüksəlir. Bəzi aktorların

mərkəzilikləri geriyə "əks olunur". Mərkəzi aktorlarla dolayı əlaqələr mərkəziliyə müsbət təsir edir.

Bu yanaşmada şəbəkədəki bütün qovşaqlara nisbi qiymətlər – çəkilər verilir, böyük çəkiyə malik qovşağa birləşən qovşağa kiçik çəkiyə malik qovşaqla eyni sayda əlaqəyə malik qovşağa nisbətən daha böyük çəki verilir. Beləliklə, aktorun mərkəzilik indeksi onun başqa mərkəzlərlə güclü əlaqələrinin səviyyəsindən asılı olaraq yüksəlir. Çünkü aktorun mərkəz olması ikinci aktordan asılıdır, o da öz növbəsində üçüncü aktordan asılıdır və s. Aktorun mərkəz olması, həmçinin dolayı əlaqələrdən də asılıdır (əlaqə gücünün çəkisi var).

Məxsusi vektor üzrə mərkəzilik indeksini tapmaq üçün qonşuluq matrisindən istifadə etmək olar.

Tutaq ki,  $x_i - i$ -ci qovşağın çəkisidir, A – şəbəkənin qonşuluq matrisidir.

$i$  -ci qovşaqq üçün mərkəzilik qiyməti ona birləşən bütün qovşaqların çəkiləri cəminə mütənasib olmalıdır. Deməli,

$$x_i = \frac{1}{\lambda} \sum_{j \in M(i)} x_j = \frac{1}{\lambda} \sum_{j=1}^N a_{ij} x_j, \quad (2.27)$$

burada  $M(i)$  – qovşağa birləşən qovşaqlar çoxluğudur,  $N$  – şəbəkədəki qovşaqların sayıdır,  $\lambda$  – sabitdir. Vektor yazılışda bu tənliyi

$$x = \frac{1}{\lambda} Ax \text{ və ya } Ax = \lambda x \quad (2.28)$$

məxsusi vektor tənliyi kimi yazmaq olar.

Ümumi halda məxsusi vektorun mövcud olduğu müxtəlif  $\lambda$  məxsusi qiymətləri ola bilər. Lakin məxsusi vektorun bütün koordinatlarının müsbət olması barədə əlavə şərt (Perron-Frobenius teoremi) nəzərdə tutur ki, yalnız ən böyük məxsusi qiymət

arzuolunan mərkəzilik indeksini verir. Uyğun məxsusi vektorun  $i$ -ci koordinatı şəbəkədəki  $i$ -ci qovşağın mərkəzilik qiymətidir. Ən böyük məxsusi qiymətə uyğun məxsusi vektoru tapmaq üçün çoxsaylı məxsusi qiymət alqoritmlərindən biri olan  $b_{k+1} = \frac{Ab_k}{\|Ab_k\|}$  şəklindəki iterasiyadan istifadə etmək olar, burada  $b_0$  başlangıç vektorunu təsadüfi seçmək olar.

Şəkil 2.16-da göstərilmiş şəbəkədə  $d$  – qovşağı məxsusi vektor üzrə ən yüksək mərkəzilik qiymətinə malikdir.

Qeyd edək ki, Google-un PageRank alqoritmi məxsusi vektor üzrə mərkəziliyin hesablanması variantlarından biridir.

Bonasiç məxsusi vektor üzrə mərkəzilik ölçüsünü aşağıdakı kimi ümumiləşdirir:

$$c_i = \sum_{j=1}^N (\alpha + \beta c_j) r_{ij}, \quad (2.29)$$

Bu kəmiyyət iki parametrdən asılıdır:

$\alpha$  – mərkəzləşmə çoxluğunun miqyasını idarə edir;

$\beta$  – başqalarının mərkəzləşməsindən asılılıq dərəcəsini və istiqamətini idarə edir.

Əgər  $\beta$  müsbətdirsə, onda mərkəzə yaxın olmaq sərfəlidir.

Əgər  $\beta$  mənfidirsə, onda mərkəzə yaxın olmaq zərərlidir.

Əgər  $\beta = 0$  olarsa, miqas faktorundan başqa dərəcə üzrə mərkəziliyi azaldır:

$$c_i = \sum_{j=1}^N \alpha r_{ij}. \quad (2.30)$$

Beləliklə, kiçik  $\beta$  ilə yalnız lokallığa diqqət yetirilir.  $\beta$  artıqca, təpəyə dolayı birləşən aktorların mərkəzləşməsi artırılan çəkini tarazlaşdırır.

Adətən  $\beta$ -nin qiyməti  $1/\lambda$ -ni aşmamalıdır, burada  $\lambda$  matrisin ən böyük məxsusi qiymətidir.

Mənfi  $\beta$  sövdələşmədə və ya "mənfi əlaqələndirilən" vəziyyətlərdə yaxşıdır, burada istisna etmək bacarığı üstünlük mənbəyidir.

## 2.7. Əlaqələrin gücü

Əlaqələrə kəmiyyət atributlarını göstərən qiymətlər – *əlaqənin gücünü* qarşı qoymaq olar.

Əlaqənin gücü kimi müxtəlif kəmiyyətlərə baxmaq olar – əlaqənin tezliyi, müddəti, əlaqə (til) üzrə trafik və ya axın sürəti, qovşaqlar arasındaki məsafə, informasiyanın keçmə ehtimalı və s. Məsələn, əlaqənin gücünün ideal göstəricisi şəbəkə üzrə telefon danışışlarının müddəti və ya tranzaksiyaların həcmi ola bilər. Əlaqə gücünün seçilmiş göstəricisinin qiymətindən asılı olaraq güclü və zəif əlaqələri fərqləndirirlər. Əlaqə gücünün empirik tədqiqatları şəbəkələrin real fəaliyyəti haqqında bir neçə qeyri-adi fikir irəli sürməyə imkan verir. Məsələn, göstərilmişdir ki, müasir cəmiyyətlərdə əlaqə gücünə görə "zəif" olan six dostluq şəbəkələri "qohumluq" şəbəkələrindən daha dayanıqlıdır.

Əlaqənin gücü sahəsində ən maraqlı nəticələr 1970-ci illərdə sosioloq M.Qranovetterin tədqiqatlarında əldə edilmişdi. Qranovetter zəif və güclü əlaqələrin rolunu öyrənmişdi.

İki fərd arasında güclü əlaqə, onların yaxın tanış olduqları, tez-tez əlaqə saxladıqları və həyat boyunca birgə olduqları halda meydana çıxır. Zəif əlaqələrin analoqu – demək olar ki, tanımadığımız, hiss və həyəcanlarımızı bölmüşmədiyimiz, münasibət

saxlamadığımız insanlarla olan əlaqələrdir; lakin onlar bir sıra hallarda güclü əlaqələrdən faydalı olurlar.

Qranovetter iddia edirdi ki, sosial şəbəkələrin daxilində zəif əlaqələr güclü əlaqələrdən xeyli böyük əhəmiyyətə malikdir. O, doktorluq dissertasiyasında (1973-cü il) göstərdi ki, insanlar çox vaxt özlerinin güclü əlaqəlerinin deyil, zəif əlaqəlerinin sayesində iş tapırlar.

Qranovetter bunu aşağıdakı kimi izah edirdi.

Güclü əlaqələr tranzitivitlik yaratır. Güclü əlaqə ilə birləşmiş iki qovşaq qarşılıqlı tanışlığa (eyni bir 3-cü tərəfle) malik olacaqlar. Tranzitiv üçlüyün hissələri olan əlaqələr (tillər) şəbəkədə körpü və lokal körpü ola bilməzlər. Deməli, yalnız zəif əlaqələr körpü ola bilər. Buradan da zəif əlaqələrin dəyəri aydınlaşır.

Zəif əlaqələr şəbəkədə yolların uzunluğunu azaldır (yəni diffuziyanın sürətini). Buna görə də zəif əlaqələrin çox olduğu şəbəkələr qısa yollara malikdir. Nəticədə şəbəkədə dəyişikliklər sürətli olur, koordinasiya imkanı yaranır.

Çox sayıda zəif əlaqələrə malik olan aktorlar daha yaxın olurlar, bunun nəticəsində iş fırsatları, resurslara çıxış imkanları meydana çıxır.

Güclü əlaqələr nəticəsində six lokal qruplar (klasterlər) əmələ gəlir. Güclü əlaqəli şəxslər əsasən eyni məlumatları və ya resursları böülüşürələr, bununla da onlar bir-birinə az faydalı olurlar.

Zəif əlaqələr yeni informasiya mənbəyidir, informasiya zəif əlaqələr vasitəsilə daha tez «sızır». Qranovetterin fikrincə zəif əlaqələr ayrıca istifadəçilər üçün onların cəmiyyətə «qoşulması» və qarşılıqlı əlaqəsi zamanı daha vacibdir.

Zəif və güclü əlaqələrlə yanaşı, Granovetter *passiv əlaqələr* anlayışını da daxil etmişdi (onu «baş silkələyən» (ing. *nodding*) də

adlandırırlar) – belə əlaqələrdə zəiflərdə olduğu kimi emosional toplanan, zaman, inam və qarşılılıq azdır. Hər gün baş silkələməklə salam verdiyiniz sizinlə eyni küçədə yaşayan şəxs məhz belə əlaqəyə misal olacaq. Passiv əlaqə – bu sizin həyatınızda iştirak edən şəxsdir, lakin sizin onunla hər hansı qarşılıqlı münasibətiniz yoxdur. Bu insanla əlaqə sizə zəif əlaqədən daha az faydalı olacaq.

Yaradılan sosial şəbəkə servislərini növündən asılı olaraq elə layihələndirmək faydalı ola bilər ki, istifadəçilər demək olar ki, tanımıdları şəxslərlə zəif əlaqələr qurmağa çalışacaqlar. Çox mümkündür ki, onlar güclü əlaqələrdən daha çox zəiflərə üstünlük verəcəklər. Lakin zəif və passiv əlaqəni fərqləndirmək vacibdir. Hər bir uçot yazısının əhəmiyyətinin faktiki olaraq əlaqələrin əhəmiyyətindən asılı olduğu sosial şəbəkələrdə, məsələn, MySpace və Facebook-da, belə fərq çox vacibdir. Lakin istənilən növ əlaqə qurmaq və ya axtarmaq imkanı belə şəbəkələrin böyüməsinə xeyli təsir göstərir.

Granovetter nəzəriyyəsinə uyğun olaraq zəif əlaqələrin vizual şəkli əhəmiyyətli olur. LinkedIn şəbəkəsində yaxınlıq dairəsindən asılı olaraq bütün əlaqələrə baxmaq olar, lakin bu əlaqələrin zəif, güclü və ya passiv olduğunu göstərən heç bir indikator yoxdur. LinkedIn-də digər problem də var: zəif əlaqələri qurmağın özü çətindir. Belə əlaqəni yaratmaq üçün çox vaxt ümumi tanışdan xahiş etmək tələb edilir. Şübhəsiz, belə halda LinkedIn digər sosial şəbəkə servisləri ilə müqayisədə ikinci plana keçir.


M.Qranovetterin zəif və güclü əlaqələr nəzəriyyəsinin böyük ölçülü real şəbəkələrdə empirik yoxlanması vacib praktiki əhəmiyyətə malikdir. Böyük Britaniya, ABŞ və Macaristandan olan tədqiqatçılar qrupu mobil rabitə sahəsində belə bir empirik tədqiqatı həyata keçirmişlər. Onlar təsdiq etmişlər ki, fərdlər arasındaki zəif

sosial əlaqələr sosial şəbəkələrin mövcudluğu üçün daha vacib əhəmiyyətə malikdir.

Tədqiqat üçün 4.6 milyon mobil rabitə abonentinin zəngləri analiz edilmişdi. Bu dünya tarixində ilk hadisə idi ki, şəxslərarası kommunikasiyaya aid belə böyük verilənlər bazası toplamaq və analiz etmək mümkün olmuşdur.

4.6 milyon qovşaq olan sosial şəbəkədə 7 milyon sosial əlaqə, yəni bir abonentdən digərinə və əksinə qarşılıqlı zənglər müəyyən edilmişdi, 18 həftə ərzində olan eks zənglər nəzərə alınırı. Sosial əlaqələrin gücünü müəyyən etmək üçün danışıqların tezliyi və müddətləri istifadə edilmişdi.

Müəyyən edilmişdi ki, məhz zəif sosial əlaqələr (18 həftə ərzində 1-2 cavab zəngi) böyük sosial şəbəkəni bir tam halında birləşdirir. Əgər bu əlaqələr nəzərə alınmasa, onda şəbəkə ayrı-ayrı hissələrə parçalanar. Beləliklə, məhz zəif əlaqələr şəbəkəni bir tam halında birləşdirən fenomendir. Fərzi etmək olar ki, bu nəticə vəb fəza üçün də doğrudur, lakin hələlik bu sahədə tədqiqatlar aparılmayıb.



## FƏSİL 3

---

# SOSİAL ŞƏBƏKƏ ANALİZİ

# **SOSİAL ŞƏBƏKƏ ANALİZİ**

- **Mövqelər və rollar**
- **Rolların növləri**
- **Ekvivalentliklər**
- **Blok-modellər**
- **Rollar cəbri**
- **Diadların analizi**
- **Triadların analizi**

# FƏSİL SOSİAL ŞƏBƏKƏ

## 3

## ANALİZİ

Sosial şəbəkə analizində iki əsas yanaşma var:

**1. Mövqe analizi** (struktur ekvivalentliyi, müntəzəm ekvivalentlik və xüsusən də ümumiləşmiş blok modelləşdirmə) – aktorların şəbəkədə qlobal mövqelərinə və bu qruplar arasındaki əlaqələrə əsaslanaraq aktorların "tiplərini" müəyyənləşdirməyə xidmət edir. Bu analizin köməyi ilə aşağıdakı məzmunda suallara cavab verə bilərik:

- İki aktor kommunikasiya şəbəkəsində başqalarına nisbətən nə dərəcədə eyni mövqeyə malikdir?
- Aktorlar nə dərəcədə dostluq şəbəkəsində oxşar rola malikdir?
- Hansı təşkilatlar təchizat şəbəkəsində oxşar mövqe tutur? Eyni mövqe tutan aktorlar qrupunu müəyyən etməklə şəbəkəni sadələşdirmək olarmı?

**2. Eksponensial təsadüfi qraf modelləri** (Exponential Random Graph Models, ERGM və ya  $p^*$  modellər) – lokal struktur xassələri (məsələn, qarşılılıq, tranzitivlik, dərəcə paylanması) modelləşdirməyə və statistik test etməyə xidmət edir. Belə modellər aşağıdakı suallara cavab verməyə imkan verir:

- Müşahidə edilən etibar şəbəkəsində təsadüfi gözlənilə bilənə nisbətən daha çox qarşılılıq varmı (yəni, əgər aktor 2 aktor 1-ə etibar edirsə, onda aktor 1-in aktor 2-yə etibar etmək meyli varmı)?
- Məsləhət soruşma tranzitivliyə malikdirmi (yəni, əgər aktor 1 aktor 2-dən məsləhət soruşursa və aktor 2 aktor 3-dən

- məsləhət soruşursa, onda aktor 1-in də aktor 3-dən məsləhət soruşması çox (və ya az) ehtimal edilirmi?
- Oxşar xüsusiyətlərə (məsələn, eyni cinsə) malik məktəblilərin dost olması daha çox ehtimallıdır mı?

### 3.1. Mövqelər və rollar

Struktur analitiklərə görə sosial strukturun elementi aktor yox, aktorlar arasındaki münasibətlərin müntəzəmliyidir – sosial mövqelər və rollardır.

Aktor öz fərdi keyfiyyətində deyil, kateqoriyanın nümayəndəsi (lider, vasitəçi, sahibkar və s.) kimi çıxış edir. Sosial şəbəkə analizində mövqe şəbəkədə oxşar münasibətlərə malik, bir-birindən seçilməyən aktorlar çoxluğu kimi müəyyən edilir. Rol isə aktorlar və ya mövqelər arasındaki münasibətlərin tipi kimi təyin olunur.

Mövqe analizi aşağıdakı addımlardan ibarətdir:

1. Aktorların ekvivalentliyinin formal təyini;
2. Ekvivalentliyin ölçülməsi üsulunun seçilməsi;
3. Modelin qurulması (aktorların qarşılıqlı istisna mövqelərinə aid edilmesi qaydalarının və mövqelər arasındaki əlaqələrin müəyyənləşdirilməsi);
4. Modelin toplanmış verilənlərə adekvatlığının qiymətləndirilməsi.

Ən mühüm anlayış mövqenin daxilində aktorların ekvivalentliyidir. Ən sadə ideya struktur ekvivalentliklə bağlıdır. Əslində iki aktor o zaman struktur ekvivalentdir ki, onlar şəbəkənin bütün başqa elementləri ilə eyni münasibətdə olsunlar. Bu tərif analizin imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırır. Məsələn, sosiologiyaya (və ümumtəhsil məktəblərin valideyin komitəsinə) görə bütün valideynlər eyni sosial mövqe tutur, lakin struktur cəhətdən ekvivalent yalnız eyni usaqların valideynləri olacaqlar.

Buna görə də adətən, struktur ekvivalentliyinin olub-olmamasını deyil, onun səviyyəsini ölçürlər. Bu keyfiyyətdə tam şəbəkənin diadiq əlaqələrinin çoxölçülü fəzasında aktorlar cütü arasında Euklid məsafəsi və ya korrelyasiya əmsali iştirak edə bilər.


Mövqelərin və mövqelər arasında münasibətlərin vizual təsviri üçün iyerarxik klaster analizindən və ya çoxölçülü miqyaslamadan istifadə olunur. Struktur ekvivalentliyin müəyyən edilməsi mövqelərin müxtəlif şəbəkələrdə müqayisəsinə qadağa qoyur. Müntəzəm ekvivalentlik anlayışı daha universaldır. Əgər iki aktor başqa müntəzəm ekvivalent olan aktorlarla eyni əlaqələrə malikdirsə, onda onlar müntəzəm surətdə ekvivalentdir. Struktur ekvivalentlikdən fərqli olaraq, bütün atalar müntəzəm olaraq ekvivalentdir, çünki onların bütün uşaqlarla, qadınlarla və valideyinlərlə sosial əlaqələri çox oxşardır.

Rola əsaslanan analizin məqsədi – aktorlar çoxluğunda çoxlu sadə əlaqərlərə bağlı münasibətlərin müəyyən qanuna tabeliyini aşkar etməkdir. Analiz münasibətlər cəbrinə əsaslanır. Sadə əlaqələr kimi sosiometrik meyarlar toplusunun köməyi ilə ölçmələr, qohumluq və ya təşkilati şəbəkələrdə (məsləhət, kömək, tabelik, nəzarət, strateji idarəetmə) müxtəlif əlaqələr istifadə oluna bilər. Qarışiq əlaqələr sadə əlaqələrdən Bul cəbrinin köməyi ilə qurulur (tabe olana məsləhət, arvadının qardaşı, dostun dostu). Əsas məqsəd münasibətlərin uzlaşmasının və asılılığının öyrənilməsi mümkün olan homomorf və asan interpretasiya olunan strukturlara reduksiya etməkdir. Eqo-şəbəkələrdə eqo baxımından sosial rolları tədqiq etməyə imkan verən eqo-cəbr aparatı inkişaf etdirilir.

### 3.2. Rolların növləri

Sosial şəbəkənin effektivliyi və dayanıqlığı üçün onun iştirakçılarının bir sıra funksional rolları vacibdir. Şəbəkədə aktorların bir neçə növünü fərqləndirirlər: liderlər (ing. influencer), ardıcıllar (ing. follower), antaqonistlər (ing. outlier), 1-ci dərəcə sərhədçilər (ing. 1st grade marginal), 2-ci dərəcə sərhədçilər (ing. 2nd grade marginal), vasitəçilər, brokerlər və s.

**Liderlər** – çoxlu sayıda əlaqələrə malik aktorlardır və bu əlaqələr qarşılıqlıdır (Şəkil 3.1).




Şəkil 3.1

**Ardıcıl:** Liderə oxşar profili var, lakin az dərəcədə ifadə olunub. O, liderlə birbaşa əlaqəlidir (Şəkil 3.2).


**Antaqonist:** hər iki istiqamətdə əlaqələrinin sayı çoxdur, lakin qarşılılıq kiçikdir (Şəkil 3.3).

**1-ci dərəcəli sərhədçi:** Ardıcılın profiline oxşar profilli aktordur, lakin liderlikdən uzaqdır (Şəkil 3.4).


**2-ci dərəcəli sərhədçi:** aktorun profili yuxarıda sadalanan rolların heç birinə oxşar deyil. Onun ya hər iki istiqamətdə əlaqələrinin sayı azdır, ya da ümumiyyətlə yoxdur (Şəkil 3.5).




Şəkil 3.2



Şəkil 3.3




Şəkil 3.4



Şəkil 3.5

**Vasitəçilər** şəbəkənin başqalarından daha çox birbaşa əlaqələrə malik aktorlardır (şəkil 3.6-da vasitəçilər qara rəngli dairəciklə göstərilib). Çox vaxt vasitəçilər işlə həddən artıq yüklenmiş təşkilat liderləri, yeni parlayan şou ulduzları və siyasi oyunçulardır. Burada “sualtı qayalar” da var – çox zaman əlaqələrin sayı o qədər çox olur ki, bu onların işini yavaşlaşdır, informasiya axını olduqca çox olur və bir nəfər onu emal etmək gücündə olmur. Bu halda sosial şəbəkəni «boşaltmaq» və vazifələrin bir hissəsini komandanın digər iştirakçılarının üzərinə qoymaq təklif edilir.

**Brokerlər** sosial şəbəkənin öz aralarında birbaşa əlaqəsi olmayan müxtəlif altqruplardan (məsələn, ofislərdən, şöbələrdən) olan insanları birləşdirən aktora deyilir (brokerlər şəkil 3.6-da ştrixli dairəciklə göstərilir). Brokerlərin həmkarlarının yanında hörməti var, çünkü onlar şəbəkənin müxtəlif hissələrini birləşdirir, bir çox




insanlardır, buna görə onların ucbatından iş daha yavaş və səmərəsiz gedir. Ya onları sosial şəbəkədən çıxarmaq, ya da onların birbaşa əlaqələrinin sayının artırılmasına yönəlmış tədbirlər həyata keçirmək lazımdır. Bundan başqa ucqarlarda kollektivə yenice qoşulmuş əməkdaşlar da ola bilər, onların əlaqələri azdır, lakin bu, qorxulu deyil – zaman keçdikcə onların kifayət qədər əlaqələri yaranacaq və onlar şəbəkənin tam dəyərli iştirakçıları olacaqlar. Nəhayət, sərhədçilər unikal ekspertlər də ola bilər. Çox vaxt onları «çətin» insanlar kimi qəbul edirlər. Bu kifayət qədər ehtiyatsız davranışıdır, çünki ekspertlər öz işlərini keyfiyyətlə yerinə yetirirlər. Lakin ona görə yeni tanışlıqlar yaratırlar ki, öz biliklərini bölüşmək istəmirlər və bu onlara lazım və çox vaxt isə sərfəli deyil.

### 3.3. Ekvivalentliklər

Adətən şəbəkənin struktur xassələrinin təsvir edilməsində ayrı-ayrı aktorların struktur uyğunluğuna müraciət edirlər. Struktur cəhətdən oxşar mövqelərin aşkarlanması, öz struktur xassələrinə görə oxşar olan aktorların yeni, korporativ aktorlara birləşdirilməsi yolu ilə qrafi sadələşdirməyə imkan verir. Bəzi aktorların “oxşarlığı” anlayışına mərkəziliyin qiymətlərini analiz etdikdən sonra gəlmək olar. Lakin aktorun yalnız bir struktur xassəsini deyil, daha ümumi xarakteristikası olan ekvivalentliyi təyin etmək lazım gəlir.

Aktorların ekvivalentliyini müxtəlif yanaşmalarla müəyyən etmək olar: struktur üzrə ekvivalentlik; avtomorf ekvivalentlik; müntəzəm ekvivalentlik; daxilolma dərəcəsi üzrə ekvivalentlik; çıxış dərəcəsi üzrə ekvivalentlik və s.

**Aktorların struktur ekvivalentliyi.** Bu yanaşma müəyyən mənada əlaqəli qrupların tədqiqinin əksidir. Aktorlar sosial strukturda eyni mövqe tutduqda, yəni baxılan aktorların digər aktorlarla qarşılıqlı əlaqə növü və strukturu eyni olduqda ekvivalent olurlar, bundan başqa ekvivalent aktorlar bir-biri ilə qarşılıqlı əlaqədə olmamalıdır. Məsələn, müəyyən əmtəə satıcısının müştərilərinin arasında əlaqə çox zəif olacaq və ya heç olmayıacaq (bunun nəticəsində onlar əlaqəli qrup olmayıacaqlar), lakin onların həmisi satıcı ilə əlaqəli olacaqlar, yəni onların qarşılıqlı əlaqələrinin strukturu ekvivalent olacaq. Ekvivalentliyin ölçüsü kimi aktorların əlaqələr sıxlığı çıxış edə bilər.



Şəkil 3.7

Şəkil 3.7-də qara rəngli aktorlar eyni aktorlara birləşirlər və buna görə struktur ekvivalentdirlər. Onlar şəbəkədə eyni mövqe tuturlar.

Əgər  $(a, x) \sim G$ -də til olduqda  $(b, x) \sim G$ -də til olursa və əksinə,  $(b, x) \sim G$ -də til olduqda  $(a, x) \sim G$ -də til olursa ( $x \neq a, b$ ), onda  $a$  və  $b$  təpələri *struktur ekvivalent* adlanırlar.

İki aktorun struktur ekvivalentliyini müəyyən etmək üçün onların digər aktorlarla qarşılıqlı əlaqə strukturlarını müqayisə etmək lazımdır, yəni qrafın əlaqələr matrisində müvafiq sütunları

müqayisə etmək lazımdır. Bunu həmin vektorlar arasında məsafəni (məsələn, Evklid və ya Çebişev metrikası üzrə) və ya əlaqə əmsalını (məsələn, Pirson korrelyasiyası) hesablamaqla yerinə yetirmək olar.

Fərz edək ki,  $x_{ik}$  – aktorlar arasında əlaqələrin sayıdır.  $n_i$  və  $n_k$  aktorları üçün struktur ekvivalentlik məsafəsini Bert tərəfindən təklif edilmiş (1986-cı il) aşağıdakı düsturla hesablamaq olar:

$$d_{ij} = \sqrt{\sum_{k=1}^g [x_{ik} - x_{jk}]^2 + [x_{ki} - x_{kj}]^2} \quad i \neq k, \quad j \neq k. \quad (3.1)$$

$n_i$  və  $n_k$  aktorları struktur ekvivalentdir, onda onların qonşuluq matrislərinin uyğun sətir və sütunları bir-birinə, Evklid məsafəsi isə 0-a bərabər olacaq. Əgər onlar ekvivalent deyillərsə, onda Evklid məsafəsinin qiyməti sıfırdan böyük olacaq. Ekvivalentliyin qiyməti  $0 < d_{ij} < \sqrt{2(g-2)}$  intervalında yerləşir.

İstiqamətlənmiş qraflar üçün daxil olan və çıxan tilləri nəzərə almaq lazımdır, bu məqsədlə eyni zamanda iki müvafiq matrisə baxılır. Əgər aktorlar arasında qarşılıqlı əlaqənin müxtəlif növləri varsa, onda qarşılıqlı əlaqənin hər növü üçün qrafın əlaqələr matrisi qurulur, sonra bu matrislər alt-alta yazılır. Bundan sonra alınmış matrisin sütunlarını müxtəlif məsafə metrikaları və əlaqə əmsalları vasitəsi ilə müqayisə edərək, bütün qarşılıqlı əlaqə çoxluğu üzrə aktorların struktur ekvivalentlik qiymətlərini almaq olar.

Sonrakı mərhələdə matrislərdə əlaqələrin hər bir növü üzrə sütunlarının yerləri elə dəyişdirilir ki, strukturca ekvivalent olan aktorlara uyğun olan sütunlar qruplaşdırılsın. Nəticədə matris struktur bloklarına bölünür, onların hər birində sıxlıq hesablanır. Daha sonra tapılmış struktur blokları arasında, məsələn, aşağıdakı qayda ilə yeni əlaqə matrisi qurulur: əgər iki blok arasındaki

əlaqələrin sıxlığı ilkin matrisdəki əlaqələrin orta sıxlığından böyükdürsə, onda yeni matrisin müvafiq elementi 1-a bərabərdir, əks halda element 0-a bərabərdir. Belə matrislər *blok-matrislər* adlanır və rol cəbrlərinin qurulması üçün vasitə olur.

Struktur ekvivalentliyin müəyyən edilməsi metodları tilləri bir neçə növdə olan qrafları analiz etməyə imkan verir. Məsələn, dünya ölkələrinin qarşılıqlı əlaqələrinin sosial şəbəkəsində bu qarşılıqlı əlaqə kimi ticarət, diplomatik əlaqələr, müharibələr, beynəlxalq təşkilatlarda və bloklarda üzvlük çıxış edə bilər. Qarşılıqlı əlaqənin hər bir növünə uyğun qraflar bir-birindən xeyli fərqlənə bilər, lakin onlar birlikdə dünya ölkələrinin qarşılıqlı əlaqələrinin bütöv strukturunu təsvir edirlər, buradan verilən dövlətin güc, təsir, inkişaf səviyyəsi və iqtisadi güc göstəricilərini müəyyən etmək olar.

**Avtomorf ekvivalentlik.** Avtomorf ekvivalent aktorlar şəbəkədə struktur ekvivalentliyə nisbətən daha mücərrəd mənada eyni mövqe tuturlar: onlar şəbəkədə dəqiq eyni aktorlara deyil, şəbəkədə analoji rol oynayan aktorlara birləşirlər (şəkil 3.8).

Qrafın aktorlar çoxluğunun  $\alpha$  yerdəyişməsinə baxaq,  $\alpha$  yerdəyişməsi aktorların yenidən nişanlanmasıdır:  $\alpha(a) - a$  aktoruna verilmiş yeni nişanı (adı) göstərir.

Əgər  $G$  qrafında istənilən  $(a, x)$  til olduqda,  $(\alpha(a), \alpha(x))$  də  $G$  qrafında til olarsa, onda  $\alpha$  yerdəyişməsi  $G$  qrafının yerdəyişməsi adlanır.

Əgər müəyyən  $\alpha$  yerdəyişməsi üçün  $b = \alpha(a)$  olarsa, onda  $a$  və  $b$  aktorları *avtomorf ekvivalent* adlanırlar.

Əgər aktorlar struktur üzrə ekvivalentdirlər, onda onlar həm də avtomorf ekvivalentdirlər, lakin tərsi doğru deyil.

**Müntəzəm ekvivalentlik.** Struktur ekvivalentliyi ilə yanaşı aktorların *müntəzəm ekvivalentliyi* də istifadə edilir. Bu halda

aktorlar eyni növ aktorlarla eyni şəkildə qarşılıqlı təsirdə olduqda ekvivalent hesab olunur. Məsələn, məktəbdə sinif oyunlarında lider olan iki uşaq müntəzəm ekvivalent ola bilərlər, lakin onlar müxtəlif altqruplara və ya kliklərə mənsub ola bilərlər.

Əgər aktorlar avtomorf ekvivalentdirse, onda onlar həm də müntəzəm ekvivalentdirlər, lakin tərsi doğru deyil.


### 3.4. Blok-modellər

Sosial şəbəkələrin mövqe analizi sahəsində daha ümumi yanaşma olan münasibətlərin *blok modelləşdirilməsi* geniş məlumdur. Blok-model iki komponentdən ibarətdir:

- 1) aktorların mövqelərə bölünməsi;
- 2) bütün mövqelər arasında əlaqələrin müəyyən edilməsi.

Məqsəd “böyük, mümkün qədər kogeren olmayan strukturu daha anlaşılan və asan interpretasiya olunan kiçik struktura çevirməkdir”. Modelləşdirmənin nəticələri hər bir təpəsinə və matrisin hər bir elementinə vahid aktor deyil, blok (aktorlar sinifi) uyğun gələn ixtisar edilmiş qraf və ya obrazlar matrisi şəklində təsvir olunur.

Struktur ekvivalent olan aktorları struktur ekvivalentlik sinfinə və ya bloka yerləşdirmək olar. Əgər  $x$  blokunda aktor  $b$  blokundakı aktora birləşirsə, onda  $x$  blokundakı hər bir aktor  $y$  blokundakı hər bir aktora birləşir. Bu halda biz  $x$  və  $y$  blokları arasında  $(x, y)$  tili müəyyən edirik və nəticədə ixtisar edilmiş qraf və ya blok-model alınır (şəkil 3.9).



**Şəkil 3.8.** Avtomorf  
ekvivalentlik

**Şəkil 3.9.** Müntəzəm ekvivalentlik

Blok-model

Bloklar iki tip olur: *sıfır* (əlaqə yoxdur) və *vahid* (əlaqə var) bloklar. Sıfır və vahid blokları fərqləndirmək üçün struktur ekvivalentlik aşağıdakı meyarı nəzərdə tutur: əgər blokun daxilində istənilən aktorlar cütü arasında əlaqə yoxdursa, o sıfır blok kimi kodlaşdırılır; əgər bütün aktorlar cütü arasında əlaqələr mövcuddursa, o vahid blok olur. Daha çevik meyarlar da vardır, məsələn, əgər blokun daxilində əlaqələrin sıxlığı tam şəbəkədə əlaqələrin sıxlığından böyükdürsə, onda o vahid blok kimi kodlaşdırılır. Bir sıra müəlliflər reallığı, universallığı və empirik sınağı fərqləndirən nümunəvi bloklar toplusu təklif etmişlər. Blok modellərinin alınmış verilənlərə uyğunluğunu qiymətləndirmək üçün sadə meyarlar da təklif olunmuşdur. Həm induktiv (həqiqətəoxşar bloklar verilənlər üzərində identifikasiya olunurlar), həm də deduktiv (bloklar tədqiqatçılar tərəfindən aprior şəkildə verilir və verilənlər üzərində yoxlanır) yanaşmalardan istifadə olunur.

**Cədvəl 3.1.** Blok-modellərin bəzi növləri

Qruplaşma	İyerarxiya
1 0 0	1 0 0
0 1 0	1 1 0
0 0 1	1 1 1

Qrup brokeri	Özək-periferiya
1 1 1	1 1
1 1 0	1 0
1 0 1	

Blok modelləşdirmənin ən mürəkkəb stoxastik metodları sosial şəbəkələrin stoxastik analizidir.

### 3.5. Rollar cəbri

Sosial şəbəkə analizinin bu istiqaməti diqqəti blok modellərində aktorların qarşılıqlı əlaqə məntiqinin aşkarlanması yönəldir. Bu müxtəlif sosial şəbəkələrdə aktorların qarşılıqlı əlaqə prinsiplərində, məsələn, ABŞ-da Böyük Depresiya dövründə sənaye fəhlələrinin və informasiya texnologiyaları sahəsində işləyən müasir şirkət menecerlerinin qarşılıqlı əlaqə strukturlarında oxşarlığı aşkarlamayaq imkan verir.

Aktorların əmək kollektivində qarşılıqlı münasibətləri üçün yuxarıda göstərilən misalda rol cəbrinin istifadəsinə baxaq. Aktorların simpatiya və antipatiya matrislərini quraq. Bir-birinə simpatiyası olan aktorlar qruplarına uyğun olan struktur bloklarını matrisdə ayıraq. Bir blokdan (klikdən) olan aktorların bir-birinə simpatiyası var, lakin digər bloklardan olan aktorlara antipatiya hiss edirlər. Tutaq ki, sadəlik üçün uyğun matrislər aşağıdakı şəkildədir:

$$\text{Simpatiya} = \begin{pmatrix} 1 & 0 \\ 0 & 1 \end{pmatrix}, \text{Antipatiya} = \begin{pmatrix} 0 & 1 \\ 1 & 0 \end{pmatrix}.$$

Uyğun matrisləri bir-birinə vurmaqla qarşılıqlı əlaqə kombinasiyalarını analiz etmək olar. Məsələn, antipatiya matrisini özü-özünə vuraq. Nəticədə simpatiya matrisini alarıq, bu da məşhur «düşmənimin düşməni – dostumdur» qaydasını nümayiş etdirir.

### **3.6. Diadların analizi**

Şəbəkə analizinə olan marağın artması və ondan geniş istifadə edilməsi şəbəkə baxışlarının əsasında duran baza prinsipləri haqqında fikir birliyi yaratmışdır. Əlaqələrə xas olan anlayışlardan istifadə edilməsindən başqa, aşağıdakılara da diqqət yetirmək lazımdır:

- aktorlara və onların hərəkətlərinə əlaqəsi olmayan müstəqil vahidlər kimi deyil, qarşılıqlı əlaqədə baxılır;
- aktorlar arasında qohumluq əlaqələri resursların (maddi və ya qeyri-maddi) ötürülməsi və ya “axını” üçün kanaldır;
- şəbəkə modelləri struktur anlayışını (sosial, iqtisadi və s.) aktorlar arasındaki əlaqələrin sürəkli formaları şəklində konsepsiyalasdırır.

Şəbəkə analizində analiz vahidi aktor yox, aktorlar toplusu və onlar arasındaki əlaqələrdən ibarət subyektlərdir. Şəbəkə üsulları diadlara (iki aktor və onların əlaqələri), triadlara (üç aktor və onların əlaqələri) və böyük sistemlərə (aktorların altqrupları və ya tam şəbəkələr) əsaslanır.

Diad iki, triad isə üç elementi nəzərdə tutan sosial əlaqələr və ya münasibətlərdir. Ozünün formal sosioloji anlayışlarının birində Zimmel sübut etmişdir ki, diad və triadların bəzi xassələrini insanların, təşkilatların və dövlətin qarşılıqlı əlaqələri və ya münasibətləri nümunələrində əldə etmək olar. Məsələn, vasitəciliğ və ya “parçala və hökm sür” prinsipi triadın tərkibində mümkündür. Diad və triadların analizi formal sosiologianın xarakteri haqqında daha əyani təsəvvür verir.

Sosial şəbəkələrin statistik analizinin ən səmərəli ideyalarından biri şəbəkəni diad və triad kimi altqraflara dekompozisiya etməkdən ibarətdir. Altqraflara dekompozisiya şəbəkənin mikro- və makro-

struktur xassələrini bir modeldə əlaqələndirməyə və real şəbəkələrə xas olan balansı, aktorların diferensial populyarlığını, klasterləşməni və tranzitivliyi statistik modelləsdirməyə imkan verir.

**Diad** – iki aktordan və onlar arasındakı əlaqələrdən ibarət çoxluqdur. Qarşılıqlı əlaqələrin hər bir tipi üçün diadlar dörd vəziyyətdən birində ola bilər: aktorlar arasında əlaqə yoxdur; əlaqə birinci aktordan ikinciyə yönəlib; əlaqə ikinci aktordan birinciyə yönəlib; aktorlar qarşılıqlı əlaqəlidir.

Diadların üç izomorf sinifini ayıırlar (şəkil 3.10):

1. M (ing. “Mutual” – qarşılıqlı;  $i \rightarrow j$  və  $j \rightarrow i$ );
2. A (ing. “Asymmetric” – asimetrik,  $i \rightarrow j$  və ya  $j \rightarrow i$ );
3. N (ing. “Null” – sıfır,  $i$  və  $j$  arasında əlaqə yoxdur).



Şəkil 3.10

Şəbəkədə hər növ üzrə diadların sayına *diadlar siyahısı* deyilir və daha mürəkkəb analiz üsullarında çoxölçülü statistika kimi istifadə olunur. Simmetrik diadların sayını  $M = \sum_{i < j} x_{ij} x_{ji}$  düsturu ilə hesablamaya olar.

Diadların analizinin məqsədləri aşağıdakılardan ibarətdir:

- 1) aktorun daxiloma və çıxış dərəcələrinin onlar arasında əlaqənin olması ehtimalına təsirinin müəyyən edilməsi;
- 2) aktorlar arasındakı əlaqənin qarşılıqlı olmasının aktorların xassələrindən asılılıq dərəcəsinin aşkarlanması;
- 3) informasiyanın ötürülməsi şərtlərinin və istiqamətlərinin müəyyən edilməsi. (Triadlarda əlavə olaraq qarşılıqlı əlaqənin tranzitivliyi məsələsi də tədqiq edilir.)

Aktorlar arasındaki əlaqələrin gücü vacib göstəricidir, onu baxılan qarşılıqlı əlaqəni xarakterizə edən müddətin, emosional dolğunluğun, intimliyin və ya konfidensiallığın və qarşılıqlı xidmətlərin əhəmiyyətliliyinin xətti kombinasiyası kimi müəyyən edirlər. Zəif əlaqələr aktor üçün vacib informasiya mənbələridir, çünkü onlar digər sosial şəbəkələrə "körpü" rolunu oynayır, orada müəyyən təşkilat və ya fərd haqqında əlavə informasiya tapmaq olar.

Sosial şəbəkələrə aktorların resurslar mənbəyi kimi baxmaq olar. Bu resurslara normativ cəhətdən əhəmiyyətli elə resurslar daxildir ki, arzu olunan nəticəyə nail olmaq üçün aktor şəbəkə əlaqələri vasitəsi ilə onları səfərbər edə bilər. Şəbəkə resurslarının səfərbər edilməsinə ən əyani misal — nüfuzlu sosial mövqə tutan aktorla kontaktın qohum, dost və ya tanış istifadə edilmədən mümkün olmayan daha yaxşı və ya hörmətli iş tapmağa imkan verməsini göstərmək olar. Aktorun şəbəkə resurslarını səfərbər etmək imkanı ilə yanaşı onlardan istifadə etmək imkanı da olmalıdır. Məsələn, əgər yuxarıdakı misalda nüfuzlu aktor işəgötürənlə əlaqəli deyilsə, şəbəkənin təsir resursu istifadə olunmamış olacaq.

Diadlarda qarşılıqlı əlaqələrin analizi əsasında aktorun qarşılıqlı əlaqələr strukturunu yüksək maaşlı və nüfuzlu iş tapmaq ehtimalı ilə əlaqələndirən bir sıra modellər işlənmişdir. Bu nəzəriyyələri iki qrupa bölmək olar, onlar arasında əsas fərq ondadır ki, sosial şəbəkələrə iş yerləri haqqında informasiya mənbəyi kimi və ya iş yerini tutmaq üçün zəruri təsir mənbəyi kimi baxmaq olar. Bu zaman müstəqil iş axtarışının işəgötürənlə iş yerinə iddiaçı arasında qeyri-simmetrik informasiya axını nəticəsində əmək haqqının səviyyəsinə mənfi təsir effekti məlumdur. Bu halda işəgötürənin


iddiaçının özündən başqa digər mənbələrdən iddiaçı haqqında əlavə informasiya almaq imkanı yoxdur, bu iddiaçının imkanlarını, deməli, onun əmək haqqını da qiymətləndirməyə ehtiyatla yanaşmağa məcbur edir. Əgər iddiaçını işəgötürənin həmkarı göndəribsə, onda işəgötürən ondan iddiaçı haqqında əlavə informasiya ala bilər. Nəticədə simmetrik informasiya axını yaranır, bu da iddiaçının əmək haqqının səviyyəsinə müsbət təsir edir.

### 3.7. Triadların analizi

Sosial şəbəkələrin analizi qarşılıqlı əlaqədə olan vahidlər arasındaki münasibətlərə əsaslanır. Sosial şəbəkələrin inkişafı əlaqəlilik anlayışı və prosesləri terminində ifadə edilmiş nəzəriyyələri, modelləri və programları əhatə edir. *Triad* üç təpədən ibarət qrafa deyilir. Hər bir triad 16 izomorf sinifdən birinə mənsub olan 64 vəziyyətdən birini qəbul edə bilər. Triadların tiplərini (izomorf sinifləri) göstərmək üçün diadlar siyahısından ibarət işaretləmə istifadə edirlər (şəkil 3.11). Məsələn, 003 triadında qarşılıqlı və asimetrik əlaqələr yoxdur ( $M = 0$ ,  $A = 0$ ) və üç sıfır əlaqə var ( $N = 3$ ).

Aşağıda triadların maraqlı yozumu olan 6 sinfi göstərilmişdir (şəkil 3.12):


1. *Seçim* (ing. Choice;  $i \rightarrow j$ ) – iki aktor arasında əlaqənin olması. Bu parametr şəbəkə sıxlığının göstəricisi kimi yozulur və daha mürəkkəb parametrlərə statistik nəzarət etmək üçün də istifadə edilir.



Şəkil 3.11. Triadların 16 növü

2. *Qarşılılıq* (ing. Mutual;  $i \leftrightarrow j$ ) – elementlər arasındakı münasibətlərin balanslaşdırılması. Əlaqələrin sıxlığı göstəricisidir.
3. *Ekspansivlik* (ing. Out-2-star;  $k \leftarrow i \rightarrow j$ ) – aktorun digər aktorlarla əlaqə qurmaq meylidir.
4. *Populyarlıq* (ing. In-2-star;  $k \rightarrow i \leftarrow j$ ) – şəbəkənin digər iştirakçılarının verilmiş aktorla əlaqə qurmaq meylidir. Ekspansiya və populyarlıq şəbəkədə iyerarxik (biristiqamətli) münasibətlərin üstünlüklerinə işarə edir.
5. *Vasitəçilik* (ing. Mixed-2-star;  $k \rightarrow i \rightarrow j$ ) – elementlərin orta vəziyyətidir, qarşılıqsız ötürücü funksiyadır.

6. *Tranzitivlik* (ing. Transitivity;  $i \rightarrow j \rightarrow k \leftarrow i$ ) – şəbəkənin nəzəri cəhətdən ən zəngin xassələrindən biridir. Münasibətlər “dostumun dostu mənim dostumdur” olduğu hallarda tranzitiv



Şəkil 3.12

olur.

Tranzitivlik – «əgər A və B arasında, eləcə də B ilə C arasında qarşılıqlı əlaqə varsa, onda A və C arasında da qarşılıqlı əlaqə var» şəklindəki şərtlərin ödənməsidir. Tranzitivliklə yanaşı, balanslılıq da sosial şəbəkələrin vacib xarakteristikalarındandır. Balanslılıq – «A və B arasında, həmçinin A və C arasında pozitiv qarşılıqlı əlaqə (dostluq, əməkdaşlıq), lakin B və C arasında neqativ qarşılıqlı əlaqə (düşməncilik, rəqabət)» kimi vəziyyətlərin olmamasıdır. İddia edilir ki, balanslı şəbəkələr qeyri-balanslı şəbəkələrlə müqayisədə psixoloji cəhətdən daha rahat və daha dayanıqlıdır. Bu xarakteristikalar aktorların lokal əlaqələrini təsvir edirlər və diad və triadların analizində tez-tez istifadə edilirlər.

Triadların siyahısı (16 göstəricidən ibarət vektor) şəbəkənin xassələrinin ölçülməsində yaranan səhvlərə qarşı dayanıqlı olan çoxölçülü statistika kimi nəzərdən keçirilir və bir çox mühüm xarakteristikaların hesablanması zamanı istifadə edilir. Triadlarla əlaqədar geniş istifadə olunan statistikaları göstərək:

1. Ölçüsü 2 olan çıxış ulduzlarının sayı:  $S_O = \sum_{i \neq j \neq k} x_{ij} x_{ik}$  ;

2. Ölçüsü 2 olan giriş ulduzlarının sayı:  $S_I = \sum_{i \neq j \neq k} x_{ji}x_{ki}$  ;
3. Ölçüsü 2 olan karışık ulduzların sayı:  $S_M = \sum_{i \neq j \neq k} x_{ji}x_{ik}$  ;
4. Dövri triadların, yəni  $i \rightarrow j, j \rightarrow k, k \rightarrow i$  olan triadların sayı:  $T_C = \sum_{i \neq j \neq k} x_{ij}x_{jk}x_{ki}$  ;
5. Tranzitiv triadların sayı:  $T_T = \sum_{i \neq j \neq k} x_{ij}x_{jk}x_{ik}$  ;
6. Tranzitiv olmayan triadların sayı:  $T_I = \sum_{i \neq j \neq k} x_{ij}x_{jk}(1 - x_{ik})$  .

Simmetrik diadların sayı sosial şəbəkələrin *stabilliyinin* göstəricisidir. Tranzitiv və dövri triadların sayı da şəbəkənin stabilliyini qiymətləndirməyə imkan verir.

### 3.8. Mürəkkəb şəbəkələr

Mürəkkəb sistemlər nəzəriyyəsi sadə müşahidədən başlayır: təbiətdə və insan cəmiyyətində bir çox hadisə bir-iki obyektin iştirakı ilə deyil, oxşar şəkildə qarşılıqlı təsirdə olan cisimlərin bütöv şəbəkəsinin təsiri altında baş verir. Məlum olur ki, bu hadisələrin ümumi xarakteristikaları (məsələn, dayanıqlıq, adaptasiya qabiliyyəti və s.) bir qayda olaraq şəbəkəni əmələ gətirən konkret obyektlərdən deyil, bütövlükdə şəbəkənin riyazi xassələrindən: əlaqəlilik, bircinslilik, klasterləşmə, iyerarxiya və s. asılıdır.

Bəzən şəbəkələrin nəzəriyyəsi mahiyyətcə riyaziyyatın, xüsusu halda qraflar nəzəriyyəsinin bölməsidir. Lakin o, həyatda o qədər coxsayılı tətbiqlər (bioloji və sosial şəbəkələr, nəqliyyat axınları, paylanmış kompyuter sistemləri, informasiya və iqtisadiyyat

strukturları, neyron şəbəkələri) tapıb ki, artıq çoxdan fənlərarası elmi istiqamət, bəzən də hətta fizikanın bir bölməsi hesab edilir. Məhz buna görə də ən müxtəlif sahələrdə ixtisaslaşan alimlər müxtəlif metodların köməyi ilə mürəkkəb sistemlərin başa düşülməsini yaxşılaşdırmağa çalışırlar.

Mürəkkəb şəbəkələr təsadüfi qraflar kimi sadə şəbəkələrdə meydana çıxmayan qeyri-trivial topoloji əlamətlərə malik şəbəkələrdir. Mürəkkəb şəbəkələrin öyrənilməsi elmi tədqiqatların gənc və fəal sahəsidir, əsasən sosial şəbəkələrin və kompyuter şəbəkələri kimi real sosial şəbəkələrin empirik öyrənilməsi ilə stimullaşdırılır.

Mürəkkəb şəbəkələrin analizi zamanı qraflar nəzəriyyəsində olduğu kimi ayrıca qovşaqların parametrləri; bütövlükdə şəbəkənin parametrləri; şəbəkə altstrukturları tədqiq edilir.

Mürəkkəb şəbəkələr nəzəriyyəsində üç əsas istiqamət ayıırılar:

- şəbəkələrin davranışını xarakterizə edən statistik xassələrinin tədqiq edilməsi;
- şəbəkələrin modelinin yaradılması;
- struktur xassələri dəyişdikdə şəbəkələrin davranışının proqnozlaşdırılması.

Bir çox sosial, bioloji və texnoloji şəbəkələr əhəmiyyətli qeyri-trivial topoloji əlamətlər nümayiş etdirir, onların elementlərinin birləşmə şablonları nə tam təsadüfi, nə də tam qeyri-təsadüfi deyil. Belə əlamətlərə dərəcələrin paylaşmasında “ağır” quyruq, böyük klasterləşmə əmsali, qovşaqlar arasında assortivlik və ya disassortivlik, icma strukturu və iyerarxik struktur aididir.

Istiqamətli şəbəkələr halında bu əlamətlərə qarşılıqlı olma, triadların əhəmiyyət profili və digər əlamətlər də aid edilir. Bunların

əksinə, şəbəkələrin indiyə kimi öyrənilən riyazi modellərinin çoxunda bu əlamətlərə baxılmır.

Mürəkkəb şəbəkələrin iki məşhur və xeyli öyrənilmiş növü miqyassız şəbəkələr və kiçik dünya şəbəkələridir. Onların hər ikisi spesifik struktur xassələri ilə – birincilər dərəcələrin üstlü paylama qanunu, ikincilər isə orta yoluñ kiçik uzunluğu və böyük klasterləşmə əmsalı ilə xarakterizə olunurlar. Mürəkkəb şəbəkələrin öyrənilməsi davam etdikcə və dərinləşdikcə, şəbəkə strukturunun bir çox digər aspektləri də diqqəti cəlb edir.

### 3.9. Təsadüfi qraflar

Təsadüfi qraflar nəzəriyyəsi  $N$  təpəsi olan qrafların ehtimal fəzasını  $N \rightarrow \infty$  olduqda öyrənir, P.Erdős və A.Renyi tərəfindən yaradılmışdır. P.Erdős və A.Renyinin baxdığı məsələlərin bəziləri birbaşa mürəkkəb şəbəkələrə aiddir. Məsələn, təsadüfi qraf əlaqəlidirmi? Onda birləşmiş təpələrdən ibarət üçbucaq varmı? Diametr qrafın ölçülərindən necə asılıdır?

Təsadüfi qraflar nəzəriyyəsinin əsas ideyası hər hansı xassənin hansı  $p$  ehtimalında meydana çıxmasını müəyyən etməkdir. P.Erdős və A.Renyinin ən böyük kəşfi – təsadüfi qrafların bir çox vacib xassələri kifayət qədər qəfildən meydana çıxmaga başlayır. Yəni, verilmiş ehtimalda ya praktiki olaraq hər bir qraf  $Q$  xassəsinə malikdir (məsələn, hər bir təpələr cütünün ardıcıl tillərlə birləşməsi xassəsi), ya da heç bir qraf bu xassəyə malik deyil. Bu zaman ehtimallı hadisədən az ehtimallı hadisəyə keçid çox qəfil baş verir.

Təsadüfi qrafların iki modeli var.

1) (Solomonoff/Rapoport və Erdős-Renyi modeli və ya binomial model).  $N$  təpə verilir, onlardan hər bir təpə cütünü  $p$

ehtimalı ilə tillə birləşdiririk. Nəticədə alınmış tillərin sayı təsadüfi olacaq. Əgər  $G_0$  – tilləri  $p_1, \dots, p_n$  olan  $n$  tilli qrafdırsa, onu bu prosesin köməyi ilə almaq ehtimalı  $p^n(1-p)^{N(N-1)/2}$ -dir.

2) (Erdős-Renyi modeli).  $N$  təpə və tillərin ümumi sayı  $n$  verilir. Tillər  $\frac{N(N-1)}{2}$  mümkün variantdan təsadüfi olaraq seçilir.

$N$  təpəsi və  $n$  tili olan  $C_{N(N-1)/2}^n$  təsadüfi qraf var.

**Dərəcələrin paylanması.** Təsadüfi qraflarda maksimal və minimal dərəcələrin paylanması P.Erdős və A.Renyi öyrənmişdilər (1959-cu il), dərəcələrin tam paylanması isə Bellobas (1981-ci il) vermişdir. Əlaqə ehtimalı  $p$  olan təsadüfi qrafda  $i$ -ci təpənin  $k_i$  dərəcəsi parametrləri  $N-1$  və  $p$  olan binomial paylanması ilə verilir:

$$P(k_i = k) = C_{N-1}^k p^k (1-p)^{N-1-k}. \quad (3.2)$$

Qrafda dərəcələrin paylanması tapmaq üçün dərəcəsi  $k$ -ya bərabər təpələrin sayını ( $X_k$  ilə işarə edək) tapmaq lazımdır. Böyük  $N$ -lər üçün binomial paylanma Puasson paylanması ilə əvəz edilə bilər:

$$P(X_k = r) = e^{-\lambda} \frac{\lambda^r}{r!}. \quad (3.3)$$

**Qrafın diametri.** Qrafın diametri onun istənilən iki təpəsi arasındaki ən böyük məsafədir.  $p$ -nin kiçik olması şərtində təsadüfi qrafların diametri kiçik olur.  $p$ -nin əksər qiymətləri üçün praktiki olaraq bütün təsadüfi qraflar eyni bir diametrə malikdir:

$$d = \frac{\ln(N)}{\ln(pN)} = \frac{\ln(N)}{\ln(< k >)}. \quad (3.4)$$

**Klasterleşmə əmsalı.** Təsadüfi qrafda iki qonşu təpənin birləşməsi ehtimalı təsadüfi seçilmiş iki təpənin birləşməsi ehtimalına bərabərdir. Nəticədə təsadüfi qrafin klasterleşmə əmsali aşağıdakı düsturla hesablanır:

$$C = p = \frac{\langle k \rangle}{N}. \quad (3.5)$$

### 3.10. Kiçik dünya fenomeni

Kiçik dünya fenomeni çox böyük ölçülərinə baxmayaraq, şəbəkələrin əksəriyyətində istənilən iki qovşaq arasında nisbətən qısa yolun mövcudluğunu bildirir. Xatırladaq ki, iki qovşaq arasındaki məsafə onları birləşdirən ən qısa yoldakı tillərin sayı kimi təyin olunur.

**Kiçik dünya eksperimentləri.** Kiçik dünya fenomeni hələ 1924-cü ildə macar yazıçısı Frigyes Karinthy tərəfindən təsvir edilmişdi. 1960-cı illərdə Stenli Milgram (Harvard Universiteti) kiçik dünya fenomenini eksperimentlər yolu ilə yoxladı. Milgram Kanzasda müxtəlif iştirakçıya 60 məktub göndərərək onlardan məktubu ilahiyyat fakültəsi tələbəsinin Massaçusetdə müəyyən ünvanda yaşayış həyat yoldaşına göndərməyi xahiş etdi. İştirakçılar məktubu yalnız şəxsən tanıdıqları o kəslərə verə bilərdilər ki, onların fikrincə, birbaşa və ya "dostlarının dostu" vasitəsi ilə ünvana çatdırı bilərlər. S. Milgramın nəticələri 1967-ci ildə çap edilmişdi.

S. Milgram müəyyən etdi ki, iki təsadüfi ABŞ vətəndaşı orta hesabla 6 aralıq vasitəçi ilə əlaqələnir. Bu ideya "Ayrılmanın 6 səviyyəsi" adlı pyes və sonradan kinofilmlə, həmçinin "Altı səviyyə" teleşousu ilə daha da məşhurlaşdı. Hazırda bu konsepsiyanın

İnternet eksperimentlərdə istifadəsi davam edir. Məsələn, "Ohayo ştatı kiçik elektron dünya layihəsi" və "Kolumbiya kiçik dünya layihəsi". Bu eksperimentlər təsdiq edirlər ki, iki insanı Internetdə əlaqələndirmək üçün 5-dən 7-yə kimi ayrılmış səviyyəsi kifayətdir. Bu insanlar arasında yeni əlaqələr qurmaq üçün Internet sosial şəbəkələrin böyük potensialının olduğunu təsdiqləyir.

Məlum olmuşdur ki, mücərrəd qrafların çoxu, məsələn, təsadüfi qraflar, miqyassız şəbəkələr kiçik dünya xassəsini nümayiş etdirir, vəb şəbəkəsi və metabolik şəbəkə də bu xassəyə malikdirlər.

Veb şəbəkəsinin kiçik dünya fenomeninə malik olması vəb topologiyasının Si Jou və R.C.Mondraqon (London Universiteti) tərəfindən aparılmış analizi ilə təsdiqlənmişdir, bu analiz göstərmişdir ki, çıxış hiperistinadlarının sayı çox olan qovşaqlar öz aralarında daha çox əlaqəyə malikdir, kiçik dərəcəli qovşaqlar isə böyük dərəcəli qovşaqlarla əlaqələrə malikdirlər. Bu hadisə varlıklar klubu fenomeni adlanır. Tədqiqatlar göstərdi ki, bütün əlaqələrin 27 %-i ən böyük qovşaqların 5 %-i arasındadır, əlaqələrin 60 %-i qalan 95 % qovşağıın ən böyük 5 %-lə əlaqələrinə düşür, əlaqələrin yalnız 13 %-i lider olan 5 %-ə daxil olmayan qovşaqlar arasındaki əlaqələrə düşür.

Bu tədqiqatlar göstərmişdi ki, veb şəbəkəsinin böyük qovşaqlardan asılılığı əvvəl fərz olunduğundan da böyükdür, nəticədə o əhəmiyyətli hücumlara qarşı dayanıqsızdır. Kiçik dünya fenomeni *şəbəkə səfərbərliyi* adlanan yanaşma ilə də əlaqəlidir. Kiçik dünya fenomeni nəticəsində real şəbəkələrdə informasiyanın yayılma sürəti təsadüfi şəbəkələrlə müqayisədə bir tərtib böyükdür, çünki real şəbəkələrdə qovşaqların çoxu qısa yollarla birləşib.

**Kiçik və böyük dünyaların birgə mövcudluğu.** Mark Bahananın «Nexus: Kiçik dünya və şəbəkə haqqında dünyani sarsıdan elm»

(Mark Buchanan, *Nexus: Small Worlds and the Groundbreaking Science of Networks*) – elmilikdən daha çox publisistikdir. Uotsun kitablarında olduğu kimi, bu kitabda da kiçik dünyalar çoxluğu ilə bir böyük dünyanın birgə mövcud olmasının nəticələri müzakirə edilir, lakin müəllifin olduqca maraqlı bir fikri var – o, kiçik dünyani fəaliyyət magiyası (ing. work magic) və ya həyatın struktur əsası (ing. fabric of life) adlandırır. Bahanan cəmiyyəti müxtəlif kiçik dünyaların superpozisiyası kimi təsəvvür edir: cəmiyyət nə qədər primitivdirse, onun strukturu bir o qədər sadədir, axı o nə vaxtsa ailədən, nəsildən, tayfadan ibarət idi. Hətta Çin şəhərləri kimi böyük törəmələr də lap son dövrlərə qədər bütün dünyadan ayrılmış kompaundlara bölgünü saxlayırlar – insan hər hansı kompaunda mənsub olmadan yaşaya bilməz. Kompaunddan qovulma ölümə bərabərdir. Bir çox hadisə – etnik cinayətkarlıqdan tutmuş demokratik ənənələri olmayan ölkələrin siyasi sistemlərinin xüsusiyyətlərinə kimi kiçik dünyaların xassələri ilə izah edilir. Kitab çapının ixtirası və mətbuatın meydana çıxması insanın kiçik dünyasından böyük dünyaya yol açdı – bu müasir Qərb sivilizasiyasını yaradan birinci informasiya inqilabı idi. Şərq köhnə patriarchal dünyanın qanunlarını daha uzun müddət qoruyur. Burada sual çıxır ki, sosial şəbəkə servisləri texnologiyası son 500 ildə Avropada mövcud olan inkişaf istiqamətini davam etdirəcəkmi? O, kiçik dünya qanunlarının konservasiyasına xidmət etməyəcək ki? «Həmsinflər» tipli servislərin populyarlığı bunu sübut etmirmi?

**Kiçik dünya fenomeninin izahı.** Kiçik dünya fenomenini izah etmək üçün 1990-cı illərdən başalayaraq bir sıra riyazi modellər təklif edilmişdir.

1998-ci ildə Dunkan Uots və Stiven Strogatz “Nature” jurnalında çap etdirdikləri “Collective dynamics of small world

networks” məqaləsində kiçik dünya fenomeninin izahını verdilər. Onlar göstərdilər ki, kiçik sayda uzun məsafəli əlaqələr daxil etməklə müntəzəm qrafi “kiçik dünya”ya çevirmək olar. D. Uots və S. Stroqats təsadüfi qrafların və müntəzəm qrafların iki xassəsinə – klasterləşməyə və orta yolun uzunluğuna baxırlar.

Klasterləşmə qrafin *kliklik* ölçüsüdür. Sosial şəbəkədə klik dostların elə çoxluğuudur ki, hamı bir-birini tanır. Uots və Stroqats klasterləşmə əmsalını eyni aktora birləşən aktorların öz aralarında birləşməsi ehtimalı kimi müəyyən edirlər. Yolun uzunluğu isə iki aktor arasındaki orta məsafədir.


İlkin nəticə gözlənilən idi — müntəzəm qraflarda yüksək klasterləşmə vardi və yolun uzunluğu böyük idi. Həmin ölçüdə olan təsadüfi qraf aşağı klasterləşməyə və kiçik uzunluqlu yollara malik idi.

Onların heç biri yüksək klasterləşmə ilə kiçik uzunluqlu yolları özündə birləşdirən sosial şəbəkələr üçün yaxşı model deyildi.

Uots və Stroqatsın məqsədi sosial şəbəkənin *generativ modelini* yaratmaq idi. Generativ model hadisəni yaradan və ya hadisəyə yaxınlaşan prosesi modelləşdirməklə hadisəni izah etməyə çalışır. Uots və Stroqats kiçik dünya modellərini qurmaq üçün aşağıdakı prosesi təklif etdilər:

1. Təpələrinin sayı  $n$  və dərəcəsi  $k$  olan müntəzəm qrafdan başlayırlar.
2. Qrafda yolların altçoxluğu seçilir və onlar təsadüfi tillərlə əvəz edilməklə yenidən çəkilir.

Yenidən çəkilən tillərin nisbi sayı  $p$  parametri ilə göstərilir, bu parametr qrafin nə dərəcədə təsadüfi olmasına nəzarət edir,  $p = 0$  olduqda qraf müntəzəm,  $p = 1$  olduqda təsadüfi olur (şəkil 3.13).



Uots və Strogats müəyyən etdilər ki,  $p$ -nin kiçik qiymətləri müntəzəm qraflar kimi yüksək klasterləşməyə və təsadüfi qraflar kimi qısa uzunluqlu yollara malik qraflar verir.

Con Kleynberqin təklif etdiyi sosial şəbəkə modelində şəbəkədə əlaqələrin yaradılmasını müəyyən parametr xarakterizə edir. Müəllif bu modelin qeyri-adi xassəsini aşkarlamağa nail olmuşdu: parametrin yeganə qiyməti mövcuddur ki, məlumatı "tənişlər zənciri üzrə" istənilən ünvana (adresata) tez ötürmək imkanı var. (C. Kleynberq riyaziyyat üçün Fields medalının nəzəri informatika sahəsində analoqu olan Nevalinn mükafatını 2006-cı ildə almışdır.)

### 3.11. Dərəcələrin paylanması

Şəbəkənin bütün qovşaqları eyni dərəcəyə malik olmur. Xatırladaq ki, qovşaqın dərəcəsi ona birləşən tillerin sayına bərabərdir. Şəbəkənin vacib xarakteristikası qovşaqların dərəcələrinin  $P(k)$  paylanması funksiyasıdır,  $P(k)$  – təsadüfi seçilmiş qovşaqın dərəcəsinin  $k$ -ya bərabər olması ehtimalı kimi müəyyən edilir. Müxtəlif  $P(k)$  ilə xarakterizə olunan şəbəkələr olduqca müxtəlif davranış nümayiş etdirirlər. Bəzi hallarda qovşaqların dərəcələrinin paylanması Puasson ( $P(k) = e^{-m} m^k / k!$ , burada  $m$  – riyazi gözləmədir), eksponensial ( $P(k) = e^{-k/m}$ ) və ya üstlü ( $P(k) \approx 1/k^r, k \neq 0, r > 0$ ) paylanması ola bilər.

Təsadüfi böyük qrafda hər bir til bərabər ehtimalla iştirak edir və ya etmir və dərəcələrin paylanması binomial və ya Puasson paylanmasıdır. Puasson paylanmasından uzaq olan təpələrin dərəcələrinin paylanması əksər şəbəkələrdə sağa sürüşməklə təhrif olunur, yəni paylanmalar qiymət sırasının sağında uzun əlavə hissəyə (“quyruğa”) malikdir.

Bu problemin həlli üçün dərəcə haqqında verilənləri kumulyativ paylanması funksiyasını yaratmaqla təsvir edirlər:  $P_k = \sum_{k'=k}^{\infty} p_{k'}$ ; bu dərəcənin  $\geq k$  olması ehtimalıdır. Kumulyativ paylanması quyruq hissədəki küyü azaldır. Bir çox paylanmalar onların quyruq hissələrində üstlü qanununa tabe olurlar:  $p_k \sim k^{-a}$ ,  $a = const$ . Bu növ üstlü qanunlar kumulyativ paylanmalarda da aşkarlanır, lakin qüvvət üstü ( $a - 1$ )-dir:

$$P_k = \sum_{k'=k}^{\infty} (k')^{-\alpha} \sim (k')^{-\alpha+1}, \quad (3.6)$$


Qeyd edildiyi kimi, təsadüfi qrafda dərəcələrin paylanması Puasson paylanmasıdır. Digər tərəfdən, son empirik nəticələr göstərir ki, şəbəkələrin eksəriyyəti üçün dərəcələrin paylanması Puasson paylanmasından xeyli fərqlənir. Xüsusi halda, vəb şəbəkədə və Internet marşrutizatorlarının şəbəkəsində qovşaqların dərəcələri üstlü qanunla paylanır:  $P(k) \approx k^{-\pi}$ .

Qovşaqlarının dərəcələri üstlü qanunla paylanan şəbəkələr *miqyassız şəbəkələr* adlanır (ing. scale-free networks). Real mövcud olan mürəkkəb şəbəkələrdə məhz üstlü paylanmalara tez-tez təsadüf edilir. Üstlü paylanma zamanı çox yüksək dərəcəli qovşaqların mövcud olması mümkündür, bu, Puasson paylanmasına malik şəbəkələrdə praktiki olaraq müşahidə edilmir.

Albert Laslo Barabasi «Əlaqəlilik: şəbəkələr haqqında yeni elm» (Linked: The New Science of Networks) kitabında miqyassız şəbəkələr üzrə özünün yaratdığı riyazi aparatdan istifadə edərək, şəbəkə nəzəriyyəsinə öz baxışlar sistemini qurur. Miqyassız şəbəkə terminini tam uğurlu saymaq olmaz, miqyaslama hər halda var, lakin məhduddur. Barabaşının baxışlarının yeniliyi ondan ibarətdir ki, ona qədər sosial şəbəkələri təsadüfi hesab edirdilər, o göstərdi ki, bu şəbəkələr mürəkkəb daxili struktura malikdir. Şəbəkələrdə kiçik sayda əlaqələrə malik aktorlar və böyük sayda əlaqələrə malik aktorlar var; daxili infrastruktur onların xassələrini müəyyən edir; şəbəkələr kortəbii və ya kiminsə idarəsi altında yarana bilərlər.

Barabasi xüsusi halda göstərmüşdür ki, əgər şəbəkə sistemi xarici tənzimləyicilərin təsiri olmadan təkamül edirsə, onda aktorlarda yaranan əlaqələrin sayı təsadüfi deyil. Ayrıca götürülmüş aktordakı əlaqələrin sayı Puasson qanunu üzrə deyil, loqarifmik

qanunla paylanır (şəkil 3.14). Buradan alınır ki, real şəbəkələrin əksəriyyətində aktorların əsas hissəsi məhdud sayıda əlaqələrə, bəzi aktorlar – konsentratorlar isə (Barabaşı onları “hab” adlandırır) anomal böyük sayıda əlaqələrə malikdir.



**Şəkil 3.14**

Dərəcələri üstlü qanunla paylanmış şəbəkələr qovşaqların təsadüfi sıradan çıxmalarına qarşı yüksək dayanıqlığa malikdirlər, yəni bu halda qovşaqların böyük əksəriyyəti bir nəhəng komponentdə birləşmiş olaraq qalırlar. Lakin bu şəbəkələr şəbəkəni sürətlə hissələrə parçalayan məqsədli hücumlara qarşı da kifayət qədər dayanıqsızdır.

### 3.12. Barabási-Albert modeli

Müşahidə edilən şəbəkələrin bir çoxu miqyassız şəbəkələr sinfinə aiddir, yəni onlar üstlü qanunla dərəcə paylanmasına malikdir. Barabási-Albert modeli miqyassız şəbəkə generasiya edən modellərdən biridir. O, iki vacib ümumi konsepsiyanı birləşdirir:

böyümə və güzəştli qoşulma. Böyümə və güzəştli qoşulma real şəbəkələrdə geniş yayılıb.

*Böyümə* – şəbəkədə qovşaqların sayı zamana görə artır.

*Güzəştli qoşulma* – qovşağa birləşənlər nə qədər çoxdur, qovşağın yeni əlaqələr əldə etməsi ehtimalı bir o qədər böyükdür. Dərəcəsi yüksək olan qovşağın şəbəkəyə əlavə edilən əlaqələri ələ keçirmə qabiliyyəti güclüdür. Bunu misalla izah edək. Tutaq ki, A-dan B-yə əlaqə A-nın B ilə "tanış olması" deməkdir. Əlaqələri çox olan qovşaqlar tanınmış şəxsləri təsvir edir. İcmaya yeni şəxs daxil olduqda onun yaxşı tanınmış şəxslərdən biri ilə tanış olması ehtimalı daha böyükdür. Bu hadisə “varlılar daha da varlanır” kimi də məlumdur.

**Alqoritm.** Şəbəkə  $m_0$  qovşaqların ilkin şəbəkə ilə başlayır. Qeyd etmək lazımdır ki,  $m_0 \geq 2$  və şəbəkədəki hər bir qovşağın dərəcəsi ən azı 1-ə bərabər olmalıdır, əks halda o axıradək qalan şəbəkədən ayrılmış olacaq.

Yeni qovşaqlar şəbəkəyə bir-bir əlavə edilir. Yeni qovşaqlar mövcud  $m$  qovşağa birləşmə ehtimalı mövcud qovşağın malik olduğu əlaqələrin sayına mütənasibdir, yeni qovşağın  $i$ -ci qovşağına  $p_i$  birləşmə ehtimalı

$$p_i = \frac{k_i}{\sum_j k_j} \quad (3.7)$$

düsturu ilə verilir, burada  $k_i$  –  $i$ -ci qovşağın dərəcəsidir. Əlaqələri çox olan qovşaqlar (“konsentratorlar”) sürətlə daha çox əlaqəyiğməga can atırlar, az sayda əlaqəsi olan qovşağın yeni əlaqə üçün seçiləsi ehtimalı kiçikdir. Yeni qovşaqlar əlaqələrinin sayı çox olan qovşaqlara qoşulmayı üstün tuturlar.

**Dərəcələrin paylanması.** Barabaşı-Albert modelində dərəcələrin paylanması  $P(k) \sim k^{-3}$  şəklində üstlü paylanmadır.

**Orta yol uzunluğu.** Orta yol uzunluğu şəbəkənin ölçüsü ilə təqribən loqarifmik artır, daha dəqiq formada ikiqat loqarifmik korreksiya var:

$$l \sim \frac{\ln N}{\ln \ln N}. \quad (3.8)$$

Barabaşı-Albert modelində orta yol uzunluğu təsadüfi qraflarda olduğundan kiçikdir.

**Klasterləşmə əmsali.** Barabaşı-Albert modelində klasterləşmə əmsalı üçün analitik nəticələr yoxdur, empirik alınmış klasterləşmə əmsalları ümumi halda təsadüfi qrafların klasterləşmə əmsalından xeyli böykdür.

Klasterləşmə əmsalı da şəbəkənin ölçüsü ilə təqribən üstlü qanunla əlaqədardır:

$$C \sim N^{-0.75}. \quad (3.9)$$

Bu davranış hələ də kiçik dünya şəbəkələrinin davranışından fərqlənir, orada klasterləşmə şəbəkənin ölçüsündən asılı deyil. İyerarxik şəbəkələrdə klasterləşmə əmsalı da qovşağın dərəcə funksiyası kimi üstlü qanuna tabedir:

$$C(k) = k^{-1}. \quad (3.10)$$

### 3.13. Uots-Stroqats modeli

Uots-Stroqats modeli qısa orta yol uzunluğuna və yüksək klasterləşmə kimi kiçik dünya xassələrinə malik təsadüfi qrafları generasiya etmək modelidir. D.Uots (Duncan J. Watts) və

S.Stroqats (Steven Strogatz) tərəfindən 1998-ci ildə təklif edilmişdir.

Təsadüfi qraflar sadəliyinə və imkanlarına baxmayaraq real şəbəkələrdə müşahidə edilən iki vacib xassəni izah edə bilmir:

1. İki qovşağın birləşmə ehtimalının sabit və asılı olmamasını fərz etməklə onlar lokal klasterləşməni və triadik qapanmayı aydınlaşdırırlar. Təsadüfi qraflar kiçik klasterləşmə əmsalına malikdirlər.
2. Təsadüfi qraflar konsetratorların formalaşmasını aydınlaşdırırlar. Təsadüfi qraflarda dərəcələrin paylanması real şəbəkələrin çoxunda müşahidə edilən üstlü paylanması deyil, Puasson paylanmasına yığılır.

Uots-Stroqats modeli ilk iki nöqsana müraciət edir, klasterləşməni aydınlaşdırır və təsadüfi qrafların qısa orta yol uzunluğunu saxlayır. Model bunu təsadüfi qrafla müntəzəm qəfəs arasında interpolasiya etməklə həyata keçirir.

**Alqoritm.** Qovşaqların arzu olunan sayı  $N$ , ortalama dərəcə  $K$  (cüt tam ədəd olması fərz olunur) və  $0 \leq \beta \leq 1$  şərtini ödəyən xüsusi  $\beta$  parametri verilib,  $N \gg K \gg \ln(N) \gg 1$ . Model  $N$  qovşağı və  $\frac{NK}{2}$  tili olan istiqamətlənməmiş qrafı aşağıdakı üsulla qurur:

1. Müntəzəm halqavari qəfəs – hər tərəfdə  $K/2$  sayda olmaqla  $K$  qonşuya birləşmiş  $N$  qovşaqdan ibarət qraf qurulur. Yəni, əgər qovşaqlar  $n_0 \dots n_{N-1}$  kimi nişanlanıbsa,  $(n_i, n_j)$  tili yalnız və yalnız müəyyən  $|k| \notin \left[1, \frac{K}{2}\right]$  üçün  $|i - j| \equiv k \pmod{N}$  olduqda mövcuddur.

2. Hər bir  $n_i = n_0, \dots, n_{N-1}$  qovşağı üçün  $i < j$  olan hər bir  $(n_i, n_j)$  tili götürülür və  $\beta$  ehtimalı ilə yenidən çəkilir. Tilin yenidən çəkilməsi  $(n_i, n_j)$  tilini  $(n_i, n_k)$  ilə əvəz etməklə edilir, burada  $k$  bütün mümkün qiymətlərdən bərabər ehtimalla elə seçilir ki, ilgək ( $k \neq i$ ) və əlaqənin təkrarlanması olmasın (alqoritmin bu nöqtəsində  $(n_i, n_{k'})$ ,  $k' = k$  olan til yoxdur).

**Orta yolun uzunluğu.** Halqavari qəfəs üçün orta yol uzunluğu  $l(0) = N / 2K \gg 1$  -dir.  $\beta \rightarrow 1$  olduqda qraf  $l(1) = \frac{\ln N}{\ln K}$  olmaqla təsadüfi qrafa yaxınlaşır. Lakin  $0 < \beta < 1$  intervalında  $\beta$ -nin artması ilə orta yol uzunluğu sürətlə azalır və limit qiymətinə yaxınlaşır.

**Klasterləşmə əmsalı.** Halqavari qəfəs üçün klasterləşmə əmsalı  $C(0) = 3/4$  və sistemin ölçüsündən asılı deyil.  $\beta \rightarrow 1$  olduqda klasterləşmə əmsalı təsadüfi qraf üçün olan  $C(1) = K / N$  qiymətini alır. Aralıq intervalda klasterləşmə əmsalı müntəzəm qəfəslər üçün olan qiymətə yaxındır və yalnız nisbətən böyük  $\beta$ -lər üçün azalır.

**Dərəcə paylaması.** Halqavari qəfəs halında dərəcə paylanması mərkəzi  $K$ -da olan Dirak delta funksiyasıdır.  $\beta \rightarrow 1$  olduqda paylanması təsadüfi qraflarda olduğu kimi Puasson paylanmasıdır.  $0 < \beta < 1$  olduqda dərəcə paylanması aşağıdakı kimi yazıla bilər:

$$P(k) = \sum_{n=0}^{f(k,K)} C_{K/2}^n (1-\beta)^n \beta^{K/2-n} \frac{(\beta K/2)^{k-K/2-n}}{(k-K/2-n)!} e^{-\beta K/2}, \quad (3.11)$$

burada  $k_i$  –  $i$ -ci qovşağın dərəcəsidir,  $k \geq K/2$  və  $f(k, K) = \min(k - K/2, K/2)$ . Dərəcə paylanması forması təsadüfi qrafda olana oxşardır,  $k = K$ -da pikə malikdir və böyük  $|k - K|$ -lar üçün eksponensial azalır. Şəbəkənin topologiyası nisbətən bircinsdir və bütün qovşaqlar az-çox eyni dərəcəyə malikdir.

Modelin əsas məhdudiyyəti bircins dərəcəli qraflar yaratmasıdır. Real şəbəkələr isə çox vaxt qeyri-bircins dərəcəli miqyassız şəbəkələrdir, konsentratorlara malikdirlər. Belə şəbəkələr Barabaşı-Albert modeli ilə daha yaxşı təsvir edilir.

Model həmçinin qovşaqların sayının sabit olmasını nəzərdə tutur, buna görə şəbəkənin böyüməsini modelləşdirmək üçün istifadə edilə bilməz.

### 3.14. Dərəcələrin korrelyasiya əmsali

Təpənin yaxın qonşularının dərəcələrinin  $k_{nn}$  orta qiymətlərini bu təpənin  $k$  dərəcəsinin qüvvət funksiyası kimi ifadə etdikdə,  $k_{nn} \sim k^{-0.5}$  olur. Deməli, yüksək  $k$  dərəcəli təpə aşağı dərəcəli təpələrlə birləşmək tendensiyasına malikdir və əksinə. Bu nəticənin kəmiyyətcə qiymətləndirilməsi üçün şəbəkədə qonşu təpələrin dərəcələrinin korrelyasiya əmsalını ölçmək lazımdır.

Fərz edək ki,  $p_k$  şəbəkədə dərəcələrin paylanmasıdır. Təpələrin dərəcələri  $kp_k$  şəklində paylanacaq. “Izafi” dərəcə anlayışını daxil edək – tillərin sayı çıxılsın 1 (keçilən tilin çıxılması). “Izafi” dərəcələrin paylanması aşağıdakı kimi olacaq:

$$q_k = \frac{(k+1)p_{k+1}}{\sum_k kp_k}. \quad (3.12)$$

Təsadüfi seçilən tilin izafisi  $j, k$  dərəcələrə malik təpələrə birləşməsinin  $e_{jk}$  birgə ehtimalı  $e_{jk} = q_j q_k$  şəklində olar. Bu qiymətdən alınan səpilmə sıfır korrelyasiyalı modelə nisbətən dərəcələrin korrelyasiya səviyyəsini təyin edir:

$$r = \sigma_q^{-2} \sum_{j,k} jk(e_{jk} - q_j q_k), \quad (3.13)$$

burada  $\sigma_q^2 = \sum_k k^2 q_k - \left[ \sum_k k q_k \right]^2$  –  $q_k$  paylanmasıın

dispersiyasıdır. Dərəcələri müsbət və ya mənfi korrelyasiyaya malik şəbəkələr üçün  $r$ -in qiyməti uyğun olaraq müsbət və ya mənfi olacaq. Demək olar ki, bütün sosial şəbəkələrdə  $r > 0$  olur, sosial şəbəkələrdən fərqli bütün digər şəbəkələr isə  $r < 0$  qiymətinə malikdir. Bu, sosial şəbəkələrin onları başqa növ şəbəkələrdən fərqləndirən bəzi xüsusi struktura malik olmasını göstərir.

### 3.15. Şəbəkənin böyümə modelləri

Şəbəkənin böyümə modellərinin məqsədi şəbəkə xassələrinin izah edilməsidir. Bu modellərdə şəbəkələr təpə və til əlavə edilməklə böyüyür, böyümə prosesi şəbəkənin struktur xarakteristikalarının artmasına səbəb olur. “Triadik qapanma” modelində ortaç üçüncü təpəyə malik təpələr cütü arasına üçbucagi tamamlamaq üçün til əlavə edilir, bu şəbəkədə tranzitivliyin artmasına səbəb olur. D. Prays miqyassız şəbəkəyə nümunə kimi elmi məqalələr arasında istinadlar şəbəkəsinə baxaraq müəyyən etmişdi ki, giriş və çıxış dərəcələri üstlü qanunla paylanır.

Ş. Saymon isbat etdi ki, üstlü qanun o vaxt meydana çıxır ki, “varlılar varlanır”, yəni artım kəmiyyəti kəmiyyətin özünə mütənasib artır. D. Prays bunu kumulyativ üstünlük adlandırır və ona şəbəkə kontekstində baxır.

Dərəcələri üstlü paylanması malik şəbəkələr qurmaq üçün müxtəlif üsullar var. 1925-ci ildən məlum olan Yule prosesi üstlü paylanmaların generasiyası üçün nümunəvi prosesdir. Lakin bu proses dəfələrlə yenidən keşf edildiyinə görə bir çox halda başqa adla da məlumdur: H.Saymon prinsipi, Matthew effekti, kumulyativ üstünlük və ən son olaraq Barabası və Albertin güzəştli qoşulma yanaşması.


$n$  təpəli istiqamətlənmiş qrafa baxaq. Tutaq ki,  $p_k$  – giriş dərəcəsi  $k$  olan təpələr çoxluğudur. Əlavə edilən hər təpənin çıkış dərəcəsi var, bu dərəcə bir təpədən digərinə dəyişə bilər, lakin orta çıkış dərəcəsi  $m = \sum_k kp_k$  zamana görə sabitdir,  $m$  həm də şəbəkənin orta giriş dərəcəsidir. Kumulyativ proses nəticəsində yeni tillərdən birinin köhnə təpələrdən birinə birləşdirilməsi ehtimalı  $(k+1)$ -ə mütənasibdir, burada  $k$  – köhnə təpənin giriş dərəcəsidir. Əlavə edilən yeni təpəyə yeni əlaqələrin orta sayı  $m$ , giriş dərəcəsi  $k$  olan təpəyə yeni əlaqələrin orta sayı isə  $(k+1)p_k m / (m+1)$ -dir. Giriş dərəcəsi  $k$  olan təpələrin  $np_k$  sayı bu kəmiyyət qədər azalır, çünki yeni istinad olan təpələrin dərəcəsi  $(k+1)$  olacaq. Lakin dərəcəsi  $k$  olan təpələrin sayı dərəcəsi  $(k-1)$  olan əvvəlki təpələrdən gələnlərin hesabına artır (dərəcəsi 0 olan təpələr istisna olmaqla).  $p_{k,n}$  ilə qrafın  $n$  təpəsi olduqda  $p_k$ -nin qiymətini işarə etsək, onda şəbəkə aşağıdakı kəmiyyət qədər dəyişir:

$$(n+1)p_{k,n+1} - np_{k,n} = [kp_{k-1,n} - (k+1)p_{k,n}]m/(m+1), k \geq 1. \quad (3.14)$$

Stasionar  $p_{k,n+1} = p_{k,n} = p_k$  üçün tapırıq:

$$p_k = (1 + m^{-1})B(k + 1, 2 + m^{-1}), \quad (3.15)$$

burada  $B(a, b) = \frac{\Gamma(a)\Gamma(b)}{\Gamma(a+b)}$  – Eylerin beta funksiyasıdır, bu funksiya böyük  $a$ -lar və qeyd edilmiş  $b$ -lər üçün asimptotik olaraq özünü  $(a - b)$  kimi aparır və  $p_k \approx k^{-(2+m^{-1})}$ .



## FƏSİL 4

### SOSİAL ŞƏBƏKƏ

### MODELLƏRİ

# **SOSİAL ŞƏBƏKƏ MODELLƏRİ**

- **Sosial şəbəkənin stoxastik modelləri**
- **Loqistik rəqressiya modeli**
- **$p_1$  modeli**
- **$p_2$  modeli**
- **Təsadüfi Markov modelləri**
- **$p^*$  modeli**
- **Asılılıq qrafları**
- **Koqnitiv sosial şəbəkələrin analizi**
- **Sosial şəbəkələrdə təsir modelləri**
- **Innovasiyaların diffuziyası modelləri**
- **Şəbəkə dinamikası modelləri**

# FƏSİL SOSİAL ŞƏBƏKƏ

## 4 MODELLƏRİ

Sosial şəbəkələrin modelləşdirilməsi ən azı iki məqsədə xidmət edir. Birincisi, sosial şəbəkələrin necə formallaşmasını və inkişaf etməsini başa düşməyə kömək edir. İkincisi, sosial şəbəkənin strukturunu sosial və iqtisadi sistemlərin fəaliyyətinin vacib amilidir, informasiyanın yayılmasını, yeniliklərin yayılmasını, insanların davranışlarını seçməsini, bazarın hərəkətini və s. başa düşməyə və proqnozlaşdırmağa kömək edir.

Bələliklə, sosial şəbəkələrin mövcud modellərini tədqiqat məqsədlərinə görə iki əsas sinfə bölmək olar: sosial şəbəkələrin formallaşması modelləri və sosial şəbəkələrdə yeniliklərin yayılması modelləri. Görünür, gələcəkdə hibrid modellər də meydana çıxacaq, çünkü şəbəkə dinamikasının prosesləri və şəbəkədə yayılma prosesləri bir-biri ilə əlaqəlidir.

Yuxarıda sadalanan məqsədlərə çatmaq üçün müxtəlif riyazi metodlar istifadə edilə bilər. Məsələn, sosial şəbəkələrin stoxastik modellərində sosial şəbəkədə əlaqələri generasiya edən ehtimal proseslərinə baxılır.


### 4.1. Sosial şəbəkənin stoxastik modelləri

Sosial şəbəkələr üçün ehtimal modellərinin əsas ideyası ondan ibarətdir ki, hər bir sosial şəbəkəyə ikiölçülü təsadüfi binar  $X = \{x_{ij}\}$  massivinin realizəsi kimi baxmaq olar. X massivinin

elementləri asılı təsadüfi kəmiyyətlər olduğundan sosial şəbəkənin müvafiq aktorları arasında asılılıqların strukturunu analiz etmək, sosial şəbəkənin müəyyən realizələrinin mövcud olması ehtimalını tapmaq və onun parametrlərini qiymətləndirmək olar.

Sosial şəbəkələr (graflar) üçün ehtimal modellərində, adətən, aktorlar (təpələr) çoxluğu sabit, əlaqələr (tillər) çoxluğu isə təsadüfi qəbul edilir.

Aşağıdakı işaretlərdən istifadə edək:  $n$  aktordan ibarət şəbəkədə  $X_{ij}$  –  $i$ -ci və  $j$ -cu aktorlar arasında əlaqənin olub-olmamasını göstərən binar dəyişəndir (indikatordur):  $i$ -dən  $j$ -a til varsa,  $X_{ij} = 1$ , əks halda  $X_{ij} = 0$ .  $x_{ij}$  –  $X_{ij}$ -un müşahidə edilən qiyməti,  $X$  –  $X_{ij}$ -lərdən ibarət matrikdir,  $x$  – müşahidə edilən əlaqələr matriqidir.  $X$  – istiqamətlənmiş və ya istiqamətlənməmiş ola bilər. Konfiqurasiya təpələrin və onlar arasındaki əlaqələrin altçoxluğuudur. Məsələn, 2-ulduz – üç təpənin elə çoxluğuudur ki, hər təpə digər təpə ilə tillə əlaqəlidir (şəkil 4.1); üçbucaq – bir-biri ilə tillə birləşmiş üç təpədən ibarətdir. Konfiqurasiyalar iyerarxik müəyyən edilir, buna görə də üçbucağa üç 2-ulduz daxildir.



Şəkil 4.1. Ulduz qraflar

Əlaqələrin varlığı izahedici dəyişənlərin (kovariatların) əsasında izah edilə bilər. Izahedici dəyişənlər ayrıca aktorların (aktor kovariatları) və aktorların istiqamətlənmiş və istiqamətlənməmiş cütlərinin funksiyaları (diad kovariatları) ola bilər. Sosial

şəbəkədəki gələcək əlaqələr, yəni endogen əks-əlaqələr sosial şəbəkələrin modelləşdirilməsində ən böyük çətinlikdir.

Əlaqələr arasında mürəkkəb asılılıqlar (qarşılılıq, tranzitivlik, balans, populyarlıq) mövcuddur. Sosial şəbəkələr üçün stoxastik modellərin çətinliyi ondan ibarətdir ki, onlar bu asılılıqları əks etdirməlidirlər və əksər stoxastik modellərdə olduğu kimi geniş asılılıq fərziyyələri əsasında qurula bilməzlər. Sosial şəbəkələr üçün stoxastik modellərə loqistik rəqressiya,  $p_1$  modeli,  $p_2$  modeli,  $p^*$  modeli, MRQAP (Multiple Regression Quadratic Assignment Procedure) və s. aiddir.

## 4.2. Loqistik rəqressiya modeli

$X_{ij}$  asılı binar dəyişəni üçün ən asan model loqistik rəqressiya modelidir:

$$\text{logit}(P\{X_{ij} = 1\}) = \gamma_0 + \gamma_1 w_{1ij} + \dots + \gamma_p w_{pij}, \quad (4.1)$$

burada  $w_1, \dots, w_p$  – izahedici dəyişənlərdir, logit funksiyası isə

$$\text{logit}(p) = \ln\left(\frac{p}{1-p}\right) \quad (4.2)$$

düsturu ilə verilir və  $[0;1]$  parçasını  $(-\infty;+\infty)$  intervalına inikas etdirir.

Loqistik rəqresiyada asılı olmayan dəyişənlər (prediktorlar) kovariat adlanır. Bu anlayışın daha incə mahiyyəti dispersiya analizində verilir: *kovariat* – öyrənilən dəyişənlər arasındaki qarşılıqlı əlaqəyə təsir göstərə bilən, lakin özlüyündə maraq kəsb etməyən dəyişənlərdir.

Loqistik rəqressiya verilənlərdə asılılıq strukturlarını nəzərə alır. Bu modelin xüsusiyyətləri belədir:

- parametrlərin qiymətləndirilməsi  $n$ -in böyük qiymətləri üçün qəbul ediləndir;
- parametrlərin qiymətləndirilməsi effektiv deyil, yəni dəqiqliyi optimal deyil;
- ümumilikdə standart səhvər etibarlı deyil.

Sonrakı mənqiqi addım modeldə sıra (“mənbə”) və sütun (“mənsəb”) effektlərini nəzərə almaqdır:

$$\text{logit}(P\{X_{ij} = 1\}) = \alpha_i + \beta_j + \gamma_1 w_{1ij} + \dots + \gamma_p w_{ijp}, \quad (4.3)$$

burada  $w_1, \dots, w_p$  – diadik kovariatlar olmalıdır, çünkü yalnız  $i$  və  $j$ -dan asılı olan aktor kovariatları mənbə və mənsəb effektləri ilə kollinear olmalıdır.

$\alpha_i$  – mənbə effekti  $i$ -ci aktorun aktivliyini/çıxışlarının sayını,  $\beta_j$  – mənsəb effekti isə  $j$ -cu aktorun populyarlığını/cəlbediciliyini göstərir.

#### 4.3. $p_1$ modeli

Holland və Leinhardt tərəfindən 1981-ci ildə təklif edilmiş  $p_1$  modeli şəbəkə strukturunu və ya kovariat effektlərini deyil, aktorların fərqlərini və qarşılığını təsvir edir. Modelə aşağıdakı parametrlər daxildir:

$\mu$  – sıxlıq parametri;  $\mu$  böyük olduqca əlaqələrin sayı çox olur;

$\alpha_i$  –  $i$ -ci aktor üçün aktivlik parametri;  $\alpha_i$  böyük olduqca çıxan əlaqələrin sayı çox olur;  $\sum_i \alpha_i = 0$  məhdudiyyəti ödənir;

$\beta_i$  –  $i$ -ci aktor üçün populyarlıq parametri;  $\beta_i$  böyük olduqca daxil olan əlaqələrin sayı çox olur;  $\sum_i \beta_i = 0$  məhdudiyyəti ödənir;

$\rho$  – qarşılılıq parametri;  $\rho$  böyük olduqca  $X_{ij}$  və  $X_{ji}$  daha çox oxşar olur.

Diadların asılı olmaması fərziyyəsində  $(X_{ij}, X_{ji})$  diadı üçün ehtimal paylanması

$$P\{X_{ij}, X_{ji} = (a, b)\} = \\ = k_{ij} \exp(a(\mu + \alpha_i + \beta_j) + b(\mu + \alpha_j + \beta_i) + ab\rho) \quad (4.4)$$

düsturu ilə verilir. Burada  $a$  və  $b$ -nin qiymətləri 0 və ya 1 ola bilər.  $k_{ij}$  – ehtimalların qiymətləri cəminin (dörd mümkün  $(0, 0)$ ,  $(0, 1)$ ,  $(1, 0)$ ,  $(1, 1)$  nəticələri üçün) 1-ə bərabər olmasını təmin edən əmsallardır.

Bu modeldə hər bir aktorla iki parametr əlaqələndirilir, parametrlərin ümumi sayı  $2 + 2n$ -dir. İki məhdudiyyət ( $\sum_i \alpha_i = 0$ ,  $\sum_i \beta_i = 0$ ) olduğundan asılı olmayan parametrlərin sayı  $2n$ -dir.

$p_1$  modelinə loqistik regresiya modeli kimi baxmaq olar, burada diadlar onlara daxil olan  $i$  və  $j$  aktorlarından asılı olaraq müxtəlif parametrlərə malik olur:

$$\log it(P\{Y_{ij} = 1 | Y_{ji} = b\}) = \ln \left( \frac{P\{Y_{ij} = 1, Y_{ji} = b\}}{P\{Y_{ij} = 0, Y_{ji} = b\}} \right) \quad (4.5)$$

#### 4.4. $p_2$ modeli

$p_2$  modeli  $p_1$  modelinin bilavasitə inkişafıdır.  $p_2$  modelində mənbə və mənsəb effektleri regressiya modelindən istifadə edilməklə aşağıdakı kimi müəyyən edilir:

$$\begin{aligned}\alpha &= X_1 \gamma_1 + A, \\ \beta &= X_2 \gamma_2 + B,\end{aligned}\tag{4.6}$$

burada  $\alpha$  və  $\beta$  – mənbə və mənsəb effektleri olan vektorlardır,  $X_1; X_2$  – uyğun olaraq  $\gamma_1$  və  $\gamma_2$  əmsalları ilə mənbə və mənsəb effektleri üçün kovariatlar olan matrislərdir.

$A$  və  $B$  dispersiyaları  $\sigma_A^2, \sigma_B^2; \sigma_{AB}$  olan təsadüfi effektlərdir və  $E(A) = E(B) = 0$ .

Aktorlar arasında təsadüfi effektlərin asılı olması fərz olunur.

Mənbə və mənsəb effektlərinin kovariatların funksiyaları və təsadüfi effektlərlə əvəz edilməsi qiymətləndirilən parametrlərin sayını azaldır. Bu sıxlıq və qarşılılıq parametrlərinin diadlar üzrə dəyişməsinə imkan verir.  $p_1$  modelində bu imkan yox idi. Sıxlıq və qarşılılıq parametrləri aşağıdakı kimi müəyyən edilir:

$$\begin{aligned}\mu_{ij} &= \mu + Z_{1ij} \delta_1, \\ \rho_{ij} &= \rho + Z_{2ij} \delta_2,\end{aligned}\tag{4.7}$$

burada  $Z_{1ij}, Z_{2ij}$  – uyğun olaraq sıxlıq və qarşılılıq effektleri üçün diadik atributlar matrisidir,  $\delta_1$  və  $\delta_2$  – sıxlıq və qarşılılıq effektleri üçün əmsallar vektorlarıdır. (Diadik atributlar aktorların hər bir  $i, j = 1, K, n$ ,  $i \neq j$  cütü üçün qiymətlər alır.)  $\mu$  və  $\rho - \mu_{ij}$  və  $\rho_{ij}$ -un sabit hissələridir.  $\rho_{ij}$  qarşılılığı işarə etdiyi üçün  $\rho_{ij} = \rho_{ji}$  olması fərz olunur, buna görə də, qarşılılıq parametri üçün kovariatlar kimi istifadə edilən diadik atributlar da simmetrik qəbul edilir:  $Z_{2ij} = Z_{1ji}$ .

Kovariatlar sıxlıq və qarşılılıq parametrləri üçün diadlar üzrə dəyişə bilər. Buna görə onlar *diadik parametrlər* adlanır. Onları matrişlə göstərmək olar.

Şəbəkə verilənləri kimi diadik atributları da aktorların hər bir cütü (hər bir diad) üçün toplamaq olar. Diadik atributları aktor atributlarından da almaq olar. Diadlarda aktor atributlarının fərqləri və mütləq fəqrləri tez-tez istifadə edilir.

Aşağıdakı misalda iki kişi ("1"-la kodlaşdırılır) və iki qadın aktor ("0"-la kodlaşdırılır) iştirak edir. Bu fiktiv dəyişəndən alınan aktorlar arasındaki fərq və mütləq fərq hesablanıb. (əlbəttə diadik atributların aktor atributlarından alınması üçün daha çox imkanlar var).

Aktor	Cins	Fiktiv dəyişən	Fərq	Mütləq fərq
a	kİŞİ	1	0 0 1 1	0 0 1 1
b	kİŞİ	1	0 0 1 1	0 0 1 1
c	qADIN	0	-1 -1 0 0	1 1 0 0
d	qADIN	0	-1 -1 0 0	1 1 0 0

Qeyd edək ki, aktor atributlarından sıxlıq parametrləri üçün kovariatlar alındıqda fərq və ya mütləq fərq tətbiq edilə bilər. Qarşılılıq parametrləri üçün yalnız mütləq fərq istifadə edilə bilər, çünki bu qiymətlər diadın hər iki istiqamətində simmetrik olmalıdır.

#### 4.5. Təsadüfi Markov modelləri

$p_1$  modelinin istifadəsi onunla çətinləşirdi ki, model diadların asılı olmaması haqqında qeyri-real fərziyyəyə əsaslanırdı. Empirik verilənləri daha yaxşı təsvir etmək üçün diadlardan daha yüksək tərtibli konfiqurasiyaları nəzərə almaq lazımdı. 1986-cı ildən

başlayaraq qrafların ehtimal paylanması üçün təklif edilən statistik modellər başlıca olaraq triadların sayına əsaslanırdı, ulduzların sayı və qovşağa aid dəyişənlər də onlara əlavə olunurdu. İlk belə model 1986-cı ildə O. Frank və D. Strauss tərəfindən təklif edilmiş təsadüfi Markov qrafları idi.

Təsadüfi qraf o zaman Markov qrafi adlanır ki, istənilən dörd müxtəlif  $i, j, h, k$  akторları üçün  $X_{ij}$  və  $X_{hk}$  əlaqə indikatorları digər əlaqələrdən şərti asılı olmasın.

Ehtimal paylanmasıın təpələrin işarələnməsindən asılı olmamasını fərz edərək, O. Frank və D. Strauss (1986-cı il) isbat etmişlər ki, qraf yalnız və yalnız o zaman təsadüfi Markov qrafi olur ki, onun üçün ehtimal paylanması aşağıdakı şəkildə göstərilə bilsin:

$$P(X = x) = \frac{\exp(\theta L(x) + \sum_{m=2}^{n-1} \sigma_m S_m(x) + \tau T(x))}{k(\theta, \sigma, \tau)}, \quad (4.8)$$

burada  $L$  – tillərin sayı,  $T$  – üçbucaqların sayı,  $S_m$  –  $m$ -ulduzların sayıdır,  $k$  – ehtimallar cəminin 1-ə bərabər olmasını təmin edən normallaşdırma əmsalıdır.

Adətən,  $k$ -ulduz parametrlərin hamısına deyil, 2-ulduz, 3-ulduz kimi aşağı səviyyə parametrlərinə baxırlar. İstiqamətlənməmiş şəbəkələr üçün təsadüfi Markov qrafi modelinə aid misala baxaq. Til (və ya sıxlıq), 2-ulduz, 3-ulduz və üçbucaq parametrləri daxil olan model

$$P\{X = x\} = \frac{1}{k} \exp\{\theta L(x) + \sigma_2 S_2(x) + \sigma_3 S_3(x) + \tau T(x)\} \quad (4.9)$$

düsturu ilə verilir, burada  $\theta$  – sıxlıq və ya til parametri,  $L(y) - x$  qrafındaki tillərin sayıdır;  $\sigma_2$  – 2-ulduz effektinə uyğun parametr,  $S_2(x)$  –  $x$  qrafındaki 2-ulduzların sayıdır;  $\sigma_3$  – 3-ulduz effektinə

uyğun parametr,  $S_3(x) = x$  qrafındaki 3-ulduzların sayıdır;  $\tau =$  üçbucaqlar üçün parametr,  $T(x) = x$  qrafındaki üçbucaqların sayıdır.

Parametrlərin variasiyası çox müxtəlif paylanmalar verir. Məsələn, 3-ulduza kimi konfiqurasiyalar istifadə edildikdə alınır ki:

- böyük  $\theta$  daha çox til – daha böyük sıxlıq verir;
- böyük  $\sigma_2$  daha çox 2-ulduz – daha böyük dərəcə dispersiyası verir;
- böyük  $\sigma_3$  daha çox 3-ulduz – daha böyük dərəcə asimetrikliliyi verir;
- böyük  $\tau$  daha çox üçbucaq – daha böyük tranzitivlik verir.

Nəzərə almaq lazımdır ki, daha çox üçbucağa və daha çox 3-ulduza malik olmaq daha böyük sıxlıq verir.

Lakin Markov modelləri sosial şəbəkələrdə müşahidə edilən tranzitivlik dərəcəsini göstərmək üçün kifayət qədər çevik deyil. Empirik verilənləri daha yaxşı təsvir etmək üçün Markov modelini elə modifikasiya etmək lazım idi ki, yüksək tərtibli altqrupların sayı da eksponentdə nəzərə alınsın. Bu o deməkdir ki, Frank və Straussun Markov asılılığı fərziyyəsi bir qədər ağırdır və daha yüngül asılılıq şərtləri nəzərə alınmalıdır.  $p^*$  modeli bu nöqsanları aradan qaldırmağa xidmət edir.

#### 4.6. $p^*$ modeli

$p^*$  modelinin (və ya ERGM modelinin) ümumi şəkli

$$P\{X = x\} = \frac{1}{k} \exp \left\{ \sum_A \eta_A g_A(x) \right\} \quad (4.10)$$

düsturu ilə verilir, burada:

- (1) cəmləmə A tipli konfiqurasiyalar üzrə aparılır; konfiqurasiya tiplərinin müxtəlif çoxluqları müxtəlif modelləri təsvir edir (məsələn, diadiq asılılıq və ya Markov təsadüfi qrafları);
- (2)  $\eta_A$  – A tipli konfiqurasiyaya uyğun parametrdir;
- (3)  $g_A(x)$  – A tipli konfiqurasiyaya uyğun şəbəkə statistikasıdır (Markov qrafi modelləri üçün  $g_A(x)$  şəbəkədə müşahidə edilmiş A tipli konfiqurasiyaların sayıdır: məsələn, üçbucaqların sayı);
- (4)  $k$  – normallaşdırma əmsalıdır.

Verilmiş  $x$  müşahidə şəbəkəsi üçün qiymətləndirmə parametrləri effektin verilənlər üzərində gücünü göstərir. Məsələn,  $\tau$  üçün böyük müsbət qiymət göstərir ki, tillərin və ulduzların verilmiş sayında daha çox üçbucağı olan şəbəkələr daha ehtimallıdır, yəni şəbəkədə güclü tranzitivlik effekti var.

Ulduz və üçbucaq effektləri 0-a bərabər götürüldükdə modelin 0-dan fərqli yeganə effekti  $\theta$  til parametri olur, nəticədə Bernulli təsadüfi qraf paylanması alınır, onu çox vaxt *sadə təsadüfi qraf* və ya *Erdős-Renyi qrafi* adlandırırlar. Bu paylanmadakı qraflar üçün tillər bir-birindən asılı olmadan sabit ehtimalla meydana çıxırlar. Bernulli təsadüfi qrafları sosial şəbəkələr üçün yaxşı model deyil, qismən ona görə ki, onlarda üçbucaqların sayı az olur.

Parametrlərin verilmiş qiymətləri (və təpələrin verilmiş sayı) üçün qrafların (4.1) düsturu ilə ifadə edilmiş paylanmasıın imitasiya modelləşdirməsi nisbətən asandır, məsələn, Metropolis-Hastings alqoritmından istifadə etmək olar. Markov təsadüfi qraf paylanmasıın imitasiya modelləşdirməsini ilk dəfə Strauss (1986-cı il) həyata keçirmişdir; hazırda bir sıra imitasiya modelləşdirməsinin nəticələri və alqoritmlər mövcuddur.

$p^*$ -modelləri istənilən loqistik regressiya programının köməyi ilə qiymətləndirmək olar, lakin bundan qabaq sosiomatrisi çevirmək, yəni triadik və s. göstəriciləri hesablamaq lazımdır. PSPAR, STOCNET kimi proqramlar modelləri birbaşa qiymətləndirməyə imkan verir.

#### 4.7. Asılılıq qrafları

Sosial şəbəkə əsasında hansı tillerin və ya tillər qruplarının şərti asılı olduğunu göstərən  $D$  asılılıq qrafını da qurmaq olar. İki til şərti asılı adlanır, əgər bu tillərin eyni zamanda şəbəkənin qalan tilləri üzrə hesablanmış bu tillərin asılı olmadan mövcud olmasının şərti ehtimallarının hasilinə bərabər deyil. Asılılıq qrafına sosial şəbəkənin bütün şərti asılı tillər cütlerini əlaqələndirən tillər daxildir. Asılılıq qrafının təpələr çoxluğununu  $N_D = \{(i, j, m); i, j \in N, i \neq j; m \in R\}$  kimi işarə edək (biz qarşılıqlı əlaqələrin bir neçə növü üçün asılılıq qrafına baxırıq).

Hammersli-Klifford teoreminin köməyi ilə sosial şəbəkə strukturunun  $p^*$  modelinin parametrlərinə necə təsir etməsini formal müəyyən etmək olar. Bu teorem iddia edir ki, istiqamətlənmiş təsadüfi qrafın mövcud olma ehtimalı yalnız asılılıq qrafındaki tam altqraflardan asılıdır və aşağıdakı şəkildə göstərilə bilər:

$$P(\mathbf{X} = \mathbf{x}) = \frac{1}{k} \exp \left( \sum_{A \subseteq N_D} \lambda_A \prod_{(i, j, m) \in A} (X_m)_{ij} \right), \quad (4.11)$$

burada  $D - X$  üçün asılılıq qrafi,

$$k = \sum_{\mathbf{x}} \exp \left( \sum_{B \subseteq D} \lambda_B \prod_{(i, j, m) \in B} (X_m)_{ij} \right) - \text{normallaşdırıcı sabitdir},$$

cəmləmə  $N_D$  çoxluğunun bütün altçoxluqları üzrə aparılır,

$\prod_{(i,j,m) \in A} (X_m)_{ij} = \lambda_A$  parametrinə uyğun olan kafi statistikalardır,

həm də A-ya daxil olan təpələrin yaratdığı altqraf tam olmadıqda  $\lambda_A = 0$  olur.

Modelin sıfırdan fərqli parametrləri asılılıq qrafının maksimal tam altqrafları (klikləri) çoxluğununa uyğun gəlir. *Tam altqraf* təpələrin elə çoxluğununa deyilir ki, onların hər bir cütü tillə əlaqəli olsun, yəni asılılıq qrafında tam altqraf sosial şəbəkənin hər bir cütü şərti asılı olan tillər çoxluğununa uyğun gəlir. *Maksimal tam altqraf* – istənilən başqa tam altqrafa bütünlükə daxil olmayan tam altqrafdır. Tam altqrafın hər bir altqrafi da tam olduğundan, əgər A – D-nin maksimal klikidirsə, onda A və onun bütün altqrafları üçün modelin sıfırdan fərqli parametrləri olacaq.

Hammersli-Klifford teoremindən istifadə edilməsi  $p^*$  modellərinin qurulması prosesini əhəmiyyətli dərəcədə sadələşdirməyə imkan verir. Məsələn, Markov qrafının loq-xətti modeli yalnız triadların və  $k$  ölçülü ulduzların tam çoxluğunundan asılıdır, tetrad və digər tam altqraflardan asılı deyil. Bununla yanaşı modeli onun parametrlərinin bircinsliyi, yəni fərdi aktorlardan asılı olmaması fərziyyəsinin köməyi ilə bir qədər də sadələşdirmək olar.

#### 4.8. Koqnitiv sosial şəbəkələrin analizi

*Koqnitiv sosial şəbəkələr* aktorların qarşılıqlı təsiri haqqında hər bir aktorun rəyini eks etdirən şəbəkələr çoxluğu kimi müəyyən edilir. Onlar  $n$  aktor halında  $n \times n \times n$  ölçülü binar X matrisi ilə verilir, burada  $x_{ijk} = 1$  – əgər aktor  $i$  hesab edir ki,  $j$  və  $k$  aktorları

arasında qarşılıqlı təsir var və  $x_{ijk} = 0$  – qalan bütün hallarda. Belə matris elementlərinin asılılıq strukturları rəylərin konsensusu haqqında hipotezlərdən, aktorların lokal razılığı modellərdən və aktorların müəyyən rəylərə meyilliyi modellərdən çıxış edilərək formallaşdırılır. Bu halda aşağıdakı suallar mümkündür. Qiymətverən aktorlar şəbəkədə eyni atributlara, mövqelərə və münasibətlərə malik olduqda, struktur oxşarlığı tendensiyası varmı? Şəbəkənin müxtəlif qarşılıqlı əlaqələrinin strukturu haqqında aktorların koqnitiv təsəvvürləri nə qədər dəqiqdır? Balanslı və ya iyerarxik strukturlar necə qavranılır və ya qiymətləndirilir?

$X$  matrisinə uyğun  $G$  qrafi üçün  $D_G$  asılılıq qrafi qurula bilər. Bu qraf iki komponentdən ibarətdir: hər bir aktor tərəfindən verilən qiymətlər qrafi daxilində olan asılılıqlar (yəni, üçölçülü  $X$  matrisinin hər bir layı daxilində) və qiymət qrafları arasında asılılıqlar.  $G$ -nin tillərinin şərti asılılığı müəyyən ediləndə müxtəlif qraf modellərdən istifadə edilə bilər: Bernulli modeli (tillərin tam müstəqilliyi),  $p_1$  modeli (diadların müstəqilliyi), Markov qrafları (tillər ortaç aktorlar olduqda asılıdır), blok və ya qrup effektleri (tillər onların mövcud olduqlarını söyləyən aktorlar eyni qrupa mənsub olduqda asılıdır), qarşılıqlı əlaqə effektleri (tillər onların mövcud olduqlarını söyləyən aktorlar tillə birləşdikdə asılıdır).

Koqnitiv sosial strukturlar üçün ehtimal modellərinin qurulması və onların parametrlərinin qiymətləndirilməsi yuxarıda təsvir edilən modellərlə həyata keçirilir. Baxılan halda loq-xətti model

$$P(X) = \frac{1}{c} \exp(\lambda z(x))$$

şəklindədir, burada  $c = \sum_G \exp(\lambda z(x))$  –

normallaşdırıcı sabitdir,  $\lambda$  –  $G$  qrafinin tilləri arasında asılılıqlar

strukturunu təsvir edir,  $z(x)$  kafi statistikalarının naməlum çəkilər vektorudur.

Yuxarıda göstərilən modelə aktorların atributlarını təsvir edən dəyişənləri daxil etmək olar. Məsələn, müəyyən vəzifədə işləyən fərdin qulluq müddətinin bu təşkilatın üzvləri arasında qarşılıqlı əlaqələrin mövcudluğu barədə fərdin verdiyi qiymətlərin dəqiqliyinə təsirini analiz etmək olar. Bundan əlavə, modelə qiymətləndirən aktorlar arasındaki qarşılıqlı əlaqələrin təsirini, məsələn, fərdlərin tanışlığı faktının onların rəylərinin uzlaşmasına təsirini əks etdirən dəyişənlər daxil edilə bilər.

#### **4.9. Üzvlük şəbəkələrinin analizi**

Bu vaxta qədər biz eynitipli aktorların sosial şəbəkələri üçün ehtimal modellərinə baxırdıq. Məlum olduğu kimi, aktorlara müəyyən qrafın təpələri kimi baxılır, hər bir təpə istənilən başqa bir təpə ilə tillə birləşə bilər. Müəyyən dəyişikliklər etməklə bu ehtimal modellərini müxtəlif tipli aktorların sosial şəbəkələrinə də tətbiq etmək olar. *Üzvlük şəbəkələri* və ya *hiperşəbəkələrdə* iki tip təpələr olur, onlar aktorlara və onların aid olduğu müəyyən hadisələrə (təşkilatlara, partiyalara, tədbirlərə) uyğun gəlir. Burada eynitipli iki təpə tillə birbaşa birləşə bilməz, onlar arasındaki yol başqa tipli təpədən keçməlidir. Belə sosial şəbəkələr müəyyən cəmiyyətlərdə, məsələn, müxtəlif ictimai təşkilatlarda, siyasi partiyalarda, etnik qruplarda, klublarda və s. aktorların üzvlük strukturlarının öyrənilməsi və bu cəmiyyətlərin qarşılıqlı təsirinin analizi üçün tətbiq edilir.

Üzvlük şəbəkəsi  $g \times h$  ölçülü  $X$  əlaqə matrisi ilə verilir, burada  $g$  – aktorların sayı,  $h$  – hadisələrin sayıdır. Bu təsvirdən  $(g+h) \times (g+h)$  ölçülü  $\begin{pmatrix} 0 & X \\ X' & 0 \end{pmatrix}$  əlaqə matrisinə keçmək olar.

Üzvlük şəbəkəsini  $g \times g$  ölçülü  $X_a = X \cdot X'$  matrisi şəklində də göstərmək olar (aktorların birgə üzvlük matrisi adlanır), burada  $(X_a)_{ij}$  elementi  $i$  və  $j$  aktorlarının eyni zamanda əlaqəli olduqları hadisələrin sayına bərabərdir. Analoji olaraq  $X_e = X' \cdot X$  hadisələrin kəsişməsi matrisi daxil edilir. Üzvlük şəbəkəsi aktorların və ya hadisələrin altçoxluqları toplusu kimi təsvir edilə bildiyi üçün müvafiq hiperqraf şəklində də göstərilə bilər.

Təpələrin iki tipi mövcud olduğu üçün üzvlük şəbəkələrinin analizini bir neçə cəhətdən aparmaq olar. Birincisi, hadisələrə və aktorlara birgə rast gəlinməsini topologiya metodlarının, *korespondent analizinin* və Qalua qəfəslərinin köməyi ilə analiz etmək olar. İkincisi, hansı aktorların eyni bir hadisə ilə əlaqəli olduğunu və ya baxılan aktorlar arasında hansı hadisələrin əlaqə yaratdığını öyrənmək olar (aktorların birgə üzvlüyünün analizi). Qeyd edək ki, hər bir hadisə  $m$  aktorla  $\frac{m(m-1)}{2}$  əlaqə yaradacaq.

Bütün şəbəkə üçün belə əlaqələrin sıxlığı  $\Delta_a = \frac{1}{g(g-1)} \sum_{i=1}^g \sum_{j=1}^g \sum_{k=1}^h x_{ik} x_{jk}$  olar. Üçüncüsü, eyni bir aktorla hansı hadisələrin əlaqəli olduğunu və ya verilmiş hadisələrlə əlaqəni hansı aktorun yaratdığını öyrənmək olar (hadisələrin kəsişməsinin analizi).

Axırıncı iki halda bir altqrupda üzvlüyün digər altqrupda üzvlüyə təsirinin ölçüsü  $\theta = \frac{n_{11}n_{00}}{n_{10}n_{01}}$  düsturu ilə ifadə edilə bilər,

burada  $n_{11}$  – hər iki altqrupa mənsub aktorların sayı,  $n_{00}$  – baxılan iki altqrupdan heç birinə mənsub olmayan aktorların sayı,  $n_{10}$  və  $n_{01}$  – uyğun olaraq yalnız birinci altqrupa və yalnız ikinci altqrupa mənsub aktorların sayıdır.

Əgər  $\theta > 1$  olarsa, onda bir altqrupun üzvləri digər altqrupun da üzvləri olmağa meyilliirlər.  $\theta < 1$  olarsa, onda bir altqrupun üzvləri digər altqrupun üzvü olmağa meyilli deyildir. Əgər  $\theta = 1$  olarsa, onda altqrupların təsiri yoxdur. Altqrupların kəsişməsi üçün alternativ ölçünü Bonasiç təklif etmişdir:

$$r = \frac{n_{11}n_{00} - \sqrt{n_{11}n_{10}n_{01}n_{00}}}{n_{11}n_{00} - n_{10}n_{01}}, \quad n_{11}n_{00} \neq n_{10}n_{01}. \quad \text{Əgər } n_{11}n_{00} = n_{10}n_{01} \text{ olarsa, onda, } r = 0,5.$$

Üzvlük şəbəkəsi üçün ehtimal modeli qurularkən nəzərə almaq lazımdır ki, aktorun müəyyən hadisələrlə əlaqəsi həm bu hadisə ilə digər aktorların əlaqəsindən, həm də verilmiş aktorun digər hadisələrlə əlaqəsindən asılıdır. Üzvlük şəbəkəsinin bütün təpələrini iki qrupa (aktorlar və hadisələr) ayırmalı olar: üzvlük şəbəkəsində istənilən triadda iki dən çox til olmayıcaq, triad ya iki aktorla bir hadisədən, ya da iki hadisə ilə bir aktordan ibarət olacaq. Bu hal şəbəkənin bircinsliyi şərtində loqit-modelin şərtini olduqca sadələşdirir:

$$\log \frac{P(X_{ij} = 1 | X_{T-ij}^{\#})}{P(X_{ij} = 0 | X_{T-ij}^{\#})} = \theta + \sigma_a \Delta S_a + \sigma_e \Delta S_e, \quad (4.12)$$

burada  $\theta$  – şəbəkə tillərinin ümumi sıxlığının təsiri,  $\sigma_a$  və  $\sigma_e$  – uyğun olaraq iki aktorlu və iki hadisəli triadların təsiri,  $\Delta S_a$  və  $\Delta S_e$  – aktorla və ya hadisə ilə uyğun olaraq  $X_{ij} = 0$ -i  $X_{ij} = 1$ -ə dəyişdikdə ölçüsü 2-yə bərabər ulduzların sayının dəyişməsidir.

Qeyd edək ki, belə ulduzların sayını

$$S_a = \frac{1}{2} \left( \sum_{i=1}^g \left( \sum_{j=1}^h x_{ij} \right)^2 - \sum_{i=1}^g \sum_{j=1}^h x_{ij} \right), \quad (4.13)$$

$$S_e = \frac{1}{2} \left( \sum_{j=1}^h \left( \sum_{i=1}^g x_{ij} \right)^2 - \sum_{j=1}^h \sum_{i=1}^g x_{ij} \right), \quad (4.14)$$

düsturları ilə birbaşa hesablamaq olar.

Baxılan modelin əhəmiyyətli problemi ondan ibarətdir ki,  $p_1$  modelinə daxil olan, uyğun olaraq aktorun qarşılıqlı əlaqə qurmaq meylini və aktorun cəlbediciliyini təsvir edən  $\alpha$  və  $\beta$  parametrlərini loqit-modelə qoşmaqla şəbəkənin bircinsliyi şərtini aradan qaldırıqdə əlavələr edilmiş (4.14) ifadəsi bir çox halda sonsuz qiymətlər alacaq.

Qeyd edək ki, sosial şəbəkələrin analizi üçün ehtimal yanaşmaların fəal inkişafına baxmayaraq, dəyişən qüvvəli müxtəlif tipli qarşılıqlı əlaqələr üçün ehtimal modelləri, dəyişən qüvvəli qarşılıqlı əlaqələr üçün blok modelləri, aktorların fərdi və qrup xüsusiyyətlərinin və onların sosial şəbəkə strukturlarına təsirinin analizi, dinamik və lonqitud modelləri, qəbul edilmiş normalar sisteminin qarşılıqlı əlaqələrin strukturuna təsirinin analizi indiyə kimi işlənməmiş qalır. Məlumatlarında boşluqlar olan sosial şəbəkələr üçün ehtimal modellərinin qurulması və buraxılmış qiymətlərin doldurulması üçün ən yaxşı metodların müəyyən

edilməsi xüsusilə vacibdir, çünki yuxarıda göstərilmiş məsələlər respondent sorğusunun nəticələrinə görə qurulmuş sosial şəbəkələrin analizi üçün xarakterikdir.

#### **4.10. Sosial şəbəkələrdə təsir modelləri**

Təsir – fərd (təsir subyekti) tərəfindən subyektlə qarşılıqlı təsir prosesində digər subyektin (fərdi və ya kollektiv təsir obyektinin) davranışının, məqsədlərinin, niyyətlərinin, təsəvvür və meyarlarının (eləcə də onların əsaslanan hərəkətlərinin) dəyişdirilməsi prosesidir (və nəticəsidir).

İstiqamətlənmiş və istiqamətlənməmiş təsiri fərqləndirirlər. İstiqamətlənmiş (məqsədönlü) təsir – digər subyektə təsir mexanizmi kimi inandırma və təlqin etmədən istifadə edən təsirdir. Bu zaman təsir subyekti öz qarşısına təsir obyektindən müəyyən nəticələrin (məsələn, müəyyən hərəkətlərin seçimi) əldə edilməsi məsələsini qoyur.

İstiqamətlənməmiş təsir zamanı təsir subyekti öz qarşısına təsir obyektindən müəyyən nəticələr əldə etməyi qoymur.

Psixoloqların müşahidələri göstərir ki, sosial şəbəkədə aktorlar çox zaman qərar qəbul etmək üçün yetərli məlumatə malik olmurlar və ya məlumatı müstəqil emal edə bilmirlər, buna görə də onların qərarları müşahidə etdikləri digər aktorların qərarlarına və ya təsəvvürlərinə əsaslanı bilər (sosial təsir). Sosial təsir iki proseslə həyata keçirilir: kommunikasiya (aktor üçün nüfuzlu qonşularla bu və ya digər məsələlərin müzakirəsi, ünsiyyət, təcrübə mübadiləsi gedişində aktor müəyyən təsəvvürlərə, məqsədlərə və fikirlərə gəlir) və müqayisə (sosial mənlik və sosial bəyənmə axtarışları zamanı aktor baxılan strategiyada digər aktorların ondan gözlədikləri təsəvvürləri və hərəkətləri qəbul edir). Aktor özünə

sual verir: "Filan aktor (müqayisə üçün etalon) mənim yerimdə olsaydı nə edərdi?" və özünü onunla müqayisə edərək öz adekvatlığını müəyyən edir və uyğun rolu oynayır.

Ədəbiyyatın analizi sosial şəbəkələrdə təsirin yayılması modellərinin aşağıdakı siniflərini ayırmaga imkan verir:

1. Optimallaşdırma, imitasiya və digər modellər:

- keçid sərhədli modellər;
- asılı olmayan kaskad modelləri;
- perkolasiya və yolu xuma modelləri;
- İzin q modelləri;
- hüceyrə avtomatları əsasında modellər;
- Markov zəncirləri əsasında modellər.

2. Nəzəri-oyun modelləri. Bu modellərdə oyunçular (aktorlar) arasında qarşılıqlı əlaqəyə və məlumatlılığı fikir verilir. Aktorun əldə etdiyi uduş opponentlərin (digər aktorların) hərəkətlərindən asılıdır. Aktor elə hərəkət edir ki, uduşu maksimum olsun. Ədəbiyyatda aşağıdakı nəzəri-oyun modellərinə baxılır:

- qarşılıqlı məlumatlılıq modelləri;
- razılaşdırılmış kollektiv hərəkət modelləri;
- kommunikasiya modelləri və minimal kafi şəbəkənin axtarılması məsələləri;
- şəbəkənin stabilliyi modelləri;
- informasiya təsiri və idarəetmə modelləri;
- informasiya qarşıdurması modelləri.

**Keçid sərhədli modellər** (o cümlədən, Linear Threshold Model). Aktor aktiv və qeyri-aktiv vəziyyətlərdə ola bilər, həm də yalnız qeyri-aktiv vəziyyətdən aktiv vəziyyətə keçid mümkündür.  $i$ -ci aktor şəbəkədə hər bir  $j$ -cu qonşularının  $w_{ij}$  təsirini hiss edir və

$\sum_{j \text{ aktivator qonşu} i} w_{ij} = \leq 1$  şərti yerinə yetirilir, seçdiyi  $\phi_i \in [0.1]$  keçid qiymətindən asılı olaraq aktiv olur. Bəzi modellərdə  $\phi_i$  bütün aktorlar üçün eyni olur, digərlərində müəyyən ehtimal paylanması ilə təsadüfi seçilir.

**Asılı olmayan kaskad modelləri** (Independent Cascade Model). Aktor yuxarıdakı modeldə olduğu kimi müəyyən edilir. Hər hansı zaman anında  $i$ -ci aktor aktivləşəndə, sonrakı addımda (həm də yalnız sonrakı addımda) özünün  $j$ -ci qonşularını  $p_{ji}$  ehtimalı ilə aktivləşdirmək şansı qazanır ( $j$ -lar da asılı olmadan digər aktorları aktivləşdirməyə cəhd edə bilərlər).

Cox zaman (məsələn, informasiya təhlükəsizliyi sahəsində) sosial şəbəkədə yayılma kaskadlarını mümkün qədər erkən aşkarlamaq tələb edilir. Bunun üçün sosial şəbəkə qovşaqlarının kiçik hissəsinin vəziyyətlərini izləyirlər. Problem belə qovşaqların çoxluğunun (sensorların) neçə müəyyən edilməsindən ibarətdir. Uduş minimal aşkarlama müddətindən, aşkarlanan kaskadların sayından, “yoluxmuş” qovşaqların sayından, xərclər isə seçilmiş qovşaqların xassələrindən asılıdır.

**Markov zəncirləri.** Komandada (aktorlar qrupunda) təsirin öyrənilməsi üçün Markov zəncirləri modelindən istifadə edilir. Model ikisəviyyəli strukturlu dinamik Bayes şəbəkəsidir: fərdlər səviyyəsi (hər bir aktorun hərəkətləri modelləşdirilir) və qrup səviyyəsi (qrupun hərəkətləri modelləşdirilir). Model aşağıdakı kimidir.

$N$  aktor var.  $i$ -ci aktor  $t$  zaman anında  $S_t^i$  vəziyyətində olur, onun ehtimalı  $P(S_t^i | S_{t-1}^i, S_{t-1}^G)$  aktorun əvvəlki vəziyyətlərindən və

qrupundan asılıdır; aktor  $O_t^i$  hərəkətinə  $P(O_t^i|S_t^i)$  şərti ehtimalı ilə təşəbbüs edir. Qrup hər bir  $t$  zaman anında müəyyən  $S_t^G$  vəziyyətində olur, onun ehtimalı  $P(S_t^G|S_t^1, K, S_t^N)$  bütün aktorların vəziyyətindən asılı olur. Beləliklə,  $N$  aktor üçün onların müəyyən  $T$  zaman anında birlikdə  $S$  vəziyyətində olması və birlikdə  $O$  hərəkətinə təşəbbüs etməsi aşağıdakı kimi olacaq:

$$P(S, O) = \prod_{i=1}^N P(S_i^i) \prod_{i=1}^N \prod_{t=1}^T P(O_t^i | S_t^i) \times \\ \times \prod_{t=1}^T P(S_t^G | S_t^1, K, S_t^N) \prod_{t=2}^T \prod_{i=1}^N P(S_i^i | S_t^i, S_{t-1}^G) \quad (4.15)$$

Təsvir olunmuş ikisəviyyəli təsir modeli bir sıra digər modellərlə six əlaqəlidir: Mixed-memory Markov Models (MMM), Coupled Hidden Markov Models (CHMM), Dynamical Systems Trees (DST). MMM mürəkkəb modeli (məsələn,  $k$ -tərtibli Markov modelini)  $P(S_t | S_{t-1}, S_{t-2}, K, S_{t-k}) = \sum_{i=1}^k \alpha_i P(S_t | S_{t-i})$  kimi dekompozisiya edir. CHMM modelində bir neçə Markov zəncirinin qarşılıqlı əlaqəsi bir axının cari vəziyyətinin bütün digər axınların əvvəlki vəziyyətləri ilə birbaşa əlaqəsi ilə modelləşdirilir:  $P(S_t^i | S_{t-1}^1, S_{t-1}^2, K, S_{t-1}^N)$ . DST modelində ağac strukturu interaktiv prosesləri gizli Markov zəncirləri ilə modelləşdirir.

**Perkolasiya və yoluxma modelləri.** Perkolasiya (ing. percolation) və yoluxma (ing. contagion) modelləri informasiyanın (innovasiyaların) yayılmasını öyrənən populyar üsuldur, müxtəlif sahələrdə –epidemiya modellərindən tutmuş neft yataqlarının öyrənilməsinə qədər istifadə edilir.

Epidemiyanın yayılmasının klassik modeli daşıyıcının xəstələnməsinin aşağıdakı tsiklinə əsaslanır: başlangıçda insan xəstələnməyə həssasdır (ing. susceptible); əgər o, yoluxmuş şəxslə təmasda olarsa, müəyyən  $\beta$  ehtimalı ilə xəstəliyə yoluxur (ing. infected & infectious); daha sonra müəyyən zaman müddətindən sonra insan ya sağalır və immunitet qazanır, ya da ölürlər (ing. recovered/removed); zaman keçdikcə immunitet azalır və insan yenidən xəstəliyə həssas olur (susceptible).

SIR modelində (xəstələnmə tsiklinin 3 mərhələsinin ilk hərfləri Susceptible-Infected-Recovered/Removed) sağlam şəxs xəstəliyə həssas olmur:  $S \rightarrow I \rightarrow R$ . Buna uyğun olaraq cəmiyyət üç qrupla təsvir olunur:  $S(t)$  –  $t$  anında hələ yoluxmamış və ya xəstəliyə həssas insanların sayıdır. Tutaq ki,  $N = \text{const} = S(t) + I(t) + R(t)$ . Dinamika aşağıdakı kimi olur:

$$\frac{dS(t)}{dt} = -\beta N \frac{S(t)}{N} I(t) = -\beta S(t)I(t) \quad - \quad \text{vahid} \quad \text{zamanda}$$

yoluxmuşlardan hər biri xəstəliyə həssas olanlarla təmasda olaraq onları  $\beta$  ehtimalı ilə yoluxdurur;

$$\frac{dR(t)}{dt} = \gamma I(t) \quad \text{yoluxmuşlar orta } 1/\gamma \text{ zaman müddətindən sonra}$$

sağalırlar.

$$\frac{dI(t)}{dt} = \beta S(t)I(t) - \gamma I(t).$$

Daha mürəkkəb oxşar modellər də var, məsələn SIRS modelində sağlan şəxs müəyyən müddətdən sonra xəstəliyə həssas olur. Bu modelin təbii olduğu sadə situasiya qruplə xəstələnmədir. Digər misal – sosial şəbəkədə informasiyanın yayılmasıdır. Bloqçu dostunun müəyyən mövzuya həsr olunmuş bloqunu oxuya bilər

(həssasdır), sonra özü də bu mövzudan yaza bilər (yoluxub), bu mövzuya sonralar bir də qayida bilər (həssasdır).

Sosial şəbəkələr üçün əsas göstərici “epidemiya sərhədidir” – qonşunun yoluxma ehtimalının kritik qiymətidir ki, ehtimal ondan böyük olduqda “infeksiya” bütün şəbəkəyə yayılır. Epidemiya sərhədi sosial şəbəkə qrafının xassələrindən, məsələn: təpələrin sayından, əlaqələrin paylanmasından, klasterləşmə əmsalından asılıdır. Buna görə infeksiyanın yayılması şəbəkə qrafının seçilmiş modelindən çox asılıdır.

Əgər sosial şəbəkə təsadüfi qrafla göstərilsə, onda ehtimalı epidemiya sərhəddindən böyük olan infeksiya eksponensial sürətlə çoxalır; ehtimalı bu sərhəddən kiçik infeksiyalar eksponensial sürətlə “sönürlər”.

Sosial şəbəkənin miqyassız qraf modelində qovşaqların əlaqələri üstlü qanunla yayılır. Kompyuter viruslarının miqyassız şəbəkələrdə yayılmasının analizi göstərdi ki, onlarda epidemiya sərhəddi yoxdur – infeksiya baş verərsə, bütün şəbəkəni əhatə edər. Lakin bloqsferada müzakirə edilən bir çox mövzu epidemiya baş vermədən yayılma bilər, buna görə də epidemiya sərhədi hər halda sıfırdan fərqlidir, deməli, ya qüvvət üstlü paylanması malik şəbəkələrin daha adekvat modelləri istifadə edilməlidir (yəni, belə şəbəkələrin “incə” xassələri, məsələn, klasterləşmə əmsali nəzərə alınmalıdır), ya da “təşəbbuskardan məsafə” artdıqca yoluxma ehtimalını zəiflətmək lazımdır.

#### 4.11. İnnovasiyaların diffuziyası modelləri

Sosial şəbəkə öz aktorları arasında informasiyanın, ideyaların və təsirin yayılmasında mühüm rol oynayır. Sosial şəbəkə üzrə ədəbiyyatda təsir “innovasiyaların diffuziyası” termini ilə sıx əlaqədardır.

Innovasiyaların diffuziyası nəzəriyyəsində sosial yeniliyin yayılmasına baxılır. Bu sahədəki tədqiqatçılar hansı şərtlərin

yeniliyin sosial şəbəkə iştirakçıları tərəfindən qəbul edilməsi ehtimalını artırlığını/azaltığını, yeniliyin sosial şəbəkədə hansı sürətlə yayılmasını izah etməyə çalışırlar. Bu sahədə əsas anlayışlara aşağıdakılardır.

*Diffuziya* – prosesdir, yenilik onun vasitəsilə sosial şəbəkənin üzvləri arasında zamana və məkana görə kommunikasiya kanalları ilə yayılır.

*Innovasiya* (yenilik) – aktor tərəfindən yeni kimi dərk edilən ideya, fikir, texnologiya (metod), məhsul və ya istənilən digər obyekt;

*Kommunikasiya* – prosesdir, onun vasitəsilə iştirakçılar qarşılıqlı anlaşma əldə etmək və yenilikləri ötürmək üçün informasiya yaradırlar və onu mübadilə edirlər.

Yeniliklər sosial sistemə *dəyişiklik aktorları* (ing. gatekeepers) ilə gətirilir, sonra isə tədricən bir çox aktor tərəfindən qəbul edilir, onlar yenilik haqqında məlumatları bir-birilərinə ötürürler. Aktorların şəxslərarası təmasları və kütləvi informasiya vasitələri yenilik haqqında məlumat təqdim edirlər (kommunikasiya kanalları ilə) və aktorların məqsədlərinə, mövqelərinə, təsəvvürlərinə və son nəticədə, aktorların yeniliyi qəbuletmə qərarlarına təsir edirlər.

İnnovasiyaların diffuziyasında aşağıdakı mərhələləri fərqləndirirlər: *novatorlar* (yeniliyi ilk dərk və istifadə edənlər), *erkən ardıcillacilar* (yenilik meydana çıxandan tezliklə sonra onu dərk və istifadə etməyə başlayanlar), *erkən əksəriyyət* (novatorlardan və erkən ardıcillaclardan sonra, lakin digər aktorların əksəriyyətindən əvvəl yeniliyi dərk edənlər), *gecikmiş əksəriyyət* (yenilik geniş yayıldıqdan sonra onu dərk edənlər) və *gecikmiş ardıcillacilar* (ən sonda yeniliyi dərk edirlər).

Yeniliyin yayılması prosesinə bir çox faktor təsir edir: aktorların xüsusiyyətləri, yeniliyin xüsusiyyətləri və sosial sistemin

təbiəti. Ən sadə formada diffuziyanın tədqiqi sosial sistemin aktorları tərəfindən yeniliyin qəbul edilməsinə təsir edən bu və digər faktorların qarşılıqlı təsirini öyrənməkdir. Yeniliyin yayılmasını tədqiq etmək üçün şəbəkə analizi metodları, ECCO (Episodic Communication Channels in Organization) analizi, müşahidələr, eksperimentlər və s. istifadə edilir.

İctimai rəyin formallaşması ilə əlaqəli bir sıra "innovasiyaların diffuziyası" modelləri geniş yayılıb (ictimai rəyin özü yenilik – innovasiyadır). Məsələn, aktorlara KİV-lərin bir-biri ilə əlaqəsi olmayan təsir obyektləri kimi baxan modellər var. Lakin innovasiyaların diffuziyası sahəsində iki pilləli modellər daha geniş yayılıb. Bu modellərdə əvvəlcə KİV-lər ilə "rəy liderlərinin" rəyi formalşdırılır, sonra isə liderlərin vasitəsilə "adi" aktorların rəyi formalşdırılır. Lakin "evristik aşkar" olan bu baxışın nə dərəcədə haqlı olması aydın deyil. Rəy liderlərinin öz yaxın ətrafi vasitəsilə bütün cəmiyyətə nə dərəcədə təsir etməsi, onların təsirinin nə dərəcədə kritik olması hələlik izah edilmir. Liderlərin adı aktorlara təsiri ilə yanaşı, adı aktorların da liderlərə təsiri ola bilər.

D. Uotts və P. Dodds 2007-ci ildə "Influentials, Networks, and Public Opinion Formation" adlı məqalədə sadə sosial təsir modelində yeniliyin yayılmasında liderlərin rolunu – liderlərin rəyinin şəbəkədə nə dərəcədə böyük kaskad dəyişikliklərinə səbəb olmasını araşdırmışlar. Məlum olmuşdur ki, əksər hallarda liderlər adı istifadəçilərdən yalnız bir qədər "vacibdirlər" (bəzi müstəsnə hallar istisna olmaqla): faktiki olaraq böyük kaskadlar təsirə tez qapılan aktorların digər belə aktorlara təsiri nəticəsində yaranır.

Rəy liderlərinin yaratdıqları kaskadın orta ölçülərini adı aktorların yaratdığı kaskadın ölçüləri ilə müqayisə etmək üçün müəlliflər bir sıra eksperimentlər aparmışdır. Ayrı-ayrı

təşəbbüskarların yaratdıqları kaskadın ölçüləri şəbəkənin orta sıxlığından çox asılıdır. Əgər bu sıxlıq kiçikdirse, nəticədə şəbəkənin yalnız kiçik hissəsi aktivləşir. Əgər sıxlıq böyükdürse, şəbəkə güclü əlaqəlidir, lakin aktivləşmək üçün aktorlara çox sayıda artıq aktivləşmiş olan qonşular tələb olunur, yəni az sayıda təşəbbüskar qlobal kaskadın yaranmasına səbəb ola bilməz. Yalnız orta interval –”*kaskad pəncərəsi*” – qlobal kaskadın yaranmasına səbəb ola bilər.

Aktorun kaskad yatarmaq imkanı aktorun şəxsi təsir gücündən daha çox şəbəkənin qlobal strukturundan asılıdır. Əgər şəbəkədə prinsipcə kaskad yarana bilərsə, istənilən aktor onu yarada bilər, əgər kaskad mümkün deyilsə, onu heç bir aktor yarada bilməz. Bu fikir  $\phi$  sərhəddinin qiymətindən asılı deyil, çünki bu sərhəd, sadəcə ”kaskad pəncərəsini” həm liderlər, həm də adi aktorlar üçün eyni cür sürüşdürür.

#### 4.12. Təsir indeksləri

Bəzən sosial şəbəkədə aktorun təsirliliyini müəyyən etmək zəruri olur, onun kəmiyyət xarakteristikası *güc indeksi* və ya aktorun *təsir indeksidir* (ing. decisional power index).

Sosial şəbəkədə aşağıdakı təsir modelinə baxaq. Qrup üzvləri qarşısında müəyyən təklifi qəbul və ya rədd etmək məsəlesi durur (məsələn, seçkilərdə müəyyən namizədə səs vermək). Fərz olunur ki, aktor əvvəlcədən müəyyən qərara meyillidir (bəli – “+1” və ya yox – “-1”), lakin digər aktorların təsiri nəticəsində başqa qərar qəbul edə bilər.  $k$ -ci aktorun bütün qrupun qərarına təsirini qiymətləndirmək üçün Hoede-Bakker indeksi istifadə edilir:

$$HB_k(B, Gd) = \frac{1}{2^{n-1}} \sum_{\{i_k=+1\}} gd(Bi), \quad (4.16)$$

burada  $N = n$  aktordan ibarət çoxluq;  $i \in I$  – bu aktorların meyilləri/niyyətləri vektoru;  $B : I \rightarrow I$  – təsir funksiyasıdır, niyyət vektorunu yekun qərar vektoruna inikas etdirir;  $gd : B(I) \rightarrow \{+1, -1\}$  – qrup qərarı funksiyasıdır. Məzmununa görə Hoede-Bakker indeksi qrup qərarının aktorun niyyətlərinə uyğunluq ölçüsüdür. Təsir funksiyası əksəriyyət prinsipinə (aktor aktorların əksəriyyəti tərəfindən dəstəklənən qərarı qəbul edir), yaxud ekspertlərin aparıcı roluna əsaslanan bilər (aktor tanınmış eksperten məlum niyyətinə uyğun hərəkət edir).

Hoede-Bakker indeksinin aşağıdakı ümumiləşdirilməsi də təklif edilmişdir:

$$GHB_k(B, Gd) = \frac{1}{2^n} \left( \sum_{\{i_k=+1\}} gd(B_i) - \sum_{\{i_k=-1\}} gd(B_i) \right). \quad (4.17)$$

Aktorun “Uğurlu” (ing. success), “Uğursuz” (ing. failure) və “Nüfuz” (ing. decisiveness) anlayışlarını daxil edək. Əgər qrupun qərarı aktorun niyyəti ilə üst-üstə düşürsə, onda aktor “uğurlu”dur. Əgər niyyət vektorlarının bərabər ehtimalli olmasını fərz etsək, onda ümumiləşmiş Hoede-Bakker indeksi “xalis” uğura bərabər olacaq, yəni “Nüfuz = Uğurlu - Uğursuz” bərabərliyi ilə müəyyən ediləcək, burada “Nüfuz”, “Uğurlu” və “Uğursuz” uyğun olaraq aktorun həllədici rol oynaması, uğurlu və uğursuz olması ehtimallarıdır. Əgər uğurlu aktor niyyəti qrupun qərarına uyğun gələn aktor kimi müəyyən olunursa və niyyət vektorları bərabər ehtimallıdırsa, onda ümumiləşdirilmiş Hoede-Bakker indeksi mütləq Bantsaf indeksi ilə üst-üstə düşür:

$$PB_k(W) = \sum_{R:k \in R \in W, R \setminus \{k\} \in W} \frac{1}{2^n} + \sum_{R:k \notin R \in W, R \cup \{k\} \in W} \frac{1}{2^n}, \quad (4.18)$$

burada  $R$  elə vektordur ki,  $R$  çoxluğundan olan aktorlar təklifi qəbul etmək qərarı qəbul edirlər (vektorun uyğun komponenti “+1” -ə bərabərdir), digərləri isə təklifi rədd edirlər (uyğun komponent “-1”-dir).  $W$  – verilmiş müəyyən qaydaya uyğun olaraq qrup tərəfindən təklifin qəbul edilməsinə (+1) səbəb olan vektorlar çoxluğudur.

Hoede-Bakker indeksinin nöqsanı ondan ibarətdir ki, aktorlar arasındaki təsiri ölçmür ( $B(\cdot)$  təsir funksiyasının təsiri aydın deyil), yalnız ilkin niyyət vektoru ilə qrupun yekun qərarı arasındaki münasibəti göstərir.

#### 4.13. Şəbəkə dinamikası modelləri

Verilmiş  $\{l, K, n\}$  qovşaqlar çoxluğunun istiqamətlənmiş şəbəkəsinə baxaq.  $i$  aktorundan  $j$  aktoruna tilin varlığı  $X_{ij}$  əlaqə indikatoru ilə göstərilir,  $i \rightarrow j$  tilinin olmasından və olmamasından asılı olaraq 1 və 0 qiymətləri alır.  $i \rightarrow j$  tili üçün  $i$  aktoru mənbə,  $j$  aktoru mənsəb adlanır.  $X_{ii} = 0$  olması qəbul olunur. Elementləri  $X_{ij}$  olan matris istiqamətlənmiş qrafın (diqrafın) qonşuluq matrisi olacaq, onu  $X$  ilə işaretə edək. Diqrafın realizələri  $x$  ilə işaret ediləcək. Fərz olunur ki, şəbəkənin iki və ya daha çox təkrar müşahidəsi aparılıb: müşahidə anları  $t_1, t_2, K, t_M$ ,  $M \geq 2$  olsun. Şəbəkə ilə yanaşı, aktorlardan (monadik kovariatlar) və ya aktorlar cütündən asılı olan (diadiq kovariatlar) dəyişənlər ola bilər.

Digər statistik modellər kimi burada da sadələşdirici fərziyyələr edilir.

- Müşahidələr diskret zamanlarda aparılsa da, şəbəkənin evolyusiyası kəsilməz  $t \in [t_1, t_M]$  parametri ilə baş verir.
- Verilmiş istənilən  $t \in [t_1, t_M]$  zaman anında ən çox bir  $X_{ij}$  dəyişəni dəyişə bilər.
- Hər hansı  $X_{ij}$  dəyişəninin dəyişməsi ehtimalı şəbəkənin cari vəziyyətindən asılıdır, əvvəlki vəziyyətlərdən isə asılı deyil.

1 və 3-cü fərziyyələr şəbəkə modelinin kəsilməz zamanlı Markov prosesi olmasını bəyan edir. 2-ci fərziyyə dəyişmə elementlərini ən kiçik mümkün tərkib hissəsinə kimi sadələşdirir: bir tilin yaradılması və ya silinməsi. Bu fərziyyələr aktorlar arasında koordinasiya və razılışdırmanın istisna edir.

Bu üç fərziyyə nəzərdə tutur ki, aktorlar müşahidələr arasında bir-birində olan dəyişikliklərə cavab olaraq dəyişikliklər edirlər. Model o mənada aktor yönümlü adlanır ki, dəyişikliklər tilin mənbəyi olan aktorun etdiyi seçimin nəticəsi kimi modelləşdirilir. Model iki komponentə ayrılır: *zamanlama* və *seçim*. Zamanlama komponenti həqiqi dəyişiklik mənasında yox, dəyişiklik üçün *fürsət* mənasında müəyyən edilir.

- Verilmiş  $t, t_m \leq t < t_{m+1}$  cari zaman anında şəbəkənin cari vəziyyəti  $x = X(t)$  ilə işarə edilir. Hər bir  $i$  aktoru  $\lambda_i(x; \alpha, \rho_m)$  ilə işarə edilən dəyişmə sürətinə malikdir, burada  $\alpha$  və  $\rho_m$  statistik parametrlərdir.
- $t$  ilə  $t + \Delta t$  arasında ixtiyari aktorun dəyişmə üçün növbəti fürsət ehtimalı üstlü paylamaya malikdir:

$$p = 1 - \exp(-\lambda \Delta t), \quad (4.19)$$

burada  $\lambda = \lambda_+(x; \alpha, \rho_m)$  parametrdir.

6. Dəyişmə üçün növbəti fürsətin  $i$ -ci aktor üçün olması

$$\frac{\lambda_i(x; \alpha, \rho_m)}{\lambda_+(x; \alpha, \rho_m)} \quad (4.20)$$

düsturu ilə verilir.

7. Hər bir  $i$  aktorunun bütün mümkün  $x$  şəbəkələrində təyin edilmiş  $f_i(x; \beta)$  məqsəd funksiyası var,  $\beta$  – statistik parametrdır, ona qısamüddətli məqsədlərin və məhdudiyyətlərin nəticəsi kimi baxmaq olar, bu, aktor tərəfindən növbəti til dəyişməsinin ehtimalını müəyyən edir.  
 8. Bu ehtimalı müəyyən etmək üçün aşağıdakı işarələr istifadə edilir:

$x$  diqrafları üçün  $x^{(\pm ij)}$  ilə  $(i, j)$  istiqamətlənmiş cütündən başqa bütün til dəyişənləri  $x$  ilə eyni olan diqraf işaretə edilir.  $i \rightarrow j$  tili üçün  $x_{ij}^{(\pm ij)} = 1 - x_{ij}$  kimi hesablanır.  $x^{(ij\pm)} = x$  qəbul edək.

Fərz edək ki,  $t = \Delta t$  anında vəziyyəti  $X(t) = x$  olan cari şəbəkədə  $i$  aktorunun dəyişmək fürsəti var. Dəyişiklik olmuş dəyişənin  $X_{ij}$  olması ehtimalı aşağıdakı düsturla verilir, bu zaman  $x$  şəbəkəsi  $x^{(\pm ij)}$  şəbəkəsinə keçir:

$$\frac{\exp(f_i(x^{(\pm ij)}; \beta))}{\sum_{h=1}^n \exp(f_i(x^{(\pm ih}); \beta))} \quad (4.21)$$

Şəbəkə dinamikası üçün aktor-yönlü modellərdə  $\lambda_i(x; \alpha, \rho_m)$  sürət və  $f_i(x; \beta)$  məqsəd funksiyalarının seçilməsi vacibdir.

Bir çox hallarda sürət funksiyasının

$$\lambda_i(x; \alpha; \rho_m) = \rho_m \quad (4.22)$$

kimi seçilməsi özünü doğrudur.  $m$  indeksi ilə cari müşahidə anı göstərilir,  $t_m \leq t < t_{m+1}$ .  $\rho_m$  parametrinin daxil edilməsi  $t_m$  ilə  $t_{m+1}$  arasında müşahidə edilən dəyişikliklərin sayını dəqiq nəzərə almağa imkan verir. (4.22) modelində  $\alpha$  parametri istifadə edilməyib. Bəzi

hallarda aktörlerin dəyişiklik etmək tezlikləri fərqlənir, bu, onların şəbəkədə mövqelərini optimallaşdırmağa həsr etdikləri resurslardan qaynaqlanır. Bu hal daha çox  $x_{i+}$  çıxış dərəcəsi ilə nəzərə alınır:

$$\lambda_i(x; \alpha, \rho_m) = \rho_m \exp(\alpha x_{i+})$$

və ya  $\lambda_i(x; \alpha, \rho_m) = \rho_m \exp(\alpha |(x_{i+} + 1)|)$  (4.23)

Sürət funksiyası aktor kovariasiyalarından da asılı ola bilər, məsələn,  $v_i$  kovariatından və  $x_{i+}$  çıxış dərəcəsindən asılılıq

$$\lambda_i(x; \alpha, \rho_m) = \rho_m \exp(\alpha_1 v_i + \alpha_2 / (x_{i+} + 1))$$
 (4.24)

kimi verilə bilər.

Məqsəd funksiyasının xətti kombinasiya kimi verilməsi adı haldirdir:

$$f_i(x; \beta) = \sum_{k=1}^k \beta_k s_{ki}(x),$$
 (4.25)

burada  $s_{ki}(x)$  –  $i$ -ci aktörün baxışlarını əks etdirən şəbəkə funksiyalarıdır. Bu funksiyaları effektlər adlandırırlar.

$\beta_k$  parametri müsbət olduqda əlaqə dəyişiklikləri daha böyük ehtimalli olacaq, onlar  $s_{ki}(x)$  effektlerinin daha yüksək qiymətlərinə səbəb olacaqlar,  $\beta_k$  mənfi olduqda isə əksinə olur.


Bəzi mümkün effektlər aşağıda verilir:

1. Çıxış dərəsi:  $s_{1i}(x) = \sum_j x_{ij}.$
2. Qarşılılıq effekti:  $s_{2i}(x) = \sum_j x_{ij} x_{ji}.$
3. Tranzitivlik effekti:  $s_{3i}(x) = \sum_{j,h} x_{ij} x_{jh} x_{ih}.$
4. Triadik dövr effekti:  $s_{4i}(x) = \sum_{j,h} x_{ij} x_{jh} x_{hi}.$
5. Giriş dərəcəsi üzrə populyarlıq effekti:  $s_{5i}(x) = \sum_j x_{ij} x_{+i}.$
6. Çıxış dərəcəsi üzrə populyarlıq effekti:  $s_{6i}(x) = \sum_j x_{ij} x_{i+}.$
7. Giriş dərəcəsi üzrə aktivlik:  $s_{7i}(x) = \sum_j x_{ij} x_{+i}.$
8. Çıxış dərəcəsi üzrə aktivlik:  $s_{8i}(x) = \sum_j x_{ij} x_{i+}.$

9. Giriş dərəcəsi üzrə assortativlik:  $s_{9i}(x) = \sum_j x_{ij} x_{+i} x_{+i}$ .
10. Eqo effekti:  $s_{10i}(x) = \sum_j x_{ij} v_i = x_i + v_i$ .
11. Alter effekti:  $s_{11i}(x) = \sum_j x_{ij} v_j$ .
12. Homofiliya (oxşarlıq) effekti:  $s_{12}(x) = \sum_j x_{ij} \left( 1 - \frac{|v_i - v_j|}{\text{Range}(v)} \right)$ ,  
burada  $\text{Rang}(v) = \max_i(v_i) - \min_i(v_i)$ .
13. Eqo-alter qarşılıqlı təsir effekti:  $s_{13i}(x) = \sum_j x_{ij} v_i v_j$ .
14. Diadik kovariyat effekti:  $s_{14i}(x) = \sum_j x_{ij} w_{ij}$ .

Mümkün effektlərin daha geniş siyahısını SIENA program təminatına aid sorğu məlumatlarından əldə etmək olar.

İndeksin “+” işarəsi ilə əvəzlənməsi həmin indeks üzrə cəmi bildirir: Məsələn,  $i$ -ci aktordan çıxan əlaqələrin sayı – çıxış dərəcəsi  $X_{+i} = \sum_j X_{ij}$ ,  $i$ -ci aktorun giriş dərəcəsi isə  $X_{+i} = \sum_j X_{ji}$  ilə işarə edilir.



## FƏSİL 5

---

# SOSİAL ŞƏBƏKƏ ANALİZİNİN TƏTBİQLƏRİ

# **SOSİAL ŞƏBƏKƏ ANALİZİNİN TƏTBİQLƏRİ**

- **Terror şəbəkələrinin analizi**
- **Əsas oyuncular məsələsi**
- **Əlaqələrin analizi üzrə program təminatı**
- **Həmmüəllifliyin analizi**
- **Veb-şəbəkənin topologiyalası**
- **Bloqsferanın tədqiqi**
- **Sosial şəbəkələr marketinqdə**

# FƏSİL SOSİAL ŞƏBƏKƏ 5 ANALİZİNİN TƏTBİQLƏRİ

Sosial şəbəkələr analizindən istifadə edərək maraqlı nəticələr aşkarlamaq olar: informasiyanın yayılmasında hansı aktorlar ən təsirlidir, şəbəkənin hansı aktorlar qrupu digər qruplar arasında əsas trafiki generasiya edir, hansı aktor qrupları şəbəkədən təcrid edilib və s. Bu nəticələr müxtəlif sahələrdə faydalı ola bilər. Analitiklər sosial şəbəkə analizindən istifadə etməklə biznesin inkişafının müxtəlif cəhətlərini öyrənirlər. Sahibkarların bir çoxu qeyd edir ki, yeni biznes qurduqda onların qohumlardan, dostlardan, qonsulardan, alicılardan, satıcılardan, kreditorlardan və s. ibarət olan sosial şəbəkəsi mühüm rol oynayır. Sosial şəbəkə analizi kollektiv davranışın öyrənilməsində də maraqlı nəticələr verir. Müxtəlif ictimai təşkilatların və hərəkatların əsasında bir qayda olaraq, müəyyən sosial əlaqələr durur, həm də qrupda birgə fəaliyyət üçün kritik kütləli əlaqələr toplusu lazımdır. Sosial şəbəkə analizi emiqrasianın öyrənilməsində də istifadə edilir.

Sosial şəbəkələrin tətbiq sahələri olduqca müxtəlifdir:

**Iqtisadiyyat və idarəetmə** – təşkilati konsalting; daxili və şirkətlərarası qarşılıqlı əlaqələr; bazarların analizi; fəndlərin və ev təsərrüfatlarının sosial və iqtisadi dəstək şəbəkəsi; kölgə iqtisadiyyatı.

**Sosiologiya** – koqnitiv analiz; istorioqrafik analiz; elmi şəbəkələr; peşə qrupları və s.

**Səhiyyə** – yoluxucu xəstəliklərin yayılması şəbəkəsi; ruhi xəstələrə dəstək şəbəkələri;

**Kriminalistika** – narkotiklərin yayılması şəbəkələri; terror şəbəkələri; cinayətkar qruplaşmalar.

**İnternet** – sosial şəbəkələrdə rəy liderinin aşkarlanması, "ağızdan-ağıza radionun" işə salınması, piar-aksiyaların idarə edilməsi.

**Marketinq** – müştərilərin daha dəqiq "portretinin" formalaşdırılması üçün onun xassələrindən biri kimi əlaqələrin analizi, müştərilər haqqında məlumatların zənginləşdirilməsi.

**Reklam** – mürəkkəb əmtəələrin sadiq tərəfdaşlar/müştərilər şəbəkəsinin köməyi ilə təbliği, kross-satışlar.

**Təhlükəsizlik** – konfidensial informasiyanın sızma nöqtələrinin axtarışı, dezinformasiya mənbələrinin və obyektlərinin aşkarlanması, təsir agentlərinin tapılması, şəbəkə qovşaqlarının qrupları arasında temasların monitorinqi.

**Korporativ psixologiya** – səmərəli işçi qruplarının təşkili, layihə komandalarının formalaşdırılması.

**Şəbəkənin optimallaşdırılması** – trafikin optimal emalı üçün resursların yenidən paylanması.

## 5.1. Terror şəbəkələrinin analizi

Terror şəbəkələrinin aşkarlanmasında sosial şəbəkə analizinin vacibliyi 11 sentyabr 2001-ci il hadisələrindən xeyli əvvəl başa düşülmüşdü.

M. Sparrow 1991-ci ildə sosial şəbəkə analizinin cinayətkarlıqla mübarizə fəaliyyətinə tətbiqinin müfəssəl icmalını vermişdir. Sparrow kriminal şəbəkələrin analizində qarşıya çıxan üç problemi təsvir edirdi:

1. Natamamlıq – təhqiqtçilərin aşkarlaya bilməyəcəkləri çatışmayan qovşaqların və tillərin labüdüyü.
2. Qeyri-səlis sərhədlər – kimləri daxil etməyi və daxil etməməyi qərarlaşdırmanın çətinliyi.
3. Dinamiklik – bu şəbəkələr statik deyil, onlar daim dəyişirlər.

İki fərd arasında əlaqənin varlığına və yoxluğuna baxmaqdansa, Sparrow vaxtdan və əldəki məsələdən asılı olaraq əlaqənin artan və ya azalan gücünə baxmağı tövsiyə edirdi.

John Arquilla və David Ronfeldt-in terror hücumlarından bir qədər əvvəl 2001-ci ildə nəşr edilmiş “Şəbəkələr və şəbəkə müharibələri” (“Networks and Netwars”) kitabında müasir cinayətkar təşkilatlarda şəbəkə prinsiplərinin artmaqda olduğunu vurğulayırlar. Kitabın əsas müdдəası ondan ibarət idi ki, müharibələr daha iki gücün kəllə-kəlləyə döyüşü deyil. Artıq soyuq müharibə dövründəki ABŞ və SSRİ kimi düşmənlər yoxdur. Müasir müharibələr şəbəkələşmiş təşkilat strukturuna malik terrorçuların, cinayətkarların, ekstremistlərin aşağı intensivliklə apardıqları şəbəkə müharibəsidir. Bu şəbəkələşmiş strukturlar çox zaman liderə malik olmurlar və daha sürətlə hücum etməyə qadirdirlər. Şəbəkələşmiş cinayətkar təşkilatlarla mübarizə aparmaq üçün yeni, asimetrik yanaşmalar zəruridir.

11 sentyabr 2001-ci il hadisələrindən sonra akademiya, dövlət təşkilatları və KİV terrorla mübarizədə sosial şəbəkə analizinin vacibliyini müzakirə etməyə başladılar. Washington Post və Dallas Morning News kimi aparıcı kütləvi informasiya vasitələri şəbəkə elminin potensial istifadəsi haqqında bir sıra məqalələr çap etdilər. Sosial şəbəkələr barədə populyar kitabların müəllifləri, məsələn, Antonio-Laslo Barabaşı, dəfələrlə televiziya və radio proqramlarına

terrorla mübarizədə sosial şəbəkələrin istifadəsi barədə müsahibələr verdilər.


Bir sıra işlər terrorçu şəbəkələrin xassələrinin öyrənilməsinə həsr edilmişdir. V.Krebs açıq mənbələrdən – qəzetlərin Internet saytlarından (Sydney Morning Herald, Washington Post və s.) topladığı məlumatlar əsasında 11 sentyabr terror aktlarını həyata keçirən 19 şəxsin əlaqəsini əks etdirən sosial şəbəkəni təxmininə bərpa etmişdi. Əvvəlcə o, inam münasibətlərinin – bir yerdə oxumaqla və yaşamaqla yaranan münasibətlərin şəbəkəsini qurmuşdu, gözlənildiyi kimi bu şəbəkə “əjdaha” şəkilli idi (şəkil 5.1).

Şəbəkənin bəzi göstəricilərinə baxaq:

Şəbəkənin ölçüsü	19;
Potensial əlaqələrin sayı	342;
Mövcud əlaqələrin sayı	54;
Sixlıq	16 %.

Maraqlıdır ki, şəbəkə çox seyrəkdir və eyni bir təyyarə heyətində olan terrorçuların çoxu bir-birindən böyük məsafədə yerləşirlər. Komanda üzvlərinin bir çox cütü bir-birindən müşahidə edilmə üfüqündən kənarda yerləşirlər – eyni uçuş heyətində olanların çoxu bir-birindən 2 addımdan çox məsafədədir. Hücrə üzvlərinin bir-birindən və digər hücrələrdən məsafədə saxlanması hücrə üzvləri sıradan çıxdıqda şəbəkəyə vurulan ziyanı minimal edir.

Şəkil 5.1-də göstərilmiş şəbəkə üçün bəzi vacib topoloji indekslər cədvəl 5.1-də verilmişdir. Cədvəldən görünür ki, qoşqaqlarının sayı 20-dən kiçik olan şəbəkə üçün orta yolun uzunluğu 4.75-dir, bu çox böyükdür. Bu metrikalardan gizli şəbəkələrin məxfilik üçün effektiv olması aydınlaşdır.



Şekil 5.1. Terrorçuların köhnə inam şəbəkəsi

### Cədvəl 5.1. Şəbəkənin bəzi göstəriciləri

Adlar	Klasterləşmə əmsalı	Yolun orta uzunluğu
Satam Suqami	1.00	5.22
Wail Alshehri	1.00	5.22
Majed Moqed	0.00	4.67
Waleed Alshehri	0.33	4.33
Salem Alhazmi*	0.00	3.89
Khalid Al-Mihdhar	1.00	3.78
Hani Hanjour	0.33	3.72
Abdul Aziz Al-Omari*	0.33	3.61
Ahmed Alghamdi	0.00	3.50
Ahmed Alnami	1.00	3.17
Mohamed Atta	0.67	3.17
Marwan Al-Shehhi	0.33	3.06
Fayez Ahmed	0.00	2.94
Nawaf Alhazmi	0.27	2.94
Ziad Jarrah	0.33	2.83
Mohand Alshehri*	0.00	2.78
Saeed Alghamdi*	0.67	2.72
Ahmed Al Haznawi	0.33	2.67
Hamza Alghamdi	0.27	2.56
<b>Şəbəkə üzrə</b>	<b>0.41</b>	<b>4.75</b>

Təyyarələri qaçıran bu 19 şəxs təklikdə işləməyiblər. Onların təyyarədə olmayan iş birlikçiləri də olub. Bu sui-qəsdçilər maliyyə və zəruri bilik və bacarıq dəstəyi təmin ediblər. Şəkil 5.2 təyyarə qaçıranları və onların birbaşa şəbəkə qonşularını – onların müəyyən edilmiş birbaşa əlaqələrini göstərirlər.

Qonşuluq şəbəkəsinin bəzi göstəricilərinə baxaq:

Şəbəkənin ölçüsü 37;

Potensial əlaqələrin sayı 1332;


Mövcud əlaqələrin sayı 170;

Sixlıq

13 %.

Geodezik məsafələr:

Uzunluq	Sayı
1	170
2	626
3	982
4	558
5	136
6	0



Şəkil 5.2. Terrorçuların qonşuluq şəbəkəsi

Gizli şəbəkənin dəqiq şəklini çıxarmaq üçün sui-qəsdçilər arasında tapşırıq və inam əlaqələrini müəyyən etmək lazımdır. Bu

məlumatların hətta təhqiqatçı ilə əməkdaşlıq edən aktorlarla aşkarlanması belə çox vaxt çətin olur. Gizli şəbəkələrdə bu iş daha çətindir və onu sona çatdırmaq mümkün olmaya bilər. Gizli iş birlikçiləri haqqında mümkün məlumat mənbələri cədvəl 5.1-də göstərilir.

**Cədvəl 5.2. Şəbəkələr və məlumat mənbələri**

Əlaqə / Şəbəkə	Verilənlərin mənbəyi
1. İnam	Ailə, qonşuluq, məktəb, hərbi qulluq, klub və təşkilatlarda əvvəlki temaslar. Məhkəmə və dövlət təşkilatlarının məlumat yazıları. Məlumatlar bəzən yalnız şübhəlinin ölkəsində ola bilər.
2. Tapşırıqlar	Telefon zənglərinin, elektron poçtun, çatların, ani məlumat xidmətlərinin, veb saytlara çıxışlarının loqları. Səyahətlər haqqında məlumatlar. Kəşfiyyat – görüşlərin və ümumi tədbirlərdə iştirakların müşahidəsi.
3. Maliyyə və resurslar	Bank hesabları və pul köçürmələri haqqında məlumatlar. Kredit kartının istifadə şablonu və yeri. Əvvəlki məhkəmə məlumatları. Kəşfiyyat – alternativ bank servislərindən istifadənin müşahidələri.
4. Strategiya və məqsədlər	Veb saytlar. Kuryerlə çatdırılan videolar və şifrlənmiş diskler. Səyahətlər haqqında məlumatlar. Kəşfiyyat – görüşlərin və ümumi tədbirlərdə iştirakların müşahidəsi.

Ösas məsələ qalır – nə üçün bu terror hücumu əvvəlcədən aşkarlanmayıb və qarşısı alınmayıb? Hamı gözləyir ki, kəşfiyyat təşkilatları belə gizli qəsdlerin üstünü açmalı və onların həyata keçmədən qarşısını almalıdır. Bəzən sui-qəsdlerin üstü açılır və terror şəbəkələri məhv edilir. Lakin bunu etmək çox çətindir. Tam məxfiliyi və gizliliyi qoruyan şəbəkələri necə aşkarlamaq olar?

Gizli şəbəkələr adı sosial şəbəkələr kimi hərəkət etmirlər. Sui-qəsdçilər şəbəkədən kənarda yeni əlaqələri çox yaratırlar və çox zaman şəbəkə daxilində mövcud əlaqələrin işə salınmasını da minimal edirlər. Bir çox illər əvvəl məktəbdə və təlim düşərgələrində formalasmış güclü əlaqələr hücrələrin qarşılıqlı əlaqəsini saxlayır. Normal sosial şəbəkələrdən fərqli olaraq, bu güclü əlaqələr çox zaman hərəkətsiz (“mürgüdə”) olur və buna görə də gizli qalırlar. Onlar yalnız mütləq lazımlı olanda işə salınırlar. Zəif əlaqələr təyyarə qaçıranlar şəbəkəsində və kənar təmaslarda demək olar ki, yox idi. Onlar kənar şəxslərlə nadir hallarda əlaqədə olurdular və çox zaman onlardan biri qrup adından danışındı. Minimal zəif əlaqələr şəbəkənin içərisinin görünməsini və şəbəkədən kənara sizma şansını azaldır.

Normal sosial şəbəkədə güclü əlaqələr şəbəkə üzvlərinin klasterini aşkar edir – kimin qrupda olduğunu və kimin olmadığını görmək asandır. Gizli şəbəkədə aktivləşmə tezliyi kiçik olduğundan güclü əlaqələr zəif əlaqə kimi görünə bilər. Şəbəkə nə qədər az aktivdirse, onu aşkarlamaq bir o qədər çətindir. Bununla belə, gizli şəbəkələrin yerinə yetirməli olduqları məqsədləri var. Buna görə də, şəbəkə üzvləri gizlilik ehtiyacını tapşırıq üzrə tez və intensiv kommunikasiya ehtiyacları ilə balanslaşdırıldır. Gizli şəbəkə müəyyən zamanlarda aktiv olmalıdır. Bu dövrlər ərzində onlar aşkarlanmağa daha həssasdırlar.

Təyyarə qaçıranlar şəbəkəsi görünməyən gücə – köhnə inam əlaqələri vasitəsilə böyük izafiliyə malik idi. Məktəb, qohumluq, Əfqanistanda təlimlər/döyüşlər vasitəsilə möhkəmlənmiş əlaqələr bu şəbəkəni çox dayanıqlı etmişdi. Onlar Amerikaya gəldikdən sonra bu güclü əlaqələr nadir hallarda aktivləşirdi – yalnız planlaşdırma və koordinasiya üçün istifadə edilirdi. Yalnız faciəvi

hadisədən sonra Almaniya və digər ölkələrdən alınmış məlumatlar bu qəddar şəbəkənin six altqatını aşkara çıxardı. “Hamburq hücrəsi”nin six əlaqələri şəkil 5.2 də yaxşı görünür.

Köhnə inam münasibətlərinin bu six altqatı şəbəkəni həm gizli, həm də dayanıqlı edir. Bu şəbəkənin bütün daxili əlaqələri məlum olmasa da, əlaqələrin çoxunun pilotların ətrafında cəmləşdiyi görünür. Bu gizli şəbəkə üçün riskli işdir. Nadir qabiliyyətin və birləşdirmənin eyni bir qovşaqda cəmləşməsi şəbəkənin məhv edilməsini asanlaşdırır. Buna görə də, şəbəkədə nadir qabiliyyətə malik qovşaqların hədəfə alınması məqsədə uyğundur.

Şəbəkədən bu nadir qabiliyyətlər götürülsə, şəbəkənin məqsədlərinə və fəaliyyətinə maksimum zərbə vurula bilər. Bu nadir qabiliyyətlərin şəbəkə daxilində nadir əlaqələrə malik olması da mümkündür. Pilotlar nadir insan kapitallarına və yüksək sosial kapitallarına görə şəbəkədə götürülməyə ən “yağlı” hədəflər idi. Təəssüf ki, onlar vaxtında aşkarlanmamışdılar.

## 5.2. Əsas oyunçular məsələsi

Əsas oyunçular məsələsi (Key Player Problem, KPP) iki cür qoyula bilər, onları ümumi şəkildə aşağıdakı kimi ifadə etmək olar:

1. (KPP-1) Sosial şəbəkə verilib, k qovşaqdan ibarət elə çoxluq (k tərtibli kp-çoxluq adlanır) tapmaq lazımdır ki, onları şəbəkədə çıxardıqda qalan qovşaqlar arasında kommunikasiyanı maksimum dərəcədə pozsun.
2. (KPP-2) Sosial şəbəkə verilib, k tərtibli elə kp-çoxluq tapmaq lazımdır ki, qalan bütün qovşaqlara maksimum dərəcədə birləşmiş olsun.


Əlbəttə, bu giriş tərifləri “kommunikasiyanı maksimum dərəcədə pozmaq” və “maksimum dərəcədə birləşməyin” dəqiqliklərindən ibarət olmalıdır.

anlama göldiyini izah etmir. Bu məsələlərin həllinin bir hissəsi bu anlayışların yararlı həllərə və faydalı nəticələrə gətirə bilən tərzdə aydınlaşdırılmasıdır. İlk olaraq aydınlaşdır ki, KPP-1 şəbəkənin komponentlərə parçalanmasını əhatə edir. Bunun əksinə, KPP-2 elə qovşaqları tapmağa çalışır ki, birbaşa və ya qısa yollarla mümkün qədər daha çox qovşağa birləşən qovşaqların tapılmasını əhatə edir.

KPP-1 bir çox kontekstdə meydana çıxır. Səhiyyə kontekstində misal olaraq, peyvənd/karantin məsələsini göstərmək olar. Fərz edək ki, yolu xəstəlik insandan insana ötürülür və bu xəstəliyə qarşı bütün əhalini peyvənd/karantin etmək mümkün deyil. Əhalinin hansı altçoxluğununu peyvənd/karantin etmək lazımdır ki, xəstəliyin yayılmasının qarşısı maksimal şəkildə alınsın? Hərbi kontekstdə misal hədəfin seçilməsidir. Terrorçular şəbəkəsi verilib, yalnız məhdud sayıda terrorçunu təcrid etmək olar (məsələn, həbs etməklə), hansı terrorçuları seçmək lazımdır ki, şəbəkə maksimum dərəcədə pozulsun?

KPP-2 məsələsinə də bir çox kontekstdə rast gəlinir. Məsələn, təşkilati idarəetmə kontekstində bu məsələ o zaman meydana çıxır ki, rəhbərlik dəyişiklik təşəbbüsünü həyata keçirmək istəyir və başlanğıcda qeyri-formal liderlərin kiçik çoxluğuna ehtiyacı olur. Hərbi kontekstdə KPP-2 məsələsi müşahidə etmək, istifadə etmək (ikiqat agent kimi) və ya dezinformasiya ötürmək üçün düşmənin təsirli çoxluğunun axtarılması kimi izah edilə bilər.

**Terror şəbəkəsi misali.** 11 sentyabr 2001-ci il hadisələrindən sonra V.Krebs 2001-ci ildə KİV və Internet məlumatları toplayaraq onların əsasında şübhəli bilinən 74 terrorçunun tanışlıq şəbəkəsini təxmin etmişdir. Buradakı analizin məqsədləri üçün 63 fərddən ibarət əsas komponent istifadə edilir.



Şəkil 5.3. Terror şəbəkəsində aparıcı oyuncular

Tutaq ki, birinci məsələ şəbəkəni maksimum parçalamaq üçün hansı şəxslərin təcrid edilməsidir. Fərz edilir ki, yalnız üç şəxsi təcrid etmək olar. Məsələnin həlli Şəkil 5.3-də göstərilmiş A, B və C qovşaqlarıdır. Bu qovşaqların silinməsi qrafı 7 komponentə parçalayır (qrafın sol və sağ yarısını təşkil edən iki böyük komponent də daxil olmaqla).

Tutaq ki, müəyyən informasiyanı yaymaq lazımdır. İkinci məsələdə soruşular ki, informasiyanı hansı qovşaqlara sızdırmaq lazımdır ki, potensial olaraq bütün qovşaqlara sürətlə və əminliklə çatsın? Fərz edək ki, iki tildən artıq yol keçən informasiya təhrif olunur və şübhə ilə qarşılanır. Deməli, iki və daha az til vasitəsilə bütün digər tillərə çatmaq mümkün olan qovşaqların ən kiçik çoxluğunu tapmaq lazımdır. Şəkil 5.3-də A, C və D qovşaqlarından iki və daha az til vasitəsilə şəbəkənin bütün digər qovşaqlarına yetmək olar.


İlk baxışdan elə görünə bilər ki, həm KPP-1, həm də KPP-2 qırılma nöqtələri və qırılma tilləri kimi müəyyən nəzəri-qraf konsepsiyalarından və ya qovşağın mərkəziliyi kimi sosial şəbəkə analizi metodlarından istifadə etməklə asanlıqla həll edilə bilər. Lakin məlum olur ki, mövcud metodların heç biri məsələnin həlli üçün adekvat deyil. Aşağıda bunun səbəbləri izah edilir və məsələlərin həlli üçün yeni yanaşma irəli sürürlür.

Mərkəzilik əsasında yanaşma şəbəkənin hər bir qovşağının mərkəziliyinin hesablanması və onların arasından kp-çoxluğu təşkil edəcək k sayıda ən mərkəzi qovşağın seçilməsini nəzərdə tutur. Mərkəziliyin bir çox ölçmələri olduğundan hansı ölçünü istifadə etmək suali çıxır. KPP-1 üçün vasitəciliyə əsaslanan mərkəzilik ən yaxşı ölçmə ola bilər. KPP-2 üçün dərəcəyə və yaxınlığa əsaslanan mərkəzilik ən faydalı hesab oluna bilər.

Mərkəzilik qiymətləri KPP üçün mümkün həllərdir, lakin optimal deyillər. Burada iki əsas problem var, onları layihə və qrup seçimi problemləri adlandıraq. Qrup seçimi problemi daha ciddidir.

Layihə problemi birbaşa o faktdan irəli gəlir ki, mərkəzilik metrikaları xüsusi olaraq KPP-1 və KPP-2 üçün təklif edilməmişdir. KPP-1 üçün Şəkil 5.4-də göstərilən qrafa baxaq.


Qovşaq 1 vasitəciliy üzrə mərkəzilik də daxil olmaqla baxılan bütün mərkəzilik metrikaları üzrə ən yüksək qiymətə malikdir. Lakin qovşaq 1-i silsək, şəbəkəyə az təsir edər. Bəzi qovşaqlar arasında məsafə artır, lakin bütün qovşaqlar arasında kommunikasiya mümkündür. Bunun əksinə, ən yüksək vasitəciliyə malik olmayan qovşaq 8-i silsək, qraf bir-birinə birləşməyən beş fraqmentə (komponentə) parçalanar.



**Şəkil 5.4**

KPP-2 üçün vəziyyət bir qədər yaxşıdır. Əgər KPP-2 məsələsi ən çox sayıda qovşağa birbaşa yetmək mənasında ifadə olunsa, onda dərəcə üzrə mərkəzilik optimaldır. Əgər bu məsələ m addımadək ən çox sayıda qovşağa yetmə kimi ifadə edilsə, onda mərkəziliyin yeni metrikasına baxmaq olar (“ $m$ -yetər mərkəzilik”), bu kəmiyyət verilmiş qovşaqdan  $m$  addım (til) məsafədə olan qovşaqların sayına bərabərdir.

**Qrup seçimi problemi.** Qrup seçimi problemi belə bir faktadır istinad edir: birlikdə KPP-1 və ya KPP-2 məsələsinin həlli olan qovşaqlar çoxluğunun seçiləməsi, hər biri ayrılıqda KPP məsələsi üçün optimal həll olan həmin sayıda qovşaqların seçiləməsindən çox fərqlidir. Şəkil 5.5-də göstərilən qrafda  $h$  və  $i$  qovşaqları şəbəkəni fragmentlərə ayırmak üçün ayrılıqda ən yaxşı qovşaqlardır.  $h$  qovşağına əlavə olaraq  $i$ -nin də silinməsi  $i$ -nin ayrılıqda silinməsindən fərqli parçalanma vermir. Əksinə,  $h$  ilə birlikdə  $m$ -in də silinməsi parçalanmanı artırır, baxmayaraq ki,  $m$  fərdi olaraq  $i$  kimi effektiv deyil.



Şəkil 5.5

**Optimallıq meyarı.** KPP məsələsini optimal həll etmək üçün optimallıq meyarını aydın şəkildə ifadə etmək lazımdır. Güman etmək olar ki, KPP-1 üçün kp-çoxluğu silindikdə şəbəkənin iki xassəsini maksimumlaşdırmaq lazımdır: fragmentasiya və məsafə. KPP-2 üçün kp-çoxluğunun ətrafındakı şəbəkəyə çıxışını məsafə əsasında ölçməyin zəruri olduğu düşünülür. Bu metrikaların hər birinə qısaca baxaq.

**Fragmentasiya.** Şəbəkənin fragmentasiya səviyyəsinin ən aşkar ölçüsü komponentlərin sayıdır. Bu say 1-ə bərabərdirsə, onda fragmentasiya yoxdur. Maksimum fragmentasiya şəbəkə qovşaqlara tam parçalandıqda olur, komponentlərin sayı qovşaqların sayına bərabər olur. Normallaşdırma üçün qovşaqların sayına bölməklə fragmentasiya ölçüsü aşağıdakı düsturla verilir:

$$C = \frac{K}{n} \quad (5.)$$

Bu metrika komponentlərin sayını nəzərə almır. Məsələn, şəkil 5.5-də m qovşağının sildikdə şəbəkə iki komponentə ayrılır, lakin

qovşaqların əksəriyyəti əlaqəli olur. Bunun əksinə, i qovşağıni sildikdə də iki komponent alınır, lakin qovşaqların əksəriyyətinin bir-biri ilə əlaqəsi olmur.

Bunu nəzərə alaraq bir-biri ilə əlaqəsi olmayan qovşaqlar cütünü saymaqla başqa fragmentasiya ölçüsü təklif etmək olar. Tutaq ki, R matriisi verilib, əgər i-dən j-a yetmək olarsa,  $r_{ij} = 1$ , əks halda  $r_{ij} = 0$ , onda yeni ölçü belə olar:

$$F = 1 - \frac{2 \sum_{i < j} r_{ij}}{n(n-1)} \quad (5.)$$



Tərifə görə, komponent daxilində qovşaqlar bir-birindən qarşılıqlı əlyetən olduğu üçün F-i komponentlərin ölçüsü  $s_k$  ilə ifadə etmək olar:

$$F = 1 - \frac{\sum_k s_k (s_k - 1)}{n(n-1)} \quad (5.)$$

**Məsafə.** Fragmentasiya ölçüsü F komponentlərin formasını – daxili strukturunu nəzərə almır. Şəkil 5.6-da şəbəkə hər biri klik olan iki komponentə bölünüb. Şəkil 5.6b-də də şəbəkə iki komponentə bölünüb, lakin ikinci şəbəkədə məsafələr və bunun nəticəsində ötürmə müddəti böyükdür.

Aşkar həll qovşaq cütləri arasındaki məsafələrin cəmini hesablamasıdır. Komponentlərin sayı 1-dən çoxdursa, müxtəlif komponentlərdən olan qovşaq cütləri arasındaki məsafə  $\infty$  qəbul olunur. Bunu nəzərə alaraq məsafələrin tərs qiymətlərini götürməklə aşağıdakı metrikanı vermək olar:

$$D_F = 1 - \frac{2 \sum_{i>j} \frac{1}{d_{ij}}}{n(n-1)} \quad (5.)$$



**Şəkil 5.6a.**  $D_F = 0.556$

**Şəkil 5.6b.**  $D_F = 0.715$

**kp-çoxluğunun seçilməsi.** Bir elementdən ibarət kp-çoxluğu üçün yuxarıdakı metrikalardan biri istifadə edilə bilər, bu metrika üzrə ən böyük qiymətə malik qovşaqlardan biri aparıcı oyunçu olacaq.

Lakin elementlərinin sayı  $k > 1$  olan kp-çoxluğu üçün optimal çoxluğun seçilməsinin sadə bir proseduru yoxdur. Burada bəzi evristik prosedurlardan istifadə etmək daha faydalıdır.

KPP üçün müxtəlif evristik yanaşmalar təklif etmək olar, lakin optimallıq meyarları üçün yuxarıda təklif edilmiş asan hesablanan metrikalar kombinatorial optimallaşdırma alqoritmlərinin, o cümlədən genetik alqoritmlərin tətbiqini zəruri edir.

### **5.3. Əlaqələrin analizi üzrə program təminatı**

Verilənlərin müasir emal texnologiyalarının dövlət, hüquqmühafizə orqanları və kommersiya strukturlarının maraqları baxımından analizi göstərir ki, sosial şəbəkə analizi metodları əsasında yaradılmış program təminatları fəal şəkildə istifadə edilir.


Qısaca deyək, bu texnologiyaların mahiyyəti idarəetmənin informasiya təminatının intellektuallaşdırılmasından ibarətdir. Bura istənilən obyektlərin: insanların, hadisələrin və s. qarşılıqlı əlaqələrinin avtomatik axtarılması, strukturlaşdırılmış informasiyanın qrafiki şəkildə vizuallaşdırılması, hadisələrin statistik və coğrafi analizi, gizli, latent əlaqələrin, obyektlərin tapılması və s. daxildir. Bu sistemlər informasiyanın müxtəlif mənbələrdən (məlumatlar, ilkin təhqiqatın nəticələri, tərəflərin əlaqələri haqqında məlumatlar, ünvanlar, bank və maliyyə məlumatları) operativ toplanmasına, hərtərəfli analizinə, qeyri-aşkar əlaqələrin tapılmasına imkan verir. Qeyd etmək lazımdır ki, belə sistemlər özünü beynəlxalq terrorizmlə, mütəşəkkil cinayətkarlıqla, narkotiklərin qanunsuz dövriyyəsi ilə, iqtisadi cinayətlərlə mübarizə sahəsində xüsusilə səmərəli istifadə edilir.


Hazırda bu istiqamətdə program təminatı məhsulları olduqca çoxdur: Analyst Notebook (ingiliscə-amerikan şirkəti i2), VisuaLinks (amerikan şirkəti Visual Analysis), «Семантический архив» (Rusiya), X-Tract və s.

i2 şirkətinin program təminatı hüquq-mühafizə orqanlarının və korporativ təhlükəsizlik xidmətlərinin analitikləri arasında daha geniş yayılmışdır. i2 məhsulları dünyanın 100-dən artıq ölkəsində 2000-dən artıq dövlət və kommersiya təşkilatlarının işində istifadə edilir. Bu məhsullar dəfələrlə (1993-, 1998-, 2001-ci illər) Hüquqmühafizə Orqanları Analitiklərinin Beynəlxalq Assosiasiyanın

(International Association of Law Enforcement Intelligence Analysts, IALEIA) mükafatlarını qazanmışdır, onlar İnterpol və Avropolun de-fakto standartları kimi tanınmış və müstəntiq və analitiklərin işi üçün tövsiyə edilmişdir.

i2-nin program təminatına aşağıdakı komponentlər daxildir:

 **i2 Analyst's Notebook** – i2-nin əsas komponentidir, qarşılıqlı əlaqəli obyektlər sistemini və hadisələr ardıcılığının dinamikasını analiz etməyə, həmcinin analizin nəticələrini anlaşılıqlı olan asan sxemlər və diaqramlar şəklində göstərməyə imkan verir. Tədqiqat obyektini (məsələn, kriminal şəbəkəni) identifikasiya etməyə, onun fəaliyyətinin təbiətini başa düşməyə, bu fəaliyyətlə əlaqəli hadisələrin ardıcılığını müəyyən etməyə, hər bir hadisənin rolunu və yerini qiymətləndirməyə imkan verir.

 **i2 PatternTracer TCA** – billinq informasiyasının analizi və təkrarlanan əlaqə şablonlarının aşkarlanması üçün nəzərdə tutulmuşdur (bu komponent telefon danışçılarını və IP-trafiki emal etməyə imkan verir).

 **i2 iBase** – xüsusi verilənlər bazasıdır. iBase verilənlər bazasının strukturunu layihələndirmək, müxtəlif mənbələrdən informasiyanın toplanması, saxlanması və yenilənməsinə xidmət edir. Program vizual sorğular sisteminin köməyi ilə verilənləri emal etməyə və hesabatlar hazırlamağa, komandada işləməyə imkan verir, məsələn, real vaxt rejimində təhqiqatın gedisi barədə həmkarlara məlumat vermək olar.




**i2 iBridge** – mövcud verilənlər bazasına vizual sorğu ilə müraciəti təmin edir. Bu həllər təşkilatın müxtəlif «ənənəvi» relyasion bazalarında toplanmış böyük həcmində informasiyanın effektiv analizini təmin edir.




**i2 iXv** – müxtəlif verilənlər bazasına qoşulmaq üçün Analyst's Notebook ilə tam integrasiya edilmiş veb-interfeysdir. iXv-nin əsas təyinatı – verilənlərin vizual analizi üçün veb-yönümlü paylanmış sistemlərin qurulmasıdır.



**i2 TextChart** – strukturlaşdırılmamış verilənlərdən (WORD, PDF, HTML formatlı sənədlərdən) informasiyanı çıxarmağa imkan verir. Zəruri mətn tipli informasiyanın tez seçilməsini və strukturlaşdırılmış qrafiki formata çevirməsini təmin edir, bu analitik prosesi xeyli yüngülləşdirir. Çevrilmiş informasiyanı iBase verilənlər bazasında saxlamaq olar.



**i2 ChartExplorer** – korporativ fayl-serverin təşkili üçün modul. Chart Explorer-in köməyi ilə istifadəçilərin fayl arxivləri və Analyst's Notebook-da qurulmuş sxemlərlə işini təşkil etmək olar. Chart Explorer-də sənədlərin kontekst axtarışı, faylların rubrikasiyası, dəyişiklikləri izləmə funksiyaları realizə olunub.



**i2 ChartReader** – pulsuz yayılan veb-yönümlü əlavə alət, analitiklərə analizin nəticələrini digər mütəxəssislərlə paylaşmağa kömək edir. Chart Reader

aləti Analyst's Notebook-un istifadəsinə lisenziyası olmayan istifadəçilərə diaqramlara baxmağa imkan verir.

 **Analyst's Notebook Development Kit** – Analyst's Notebook texnologiyasından istifadə edən program təminatının yaradılması üçün instrumental program vasitəsi, onun köməyi ilə programçılar öz programlarını Analyst's Notebook ilə tam integrasiya edə bilərlər.

i2-nin ən maraqlı imkanlarından biri də coğrafi informasiya sistemləri (MapInfo) ilə integrasiyası imkanıdır (məsələn, edilmiş cinayətləri xəritə üzərinə qoymaq və müvafiq analizləri aparmaq olar).


### **Analyst's Notebook diaqramlarının əsas növləri**

Analyst's Notebook diaqramlarında informasiya obyektlər şəklində əks olunur, zəruri olduqda onlara əlavə atributlar və izahatlar olan kartlar qoşmaq olar. Diaqramlardakı obyektlər təkcə piktoqramlar şəklində deyil, fotosəkillər, fayllar, audioyazilar, videoyazilar və s. şəklində göstərilə bilər.

Analyst's Notebook diaqramları relyasion verilənlər bazasına sorğuların, həmçinin verilənlərin \*.txt və \*.xml fayllarından idxlərinin köməyi ilə yaratmağa imkan verir. Mövcud funksiyaların köməyi ilə diaqram elementlərini birləşdirmək, onlar arasında olan əlaqələri axtarmaq, elementlərin axtarışı sistemindən istifadə etmək, obyektləri birləşdirən «yolu» izləmək və s. olar.

Analyst's Notebook bir sıra rahat vizuallaşdırma formatları təqdim edir, onlardan hər biri informasiyanın mənasını özünəməxsus surətdə aydınlaşdırır və obyektlər arasında əlaqələri nümayiş etdirir (şəkil 5.7). Diaqramların bir neçə növü mövcuddur:

**Link Analysis charts (Əlaqələrin analizi)** – insanlar, bank hesabları, təşkilatlar, telefon nömrələri, firmaların əmlakı və s. arasında qarşılıqlı əlaqələri əks etdirir. Belə analiz hətta ən dolasıq



*Səkil 5.7.*

verilənlərlə də işi aydınlaşdırır.

**Network Analysis charts (Şəbəkələrin analizi)** – avtomatik yaradılan diaqramlardır, böyük həcmdə informasiya daşıyırlar. Adətən bu növ diaqramlar telefon nömrələri, bank hesabları və ya Internet vasitəsilə aparılmış əməliyyatlar arasındakı əlaqələri göstərmək üçün istifadə edilir.

**Sequence of Events charts (Hadisələr ardıcılığının analizi)** – belə diaqramlar konkret zaman müddətindəki müəyyən hadisələrin ardıcılığını və qarşılıqlı əlaqəsini izləməyə imkan verir.

**Transaction Pattern Analysis charts (Tranzaksiyalarda təkrarlanan şablonların analizi)** – dayanıqlı, zamana görə təkrarlanan hadisələr ardıcılığını aşkarlamayaq və analiz etməyə

imkan verir (məsələn, telefon danışçıları və ya bank tranzaksiyaları).

#### **5.4. Dünya sisteminin analizi**

Analizin ən yüksək makro-qlobal səviyyəsində iqtisadi, siyasi və mədəni fəaliyyətlər əvvəlki tarixi dövrlərə nisbətən daha struktural integrasiya olunub. Dövlət, özəl və ictimai təşkilatlar yerli icmaları, milli dövlətləri, dövlətlərarası təşkilatları və transmilli qurumları bir yerdə əlaqələndirir.

Meydana çıxan bu təşkilati və şəbəkə formalarını, onların qlobal yayılmasını, müxtəlif meyillərin insanlara, dövlətlərə və vətəndaş cəmiyyətinə təsirini izah etmək üçün xeyli nəzəri və empirik məsələlərin həlli zəruridir.

Bu bölmədə sosial şəbəkə analizi dünya sisteminin araşdırılmasına tətbiq edilir. Dünya sistemi (ing. world-system, W-S) nəzəriyyəsi neo-marksist inkişaf nəzəriyyəsindən çıxış edir və ilk dəfə İ.Uollerstayn (Wallerstein, 1974-cü il) tərəfindən irəli sürülmüşdür, qlobal iqtisadi sistem kimi kapitalizmin yaranması və inkişafını izah edir. Bu nəzəriyyənin əsas müddəələri aşağıdakılardır:

- müasir kapitalizmin iqtisadi təşkili milli deyil, qlobal əsaslara malikdir;
- müasir dünya sistemi tam kapitalist dünya iqtisadiyyatıdır, 1450-1550-ci illər arasında meydana çıxmış və təxminən 1900-cü ilə kimi bütün planetə yayılmışdır;
- Bu dünya iqtisadiyyatı əməyin özək, yarıimperiferiya və periferiya ölkələrinə üçhisəli bölgüsündən ibarətdir.

- Özək ölkələrin köməyi ilə onlarda əməliyyat aparan biznes ən çox mənfəət gətirən fəaliyyətlərin əksəriyyətini inhisara alır (dünya sərvətinin təxminən 80 %-i).
- Yarıimperiferiya, ölkələrinə, adətən, özək ölkələri dominantlıq edir, lakin onlar da bəzi digər ölkələrə dominantlıq edirlər.
- Periferiya ölkələrinə digər iki mövqe dominantlıq edirlər.

Multi-şəbəkə analizi dünya sistemi/asılılıq nəzəriyyəsini yoxlayır, bu nəzəriyyə fərz edir ki, üçhissəli W-S sistemində dövlətin mövqeyi ticarət və investisiyada qeyri-tarazlığa təsir edir (xarici müdaxilə və nəzarət).

Snyder və Kick (1979-cu il) 1960-cı illər üçün dörd münasibəti blok-modelləşdirmişdi: ticarət, hərbi müdaxilələr, diplomatik əlaqələr və müqavilələrdə birləşmiş üzvlük. Nəticədə dörd 10-bloklu təsvirlər alınmışdı.

Onlar 118 dövlətin iqtisadi artımını (1955-ci ildən 1970-ci ilə kimi adambaşına düşən milli məhsulda dəyişikliyi) 10 W-S blok mövqeyi çoxluğu üçün fiktiv dəyişənlərə regressiya etmişdilər, bu zaman 1955-ci il üçün adambaşına düşən milli məhsula nəzarət edildirdi.


Dövlətlərin özək bloku net GNP ən yüksək artım sürətinə malikdirlər, digər ölkələrə nisbətən adambaşına 500 dollar çoxdur. Yarıimperiferiya və periferiya bloklarının fərqləndirici artım sürətlərinə malik deyillər, buna baxmayaraq, müəlliflər nəticəyə gəlirlər ki, "effektlər dünya sistemi/asılılıq nəzəriyyələrinə tamamilə uyğundur."

Rossem (1993-cü il) iddia edir ki, Snyder və Kick-in tətbiq etdiyi struktur ekvivalentliyi metodları beynəlxalq münasibətlərin əhəmiyyətli coğrafi klasterləşdirilməsi sayəsində dünya sisteminin rol münasibətlərini düzgün müəyyən etmir.

Onların apardıqları sosial şəbəkə analizində beş beynəlxalq münasibətə baxır: idxal; ixrac; əsas adı silahların ticarəti; xarici qoşunların iştirakı; diplomatik əlaqələr.

Rol ekvivalentliyi bölgüsü dörd W-S struktur mövqeyi aşkarlayır (şəkil 5.8). W-S rolu asılılıq və iqtisadi məhsuldarlığı yalnız zəif şəkildə izah edir:

- dövlətin rolü onun inkişaf səviyyəsi ilə deyil, daha çox onun mütləq iqtisadi və əhali ölçülərinə görə müəyyən edilir (kiçik dövlətlər periferiya rollarını tuturlar).



Şəkil 5. 8.

- 1980-1989-cu illərdə adambaşına milli gəlirin artımı W-S rol strukturundakı mövqelərlə müqayisədə asılılıqla bir qədər yaxşı izah edilir.
- Keçən 20-40 il ərzində W-S mövqelərinin sabit qalması və ya dəyişməsi sualı açıq qalır.

## **5.5. Həmmüəllifliyin analizi**


Bu bölmədə sosial şəbəkə analizi sahəsində müəlliflərin şəbəkə analizi yerinə yetirilir. Həmmüəlliflik müəlliflər arasında əməkdaşlıq münasibətlərinin (güclü) formasıdır, lakin elmi tədqiqatçılar arasındaki münasibətləri təsvir etmək üçün yeganə yol deyil. Məsələn, istinad şəbəkəsi başqa münasibətləri meydana çıxardı, lakin burada onlara baxılmır.

Həmmüəllifliyin sosial şəbəkə analizi üçün məlumatlar Sociological Abstracts verilənlər bazasından əldə edilmişdi. Bu bazanın 1963-2000-ci illər üzrə axtarışı sosial şəbəkə analizi üçün 1601 məqalə vermişdi. Tapılmış 1601 məqalənin nəşr tarixləri 1969-cu il ilə 2000-ci il arasında idi. 1969-cu və 1971-ci illərin hər birində yalnız 2 məqalə var idi.

Sosial şəbəkə analizi üzrə tapılmış 1601 məqalədə 133 müəllif üç dəfə və daha çox rast gəlirdi. Bu 133 müəllifin istiqamətlənməmiş həmmüəlliflər qrafına 57 müəllifdən ibarət bir böyük əlaqəli komponent, 4 müəllifdən ibarət 2 komponent, 3 müəllifdən ibarət 2 komponent, 2 müəllifdən ibarət 7 kiçik komponent və 48 yalqız müəllif vardı. İrəlidə diqqəti 57 müəllifdən ibarət klaster üzərində cəmləşdirəcəyik. Sahə üzrə ən mühüm alımlar bu klasterə mənsubdur. Lakin burada istisnalar da vardı, onlardan ən məşhuru Ronald S. Burt idi (Çikaqo Universiteti), onun Sociological Abstracts verilənlər bazasında 17 məqaləsi vardı,

lakin bu məqalələr ya bir müəllif tərəfindən yazılıb, ya da həmmüəlliflərin verilənlər bazasında yalnız bir məqaləsi vardi və buna görə onlara baxılmır. Ehtimal ki, bu həmmüəlliflər tələbələr olmuşlar.

Şəbəkə analizi UCInet programından istifadə edilməklə yerinə yetirilib, qraf isə Pajek-lə çəkilib. Şəkil 5.9-da həmmüəlliflər şəbəkəsi göstərilir.



Şəkil 5.9

Böyük klasterə daxil olan həmmüəlliflərin siyahısı aşağıda verilir.

- |                        |                    |                      |
|------------------------|--------------------|----------------------|
| 1. D.D. Brewer         | 20. V.A. Haines    | 39. J.W. Salaff      |
| 2. E.J. Bienenstock    | 21. N.P. Hummon    | 40. T.A.B. Snijders  |
| 3. S.D. Berkowitz      | 22. I. Jansson     | 41. J.J. Sutor       |
| 4. M. Gulia            | 23. E.C. Johnsen   | 42. F.N. Stokman     |
| 5. P. Bonacich         | 24. D. Krackhardt  | 43. G.A. Shelley     |
| 6. H.R. Bernard        | 25. P.D. Killworth | 44. M. Spreen        |
| 7. V. Batagelj er      | 26. M.J. Lovaglia  | 45. J. Szmataka      |
| 8. K. Carley           | 27. B.A. Lee       | 46. S.R. Thye        |
| 9. K.E. Campbell       | 28. P.V. Marsden   | 47. M.A.J. Van Duijn |
| 10. P. Doreian         | 29. B. Markovsky   | 48. G.G. Van de Bunt |
| 11. J.S. Erger         | 30. M.S. Mizruchi  | 49. B. Wellman       |
| 12. L.C. Freeman       | 31. D.L. Morgan    | 50. C. Webst         |
| 13. K. Faust           | 32. C. McCarthy    | 51. S. Wasserman     |
| 14. A. Ferligoj        | 33. M. Oliver      | 52. D. Willer        |
| 15. N.E. Friedkin      | 34. S. Potter      | 53. E.P.H. Zeggelink |
| 16. T.J. Fararo        | 35. B. Potts       | 54. K.L. Woodard     |
| 17. J. Galaskiewicz    | 36. T. Patton      | 55. S.L. Wong        |
| 18. J.S. Hurlbert      | 37. D. Ruan        | 56. N.S. Wortley     |
| 19. C. Haythornthwaite | 38. J. Skvoretz    | 57. S. Robinson      |

## Böyük klasterin şəbəkə analizi

### Sixlıq

Sixlıq şəbəkənin əlaqəlilik səviyyəsi üçün indikatorlardan biridir. Sixlıq qrafda olan tillərin sayının tillərin maksimum mümkün sayına olan nisbətinə bərabərdir. Deməli, bu indeks qiymətləri 0 və 1 arasında olan nisbi ölçüdür. Baxılan klaster üçün şəbəkə sixlığı 0.05-dir. Beləliklə, bu şəbəkə heç də six deyil, olduqca seyrəkdir.

### Dərəcə üzrə mərkəzilik

Bu şəbəkədə mərkəzi olmaq o deməkdir ki, bu alim çox sayıda həmkarı ilə əməkdaşlıq – həmmüəlliflik edib. Dərəcə üzrə ən yüksək mərkəziliyə malik müəllif Barry Wellman-dır (Toronto Universiteti), onun dərəcə üzrə mərkəziliyi 9-dur. Bütün şəbəkənin dərəcə üzrə mərkəziliyi 11 %-dir, bu göstərir ki, müəlliflərin çoxu əlaqəli deyil.

## **Yaxınlıq**

Yaxınlıq indeksi dərəcə üzrə mərkəzilikdən daha ümumidir, çünki aktorların bütün şəbəkədə struktur mövqeyini nəzərə alır. Aktor üçün böyük yaxınlıq onun bütün digər aktorlara kiçik sayda yollar vasitəsilə əlaqələndiyini bildirir. Yaxınlıq üzrə ən mərkəzi müəllif Patrik Dorian-dir. (Pittsburgh Universiteti). Bütün şəbəkənin yaxınlıq indeksi 14 %-dir.

## **Vasitəçilik**

Bu indeks aktordan keçən ən qısa yolların sayına əsaslanır. Böyük vasitəçilik indeksinə malik aktor müxtəlif qrupları birləşdirmək rolü oynayır. Yenə Patrik Dorian ən böyük vasitəçiliyə malikdir. Bütün şəbəkənin vasitəçilik indeksi 47 %-dir.

## **Kliklər**

UCInet üç və ya daha çox qovşaqdan ibarət 16 klik tapmışdı. Ən böyük klik 6 müəllifdən ibarətdir: Bernard, Johnsen, Killworth, McCarty, Shelley və Robinson. İkinci ən böyük klik 5 müəllifdən ibarətdir: Erger, Lovaglia, Markovsky, Skvoretz və Willer.

## **5.6. Veb şəbəkənin topologiyası**

Sosial şəbəkənin strukturu ilə veb şəbəkənin strukturu onların hər ikisində sosial komponentin olmasına görə bir çox ümumi cəhətlərə malikdir. Hər iki şəbəkə olduqca qeyri-bircinsidir. İnsanların sosial dəyəri müxtəlifdir və müəyyən dərəcədə iki parametrlə – insanların biliyi və əlaqələri ilə müəyyən edilir. Analoji olaraq saytları da iki kateqoriyaya bölmək olar: avtoritetlər (müəyyən mövzu üzrə böyük həcmdə faydalı informasiyaya malikdir) və konsentratorlar (çoxlu əlaqələrə malikdir – maraqlı saytlara çoxlu sayda istinadları var). 1999-cu ildə A. Bröder (IBM) və onun AltaVista, IBM və Compaq şirkətlərinən olan

həmkarlarının birgə tədqiqatları göstərdi ki, veb fəzanın strukturu qeyri-bircinsdir: orada avtoritetlərdən və konsentratorlardan ibarət nüvə və şəbəkə cəmiyyətində kiçik çəkiyə malik periferiya saytları ayırmış olar.

A. Bröder və həmmüəllifləri veb-fəza resurslarının və hiperistinadların “xəritəsini” təsvir etdilər (şəkil 5.10), bu model öz formasına görə “kəpənək-qalstuk” (Bow Tie) adını alıb. Verilənlər bazasının və AltaVista axtarış sisteminin köməyi ilə 200 milyondan artıq veb-səhifə və bu səhifələrdə olan bir neçə milyard hiperistinad analiz edilmişdi.


Veb-səhifələr arasındaki əlaqələr strukturu öyrənilərkən aşağıdakılardır aşkar edildi:

- mərkəzi nüvə (veb-səhifələrin 28 %-i) – yüksək əlaqəlilik oblastı (Strongly Connected Component, SCC), öz aralarında elə six əlaqələnmiş veb-səhifələrdən ibarətdir ki, hiperistinadlar üzrə onların istənilən birindən istənilən digərinə oblastdan çıxmadan keçmək olar;
- giriş veb-səhifələri (IN, veb-səhifələrin 22 %-i). Onlarda olan hiperistinadla nüvəyə düşmək olar, lakin nüvədən onlara getmək mümkün deyil;
- son veb-səhifələr (OUT, veb-səhifələrin 22 %-i) – onlara nüvədəki istinadlarla gəlmək olar, ancaq onlardan nüvəyə düşmək olmur;
- çıxıntılar (veb-səhifələrin 22 %-i) – nüvədən tam izolə olunublar; onlar ya hiperistinadlarla istənilən digər kateqoriyanın səhifələri ilə əlaqəli olan “coğrafi burunlar”dır, ya da nüvəyə daxil olmayan veb-səhifələri birləşdirən “bərzəx”lardır.

İnternetin qalan resursları ilə heç bir əlaqəsi olmayan “adalar” da var, əgər onlar keçmişdə hansısa şəkildə Internetin digər hissələri ilə birləşməyi bilsə, onları heç bir axtarış maşını tapa bilməz. Onları aşkarlamağın yeganə yolu – ünvanı bilməkdir.

Veb-fəzada qoşaqların dərəcələrinin paylanması (giriş və çıxış istinadlarının sayı) üstlü qanuna tabedir (edu domenində 325729 sayt analiz edilmişdi), yəni təpənin müvafiq dərəcəsinin

$i$ -yə bərabər olması ehtimalı  $1/i^{-k}$  ilə mütənasibdir (giriş istinadları üçün  $k \approx 2.1$ , çıkış istinadları üçün  $k = 2.45$  -dir). Bundan başqa, məlum olmuşdu ki, veb-şəbəkə ən qısa yolun orta uzunluğu 11 və klasterləşmə əmsalı 0.15 olmaqla “kiçik dünyadır” (klassik təsadüfi qraf üçün bu qiymət 0.0002 olardı).



Şəkil 5.10. Veb-fəzanın Bow Tie modeli

Təsadüfi seçilmiş veb-səhifələr çox böyük ehtimalla, ümumiyyətlə, əlaqəli olmayıcaq, əgər hər halda yol varsa, onda belə səhifələrin birindən digərinə keçmək üçün orta hesabla 16 keçid lazım gələcək. Əgər yol ikitərəfli olsaydı, tələb edilən aralıq keçidlərin sayı yeddiyə düşərdi. Alınmış bu nəticələr sayəsində artıq veb-fəzəni ikitərəfli hərəkət sisteminə çevirməyə qadir olan aletlər yaratmaq olar. Hazırda trafik mahiyyətcə birtərəflidir. Əgər

brauzerde eks istiqamətdə serfinq aləti olsaydı, bu daha böyük sayda resursa çıxış imkanı verərdi.

Veb-fəzanın belə strukturu hazırda bir çox məsələlərin, məsələn, axtarış mexanizmlərinin işinin optimallaşdırılması, yeni veb-servislərin qurulması, analiz və proqnoz məsələlərinin həlli üçün geniş istifadə edilir.

## 5.7. Bloqsferanın tədqiqi

Artıq xeyli müddətdir ki, bloqsfera bir sıra tədqiqatçılar və təşkilatlar tərəfindən öyrənilir və böyük miqdarda empirik nəticələr toplanmışdır. Tədqiqatlar göstərir ki, dünya bloqsferasında 2007-ci ilin aprelində yapon bloqsferası 37 %, ingilis dilli bloqsfera isə 36 % təşkil edirdi. ABŞ-da eksər bloqçuların yaşıları 18-29 yaş arasındadır, bloqçuların təxminən 50 %-i tələbədir, 54%-i kişilərdir, bloqçuların yaridan çoxu təxəllüsle və ya öz adları ilə çıxış edirlər. Bloqçuların çoxu bir ildən artıqdır ki, bloq yazır. Bloqçuların marağına ən çox təbii fəlakətlər, texnogen qəzalar, gündəlik həyatın yenilikləri, faktları və duyguları səbəb olur. Coxsayılı tədqiqatlar göstərir ki, bloq yazmanın motivləri özünü ifadə, özünü sənədləşdirmə (öz gündəlik həyatının hadisə və təəssüratlarının qeydiyyatı), hobbi (maraqlı passiv istirahət), bloqçu, bloq-cəmiyyət və Internetin digər istifadəçiləri üçün vacib informasiyanın sürətli istehsalı (hadisə barədə şərhlər), bloq-cəmiyyətdə irəliləyiş (nüfuz); bloq-cəmiyyətdə ünsiyyət, sosiallaşma (dəb, nüfuzlu bloq-cəmiyyətə mənsubluq) və s.-dir. Bloqçuların motivləri A. Maslounun tələbat qruplarına uyğun gelir: özünü aktuallaşdırma tələbatları (özünü reallaşdırma tələbatı və s.), sosial əlaqə tələbatı (identifikasiya, sosial qrupa mənsubluq və s.), özünə hörmət tələbatı (nailiyyət, şöhrət, nüfuz, status, tanınma və s.).

Bununla yanaşı, qeyd edək ki, sistemli sosiologiya müasir sistemli yanaşmaya əsaslanır, onun əsas metodoloji prinsiplərindən biri fənlərarası xarakterdir. Buna görə sistemli sosialiyada digər elm sahələrindən, o cümlədən psixologiyadan empirik faktlar və modellər geniş istifadə edilir.

Bloqsferada sosial sistemlərin quruluş və dinamikasının bir çox məlum ümumsistem prinsipləri və qanuna uyğunluqları müşahidə edilir. Xüsusi halda, dünya bloqsferasının artımı vuruğu təqribən 2-yə bərabər olan həndəsi silsilə üzrə baş verir. Zaman keçdikcə bloqsferanın mürəkkəbliyi artır. Bloqçuların hər hansı hadisəyə marağının artması və azalması həyat tsiklinin ümumsistem nəzəriyyəsi ilə izah olunur. Bloqçuların marağının dinamikası məşhur fraktal və vevvəlet qanuna uyğunluqları ilə təsvir olunur. Bloqçuların, bloq-cəmiyyətlərin, bloq-servislərin avtoritet reytinqi üstlü və eksponensial qanunlara, xüsusi halda, Tsipf qanununa tabedir.

Bloq-cəmiyyətlər miqyassız sosial şəbəkələr əmələ gətirir. Bloqçular optimallaşdırma prinsiplərinə əsaslanan məlum sosioloji fəaliyyət alqoritmlərini tətbiq edirlər, xüsusi halda, bloqçu zəhmət və zaman xərclərini minimum etməklə bloq-cəmiyyət və Internetin bütün istifadəçiləri üçün faydalı nəticəni maksimumlaşdırmağa çalışırlar. Bu, özünü stilistikada, mətnlərin həcmində, cavabların sürətində və s. göstərir. Bloq-cəmiyyətlər sosial sistemlərin məlum özünüütəşkil qanunları əsasında təşkil olunurlar. Bloq-cəmiyyətin üzvləri sosial sistemlərin üzvləri üçün xarakterik olan hissələr keçirirlər: üzvlük hissi (mənsubluq və cəmiyyətlə identifikasiya), cəmiyyətə təsir hissi, cəmiyyətə integrasiya və cəmiyyətin dəstəklənməsi hissi, ortaq tarix hissi, cəmiyyət üzvləri arasında əlaqənin, cəmiyyət “ruhunun”, cəmiyyət simvollarının mövcudluğu,

normaların birgə razılıqla qəbulu və dəyişdirilməsi, cəmiyyətin sərhədlərinin ayrılması, cəmiyyət üzvlərinin dəstək mübadiləsi və s. Bloqçuların əksəriyyəti yeniliyə həssas gənclərdir. Bununla əlaqədar olaraq qeyd edək ki, müəyyən yaşda yeniliyə canatma xeyli dərəcədə genetik faktorlarla müəyyən edilir.

Bloqsferada ümumsistem prinsiplərinin və qanunlarının mövcudluğu aşağıdakı faktlarla şərtlənir. Bloqsfera Internetin hissəsidir və burada hissə ilə tamın oxşarlığı prinsipi qüvvədədir. Oxşarlıq prinsipi bloqsferanın mənsub olduğu e-sosial sistemlərlə real sosial sistemlər arasında da təsir edir. Müasir genetikanın məlumatları təkzibedilməz surətdə sübut edir ki, insanların tələbatı xeyli dərəcədə genetik cəhətdən şərtlənir, buna görə insanlar verilmiş tələblər toplusuna malik olur, müasir informasiya texnologiyaları isə həmin tələbləri sürətlə və daha təbii ödəməyə imkan verir.

Bloqsferada qüvvədə olan məlum sistem prinsipləri və qanunları nəzəri olaraq əsaslanmış bir sıra proqnozlar verə bilər. Məsələn, zaman keçdikcə dünya bloqsferasında bloqların sayı loqistik funksiya üzrə artacaq. Xatırladaq ki, loqistik funksiya – sosial sistemlərin əsas artım qanunlarından biridir, ekstremallıq prinsipi – sistemdə fəaliyyət funksiyalarının maksimumlaşdırılması prinsipi ilə şərtlənən qeyri-məhdud artım və azalma arasında tarazlığın xüsusi halıdır. AMD şirkətinin “50x152” təşəbbüsü bu proqnozun doğruluğunuñ lehinədir, bu təşəbbüsə görə şirkət 2015-ci ilə kimi Yer kürəsi əhalisinin 50%-ni Internetə girişlə təmin etməyə ümid edir. Bundan başqa, əhalinin 75%-nin Internetdən daim istifadə etdiyi inkişaf etmiş ölkələrdə Internet istifadəçiləri arasında bloqçuların sayının qeyri-məhdud artması müşahidə edilmir.

## **5.8. Sosial şəbəkələr marketinqdə**

Marketinq müəssisə ilə bazarın sərhəddində fəaliyyət göstərir, tələb və təklif arasında balans quraraq razılaşdırıcı, adaptiv funksiyani yerinə yetirir. Bu səbəbdən marketinqin istənilən növü bazarla müəssisə arasında münasibətlərin müəyyən modeli ilə xarakterizə edilir, bu modellər marketinq ideologiyasına fundamental təsir göstərirlər. Marketinq üçün son dövrlər formallaşan modellərdən biri də sosial şəbəkəyə əsaslanan modeldir.

Bu modelə görə müəssisə və bazar vahid sosial şəbəkə yaradır, şəbəkənin qovşaqlarında öz aralarında sosial əlaqələrlə birləşmiş fərdlər durur. Müəssisə bu şəbəkənin kiçik hissəsidir və öz əməkdaşlarını birləşdirir. Bazarla müəssisə arasında bir çox əlaqə ola bilər.

Model müəssisə-bazar sisteminə struktur cəhətdən baxmayı təklif edir, analiz vahidi kimi ayrıca fərd və onun sosial kommunikasiya şəbəkəsi götürür. Diqqət müəssisədə şəxslərarası kommunikasiyaların düzgün təşkilinə və onun ətrafına yönəldilir.

1980-ci illərə kimi sosial şəbəkə ideyası rəsmi marketinq tərəfindən qəbul edilməmişdi. Lakin bu şəbəkə marketinqinin coşqun inkişafına mane olmamışdı. Şəbəkə marketinqinin köməyi ilə şirkətlərin əldə etdiyi satış həcmərinin fantastik artım sürəti “xətti” biznesmenlərin təbii hirsinə səbəb olurdu (və olur).

Tədricən, xidmətlərin marketinqində fərdin rolunun başa düşülməsindən başlayaraq, sosial şəbəkə konsepsiyasına oxşar ideyalar marketinqin ümumi axarına nüfuz etməyə başladı. Əlbəttə, burada Internetin inkişafi ilə sosial şəbəkə servislərinə marağın artması da müəyyən rol oynadı. Bu gün tövsiyə və şayiələrin marketinqi [Word-of-Mouth & Buzz Marketing] və virus marketinqi [Viral Marketing] kimi marketinq istiqamətləri coşqun

inkişaf edir. Onlara görə, marketinqin əsas məsələsi sosial şəbəkənin keçiriciliyinin artırılmasıdır. Belə ki, tövsiyələr artıq istehlakçı olmuş şəxslərdən potensial istehlakçılara doğru axının gücləndirilməsinə yönəlir. Virus marketinqi sosial şəbəkədə virus kimi yayla bilən “xüsusi qablaşdırılmış” informasiyadan istifadə edir.

Tövsiyələrin marketinqi ilə virus marketinqi arasında iki vacib fərq var:

- tövsiyələr yalnız xeyirxah əhvallı fəndlər vasitəsilə yayla bilər, neqativ əhval yayılma zəncirini qırır. İdeya-viruslar isə, əksinə, hətta neqativ əhvallı fəndlərdən də keçə bilirlər.
- tövsiyələr şəbəkənin yalnız kiçik dərinliyinə yayla bilər: şəxsi təcrübəsi olmayan, kimdənsə nəsə eйтmiş insanın tövsiyələri az təsirlidir. Əksinə, ideya-viruslar minimal azalma ilə şəbəkənin böyük dərinliyinə işləyə bilər.

Bu fərqlərə əsasən qeyd etmək olar ki, virus marketinqində ayrıca fərdin rolü azalır: ideya-virusun hətta neqativ köklənmiş qovşaqlardan da keçməsi sayəsində daha sosial şəbəkənin iştirakçılarını seçməyin qayğısına qalmaq lazımlı deyil, istənilən iştirakçılar ideya-virusun yayılması mühitinə çevirilir.

Bu gün tövsiyələr marketinqi və virus marketinqi populyarlıq piki yaşayır, lakin sabah daha incə marketinq metodlarının əsası olacaq modelə doğru hərəket aydın sezilir.

Sosial şəbəkə konsepsiyası şəxslərarası kommunikasiyanın müəssisə-bazar sistemində oynadığı rolu yalnız ən ümumi formada əks etdirir. Dərinliyə növbəti addım – şəxslərarası kommunikasiyaların struktur analizidir. Bu yeni modelə – koqnitiv efir modelinə keçiddir.

Koqnitiv efir modeli üç ilkin şərtə əsaslanır:

- Kommunikasiyalar çoxsəviyyəlidir – şəxslərəsi kommunikasiya prosesində əksər hallarda mübadilə eyni zamanda bir neçə səviyyədə baş verir. Onların bəziləri iştirakçıların şüurundan kənarda qala bilər.
- Davranış məlumatdır. İstənilən növ davranışın təfərrüatları – şüurlu və ya şüursuz, konkret kiməsə ünvanlanmış və ya ünvanı qeyri-müəyyən məlumatdır.
- Kommunikasiyaların məzmunu hibriddir. Kommunikasiyaların məzmunu simvol informasiyası yox, simvol informasiyanın və qəstaltı xassələrini birləşdirən hibrid koqnitiv obyektlərdir.

Bu ilkin şərtlər əsasında koqnitiv obyektlərin və proseslərin ümumi daşıyıcısı, ümumi mühiti kimi koqnitiv efir anlayışı daxil edilir. Koqnitiv efir konkret fəndlərin şüurundan və davranışından asılı deyil, baxmayaraq ki, onların tərəfindən təsir hiss edirlər. Başqa sözlə, koqnitiv efir insanların “başında” deyil, o, fərdi və kollektiv psixologianın sahəsi də deyil, ayrıca sahədir.

Koqnitiv efirdə baş verən prosesləri mürəkkəb sistemlər nəzəriyyəsinin terminləri ilə təsvir etmək rahatdır. Koqnitiv efir xaos sərhəddində olan mürəkkəb sistemlərin xassələrinə malikdir; belə sistemlərin xarakterik xassələri intramarketinqdə əks olunur.

Koqnitiv efir əsasında marketinqin əsas məsələsi koqnitiv efirdə müəssisənin obrazının yaradılmasıdır. Bu koqnitiv obraz intramarketinqdə “identifikasiya” adlanır. Burada əsas diqqət “parlaq identifikasiyin” yaradılmasına yönəldilir.



## FƏSİL 6

---

### SOSİAL ŞƏBƏKƏ SERVİSLƏRİ

# **SOSİAL ŞƏBƏKƏ SERVİSLƏRİ**

- **Onlayn sosial şəbəkələr**
- **Sosial şəbəkə xidmətləri**
- **Sosial şəbəkələrin problemləri**
- **Sosial şəbəkələrin gələcəyi**

# FƏSİL SOSİAL ŞƏBƏKƏ

## 6 SERVİSLƏRİ

Sosial şəbəkələr haqqında müxtəlif cəhətlərdən danışmaq olar. Sosial hadisə kimi (insalara sosial əlaqələr qurmaq xasdır), qraflar nəzəriyyəsinə əsaslanmış universal şəbəkə analizi kimi və sosial şəbəkələrin qurulması üçün Internet servisləri kimi.

Sosial şəbəkənin yaranması üçün insanlara ümumi maraqlara görə birləşmək imkanı və istənilən ünsiyyət aləti vermək zəruridir. Ən yaxşı nəticə isə ünsiyyət aləti interaktiv (onlayn) olduqda əldə edilir. Internetin bir çox servisi insanlara şəbəkə ilə əlaqə qurmaq imkanı verdikdə avtomatik olaraq sosial şəbəkələr qurur. Internetin inkişafının müəyyən mərhələsində başa düşdülər ki, əsas məqsədi sosial kapital – şəxsi işgüzar əlaqələr yaratmaq olan onlayn servislər yaratmaq lazımdır. Nəticədə sosial şəbəkələrin qurulması üzrə Internet servisləri meydana çıxdı. Belə servisləri sosial şəbəkə servisləri (ing. social networking service) adlandırırlar.

İlk onlayn sosial şəbəkələr sinif və tələbə yoldaşlarının, tanışlarının, dostların axtarışı üçün istifadə edilirdi, hazırda isə sosial şəbəkələr vasitəsilə daha mürəkkəb və miqyashlı məsələləri həll etməyə cəhd edirlər. Belə şəbəkələrin köməyi ilə insanlar yaxın gələcəkdə özlərinin əsas sosial motivasiyalarını yüksək səmərə ilə reallaşdırıa biləcəklər.

## **6.1. Sosial şəbəkə servislərinin xronologiyası**

İnternetdə ilk sosial şəbəkələr 1990-cı illərdə meydana çıxdı və ünsiyyət üçün sadə imkanlar verirdi (eGroups/OneList, ICQ, Evite və s.). Belə şəbəkə servislərini, adətən, sosial şəbəkə hesab etmirlər, lakin istifadəçilərin qarşılıqlı əlaqəsi və ünsiyyəti üçün sonrakı sosial şəbəkə servisləri məhz onların əsasında inkişaf etmişdir.

**1995-ci il.** İnternetdə ilk sosial şəbəkə olan **classmates.com** 1995-ci ildə aviasiya mühəndisi Rendi Konrad tərəfindən öz sinif yoldaşını tapmaq üçün yaradılmışdı. Bu axtarış məsələsini həll edərkən R. Konrad Classmates (həmsiniflər) adlı sosial şəbəkə servisini və “Classmates Online” şirkətini yaratdı. Hazırda bu şəbəkədə əsasən ABŞ və Kanadanın sakinlərini əhatə edən 40 milyondan çox adam qeydiyyatdan keçib. İndi bu şəbəkəyə hər gün təxminən 13 milyon adam müraciət edir. Yaşına baxmayaraq bu sayt ABŞ-da sosial şəbəkə servisləri arasında ilk beşliyə daxildir.

**1996-ci il.** Bir qrup israilli ICQ ani məlumat mübadiləsi üçün servis təklif edən Mirabilis şirkətini yaratdı, iki ildən sonra isə America Online (AOL) korporasiyası onu 400 milyon dollardan artıq qiymətə aldı.

**1997-ci il.** AsianAvenue – ilk siyasi, müxalif meyilli onlayn-cəmiyyət yarandı. İki il sonra afro-amerikanlar üçün ilk analoji Blackplanet.com servisi işə düşdü. 2000-ci ildə latin amerikan mənşəlilərə yönəlmüş MiGente.com servisi işə salındı.

**1998-ci il.** Harvard Universitetinin və Massaçusets Texnologiya İnstitutunun məzunları tərəfindən yaradılmış PlanetAll şirkətini Amazon.com aldı. PlanetAll-un sosial imkanları olan servislərinə

təşkilatçılıq elementləri (təqvim, ünvan kitabı) daxil idi. Məsələn, əgər kimsə təqvimə səfər planı salırdısa, bu servis yol yoldaşlarını tapmağa kömək edirdi, oxşar üsullarla qruplar formalaşdırılırdı. Alındıqdan sonra PlanetAll-un kodları Amazon.com-un Friends və Favorites adlanan hissəsində istifadə edilir.

**1999-cu il.** Cənubi-Şərqi Asiyada ilk sosial şəbəkə servisi olan Cyworld işə salınır – bu gün yaşı 20-dək olan Cənubi Koreya sakinlərinin təxminən 90 %-i ondan istifadə edir, bütün ölkə əhalisinin isə dördə biri Cyworld şəbəkəsinin üzvləridir.

**2001-ci il.** Qismən pullu Ryze.com kütləviliyə iddia etmirdi, lakin o, biznesmenlərə və sahibkarlara yönəlmışdı, məhz onun meydana çıxması ilə yeni nəsil sosial servislərin uğurlu yürüşü başladı.

**2002-ci il.** Ryze-in motivləri üzrə yaradılmış, bir vaxtlar ABŞ-da ən populyar servislərdən biri olan Friendster-in beta versiyası işə salındı. Bu gün öz ölçülərinə görə bu şəbəkə dünyada ilk onluğā daxil olur. Hazırda dünyanın 75 ölkəsində 37 milyon üzvü var (onlardan 19.4 milyonu aktivdir). Friendster istifadəçilərinin 45 %-i Asiyadan – əksəriyyəti Filippin, Malayziya və İndoneziyadandır (ABŞ 4-cü yerdədir).

**2003-cü il.** LinkedIn sosial şəbəkəsinin 2002-ci ildə əsası qoyulmuş, 2003-cü ilin mayında işə salılmışdı. LinkedIn – işgüzar əlaqələrin axtarılması və qurulması üçün sosial şəbəkədir. Hazırda LinkedIn şəbəkəsində dünyanın 200 ölkəsindən biznesin 150 sahəsini təmsil edən 75 milyon istifadəçi qeydiyyatdan keçib.

LinkedIn istifadəçilərinin təxminən yarısı ABŞ vətəndaşlarıdır, təxminən 11 milyon istifadəçi Avropada qeydiyyatdan keçib. Hindistanda böyük irəliləyiş müşahidə edilir, 2009-cu ilin sonunda

orada 3 milyon istifadəçi qeydiyyatdan keçmişdi. Sayt ingilis, fransız, alman, italyan, portuqal və ispan dillərində təqdim olunur.

**2003-cü il.** Rəqib Friendster-in motivləri üzrə yaranmış MySpace servisinin 2003-cü ilin avqustunda işə salınması ilə servis provayderləri arasında kəskin rəqabət başlayır. MySpace onlayn mümkün olan hər şey etmək – musiqiyə qulaq asmaq, bloq yaratmaq, elan yerləşdirmək, şəbəkənin digər istifadəçiləri ilə tanış olmaq imkanı olan resurs kimi nəzərdə tutulmuşdu – demək olar ki, bir növ populyar Friendster saytının, mp3.com musiqi servisinin və **Blogger** bloqlarının imkanlarını kompilyasiya (müstəqil tədqiqat aparılmadan, başqalarının əsərlərindən istifadə) etmək yolu ilə yaradılmışdı.

2005-ci ildə MySpace Rupert Merdokun News Corporation şirkətinin Fox Interactive adlı Internet-bölməsi tərəfindən 580 milyon dollara alındı – sövdələşmədə servis yox, onun istifadəçilərinin reklamçılar üçün maraqlı olan demoqrafiyası (16 yaşdan 35 yaşa) həllədici rol oynamışdı. Alexa Internet-in məlumatlarına görə MySpace ingilis dilli Internet-resurslar arasında populyarlığa görə dünyada 5-ci, beynəlmiləl saytlar arasında yenə 5-ci və ABŞ-da 6-ci yeri tutur.

Hazırda MySpace dünyanın 20-dən artıq ölkəsində işləyir. 18 yanvar 2008-ci ildə MySpace-in rus dilində beta versiyası işə salınmışdı. Lakin iylərimdən sonra – 14 avqust 2009-cu idə rus bölməsi bağlandı. MySpace-in rus bölməsinin baş direktoru bunu Ruper Merdokun şəbəkəni Rusiyada inkişaf etdirməyi qətiyyən istəməməsi ilə izah etmişdi.

**2004-cü il.** Facebook (“feysbuk” kimi tələffüz edilir) – ən uğurlu sosial şəbəkə servisi – Harvard Universitetinin tələbəsi Mark

Tsukenberqer tərəfindən yaradılmış [www.facebook.com](http://www.facebook.com) saytı 4 fevral 2004-cü ildə işə salındı. Əvvəlcə sayt yalnız Harvard Universitetinin tələbələri üçün açıq idi, sonra Bostonun digər universitetlərinə də icazə verildi. 2005-ci ilin sentyabrına kimi saytdan yalnız tələbələr istifadə edirdilər. 2006-cı ilin iyununda Facebook peşə cəmiyyətləri üçün açıldı, sentyabrdan başlayaraq sayt elektron poçtu olan yaşı 13-dən yuxarı bütün şəxslər üçün açıq oldu. 2007-ci ilin mayında sayt kənar programçılar üçün də açıq oldu və həmin vaxtdan 400 min programçını cəlb etmişdi, saytin daxilində müstəqil programçıların 24 mindən artıq programı işləyir. 2008-ci ilin əvvəlindən Facebook ingilis dilindən 20-dən artıq dilə tərcümə edilib. 20 iyun 2008-ci ildə saytin rus dilli versiyası işə salınıb. Son məlumatlara görə Facebook dünyada ən böyük sosial şəbəkədir və istifadəçilərinin sayı 500 milyondan çoxdur.

**2006-cı il.** Rusiyada Vkontakte.ru (Facebook-un oxşarı) və Odnoklasniki.ru sosial şəbəkələri yaradıldı.

**2008-cı il.** Azərbaycan İnternet məkanında da bir neçə sosial şəbəkə servisi yaradılmasına cəhdələr edildi. Həmin il Facebook şəbəkəsinin interfeysi Azərbaycan dilinə tərcümə edildi (istifadəçilər üçün faydalı ola biləcək Facebook Məxfilik Siyasəti və Facebook Qaydaları tərcümə olunmayıb). Məlumatlara görə hazırda bu şəbəkədə 140 mindən çox azərbaycan dilli var.

Sosial şəbəkə servislərinin sayta baş çəkənlərin sayını artırmaq və onlarla əks əlaqə üçün səmərəli üsul olması aşkarlandıqdan sonra bu servislər tədricən kontentin yaradılması vasitələrindən birinə çevrildilər. Belə yanaşma əsasında çoxsaylı veb-servislər meydana çıxdı və onları “sosial şəbəkə servisləri” adı altında birləşdirməyə başladılar. Sosial şəbəkə sənayesinin müasir həyata təsiri şəksizdir və hazırda sosial şəbəkələr sürətlə inkişaf edirlər –

onlar şəbəkələrin yeni kateqoriyasına – 3-cü nəsil Sosial Şəbəkələrə (Social Networks 3.0) doğru hərəkət edirlər.

## 6.2. Onlayn sosial şəbəkələr üzrə statistika

Classmates konsepsiyası uğurlu hesab olundu və sonralar bu şəbəkənin əsasında FaceBook, MySpace, Twitter, Bebo, LinkedIn kimi dünya nəhəngləri meydana gəldi. Hazırda sosial şəbəkələr Internetdə qalib yürüşünü davam etdirir.

İnternet mühitində mövcud olan sosial şəbəkələrin veb saytlarını və bu şəbəkələrdə hazırda qeydiyyatdan keçənlərin ümumi statistikası cədvəl 6.1-də göstərilmişdir.

Cədvəl 6.1. Sosial şəbəkə saytları

Sosial şəbəkə	Təsviri	Qeydiyyatdan keçmiş istifadəçilərin sayı
Badoo	Ümumi, Avropada məşhurdur.	13 000 000
Black Planet	Afro-amerikanlar	20 000 000
Buzznet	Musiqi və pop-mədəniyəti	10 000 000
Classmates.com	Məktəb, kollec, iş və hərbi	50 000 000
Facebook	Ümumi	124 000 000
Flixster	Kino	63 000 000
Fotolog	Foto, Cənubi Amerikada və İspaniyada məşhurdur.	15 000 000
Friends Reunited	Birləşmiş Krallıq, Məktəb, kollec, iş, idman və küçələr.	19000 000
Friendster	Ümumi. Tayland, Filippin və Singapur kimi Cənub-Şərqi Asiya ölkələrində məşhurdur. Şimali Amerikada və Avropada məşhur deyil.	80000000
Geni.com	Ailələr, nəsil	15 000 000
Habbo	Ümumi. Çat otaqları və istifadəçi profilləri	100 000 000
hi5	Ümumi. Anqola, Portugaliya, Kipr, Rumuniya, Tayland və Latin Amerikasında məşhurdur.	80 000 000
imeem	Musiqi, video, foto, bloglar	24 000 000
Last.fm	Musiqi	21 000 000

<u>LinkedIn</u>	Biznes	30 000 000
<u>LiveJournal</u>	Bloqlar	16 000 000
<u>Mixi</u>	Yaponiyada məşhurdur.	20 000 000
<u>Multiply</u>	"Real mühit" əlaqələri	10 000 000
<u>MySpace</u>	Ümumi. ABŞ, Kanada və Avropada məşhurdur.	246 000 000
<u>Nasza-klasa.pl</u>	Məktəb, kollec və dostlar. Polşada məşhurdur.	11 000 000
<u>Netlog</u>	Ümumi. Avropada məşhurdur. Əvvəller Facebox və Redbox kimi tanımlırdı.	36 000 000
<u>Odnoklassniki.ru</u>	Ümumi. Rusiyada məşhurdur.	22 000 000
<u>Orkut</u>	Google-a məxsusdur. Braziliya, Paraqvay, Hindistan və Pakistanda məşhurdur. ABŞ və Kanadada məşhurluq qazanır.	67 000 000
<u>Plaxo</u>	Biznes	15 000 000
<u>Reunion.com</u>	Dostlar və ailələr, əlaqa saxlamaq	48 000 000
<u>Skyrock</u>	Fransız dilli ölkələrin qabaqcıl sosial şəbəkəsi	22 000 000
<u>Sonica.com</u>	Ümumi. Latin Amerikasında və ispan, portuqal dilli regionlarda məşhurdur.	17 000 000
<u>Tagged.com</u>	Ümumi	30 000 000
<u>Twitter</u>	Mikrobloq (140 simvola qədər)	45 000 000
<u>V Kontakte</u>	Rusiya sosial şəbəkəsi	20 000 000
<u>WAYN</u>	Səyahət və həyat tərzi	10 000 000
<u>Windows Live Spaces</u>	Bloq (əvvəlki MSN Spaces)	120 000 000
<u>Xanga</u>	Bloqlar və "metro" sahələri	27 000 000
<u>Xiaonei</u>	Çində mühüm sayt	15 000 000

Statistikaya görə son illər sosial şəbəkə istifadəçilərinin sayı bir neçə dəfə artmışdır.

Comscore (ABŞ, Virciniya ştatı) Internet layihələri üzrə marketinq araşdırmları şirkətinin 2009-cu ilin mayında yayımladığı hesabata görə planetin evdə və işdə Internetə çıxışı olan sakinlərinin üçdə ikisi sosial şəbəkə saytlarına müraciət edirlər. Yaşı 15 və 15-dən yuxarı 1,1 milyard Internet-istifadəçinin 734,2 milyonu ay ərzində ən azı bir sosial şəbəkə saytına baş çəkir.

Sosial şəbəkələrdə ən çox rusiyalılar vaxt keçirirlər, onlar sosial şəbəkələrə ayda orta hesabla 6,6 saat vaxt sərf edirlər və bu zaman 1307 səhifəyə baxırlar(cədvəl ). Aprel ayı ərzində Rusiya Internet-istifadəçilərinin 59 %-i və ya 18.9 milyon nəfəri sosial şəbəkə saytlarına ən azı bir dəfə daxil olmuşdu.

**Cədvəl 6.2. Bir istifadəçiye aid statistika**

Ölkə	Bir istifadəçiye düşən orta vaxt (saatla)	Bir istifadəçinin baxdığı səhifələrin orta sayı
<b>Dünya üzrə</b>	<b>3.7</b>	<b>525</b>
Rusiya	6.6	1,307
Braziliya	6.3	1,220
Kanada	5.6	649
Puerto Riko	5.3	587
İspaniya	5.3	968
Finlandiya	4.7	919
Böyük Britaniya	4.6	487
Almaniya	4.5	793
ABŞ	4.2	477
Kolumbiya	4.1	473
Meksika	4.0	488
Çili	4.0	418
İrlandiya	3.8	462
Türkiyə	3.7	427
Venesuela	3.7	454
Fransa	3.6	526
Avstraliya	3.4	374
Yeni Zelandiya	3.4	386
İsveçrə	3.2	430
İtaliya	3.2	399

Rus dilli Internet-istifadəçilər arasında ən populyar sayt [Vkontakte.ru](#) saytidır – onun 14,3 mln. istifadəçisi var. Sonra 7,8

milyon iştirakçısı olan Odnoklassniki.ru gəlir, sonrakı yerləri Mail.ru - "Мой Мир" (6,3 mln.) və Fotostrana.ru (1,6 mln.) bölüşdürür. Vkontakte.ru-nun ingilisdilli versiyasına – Facebook.com-a 616 min rusiyalı baş çəkib (keçən ilə müqayisədə artım 277 %-dir).

ComScore analitiklərinin fikrincə, Rusiyada sosial şəbəkələrin belə yüksək populyarlığı onların telefon rabitəsindən daha ucuz olması səbəbindən Rusiya kimi ərazicə böyük oan ölkədə müxtəlif regionlardan olan istifadəçilər arasında ən əlverişli ünsiyət və əlaqə vasitəsi olması ilə bağlıdır.

Sosial şəbəkələrdə keçirilən vaxta görə ikinci yerdə Braziliya gəlir, onun vətəndaşları ayda orta hesabla 6,3 saat vaxt sərf edirlər. Daha sonra Kanada (5,6 saat), Puerto-Riko (5,3 saat) və İspaniya (5,3 saat) gəlir. Qeyd etmək lazımdır ki, bu məlumatlar İnternet-kafelərdən və korporativ şəbəkələrdən gələn iştirakçıları nəzərə almır.

Ölkələrdə hansı sosial şəbəkə servislərinin daha çox yayılması da müəyyən maraq kəsb edir. Cədvəl -də Alexa və Google Analytics məlumatlarına əsasən sosial şəbəkə servislərinin dünyada yayılması göstərilir. Facebook əksər ölkələrdə ən geniş yayılan servisdir, lakin Çin və Rusiya özünəməxsusluqları ilə istisna təşkil edirlər.

Şəbəkə təhlükəsizliyi məsələləri ilə məşğul olan Purewire təşkilatı Twitter istifadəçilərinin davranışlarını analiz etmişdir. Analiz göstərmışdır ki, qeydiyyatdan keçmiş istifadəçilərin təxminən 40 %-i hələlik heç bir məlumat yazmayıb. 10-dan çox məlumat yanan istifadəçilərin sayı isə 22% təşkil edir. Twitter istifadəçilərinin təxminən 25 %-i heç kimin ardınca getmir, istifadəçilərin 20%-nin uçot yazısında 10-dan az ardıcıl (Follower)

var. Yəni uçot yazılarının yaradılmasına baxmayaraq istifadəçilərin əksəriyyəti fəaliyyət göstərmir.

**Cədvəl 6.3. Ölkələr üzrə ən geniş yayılmış üç sosial servis**

Ölkə	Sosial şəbəkə servisi
ABŞ	Facebook, MySpace, Twitter
Almaniya	Facebook, StudiVZ, MySpace
Avstraliya	Facebook, MySpace, Twitter
Böyük Britaniya	Facebook, Bebo, MySpace
Çin	QQ, Xiaonei, 51
Fransa	Facebook, Skyrock, MySpace,
Hindistan	Facebook, Orkut, Hi5
İspaniya	Facebook, Tuenti, Fotolog
İtaliya	Facebook, Netlog, Badoo
Kanada	Facebook, MySpace, Flickr
Rusiya	V Kontakte, Odnoklassniki, LiveJournal

Bu problemlə sosial şəbəkə servislərinin əksəriyyəti qarşılaşır. Sərr deyil ki, sosial şəbəkə istifadəçilərinin sayı barədə məlumatlar bir qədər şübhəlidir və onlar ictimai rəyə xidmət edirlər. Buna görə də mütəxəssislər sosial veb-servislərin adekvat qiymətləndirilməsi üçün standartlar işləyib hazırlamağı təklif edirlər.

### **6.3. Facebook sosial şəbəkəsi**

Facebook bir çox ölkədə ən çox istifadəçi auditoriyasına malik sosial şəbəkə servisidir. Facebook fotosəkillə profil yaratmağa, dostları axtarış tapmağa və onları şəbəkəyə dəvət etməyə, məlumatları mübadilə etməyə, digər istifadəçiləri status haqqında məlumatlandırmağa imkan verir. Fasebook-a fotosəkillər və videoroliklər yüklemək və onlara izahlar yazmaq, foto və videoalbumlar tərtib etmək, müxtəlif veb-proqramlardan istifadə etmək (onlayn-oyunlar, dostlara hədiyyələr və s.), istifadəçinin lövhəsində məlumatlar yerləşdirmək olar. Facebook, həmçinin maraqlar üzrə qruplar yaratmaq imkanı da təqdim edir.

Aşağıda Facebook-da qeydiyyat və Facebook-un interfeysi haqqında məlumat verilir.

**Facebook-da qeydiyyat.** Digər sosial şəbəkə saytları kimi Facebook-da da qeydiyyatdan keçmək – şəxsi hesab açmaq çox asandır.


Bunun üçün [www.facebook.com](http://www.facebook.com) saytına girib giriş səhifəsində olan qeydiyyat formasında aşağıdakı məlumatları daxil etmək tələb edilir: ad, soyad, e-poçt ünvanı, cins, doğum tarixi və parol.

Saytda bildirilir ki, “Həqiqiliyi və yaş məhdudiyyətli axtarışı təmin etmək üçün Facebook hamidən doğum tarixini düzgün göstərməyi tələb edir. Siz öz profilinizdə bu məlumatı gizlədə bilərsiniz. Bu Facebook Məxfilik Siyasəti tərəfindən tənzimlənir.” Qeyd edək ki, bu təkcə doğum tarixə aid deyil, istifadəçi profilin bu və ya digər hissəsinə kimin giriş icazəsi olduğunu müəyyən edərək profildə nəşr edilmiş istənilən informasiyaya giriş səviyyəsinə nəzarət edə bilər.

Qeydiyyat zamanı sizin göstərdiyiniz ünvana Facebook-dan məktub gələcək, məktubda göstərilən istinadı açmaqla siz qeydiyyatı təsdiq etməlisiniz.

Facebook şəbəkəsi gmail, yahoo!, hotmail və digər aparıcı poçt xidmətləri ilə integrasiya olunub – sizin ünvan kitabınızı həmin poçt sistemlərindən götürür və bu kitablarda olanlardan kimlərin Facebook-da qeydiyyatdan keçdiyini müəyyən edir. Siz onları Facebook-da dostunuz olmağa dəvət edə bilərsiniz, bu halda onların ünvanına müvafiq məzmunlu elektron məktub göndərilir.

### Facebook-un əsas səhifəsi



Şəkil 6.1.


Yuxarıdakı sol menyuda sizə gəlmış son dostluq təkliflərini, ismarişləri və bildirişləri görə bilərsiniz. Məsələn, sizin lövhədə kiminsə yazdıgı barədə bildiriş aldıqda sol küncdə, axtarış sətrinin yanında qırmızı qovuqcuq görücəksiniz. Bu qovuqcuğun üzərindən basıldıqda son bildirişlərin siyahısı olan menyu açılacaq.

«Əsas səhifə» (Home), «Profil» (Profile) və «Dostlarını tap» (Find Friends) menyuları yuxarı sol küncdə, «Hesab» (Account)

menyusu ilə bir sıradə yerləşir, bu menyuda şəxsi hesabın, məxfiliyin tənzimlənmələri, yardım mərkəzinə müraciət, hesabdan çıxış funksiyaları var.

Sol menyu elə təşkil edilib ki, dostlarla ünsiyyət sadələşsin və dostların əlavə etdikləri kontentdə naviqasiya rahat olsun. Məlumatlara və digər əsas funksiyalara bir yerdən, sizin xəbərlər lentinin (News Feed) solundakı menyudan müraciət etmək olar.

Şəkillər panelinin (Photos dashboard) köməyi ilə dostlarınızın son şəkillərinə baxa bilərsiniz. Hadisələr paneli (Events dashboard) sizin nəzərdə tutduğunuz tədbirlərlə yanaşı, dostlarınızın diqqət ayırdığı tədbirləri də əks etdirir. Dostlar paneli (Friends dashboard) dostlar tapmağa, dostlarınızdan kimin yaxınlarda profilində dəyişikliklər etdiyini görməyə kömək edir.



Şəkil 6.2.

Catı daha gözə çarpan etmək üçün “Xətdəki Dostlar” siyahısında hazırda şəbəkədə olan dostlarınızın siyahısı verilir. Bu siyahı tam deyil, ora sizin daha çox ünsiyyət saxladığınız şəxslər daxil edilir. Xətdə olan bütün dostlarınızın siyahısını görmək üçün siz aşağı sağ künçündə olan Söhbət (Chat) panelini açmaq və ya sol menyunun aşağıdakı «Hamısına bax» (See All) istinadına getmək lazımdır.

Programların axtarışı və onların istifadəsi «Programlar və Oyunlar» (Applications and Games) panelindəki «Programlar» (Applications) və «Oyunlar» (Games) istinadları ilə asanlaşır. Bu panellərdə sizin tez-tez istifadə etdiyiniz proqramlar, həmçinin sizin və dostlarınızın yaxınlarda istifadə etdiyiniz proqramlar eks olunur.

Siz həmçinin şəxsi səhifənizdə əlfəcin qoymuşunuz proqramların sayğaclarını da görə bilərsiniz. Sayğaclar sizə yerinə yetirməli olduğunuz hərəkətlər barəsində də bildirişlər edirlər, bunun sayəsində artıq siz oyunda öz gedisiñizi və ya programda dostunuzun bildirişini qaçırmayacaqsınız.

Xoşladığınız proqrama əlfəcin qoymaq üçün «Добавить закладку» (Add Bookmark) düyməsindən istifadə edə bilərsiniz, bununla da siz proqrama «Programlar və oyunlar» (Applications and Games) panelinin altındaki sol menyudan bir kliklə keçə bilərsiniz. «Daha çox» (More) istinadına getsəniz, sizin son əlfəcindən tam siyahısını görə bilərsiniz.

Facebook-da hesab edirlər ki, istifadə etdiyiniz proqramlar haqqında məlumat paylaşımı sizə və dostlarınızın təcrübə paylaşmağa kömək edir. Bununla yanaşı, Facebook-da informasiya paylaşımı zamanı nəzarət də vacib elementdir. Bu imkanları yalnız məxfilik tənzimləmələri ilə (Privacy Settings) qoşmaq olar.

Yəni, əgər siz son xəbərləri və programlarda sizin son hərəkətləriniz haqqında bildirişləri dostlarınızın görməsini istəmirsinizsə, siz istənilən vaxt bu tənzimləmələri məxfiliyin xassələrində (Privacy Settings) dəyişdirə bilərsiniz. Programlar üçün daha təfsilatlı nəzarət tətbiq etmək olar ki, bu funksiyaları bütün programlar üçün deyil, ayrı-ayrı programlar üçün qoşmaq və söndürmək mümkün olsun.

Sosial şəbəkələrin eksəriyyəti kimi Facebook-un da əsasını qruplar təşkil edir. Regional prinsipə görə, təşkilati prinsipə görə (universitetlər, qruplar, kurslar), həmçinin maraqlar üzrə qruplar yaratmaq olar.

Əgər musiqi qrupu, biznesi və ya hər hansı bir məhsulu təmsil etmək istəyirsinizsə, onda qeydiyyat formasında göstərilən istinadı açmaqla **Facebook səhifəsi** yaratmalısınız.

Hər bir qrupun hadisələr təqvimini və müzakirələr lövhəsi olur, onlar daha çox forumu xatırladır. Əyləncə gecələri, kino və teatrlara kollektivlə getməyi planlaşdırmaq, elanlar yerləşdirmək olar. Qruplar müxtəlif giriş səviyyəsinə malikdir, qapalı qruplar da yaratmaq olar.

Bir çox istifadəçi Facebook sosial şəbəkəsindən çıxmışın, oradan öz məlumatlarını silməyin prinsipinə mümkün olmadığını qeyd edir. Bir sıra hallar məlumdur ki, istifadəçilər texniki xidmətlə bir neçə ay yazışmadan sonra və hətta məhkəmə təhdidlərindən sonra da özlərinin bəzi məlumatlarının açıq olduğunu aşkarlamışdır.

Ləğv edilmiş uçot yazılarına aid məlumatların xəlvəti saxlanması istifadəçilərin fərdi məlumatlarının Facebook tərəfindən sui-istifadəsi qorxusunu artırır, bu, xüsusilə Facebook-un istifadəçinin etdiyi bazarlığı izləməyə imkan verən yeni

texnologiyasının reklam kampanyası fonunda güçlənir. Bu texnologiya əvvəllər istifadəçilərin onun istifadəsindən imtina prosedurunu nəzərdə tutmurdu. Belə bir prosedur yalnız qalmaqaldan və 50 min istifadəçi tərəfindən imzalanmış açıq etirazdan sonra daxil edilmişdi. Facebook rəhbərliyi üzr istəməyə məcbur olmuşdu.

## **6.4. Twitter sosial şəbəkəsi**

Mikrobloqlar son dövrlər meydana çıxmış populyar servislərdən biridir. İstifadəçilərə belə servis təqdim edən ən məşhur sosial şəbəkə saytı Twitter-dir (ingiliscə twitter – “civilti” deməkdir, təsadüfi deyil ki, layihənin loqosu sərcə şəklidir). Twitter mikrobloqunun həcmi standart SMS məlumatının həcmindən – 140 simvoldan artıq ola bilməz. Mikrobloqda yenilik barədə qısaca məlumat vermək, maraqlı sayta istinadı paylaşmaq və ya öz yerdəyişmələriniz barədə dostlarınızı məlumatlandırmaq, gündəlik həyatda maraqlandığınız şəxslərin fəaliyyətini izləmək olar.

Twitter-də qısa qeydlər yazmaq olar, onlar əsas bloqda yerləşdirmək üçün yaramır, lakin hər halda müəyyən maraq kəsb edirlər. Bloqçuların çoxu öz qonaqlarını Twitter-ə yönəltməklə onlarla bloqda olduğundan daha məhsuldar münasibətlər qururlar. Bu təəccübülu deyil, mikrobloq servisi bloqlarla müqayisədə oxucularla daha dinamik münasibətlər reallaşdırır.

Adı SMS-dən fərqli olaraq, Twitter-də sizin məlumatlarınızı bütün ardıcıllarınız və qonaqlarınız oxuyacaq. Ardıcılının sayı çox olan Twitter istifadəçiləri bu üstünlükdən fəal şəkildə yararlanırlar.

Hazırda Twitter təkcə bloqçular tərəfindən deyil, iri korporasiyalar, sahibkarlar, şou-biznes ulduzları tərəfindən öz tərəfdaşları və müştəriləri ilə qarşılıqlı əlaqənin funksionallığını yaxşılaşdırmaq üçün fəal şəkildə istifadə edilir. Məsələn, Twitter istifadəçiləri arasında CNN, ABŞ prezidenti Barak Obama, Britni Spears, The New York Times, məşhur velosipedçi Lens Armstrong və başqaları var.

2006-cı ildə yaradılmış Twitter əvvəlcə yalnız bir suala – “İndi nə edirsən?” sualına cavab vermək imkanı kimi nəzərdə

tutulmuşdu. Layihənin yaradıcısı dostları ilə daim qısa məlumatlarla ünsiyyət saxlamağa imkan verən bir platforma yaratmaq istəyirdi. Sonradan Twitter dünyada ən məşhur sosial şəbəkələrdən birinə çevrildi, hazırda məlumatları birbaşa mobil telefondan Twitter-də yerləşdirmək olar. Müasir Twitter-in əsas imkanları – mobil qurğularla yaxşı təşkil edilmiş iş imkanları və istifadəçinin coğrafi yerləşmə məkanının nəzərə alınmasıdır.

Twitter-də qeydiyyatdan keçmək çox asandır.

- [twitter.com/signup](http://twitter.com/signup) səhifəsinə keçirlər.
  - Full name – tam ad.
  - Username – istifadəçi adı, unikallığı – istifadə edilmədiyi avtomatik yoxlanır.
  - Password – parol.
  - Email – elektron poçt.
- Şəkildəki hərfləri daxil edirlər – avtomatik qeydiyyatın qarşısını alır.
- **Create my account** düyməsi basılır.
- Müxtəlif servislərdə olan dostlarınızı tapmağı təklif edirlər. Bu addımı buraxmaq olar və davam düyməsini basmaq olar. Bununla da qeydiyyat qurtarır. İndi siz tamhüquqlu Twitterçisiniz.

Twitter istifadəçisinin ardıcılları (ing. *followers*) və öncülləri (ing. *following*) olur. Ardıclar istifadəçinin bloqlarını oxuyur, istifadəçi isə öncüllerin bloqlarını oxuya bilər.

Twitter-in imkanlarına qisaca nəzər salaq. Twitter-i məlumatın bütün istifadəçilərə ünvanlandığı çatla müqayisə etmək olar. Pulsuz qeydiyyatdan keçən hər bir istifadəçi özünün məlumat lentində mikrobloq məlumatları yerləşdirmək imkanı əldə edir. Digər istifadəçilərin lentindəki məlumatları izləmək olar. Məlumatlara

şərh vermək və onları öz tvitində yenidən yerləşdirmək olar. Konkret şəxsə ünvanlanmış məlumatı hamının görməsini istəmirsizsə, şəxsi məlumatlar (*Direct messages*) sistemindən istifadə etmək olar.

Hər hansı tviitterçiyə (ing. *twiuser*) müraciət etmək üçün **Reply** nişanından istifadə etmək lazımdır. Müraciət ona ünvanlanacaq, lakin buna baxmayaraq onu hamı görəcək.

Twitter-in populyarlığına xeyli dərəcədə açıq API dəstək verir, onun köməyi ilə kənar programçılar Twitter-lə qarşılıqlı əlaqə saxlayan əlavə programlar yarada bilərlər. Twitter-də işin səmərəsini artırmağa xidmət edən çoxsaylı veb-servislər arasında gündəlik işdə ən çox istifadə edilənlər müxtəlif köməkçi kontentin: təsvirlərin və videonun Twitter-də tez yerləşdirilməsi üçün nəzərdə tutulan servislərdir. Belə veb-servislər çoxdur, onların arasından əsaslandırılmış seçim etmək və ən yaxşı həllərdən yararlanmaq olar.

Twitter-də şəkilləri yerləşdirmək üçün ən rahat servislərə **Tweetphoto** ([tweetphoto.com](http://tweetphoto.com)) və **Twitpic** ([twitpic.com](http://twitpic.com)) aid edilə bilər. **Twittergram** ([flickr.twittergram.com](http://flickr.twittergram.com)) servisi daha az məshhurdur, lakin faydada onlardan geri qalmır. Bu üç servisin imkanlarına qısaca nəzər salaq.

**Tweetphoto**-nın əsas vəzifəsi təsvirləri Twitterdə tez yerləşdirməkdir. Sistemə daxil olmaq üçün artıq mövcud olan Twitter uçot yazısının fərdi məlumatlarından istifadə etmək olar.

Fotoşəkli yüklemək üçün bir neçə üsuldan istifadə etmək olar – servisin saytındaki onlayn formadan yararlanmaq olar; fotoşəkli xüsusi generasiya olunmuş e-poçt ünvanına göndərmək olar, həmçinin **Tweetphoto** kliyent-programından istifadə etmək olar. iPhone, Android və Blackberry mobil platformaları üçün xüsusi kliyent programları var. Əgər mobil qurğu geoinformasiya ilə işləyə

bilirsə, onda müvafiq məlumatlar yüklemə zamanı müəyyən edilərək fotosəklərin təsvirinə əlavə edilir. Şəkil yükləndikdən sonra mətn də daxil etmək olar. Bu mətn şəklə istinadla birlikdə Twitterdə avtomatik yerləşdiriləcək.

Tweetphoto-nun əlavə imkanları arasında Twitter istifadəçilərinin Tweetphoto ilə yerləşdirilən məlumat lentini göstərmək olar.

Tweetphoto-nun öz reyting sistemi var. Bundan başqa, xüsusil **Celebrity Feed** kanalı təklif olunur, orada məşhur insanların şəklini yerləşdirmək olar. Xoşunuza gələn fotoları öz Tweetphoto məkanınızda **Favorites** bölməsində saxlaya bilərsiniz.

Tweetphoto universal axtarış sistemləri ilə “dostluq” edir. Əgər siz fotonu yükleyəndə onu təsvir edən mətn də daxil etməyi unutmayıbsınızsa, sizin məlumatın Google tərəfindən bir neçə dəqiqədən sonra indekslənməsi şansı var.

Twitter üçün ən məşhur mediahostinqlərdən biri Twitpic-dir. Twitpic-ə Twitter-in şəxsi hesabı ilə girmək olar. Burada fotoları yüklemək üçün bir neçə variant var, məsləhət görülən variant mobil qurğular üçün kliyentlərdən istifadə etməkdir. Fotosəkillərin Twitpic saytında veb-interfeysin köməyi ilə də yüklemək olar. Bundan başqa veb, kənar programçıların API Twitpic-ə girişi də dəstəklənir.

Yüklənmiş fotosəkillər lent şəklində nümayiş etdirilir. Twitpic yerləşdirilmiş fotosəkilləri silməyə və onlara yazılmış şərhlərə nəzarət etməyə imkan verir.

Twittergram servisinin təyinatı istifadəçinin Twitter və Flickr servislərindəki şəxsi hesablarının əlaqələndirilməsini təşkil etməkdir. Twittergram-da qeydiyyat zamanı Twitter və Flickr giriş məlumatlarını göstərmək lazımdır. Bundan sonra Twittergram sizin

Flickr lentindəki dəyişiklikləri avtomatik izləmə rejimini qoşur. Hər 10 dəqiqədən bir dəyişikliklər yoxlanır. Flickr-də yeni kontent meydana çıxdıqda Twittergram ona istinad olan məlumatı avtomatik generasiya edir və onu sizin adınızdan Twitter mikrobloqunda yerləşdirir. Twittergram-ı kökləyən qısa mətn yazmaq olar, bu mətn sizin yerləşdirilən bütün tvtlərə əlavə ediləcək. Fotoların yüklənməsi və arxivin idarə edilməsi üzrə bütün işlər Flickr-in üzərinə qoyulur.

Əlbəttə, bütün Flickr fotosəkillərinin Twitterdə yerləşdirilməsi o qədər də əlverişli deyil. Buna görə Twittergram-da süzgəclər nəzərdə tutulub. Twittergram-ı kökləyərkən mikrobloqda yerləşdirmək istədiyimiz fotosəkil teqlərini göstərmək tələb olunur. Bundan sonra Flickr-ə yüklədiyiniz şəkilləri həmin teqlərlə nişanlamaq lazımdır.

Qeyd edildiyi kimi, Twitter-in işini təkmilləşdirən çox sayıda servislər var. Onlardan bəziləri aşağıda qısaca sadalanır.

### **Fon şəkillərinin yaradılması**

MyTweetSpace; TwitBacks; FreeTwitterDesigner;  
TwitterBackgroundsGallery; Weatherize!; TwitterShowcase;  
PrettyTweet; TwitterGallery; TwtBg; DoctorTwitter və s.

### **Video, MP3, təsvirlər**

TwitPic; TwitUrm; SnapTweet; Yfrog; TwitPickr; Twt.fm;  
Acamin; TwitGoo; Twiew; Swg.fm; Listento.fm; Twitrpix.

### **Ardıcılara, öncüllər**

TwittrStrm – bir səhifədə sual verilir, ardıcılardan cavab alınır;  
TwtrFrnd – 2 tviterçinin ortaq istifadəçiləri, statistika;  
TwitteRel – açar sözlər üzrə tviterçilərin avtomatik axtarışı;  
Twollow – açar sözlər üzrə avtomatik öncüllük;  
FlashTweet – kütləvi öncüllük;

TwitNest – ardıcılların xəritəsi;  
TweetParty – ardıcılın qruplara bölgüsü;  
Twitly – öncüllerin qruplara bölgüsü;  
TwitterLess – sizdən uzaqlaşdırın məlumatlar, statistika;  
TweetSum – ardıcılın menecmenti;  
TwitterPoster – ardıcılın avatarlarından mozaika;  
WhoFollowsWho – kim kimin ardıcılıdır;  
Twitoria – aktiv olmayan öncüllerin axtarışı;  
TweepDiff – bir neçə tətbiçinin, yəni onların ardıcılının /öncüllerinin müqayisəsi;  
WhoShouldIFollow – kimi ardıcılara əlavə etməyi tövsiyə edir;  
MyCleenr – aktiv olmayan öncüllerin silinməsi;  
TweetEffect – hansı tətbiçin sonra insanlar sizdən uzaqlaşıblar;  
FriendOrFollow – dost yoxsa ardıcıl?  
TweetLater – sizi ardıcıl elan edənlərin avtomatik əlavə edilməsi.

### **Bloqlar, forumlar**

TwitProfiles – ardıcılın sayını göstərən düymə (FeedBurner kimi);  
TeFollow – ardıcılın sayını göstərən düymə, ardıcılarsız arasında dostların faizi üzrə statistika;  
Tweeterized – son tvit olan şəkil;  
TwitImg – şəkil;  
TwitterCard, TweetSig – forum və ya bloqda olan şəkil;  
TweetSig – analoji;

Twoxit – Twitter-ə yazmaq mümkün olan sayt üçün vicət;  
TwitterMySite – sizi ardıcıl etmək çəgirişini olan şəkil;

### **Statistika**

TwitterAnalyzer; TweetStats; TwitterCounter; TwitterFriends.

## Axtarış

BackTweets; Twazzup; TweeFind; TwIdentify; Twithority.

## Planlaşdırıcı (ing. ToDo)

Twaitter; TwitterTime; Twications; FutureTweets; Twit2Do.

## Müxtəlif

Twiggit – Twitter və Digg-i birləşdirir;

FeedNest – RSS-in Twitter-ə ixracı;

TwitterFeed – RSS ixracı;

Radaroo – tanışlıq servisi;

TwittaScope – horoskop;

ClimaTweet – hava proqnozu; və s.

## 6.5. Bloqlar

Bloq – bir və ya bir neçə müəllifin yazılarından ibarət əks xronoloji ardıcılılıqda təşkil olunmuş veb-gündəlikdir. Bloq sözü ingilis dilində web və log sözlərindən (“vəb-jurnal”) əmələ gəlmişdir. Bu termini Travis Petler təklif etmişdir.

Bloq xidmətlərinən istifadə etməklə şəxsi onlayn gündəlik yaratmaq, başqa istifadəçilərin gündəliyini oxumaq, ayrı-ayrı cəmiyyətlərdə maraqlı mövzularla çıxış etmək və şəxsi cəmiyyət yaratmaq mümkündür.

Bloqu idarə edən insanları *blogger* (blogger), Internetdəki bütün bloqlar çoxluğununu isə *bloqosfera* adlandırırlar (blogosphere).

Əslində bloq veb-saytdır, onun əsas məzmununu yazılar, təsvirlər və multimedya vasitələri təşkil edir. Müvəqqəti əhəmiyyət kəsb edən qısa müəllif qeydləri bloqların xarakterik cəhətidir.

*Wasington Profile* qəzetiinin məlumatına görə dünyada ilk bloq Tim Berners-Li-nin veb-səhifəsi hesab olunur. O, 1992-ci ildən bu saytda xəbərlər dərc etdirməyə başlamışdı. Bloqların geniş yayılması 1996-cı ildən başlanmışdı. 1999-cu ildə Pyra Labs

kompyuter təşkilatı (San-Fransisko) “Blogger” adlı sayt açmışdı. Bu, ilk ödənişsiz bloq xidməti idi. Sonralar Blogger-i Google şirkəti aldı.

Bloqların çoxsaylı növləri var. Müəlliflər heyətinə görə bloqlar şəxsi, qrup, ictimai, məzmununa görə isə tematik və ya ümumi olurlar. Bundan başqa, elmi bloqlar, siyasi bloqlar, fotobloqlar da var. Bloqları adı gündəlikdən fərqləndirən cəhət onların mühitidir. Bloqlar şəbəkəyə məxsusdur, açıqdır, şəbəkənin müəyyən istifadəçiləri üçün əlyetəndir. Bu, bloq yazılarını gündəlikdəki yazılarından fərqləndirən cəhətlərdir.

Müxtəlif bloqlarının populyarlığının artması İnternetdə asanlıqla yeni bloq yaratmağa imkan verən xidmətlərə və vasitələrə böyük tələbatın olmasına gətirib çıxardı. Onlayn-gündəliklərə doğru belə kütləvi canlanma dövrü ərzində çox sayıda bloq xidmətləri və müxtəlif bloq programları yaradılmağa başlandı.

**Bloq program təminatı.** Bloqların idarə edilməsi xüsusi program təminatına əsaslanır. Bu program təminatı, adətən, istifadəçilərə yazıları əlavə etməyə, dəyişdirməyə və onları İnternetdə dərc etməyə imkan verir. Belə program təminatı bloqun sürgüsü adlanır və kontenti idarəetmə sisteminin (Content Management System, CMS) xüsusi hali hesab olunur.

Hazırda çox sayıda bloq programları vardır. Bloq programları arasında ən məşhuru “de facto” standart iddiasında olan WordPress-dir. Bu program təminatını [www.wordpress.net](http://www.wordpress.net) saytından pulsuz əldə etmək olur. WordPress programının işləməsi üçün PHP və MySQL dillərinin dəstəkləndiyi mühit olmalıdır.

Peşəkar bloqqerlər üçün nəzərdə tutulmuş *Nucleus* ([nucleuscms.org](http://nucleuscms.org)) və *Movable Type* ([sixapart.com](http://sixapart.com)) programları WordPress programına nisbətən daha az məşhurdur. Bloqlar üçün digər program təminatına misal olaraq Drupal, Textpattern, 2z

project, InTerra Blog Machine, e2, DataLife Engine və s. göstərmək olar.

Göstərilən programlardan başqa, lisenziyalı programlar da vardır. Bu programlar quraşdırılan zaman lisenziya açarı tələb olunur:

Telligent Community;  
ExpressionEngine;  
Traction TeamPage;  
Windows Live Writer;  
IBM Lotus Connections;  
IBM Lotus Quickr və s.


**Onlayn bloq xidmətlər.** Ayrıca bloq programı onlayn bloq xidmətlərindən fərqlənir. Bloq programı bloqun müəllifinə böyük sərbəstlik verir. O, öz gündəliyini sərbəst olaraq yaradır. Burada bloq üçün istənilən domen adı seçmək mümkündür. Bloq programından fərqli olaraq, onlayn bloq xidməti istifadəçilərə geniş auditoriya tapmaq imkanı verir. Məsələn, onlayn bloq xidməti vasitəsilə maraq dairələri eyni olan digər bloqqerləri avtomatik tapmaq mümkündür.

Dünyada ən məşhur onlayn bloq xidmətləri Livejournal, Blogger, Typepad, Windows Live Spaces, Wordpress hesab olunur. Bunlardan əlavə, başqa onlayn bloq xidmətləri də vardır. Onların siyahısı Əlavə 3-də göstərilmişdir.

## 6.6. LiveJournal

LiveJournal (adətən, qısa şəkildə LJ kimi yazılır) Internet istifadəçilərinin bloq yerləşdirdiyi virtual cəmiyyətdir. LiveJournal saytının pəncərəsi şəkil 6.3-dəki kimidir.

LiveJournal həm də LiveJournal virtual cəmiyyətini idarə etmək üçün təyin olunmuş açıq və pulsuz program təminatının adıdır. LiveJournal saytını başqa bloq saytlarından fərqləndirən cəhət onun sosial şəbəkə yaratmaq xüsusiyətinə malik olmasıdır. LiveJournal 15 aprel 1999-cu il tarixdə Brad Fitzpatrick tərəfindən yaradılmışdır.



Şəkil 6.3. Livejournal saytının pəncərəsi

O, LiveJournal-dan öz orta məktəb yoldaşları ilə əlaqə saxlama vasitəsi kimi istifadə etmişdir.

LiveJournal.com saytının statistikasına əsasən 2009-cu ilin noyabr ayının qeydlərinə görə LiveJournal saytında 23 838 980

hesab açılmışdır. LiveJournal saytında istifadəçilərinin sayı çoxluq təşkil edən ölkələr cədvəl 6.4-də göstərilmişdir.

**Cədvəl 6.4.** LiveJournal istifadəçilərinin sayı

Ölkə	İstifadəçilərin sayı	Artım, %
ABŞ	3 961 797	67.45%
Rusiya	874 783	11.95%
Kanada	353 331	5.93%
Birləşmiş Krallıq	338942	5.60%
Avstraliya	162 473	2.62%
Sinqapur	136 436	1.77%
Ukrayna	127 688	1.62%
Filippin	77400	1.17%
Almaniya	68 039	1.07%
Yaponiya	49 438	0.82%

## 6.7. Elmi tədqiqatçılar üçün sosial şəbəkə

Müasir elmin təşkilində əhəmiyyətli istiqamət – alımlar üçün sosial şəbəkələrdir.

Hazırda ən inkişaf etmiş belə sosial şəbəkə – Research Gate (researchgate.net) sistemidir.

Onun yaradılması ilə bir çox alim, başlıca olaraq harvardlılar məşğul olurlar, onların elmi maraq dairəsinə elmi kommunikasiya, elmmetriya, informatika və s. daxildir, bunun sayəsində sistem öz funksiya və imkanlarını çox sürətlə genişləndirir. İki xüsusi köməkçi sayt – yeni servislər haqqında məlumatlandırma lenti və istifadə üzrə kömək saytı – yalnız ən inqilabi dəyişiklikləri eks etdirə bilirlər. Burada eks-əlaqə və administratorlara sistemdəki müxtəlif boşluqlar barəsində xəbər vermək, sistemi müzakirə etmək imkanları da yaxşı inkişaf edib.

Research Gate (RG) şəbəkəsinə ilk növbədə beş blok daxildir:

- 1) sosial şəbəkə

- 2) qruplar şəbəkəsi
- 3) bibliografiq verilənlər bazası
- 4) elmi əmək birjası
- 5) ümumi axtarış sistemi
- 6) xarici obyektlərlə əlaqə sistemi

### **1) Sosial şəbəkəyə daxildir:**

- profayllar toplusu; açıq (kontakt) və ya gizli (özgə profaylına istinad və ya informasiyanın özgə profaylına onun sahibi görmədən birbaşa daxil edilməsi) əlaqə formalasdırmaq imkanı var.
- öz kontaktlar şəbəkəsini formalasdırmaq və strukturlaşdırmaq imkanı: dəvətlər (RG-dən, öz uçot yazısı ilə digər sosial şəbəkələrdən, e-poçt ilə) və RG iştirakçılarını bir-birinə təqdimetmə (özünün kontaktları daxilində).
- profaylları əlaqələndirən məntiqi sahələr (ölkə, şəhər, elm sahəsi, təşkilat, qrupda iştirak, ümumi əsərlər və s.). Profaylin məntiqi sahələri əsas etibarı ilə elmi məqsədlərə yönəlib.
- gizli məntiqi sahələr (teqlər) – açar sözlər, sonradan asanlıqla sıralamaq üçün kontaktları bu sözlərlə nişanlamaq olar.
- məlumatlar, əsərlərə bibliografiq istinadlar, qrupa dəvətlər göndərmək imkanı və s.
- yaxın profayllara malik tədqiqatçılar siyahılarının generasiyası (hələlik bu siyahilar o qədər də dəqiqliyə deyillər).

Qeyd etmək lazımdır ki, erqonomiklik və ətraflı düşünülmə baxımından bu şəbəkə geniş yayılmış sosial şəbəkələrdən xeyli üstündür.

**2) Qruplar şəbəkəsi.** Burada hər şey digər şəbəkə və icmalarda olduğu kimidir:

- 1) forum yaratmaq və onu strukturlaşdırmaq imkanı
- 2) hadisələr təqvimini və hadisələri qrup üzvlərinin yadına salan «taymer»

- 3) qrup üzvlərinə göndəriş servisi
- 4) qruplar arasında iyerarxik əlaqələrin qurulması
- 5) qrupa aid faylları saxlamaq imkanı
- 6) iştirakçıların daxilolma və hüquqlarının dərəcələrə bölünməsi.

Girişi yalnız dəvət üzrə olan və üzv olmayanlara görünməyən tam qapalı qruplar da mümkündür. Yuxarıda sadalananlarla (təqvim, forum, faylların saxlanması) birlikdə bu, həmmüəlliflərlə məqalə üzərində iş üçün, beynəlxalq layihədə iştirak və s. üçün ideal variantdır.

Qeyd edək ki, institutlar üçün RG administratorla razılışdırmaqla RG-yə tam integrasiya olunmuş, lakin əməkdaşlar üçün konfidensial daxili sistem üçün ayrıca giriş platformaları formalasdırmağa imkan verir.

**3) Biblioqrafik verilənlər bazası.** Məntiqi əlaqəli dörd servisdən ibarətdir:

- 1) bir sıra böyük axtarış sistemləri (Biomed, Pubmed, DOAJ və s.), onlar on milyonlarla məqaləni əhatə edirlər. Hələlik vacib jurnalların hamısı əhatə olunmayıb (əsasən məqalə haqqında təkcə annotasiya deyil, açar sözlərin istifadə statistikası da daxil olmaqla maksimum informasiya verən axtarış sistemləri istifadə edilir), lakin daim yeni resurslar əlavə edilir. Hər bir məqalə üçün – oxşar məqalələrin siyahısı, məqalənin oxucularının siyahısı generasiya edilir; şərhlər əlavə etmək, məqaləni qiymətləndirmək, digər iştirakçılara göndərmək, öz müəllifliyini qeydiyyata salmaq, RG-də qeydiyyatı olmayan şəxslərin də baxa bilməsi üçün Internet istinadı generasiya etmək, öz saytını RG ilə əlaqələndirmək üçün html-ə əlavə etmək üçün kod generasiya etmək olar. Məqaləni şəxsi kitabxananiza göndərmək olar (onda digər RG iştirakçıları sizi oxucular siyahısında görəcəklər).
- 2) RG iştirakçılarının xarici axtarış sistemlərində olan eyni forma üzrə yerləşdirdikləri məqalələr toplusu (iştirakçının nəşrləri

siyahısına belə nəşrlər və istifadəçinin ümumi axtarış sistemindən özünükü kimi işarələdiyi nəşrlər də daxil ola bilər). Tam mətni də qoşmaq olar. İstinadları digər iştirakçılara göndərmək olar.

- 3) jurnallar üzrə verilənlər bazası; böyük miqdarda informasiya var: istinad indeksi, məqalələrdə açar sözlərin statistikası, nömrələrin sayı, elektron nüsxəyə müraciət üsulları, preprintlərin və ottisklərin mövcudluğu, resenziya vermə müddəti və s. Oxşar jurnalların siyahısı generasiya edilir.
- 4) müəllif hüquqlarının analizi servisi ilə əlaqəli repozitari. Mahiyyət ondadır ki, istifadəçi jurnalların eksəriyyətində çap edilmiş öz məqalələrini qeyri-kommersiya məqsədləri üçün öz şəxsi saytlarında yerləşdirə bilər, profayl da belə saytdır. Lakin jurnalların bir çoxu bunu açıqlamırlar. Sistemdə bütün bunlar ətraflı işqlandırılır, RG ümumi axtarış sistemində görünən məqalənin pdf faylini saytda yerləşdirmək hüququnuzun olub-olmadığını göstərir (onu yükleməyə icazə verildiyini bütün iştirakçılar dərhal görəcəklər).

**4) Elmi əmək birjası:** iş, dissertasiya sonrası (postdoc) tədqiqat, tələbə vakansiyaları, qrantlar və s.

#### **5) Ümumi axtarış sistemi:**

- 1) açar sözlər üzrə axtarış sistemi. Ayrı-ayrı siyahılarla aşağıdakiləri verir: şəxslərin profaylları, qruplar, ümumi ədəbiyyat axtarışından məqalələr, bu sözlər olan məqalələri yerləşdirmiş müəlliflər, bu açar sözlərlə məqalələrin nəşr edildiyi jurnallar (bu servis ayrıca axtarış sistemi – **Journal finder** kimi də işləyir)
- 2) annotasiyaların semantik analizi – axtarışın daha incə və dəqiqlik üsludur. Qeyd edək ki, RG istifadəçinin əsərlərinin annotasiyalarını avtomatik analiz edir və tematika üzrə yaxın məqalələrin siyahısını verir (yaxın tədqiqatçıların, qrupların və s. siyahıları da generasiya edilir).

- 3) Network Graf. Bu ayrıca media programıdır, onun köməyi ilə müxtəlif növ informasiyanı tez nəzərdən keçirmək olar. Sistem hər bir profayl üçün şəxsin kontaktları, qrupu və nəşrləri daxil olan sxem generasiya edir. Bu zaman həmin informasiyanın təqdim edilməsinin, bu sxem üzrə digər şəxslərin profayllarına, onların nəşrləri siyahılara keçidin və s. çox müxtəlif variantları var.
- 6) Xarici obyektlərlə əlaqə sistemi.** RG digər Internet servisləri ilə sıx integrasiya olunub. Axtarış sistemindən xarici axtarış sistemində, jurnalların saytına birbaşa keçidlər var, əksinə, öz saytlarını RG ilə əlaqələndirmək, öz profaylına giriş vermək və onun səhifəsini (analoji olaraq istənilən nəşri) xarici sayta integrasiya etmək olar, Facebook, Twitter və başqa sosial şəbəkələrdə RG cəmiyyətləri var, RG-ni öz uçot yazıları, poçt yaşıkları, ünvan kitabları ilə əlaqələndirmək olar (öz kompyuterində verilənlər bazası yaratmaq üçün özgə profaylini «vizitka» formatına çevirmə servisi var). Ümumi axtarış sistemini birbaşa Mozillaya (Google Toolbar kimi) qoymaq imkanı var.

## 6.8. Sosial şəbəkələr üçün program platformaları

Yeni Web 2.0 nəslinə aid edilən sosial şəbəkələrin yaradılması üçün bir sıra program həlləri təklif edilir (cədvəl 6.5).

Cədvəl 6.5. Sosial şəbəkələr üçün program təminatı

Program təminatının adı	Sirkət/Müəllif	Əsas funksiyalar
Ning platforması <a href="http://www.ming.com">www.ming.com</a>	Netscape Mark Andersen	PHP və AJAX programları üçün interfeyslər toplusu
<a href="http://www.forge.mysql.com">www.forge.mysql.com</a>	MySQL şirkəti	MySQL layihələrinin hostinqi, RSS və XML texnologiyası
<a href="http://www.developer.yahoo.com">www.developer.yahoo.com</a>	Yahoo	YUI kitabxanası, AJAX-in analogu
<a href="http://www.squarespace.com">www.squarespace.com</a>	Entoni Kasalena	Bloq yaradılmasını dəstəkləyir

Sosial şəbəkələr sahəsində işləyən şirkətlərə məxsus tətbiqi programlaşdırma interfeyslərinin (Application Programming Interface, API) açıq elan edilməsi meyilləri aydın müşahidə edilir, bu kənar programçılar tərəfindən yeni sosial servislərin yaradılmasını stimullaşdırır və istifadəçilər üçün sosial şəbəkəni daha cəlbedici edir.

Google şirkətinin sosial şəbəkələrin və sosial resursların yaradılması üçün vahid açıq standart yaratmaq ideyası digər təşəbbüslardən çox fərqlənir. Sosial servislərin yaradılması üçün Google vahid tətbiqi programlaşdırma interfeysi – OpenSocial API platforması təklif edir. OpenSocial tamamilə açıq interfeysdir, həm programçılar, həm də başqa sosial resurslar tərəfindən istifadəyə tam yararlıdır. OpenSocial API ilə yaradılmış istənilən tətbiqi programı bu interfeysi dəstəkləyən istənilən sosial şəbəkəyə integrasiya etmək olar.

OpenSocial meydana çıxdığı andan (1 noyabr 2007-ci il) bir sıra böyük sosial şəbəkələr onu dəstəklədiklərini elan etdilər. Standartın dəstəklənməsi və inkişaf etdirilməsi üçün 1 iyul 2008-ci ildə *OpenSocial Foundation* qeyri-kommersiya birlüyü yaradılmışdır – onun iştirakçıları arasında Yahoo!, MySpace və Google kimi məşhur şirkətləri tapmaq olar.

## 6.9. Onlayn sosial şəbəkələrin problemləri

Sosial şəbəkələr dünyani yeni kommunikasiya inqilabı ilə üz-üzə qoyur, dünyanın ən müxtəlif yerlərindən insanların bir-biri ilə ünsiyyət qurmasına, keçmiş əlaqələrini bərpa edib davam etdirmələrinə əlverişli şərait yaradır. Sosial şəbəkələrdə keyfiyyətcə yeni virtual cəmiyyətlər yaranır, burada insanlar ən müxtəlif sahələrdə öz biliklərini bələşürək, öz peşəkar biliklərini artırırlar.

Lakin sosial şəbəkələrin populyarlıq bumu çox böyük sayda – milyonlarla istifadəçinin onlardan asılılıq problemini də yaratır, ona Internet-asılılığın bir növü kimi baxmaq olar. Bu asılılıq virtual həyata həddən artıq aludəçilik, daha çox sayda virtual tanışla ünsiyyətdə olmaq arzusu, virtual ünsiyyət olmadıqda diskomfort şəklində özünü göstərir.

Bu, bir tərəfdən sosial servislərin populyarlığını təmin edir, belə layihələrin böyüməsinə və layihə sahiblərinin xeyrinə xidmət edir, digər tərəfdən belə aludəçilik ciddi psixi pozuntulara səbəb olur.

Sosial şəbəkələr ilə fəal ünsiyyət, “olban dili”nin istifadəsi, slenqin, jarqon ifadələrinin işlədilməsi, punktuasiyanın pozulması, qısaltmaların (ixtisarların) istifadəsi leksik və qrammatik vərdişlərin deqradasiyasına səbəb ola bilər.

Sosial şəbəkə istifadəçilərinin böyük əksəriyyəti hesab edir ki, onlayn ünsiyyət onun heç olmamasından daha yaxşıdır, bununla yanaşı, onlar razılaşırlar ki, Internetdə dost tapmaq real həyatdakindan asandır.

Sosial şəbəkə iştirakçılarının 40 %-i hesab edir ki, elektron yazışma real insan nitqini tam əvəz edir, lakin onların yalnız 14 %-i real ünsiyyətlə müqayisədə virtual ünsiyyətdən daha çox zövq alırlar.

Statistikaya görə tanışlıq üçün xüsusi tanışlıq saytları deyil, sosial şəbəkələr daha populyar mühittir. Ailə psixoanalitikləri hesab edirlər ki, sosial şəbəkələrə hamılıqla aludəçilik nəticəsində ailə münəaqişələrinin də sayı artacaq.

Mütəxəssislər sosial şəbəkə saytlarının insan sağlamlığı baxımından zərərli ola biləcəyi haqda xəbərdarlıq edirlər. Sosial şəbəkələrdə fəal sosial həyat tərzi yaşayan insanların gerçek ictimai əlaqələrdən və üz-üzə ünsiyyətdən uzaq qalmaları müxtəlif bioloji təsirlər yarada bilər.

Aparılan araşdırmlar kompyuter qarşısında uzun müddət oturmanın genlerin iş formasını dəyişdirə biləcəyini, immunitet sisteminin reaksiyalara təsir edə biləcəyini, damar sisteminin funksiyalarını poza biləcəyini, hormon səviyyələrini dəyişdirə biləcəyini və adamın ruh halını poza biləcəyini göstərir. Bütün bunlar da insanın xərçəng, infarkt, beyin qanaması və s. kimi ciddi sağlamlıq risklərinə yol aça bilər.

Psixiotorlar hesab edir ki, Facebook və MySpace kimi sosial şəbəkələrdən istifadə edən uşaqlarda dünyaya qarşı “potensial təhlükəli” baxışlar inkişaf edə bilər. Onlar qeyd edirlər ki, 1990-cı ildən bəri dünyaya gəlmüş uşaqlar, həyatlarını İnternetsiz təsəvvür etmirlər.

Həkimlər qeyd edirlər ki, sosial şəbəkə saytlarına olan maraq, intihar və özbaşına hərəkətlərin riskini artırı bilər. 2006-cı ildə MySpace şəbəkəsini ziyarət edən istifadəçilərdən biri intihar edərək həyatına son qoymuşdur.

Sosial şəbəkələrin populyarlığının vacib faktorlarından biri virtual anonimlidir. İştirakçılar yalnız özləri haqqında lazım

bildikləri məlumatları verirlər, bununla da özləri haqqında təsəvvürü dəyişmək imkanı əldə edirlər.

Sosial şəbəkələr kriminal strukturların da diqqətini çəkir. Sosial şəbəkələrdən bəzən müxtəlif cinayət məqsədləri üçün də istifadə edilə bilər. Sosial şəbəkələr insanların şəxsi məlumatlarının asanlıqla yayılmasına və ya əldə edilməsinə səbəb olur. Buna görə də poçt ünvanlarını, yaxınların fotosəkillərini şəbəkədə yerləşdirmək, öz maddi imkanlarını nümayiş etdirmək məsləhət görülmür.

Analitika şirkətlərinin tədqiqatlarına görə amerikan işəgötürənlərinin 45 %-i iş iddiaçılarının yararlı olub-olmadığını sosial şəbəkələrdəki məlumatlara əsasən yoxlayırlar. İşə qəbul etməkdən imtina qərarlarının 35 %-i Internetdən alınmış informasiya əsasında qəbul edilir. İddiaçılar haqqında əsas informasiya mənbəyi Facebook-dur, sonra MySpace, LinkedIn və Twitter gəlir.

ABŞ prezidenti B.Obama orta məktəb şagirdləri ilə görüşündə məsləhət görmüşdür ki, Facebook-da özləri haqqında məlumat yerləşdirərkən ehtiyatlı olsunlar, çünkü “YouTube erasında etdiyiniz hər şey gec-tez sizin həyatınızda üzə çıxacaq.”

Bəzi xüsusi xidmət orqanları və hüquq-mühafizə orqanları sosial şəbəkələrdən öz məqsədləri üçün istifadə edirlər, sosial şəbəkələr bir növ insanları nəzarət altında saxlama alətinə çevrilir. Onları sosial şəbəkələrdəki geniş məlumat bazası cəlb edir: şəxsi yazışmalar, istifadəçilərin həyatlarının müəyyən tərəflərini əhatə edən dosyeləri, foto və videomaterialları. Bu məlumatlar cinayətlərin açılmasına və qarşısının alınmasına təsir edə bilər, məhkəmədə dəlil ola bilər. Hətta fikirlər dolaşır ki, sosial şəbəkələrin yaradılmasında bir sıra ölkələrin xüsusi xidmət orqanları heç də az rol oynamayıblar.

Kibercinayətkarlar yalançı antiviruslar yaymaq üçün sosial şəbəkələrdən fəal şəkildə istifadə edirlər. PandaLabs antivirus şirkətinin məlumatına görə Boface soxulcanı xüsusi olaraq

Facebook vasitəsi ilə zərərli programların yayılması üçün yaradılmışdı. Boface soxulcanının bir variantı Facebook-dan yalançı antivirusun yüklenməsi və kompyuterdə quraşdırılması üçün istifadə edilir. Bu soxulcan kompyuter yoluxduqdan ən azı 4 saat sonra işə düşərək ekrana məlumat çıxarıır ki, kompyuter virusa yoluxub və bu yalançı antivirusu almağı təklif edir.

Sosial şəbəkələrin istifadəsinə qadağa. ABŞ-da dövlət, özəl idarə, müəssisə, təşkilat və şirkət rəhbərləri öz işçilərinə iş vaxtı sosial şəbəkələrə müraciət etməyi qadağan etməyə başlayıblar. "Robert Half Technology" şirkəti tərəfindən aparılan tədqiqatlar göstərib ki, sahibkarların yarısından çoxu öz işçilərinin işə intizamının artırılması məsələlərinə ciddi fikir verməyə başlayıblar. Tədqiqatlar zamanı sorğularda 1400-dən artıq korporasiya və təşkilatın yüksək vəzifəli menecerləri (100-dən artıq əməkdaşı) iştirak edib.

Məlum olub ki, ABŞ şirkətlərinin 54%-i öz işçilərinə iş vaxtı Twitter, Facebook, LinkedIn və MySpace kimi sosial şəbəkələrdən istifadə etməyi qadağan edib. Şirkətlərin 19%-i işə öz işçilərinə sosial resurslardan yalnız korporativ məqsədlərlə istifadə etməyə icazə verdiklərini bildirib. 100 şirkətdən hər 16-cısı şəxsi məqsədlərlə sosial şəbəkələrə müraciət etməyə məhdudiyyətlər qoyur. Təşkilatların yalnız 10%-i əməkdaşların bu kimi saytlara müraciət etməsinə heç bir məhdudiyyət qoymayır.

## **6.10. Sosial şəbəkələrin gələcəyi**

2009-cu ilin aprelində Forrester Research tədqiqat agentliyi "Sosial vebin gələcəyi: beş mərhələ" adlı məruzədən bəzi parçaları nəşr etdi. Bu məruzə müasir Internetin inkişafındakı əsas tendensiyaya – pərakəndə sosial meydançaların tədricən vahid sosial fəzada birləşməsinə həsr olunub.

Forrester Research sosial vebin inkişafında 5 mərhələ (“era”) ayırır. Bu eralar bir-birini ardıcıl əvəz etmirlər, onların bir-biri ilə ortaq dövrləri var.

Qeyd etmək lazımdır ki, məruzə müəllifləri bu eraları xronoloji olaraq məhz amerikan Internetinin inkişafına bağlayırlar. Belə hesab edilir ki, Qərbi Avropa sosial şəbəkələri inkişafda amerikan şəbəkələrindən 1-2 il, rus sosial şəbəkələri – təxminən 3-5 il geri qalırlar, Çin sosial şəbəkələri isə ümumiyyətlə özlərinin məxsusi məntiqi ilə inkişaf edirlər.

**1. Sosial münasibətlər erası.** Internet istifadəçiləri təxminən 1990-cı illərin ortalarında profayllar yaratmağa və onlayn rejimdə ünsiyyət saxlamağa başladılar. ABŞ-da bu mərhələ 2003-2007-ci illərdə “yetkinlik” həddinə çatdı: MySpase, Facebook, LinkedIn, Twitter sosial şəbəkələri populyarlıq pikinə çıxıdlar, əksər amerikan Internet-istifadəçisinin Internetdə ən azı bir profaylı var (çox vaxt bir neçə).

**2. Sosial funksionallıq erası.** 2007-ci illərdə sosial şəbəkələr əlavə funksional – istifadəçiye öz sosial veb-fəaliyyətini əsas portalın çərçivəsindən kənara yaymağa imkan verən qacətlər (ing. gadgets) və tətbiqi program təklif etməyə başladılar, “açıq platformalar” meydana çıxdı: Facebook-da F8 (2007-ci il may), Google-da və MySpace-də Open Social (2007-ci il noyabr), LinkedIn-də InApps (2008-ci oktyabr).

“Açıq platformanın” iş prinsipi belədir: belə tətbiqi programı özündə quraşdırın özgə sayt üz servislərini yaratmaq üçün müvafiq sosial şəbəkənin verilənlərinə müraciət edə bilər. Sadə sözlərlə, sosial şəbəkənin istifadəçisi bu saytda avtorizasiya edilə bilər və

müəyyən hərəkətləri yerinə yetirə bilər – məsələn, bloqdakı yazını şərh edə bilər.

Başqa sözlə, hazırda əsas sosial şəbəkələrin ətrafında belə qarşılıqlı nüfuz edən sayt “kolları” formalaşmağa başlayır. Forrester Research hesab edir ki, bu mərhələ yetkinliyə 2010-2012-ci illərdə çatacaq (ABŞ-da).

**3. Sosial müstəmləkəçilik erası.** Çox güman ki, 2009-cu ilin sonlarında əsas sosial şəbəkələr və onların “kolları” arasındakı arakəsmələri tədricən sindiracaq Internet-texnologiyalar meydana çıxacaq. Eyni bir uçot yazısı (*ing. account*) ilə həm Facebook, həm Google, həm Odnoklassniki və s. sosial şəbəkələrdə avtorizasiyadan keçmək mümkün olacaq. İdeal halda virtual şəxslərlə məskunlaşmış vahid sosial fəza yaranacaq, virtual şəxslər az-çox öz real prototiplərinə uyğun olacaqlar.

**4. Sosial kontekst erası.** Internetdə nəhəng həcmidə “vahid uçot yazısına” (“vahid gediş bilet” kimi) malik əksər istifadəçilərin fərdi verilənləri toplanacaq: harada yaşayır, nə ilə qidalanır, kimlə ünsiyyət saxlayır, axtarış sistemlərində nə axtarır və s.

Forrester Research iddia edir ki, 2010-cu ildə saytlar (hər şeydən əvvəl axtarış saytları) belə istifadəçilərin sosial xarakteristikalarını (cinsini, yaşıni, yaşayış yerini, maraqlarını) tanımağı öyrənəcəklər və onlara fərdi seçilmiş kontent təqdim edəcəklər.

**5. Sosial ticarət erası.** Ən uzaq (2011-ci il) və ən anlaşılmaz şəkildə təsvir edilmiş mərhələdir. Əsas fikir ondadır ki, gələcəkdə bütün marketing sistemi dəyişəcək. Korporativ portallar və Internet-mağazalar keçmişdə qalacaq. Malların və xidmətlərin satışı global sosial şəbəkələrə bağlanacaq. Orada yeni trendlər yaranacaq

və tələbat formalaşacaq. Marketoloqlar və reklamçılar daha ictimai fikirlə manipulyasiya edə bilməyəcəklər – onların yerini icma menecerləri tutacaqlar.

**Visone**

About Pajek

x



Pajek

Pajek 0.82  
November 1996 - April 2002

Copyright (c) 1996  
Vladimir Batagelj and Andrej Mrvar  
All rights reserved.

Free for noncommercial use.  
<http://vlado.fmf.uni-lj.si/pub/networks/pajek/>

## FƏSİL 7

# SOSİAL ŞƏBƏKƏ ANALİZİ ÜZRƏ PROQRAM

# **SOSİAL ŞƏBƏKƏ ANALİZİ ÜZRƏ PROQRAM TƏMİNATI**

- **Sosial şəbəkə analizinin program təminatı**
- **Sosial şəbəkələrin vizuallaşdırılması**
- **SOCK**
- **Negopy**
- **MultiNet**
- **NetDraw**
- **UCINET**
- **Pajek**
- **NetMiner II**
- **StOCNET**

### 7.1. Sosial şəbəkə analizinin program təminatı

Program təminatının mövcudluğu sosial şəbəkə analizinin həyata keçirilməsi üçün çox vacib şərtdir. Sosial şəbəkə analizi vasitələri kiçikdən (məsələn, ailələr, layihə komandaları) böyüyə qədər (məsələn, Internet, xəstəliyin yayılması şəbəkəsi) müxtəlif ölçülü şəbəkələri tədqiq etməyə, şəbəkə modelinə tətbiq oluna bilən riyazi və statistik əməliyyatlar aparmağa imkan verir.

Sosial şəbəkə analizi üçün program təminatı sosial şəbəkələrin riyazi modelləri də daxil olmaqla müxtəlif tipli giriş verilənləri əsasında qrafın təpələrini (aktorları) və tillərini (əlaqələri) müəyyən etmək, təsvir etmək, vizuallaşdırmaq və ya modelləşdirmək üçün istifadə edilir. Burada çıxış verilənləri xarici fayllarda saxlanılır. Giriş və çıxış faylları üçün müxtəlif formatlar dəstəklənir.

Sosial şəbəkələrin analizi, təsviri və modelləşdirilməsi üçün çoxlu sayda program təminatı işlənmişdir: UCInet, Snaps, Negopy, Fatcat, MultiNet, Glad, Gradap, Inflow, NetFrom, Iknow, KrackPlot, gem3Draw, daVinci, GraphED, GraphViz, Matman, Moviemol, Structure, PerNet və s.

Antropoloji tədqiqatlarda və ya kompyuter şəbəkələrində verilənlərin toplanması məqsədilə işlənmiş şəbəkələrin vizual təsviri (Mage) üçün nəzərdə tutulmuş az miqdarda analiz metodlarından

(Snaps, Structure, Pspar və s.) ibarət xüsusi programlar da vardır. Sosial şəbəkələrin analizinin bir sıra spesifik metodları statistik analizin standart programları (SPSS, SAS) üçün yazılmış komanda fayllarında da realizə olunmuşdur.

International Network for Social Network Analysis (INSNA, sosial şəbəkə analizi üçün beynəlxalq şəbəkə) təşkilatının saytında (<http://www.insna.org/>) sosial şəbəkə analizi üçün program paketlərinin və kitabxanalarının böyük siyahısı verilmiş, sosial şəbəkə analizi üzrə program paketlərinin müqayisəli icmali aparılmışdır.

Sosial şəbəkə analizi üçün program təminatını aşağıdakı beş qrupa bölünmüş prosedurların mövcud olub-olmaması ilə fərqləndirmək olar:

1. Verilənlərin daxil edilməsi və verilənlərlə əməliyyatlar.
2. Vizuallaşdırma üsulları.
3. Sosial şəbəkə analizi üçün altprogramlar (üç qrupa bölünür):
  - (a) sadə şəbəkə statistikalarını hesablamaq üçün metodlar (məsələn, mərkəzilik və tranzitivlik);
  - (b) daha mürəkkəb (iterativ) alqoritmərə əsaslanan analiz (məsələn, klaster analizi);
  - (c) ehtimal paylanmasına əsaslanan statistik modelləşdirmə (məsələn, eksponensial təsadüfi qraf modelləri).

Sosial şəbəkələrin vizual təsviri şəbəkə verilənlərini qavramaq və analizin nəticələrini izah etmək üçün zəruridir. Adətən, vizuallaşdırma əlavə və ya ayrıca analiz üsulu hesab olunur. Vizuallaşdırma baxımından şəbəkə analizi alətləri şəbəkə təsvirinin vəziyyətini, rəngarəngliyini, ölçüsünü və başqa xassələrini dəyişmək üçün istifadə edilir.

Aşağıda SOCK, Negopy, View Net II, MultiNet, Spring Embedder, Netdraw, UCInet, Pajek, NetMiner II, StOCNET programları ətraflı izah olunur. Programların seçimi əvvəlki

fəsillərdə təsvir edilmiş sosial şəbəkə analizi metodlarına uyğun aparılmışdır:

- struktur və yerləşmə: mərkəzilik və həmrəy qruplar (kliklər);
- rollar və mövqelər: struktur ekvivalentlik, blokmodellər, məxsusi vektor əsasında dekompozisiya;
- diadik və triadik metodlar;
- statistik metodlar: eksponensial təsadüfi qraf modelləri, şəbəkə dinamikasının statistik analizi.

Yuxarıda sadalanan xarakteristikalara görə sosial şəbəkə analizi üçün mövcud program təminatının müqayisəli təsvirini aşağıdakı kimi vermək olar (Cədvəl 7.1):

**Cədvəl 7.1. Sosial şəbəkə analizi üzrə program təminatı**

Program təminatı	Məqsədi	Verilənlər			Funksiyası	
		Tipi <sup>1</sup>	Giriş <sup>2</sup>	Çatışma z-iş	Vizual təsvir	Analiz <sup>3</sup>
Agna	Ümumi	c	m	yox	hə	D, sl, seq.
Blanche	Şəbəkə dinamikaları	c	m	yox	hə	Simul.
FATCAT	kontekstual analiz	c	ln	hə	yox	D, s
GRADAP	qrafların analizi	c	ln	hə	yox	D, sl, dt
Iknow	biliklər şəbəkəsi	e	n	-	hə	d, sl
InFlow	şəbəkənin sxemi	c, e	ln	yox	hə	d, sl, rp
KliqFinder	əlaqəli altgruplar	c	m, ln	yox	hə	sl, s
Multinet	kontekstual analiz	c, l	ln	hə	hə	d, rp, s
NEGOPY	əlaqəli altqruplar	c	ln	hə	hə	d, sl, rp
Netdraw	vizuallaşdırma	c, e, a	m, ln	hə	hə	d, sl
NetMiner II	vizual analiz	c, e, a	m, ln	yox	hə	d, sl, rp, dt, s
NetVis	vizual tədqiqat <sup>6</sup>	c, e, a	m, ln	yox	hə	d, sl
Pajek	böyük həcmli verilənlərin vizuallaşdırılması	c, a, l	m, ln	hə	hə	d, sl, rp, dt
PermNet	yerdəyişmə kriteriləri	c	m	hə	yox	dt, s
PGRAPH	qohumluq şəbəkələri	c	ln	-	yox	d, rp
RefferalWeb	istiqamətlənmiş zəncirler	e	ln	-	hə	d
SM LinkAlyzer	gizli əhali	e	ln	-	hə	d
SNAFU	MacOS <sup>6</sup> üçün	c	m, ln	yox	hə	d, sl
Snowball	gizli əhali	e	ln	-	yox	s
StOCNET	struktur analiz	c	m	hə	yox	d, dt, s
STRUCTURE	struktur analiz	c, a	m	hə	yox	sl, rp
USINET	hərəkəflər	c, e, a	m, ln	hə	hə	d, sl, rp, dt, s
visone	vizual tədqiq	c, e	m, ln	yox	hə	d, sl

<sup>1</sup> c = tam şəbəkə, e = eqo-sentrik, a = iş, l = böyük şəbəkələr.

<sup>2</sup> m = matris, ln = əlaqə/qovşaq, n = qovşaq.

<sup>3</sup> d = deskriptiv, sl = struktur və yerləşmə, rp = rollar və mövqelər, dt = diad və triad metodları, s = statistik.


<sup>4</sup> com=ticari program, free=pulsuz/şərti pulsuz program təminatı.

<sup>5</sup> DOS-programı.

<sup>6</sup> ilkin kodu açıq olan program təminatı.

## Negopy

1978-ci ildə Lesniyak və bir sıra digər müəlliflər şəbəkələrin qrafik vizuallaşdırılması üçün nəzərdə tutulmuş Negopy programını təklif etdilər. Program geniş yayılmağa başladı. Bu gün Negopy sosial şəbəkələrin analizi üçün minə yaxın üzdən və 20 min



Şəkil 7.1. Negopy programı vasitəsilə seçilən altqruplar (kliklər)

əlaqədən ibarət şəbəkədə kliklər və ya ayrıca qruplar adlanan kollektivdə əlaqələrin axtarışı üçün ən yaşlı programlardan biri hesab olunur. Program dünyanın 100-dən çox universitetində və elmi tədqiqat mərkəzində istifadə edilir.


Programın əsas məqsədi – bir-biri ilə əlaqəsi çox olan qovşaqlardan ibarət klasterləri seçməkdir (şəkil 7.1). Bu klasterlər qruplar adlanır və mənasına görə konseptual cəhətdən sosiometrik ədəbiyyatda tez-tez istifadə olunan “klik” termininə çox yaxındır. Negopy qovşaqları məhdud rol kateqoriyaları çoxluğunda çeşidlənməyə də imkan verir.

Negopy programında giriş verilənləri kimi əlaqələri olan cütlüklerin siyahısından istifadə edilir. Əlaqələr ID-nömrələrinin bir-biri ilə əlaqəli olan şəxslərə mənimsədilməsi yolu ilə müəyyən olunur, bundan əlavə, bu əlaqənin gücünü müəyyən edən ədəddən də istifadə edilir. Program istiqamətlənmiş və istiqamətlənməmiş əlaqələri nəzərə almağa imkan verir.

## **View\_Net II**

View\_Net II programı Silicon Graphics platforması əsasında yazılmış və böyük verilənlər bazalarının vizuallaşdırılması və analizi üçün nəzərdə tutulmuşdur. Bu program ilk əvvəllər sosial şəbəkənin üçölçülü təsvirini qurmağa imkan verirdi. Program qrafların vizual və ədədi analizinin integrasiyası sahəsində yenilik hesab olundur.

Programın müəllifi (Klov Dahl) ilə 1989-cu ildə Kanberrada (Avstraliya) birgə oxuyan tələbələrin qarşılıqlı əlaqələrinin View\_Net II programının köməyi ilə təsviri şəkil 7.2-də göstərildiyi kimidir.




Şəkil 7.2. Tələbələr arasındakı sosial əlaqələrin View\_Net II programı əsasında vizual təsviri

## MultiNet

**MultiNet** – sosial və ya başqa şəbəkələr şəklində təsvir olunmuş tədqiqat verilənlərini analiz etməyə, həmçinin şəbəkənin vizual təsvirini əldə etməyə imkan verən interaktiv programdır. Rənglərdən və interaktivlikdən istifadə olunması MultiNet-də yenilik elementi hesab olunur. Program təpələrin mövqeyini tapmağa, sosial şəbəkəni iki və üçölçülü fəzada göstərməyə, həmçinin obyekti manipulyasiya etməyə imkan verir. Şəkil 7.3 programın doğrudan da mürəkkəb sistemləri vizuallaşdırmağa imkan verdiyini göstərmək üçün bir nümunədir.

MultiNet lap əvvəldən böyük həcmli məlumatları analiz edən program kimi yaradılmışdı və buna görə də verilənlərin saxlanmasının xüsusi yiğcam formatından, geniş massivli verilənləri analiz etmək üçün optimallaşdırılmış xüsusi hesablama sxemlərindən istifadə edir.


## Spring Embedder



Şəkil 7.3. MultiNet-də mürəkkəb sosial şəbəkələrin vizual təsviri

Spring Embedder – Illinois Universiteti tələbələrinin Java dilində yaratdığı, sosial şəbəkələri analiz edən və vizuallaşdırın programdır. İlkin verilənlər kimi sistemə hər bir cütlüyün əlaqə gücünü göstərən parametrlər daxil edilir. Əlaqə gücü haqqında verilənlər cütlükdəki iki aktoru birləşdirən hipotetik tilin optimal uzunluğunu göstərmək üçün istifadə edilir. Program bütün

nöqtələrin mövqeyini elə tapmağa cəhd edir ki, konstruksiyadakı virtual tillərin ümumi gərilməsi minimal olsun. Bu programın




Şəkil 7.4. Spring Embedder programı

qurduğu sosioqram şəkil 7.4-də göstərildiyi kimidir.

### NetDraw

NetDraw – sosial şəbəkələri vizual təsvir etmək üçün pulsuz program təminatıdır. İlkin verilənlər kimi bir neçə formatı (*nodeList* – qovşaqların siyahısı, *edgeList* – tillərin siyahısı və *fullmatrix* – tam matris) özündə ehtiva edən DL-protokoldan istifadə edilir. NetDraw programı ilə qurulmuş 18 qovşaqdan ibarət sosioqram şəkil 7.5-də göstərilib.



**Şəkil 7.5.**

## UCINET

Sosial şəbəkələrin qurulması üçün ən məşhur programlardan biri də UCINET (S. Borgatti, M. Everett, L. Freeman) hesab olunur. UCINET sosial şəbəkələri və digər yaxınlıq verilənlərini analiz edən müfəssəl program təminatıdır. Bu program demək olar ki, sosial şəbəkə verilənlərinin analizi sahəsində müntəzəm istifadə olunan ən məşhur program təminatıdır və özündə analitik şəbəkə altprogramlarını birləşdirir. Program kommersiya məhsulu olmaqla yanaşı, onun 30 gün ərzində işləyə bilən pulsuz versiyası da var.

Sosial şəbəkələrin vizuallaşdırılması üçün UCINET-ə integrasiya edilmiş NetDraw programı istifadə edilir.

UCINET menyu rejimində idarə olunan Windows programıdır. UCINET matris yönümlü programdır, yəni onun verilənlər çoxluğununu bir və ya bir neçə matris toplusu təşkil edir. UCINET-in verilənlər çoxluğu verilənlərin böyük cədvəl vasitəsi ilə birbaşa daxil edilməsi yolu ilə yaradılır. Verilənlərin daxil edilməsi

	1	2	3	4	5	6	7	8	9	10	11	12	13	14	15	16	17	18	19	20	21	22	23	24	25	26	27	28	29		
1	0	4	0	2	2	2	2	2	2	2	2	2	2	2	2	2	2	2	2	2	2	2	2	2	2	2	2	2	2	2	
2	2	0	0	2	1	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0
3	3	5	1	4	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0
4	4	0	0	0	0	2	0	0	0	2	2	2	2	2	2	2	2	2	2	2	2	2	2	2	2	2	2	2	2	2	2
5	5	0	0	0	0	2	0	0	0	0	3	2	2	1	1	2	2	2	2	2	2	2	2	2	2	2	2	2	2	2	2
6	6	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0
7	7	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0
8	8	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0
9	9	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0
10	10	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0
11	11	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0
12	12	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0
13	13	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0
14	14	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0
15	15	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0
16	16	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0
17	17	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0
18	18	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0
19	19	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0
20	20	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0
21	21	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0
22	22	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0
23	23	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0
24	24	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0
25	25	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0
26	26	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0
27	27	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0
28	28	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0
29	29	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0

Şəkil 7.6. Verilənlərin daxil edilməsi redaktoru


redaktoru şəkil 7.6-da göstərildiyi kimidir.

Sistem Excel, raw və DL formatlarında faylların “import” və “eksport” əməliyyatlarını dəstəkləyir. Raw formatında şəbəkənin ədədi təsviri olur, bununla yanaşı, DL-fayllarında fayllar haqqında metainformasiya da ola bilər. Bu formatlarla yanaşı, program

Pajek-in işlədiyi verilənlər formatlarını da tanır, lakin Pajek-dən fərqli olaraq ən çoxu 32 767 qovşağı emal edə bilər.

Programın tərkibinə əlaqəli altgrupların (kliklərin, klanların) və mərkəziliyin, eko şəbəkələrin və struktur desiklərin (ing. structural holes) analizində regionları aşkarlamaq üçün analitik şəbəkə altprogramları daxildir.

UCINET prosedur-yönümlü analiz üçün bir sıra altprogramlardan ibarətdir. Bu prosedurlara klaster analizi, çoxölçülü miqyaslama (metrik və ya qeyri-metrik), ikirejimli miqyaslama (matrisin sinqulyar qiymətlərinə görə ayrılma, faktor analizi, münasibətlər analizi), rolların və mövqelərin analizi (struktur, rol, müntəzəm ekvivalentlik) aiddir. Yuxarıda göstərilmiş matris əsasında UCINET programının iyerarxik klasterləmə üçün qurduğu ağacvari diaqram şəkil 7.7-də göstərildiyi kimi təsvir olunur:



Şəkil 7.7. İyerarxik klasterləmə üçün ağacvari diaqram

## Pajek

Pajek (V.Batagelj, A.Mrvar) büyük sosial şəbəkələrin (milyonlarla qovşaqdan ibarət) analizi və vizuallaşdırılması üçün nəzərdə tutulmuş program təminatıdır. Sloven dilindən tərcümədə “pajek” sözü “hörümçək” deməkdir. Şəbəkələrin vizual təsviri üçün zəngin alətlərin olması, verilənlərin çevriləməsi imkanları, müxtəlif formatlı qrafik və mətn fayllarının dəstəklənməsi, yeni versiyaların operativ meydana gəlməsi və qeyri-ticari istifadə üçün Internetdə açıq şəkildə əlyetən olması onun cəlbedici xüsusiyyətləri hesab olunur.

Pajek aşağıdakı məqsədlərə xidmət edir:


- 1) təkmil üsullardan istifadə etməklə böyük şəbəkələrin bir neçə kiçik şəbəkələrə çevriləməsini asanlaşdırmaq;
- 2) istifadəçiləri zəngin vizuallaşdırma aləti ilə təmin etmək;
- 3) keyfiyyətli şəbəkə alqoritmlərinin seçilməsini həyata keçirmək.

Böyük şəbəkələri bir görünüşdə vizuallaşdırmaq çətindir. Buna görə də Pajekdə ayrı-ayrı vizuallaşdırıla bilən altstrukturlar müəyyənləşdirilmişdir və burada yerinə yetirilən alqoritmlər xüsusi olaraq bu məqsəd üçün nəzərdə tutulmuşdur. Pajek-də altı verilənlər strukturundan istifadə edilir:

- 1) şəbəkələr (təpələr və tillər);
- 2) bölmələr (təpələrin klassifikasiyası);
- 3) yerdəyişmə (təpələrin yenidən nizamlanması);
- 4) klasterlər (təpələrin altçoxluqları);
- 5) iyerarxiyalar (iyerarxik nizamlanmış klasterlər və ya təpələr);
- 6) vektorlar (təpələrin xassələri).

Programa şəbəkə verilənləri dörd müxtəlif üsulla daxil edilə bilir. Pajekin çox zəngin qrafik alətləri var. Şəbəkənin qurulması “təpələr arasında məsafə şəbəkənin struktur nümunələrini çıxarmağa imkan verməlidir” prinsipinə əsaslanır. Sadə sxemlərlə (çevrə) yanaşı, Pajek optimal sxemləri tapmaq üçün bir sıra avtomatlaşdırılmış prosedurlara malikdir: məxsusi vektorlardan (ing. eigenvectors) istifadə edən prosedurlar, dövrü olmayan şəbəkələrin təbəqələrini quran xüsusi prosedurlar və “spring embedding” alqoritmindən istifadə edən prosedurlar.

Pajekdə şəbəkə verilənlərinin vizuallaşdırılması üçün Kamada-Kawai və Fruchterman-Reingold adlı iki “spring embedding” alqoritmindən istifadə edilir.



Şəkil 7.8. Tanışlıq şəbəkəsi

Kamada-Kawai alqoritmi ilə tanışlıq verilənləri əsasında qurulmuş qraf şəkil 7.8-də göstərilir.

Pajekdə hər bir verilənlər obyektinin özünün əyani üsulları vardır. Üsulların əksər hissəsi şəbəkələr üçün tətbiq oluna bilər. Məsələn, dərəcələrin, mərkəzlərin və ya kliklərin, mərkəziliklərin (yaxınlıq, aralıq) hesablanması, komponentlərin (zəif, güclü, əlaqəsiz, simmetrik), yolların, axınların, struktur deşiklərin aşkarlanması və iki şəbəkə üzərində aparılan bir sıra binar əməliyyatların yerinə yetirilməsi həyata keçirilə bilər.

Pajek programına struktur balansı və klasterləşməni, iyerarxik dekompozisiyanı və blokmodelləşdirməni aşkarlamaq üçün bir neçə prosedur yönümlü üsullar və az sayda sadə statistik prosedurlar da daxildir.

## NetMiner II

**NetMiner II** sosial şəbəkələrin analizi və onların vizual öyrənilməsi üsullarını kombinasiya edən program təminatıdır. Bu program şəbəkəleri vizual və interaktiv olaraq tədqiq etməyə, həm də şəbəkənin əsas nümunələrini və strukturunu aşkarlamaya imkan verir. Programın iki müxtəlif növü istifadəçilər üçün əlyetəndir: Windows üçün NetMiner II (ticari) və Web üçün NetMiner II (ticari məhsula nisbətən aşağı funksional imkanlara malik pulsuz onlayn program təminatı).

Burada dəyişənlərin üç tipi kombinasiya olunur: qonşuluq matrisi, mənsubiyət dəyişənləri və aktorun atribut verilənləri. Verilənlər sistemə üç yolla daxil edilir:

- 1) matris redaktoru vasitəsi ilə birbaşa;
- 2) Excel verilənlər cədvəlini yükləməklə;
- 3) NetMiner-in verilənlər faylinı açmaqla.

Pajek və NetDraw da olduğu kimi, NetMiner zəngin qrafik xüsusiyyətlərə malikdir. Şəbəkənin təsvir edilməsi “spring-embedding” alqoritmlərinə, çoxölçülü miqyaslamaya, tətbiqi prosedurlar adlandırılmış analiz prosedurlarına (Spring Embedder-lə kombinasiya edilmiş mərkəzilik vektoru və ya klasterləmə) və sadə prosedurlara (çevrə) əsaslanı bilər.

NetMiner-də “Spring embedder”ə əsaslanan Kamada-Kawai və Fruchterman-Reingold alqoritmləri tətbiq olunmuşdur. NetMiner-də “Kamada-Kawai spring embedding” alqoritmi vasitəsilə əldə edilən tanışlıq şəbəkəsinin təsviri şəkil 7.8-də göstərilir.


Kamada-Kawai alqoritminin məqsədi koordinatlar çoxluğununu tapmaqdır. Burada hər bir təpələr cütü üçün Evklid məsafəsi iki nöqtə arasındakı ən qısa yolun uzunluğuna təqribi mütənasibdir.

NetMiner-də əlyetən olan statistik üsullar şəbəkənin əlaqəlilik və qonşuluq strukturunu (təsir, struktur deşiyi), altqrup konfiqurasiyalarını (diad və triad) analiz edən, mərkəzilik indekslərini (yaxınlıq, vasitəciliq) hesablayan və altqrup strukturlarını (kliklər, klanlar, mərkəzlər) analiz edən üsullardan ibarətdir. NetMiner-də standart şəbəkə metodologiyasının vizuallaşdırma ilə integrasiyasını göstərmək üçün tanışlıq verilənlərinin yaxınlıq indeksi və mərkəzilik xəritəsi şəkil 7.9-da göstərildiyi kimi hesablanmışdır. Şəkildən göründüyü kimi çıkış siqnalı iki hissədən ibarətdir:

- 1) yaxınlıq indekslərindən ibarət hesabat (aktor və şəbəkə səviyyəsində);
- 2) mərkəzilik xəritəsinin qrafik təsviri.

Pajekdə olduğu kimi NetMiner də istiqamətlənmiş qrafin giriş və çıkış yaxınlığını hesablamaq imkanına malikdir. Lakin bu

programlardan fərqli olaraq, UCINET yalnız istiqamətlənməmiş qrafda yaxınlığı hesablayır.



**Şəkil 7.9.** Tanışlıq verilənləri üçün yaxınlıq indeksi və mərkəzilik xəritəsi

NetMiner çoxölçülü miqyaslama, klaster analiz və matrislərin dekompozisiyası (sinqulyar, spektral) kimi əməliyyatları həyata keçirən alətlərə malikdir. Program şəbəkənin rol strukturunu (struktur, rol, requlyar ekvivalentlik) öyrənən bir neçə prosedur yönümlü alətlərə də malikdir. Bunlardan əlavə, programda blokmodelləşdirməni həyata keçirən alət, korrelyasiya və regressiya kimi bir sıra statistik alətlər də var.

## **StOCNET**

StOCNET (P. Boer, M. Huisman, T. Snijders, E. Zeggelink) sosial şəbəkələrin statistik analizini aparmaq üçün Windows mühitində açıq program təminatıdır. O pulsuzdur və StOCNET saytından əldə edilə bilər.

StOCNET təkrarlanan ölçmələrin analizinin, stoxastik blok modelləşdirməsinin və şəbəkələrin stoxastik analizinin ( $p^*$ -modelləri) olduqca mürəkkəb metodlarından ibarətdir.

Programda analiz prosesi sessiyalar çərçivəsində baş verir. Sessiya beş addımdan ibarətdir:

- 1) verilənlərin müəyyənleşdirilməsi;
- 2) verilənlərin çevrilməsi;
- 3) verilənlərin seçilməsi;
- 4) modelin təsviri və analizi;
- 5) nəticələrin yoxlanması.

## **Digər proqramlar**

**SOCK** – sosioqramların avtomatik qurulması sahəsində ilk işlərdən biri Alba, Gutmann və Kadushin tərəfindən 1970-ci ildə yaradılmış SOCK programıdır. Bu program sosioqramın mətn şəkilli ilkin verilənlər əsasında avtomatik qurulmasına imkan verir. 1970-ci illərin əvvəllərində təklif olunmuş bu işdən sonra bir neçə il ərzində əsasən şəbəkələrin analizinə yönəlmış tədqiqatlar aparılırdı, vizuallaşdırma ilə az məşğul olurdular.

**KrackPlot** – qrafların qurulmasını həyata keçirən programlardan biridir. Funksiyalarına görə o, bütünlükdə UCINET-ə oxşayır. **Visone** – sosial şəbəkələrin analizi və vizuallaşdırılması üçün programdır. Windows, Linux və Solaris platformalarında işləyir.

Program təminatı pulsuzdur. Əsasən sosial şəbəkə analizinin elmi tədqiqatlarda istifadəsinə yönəlib.

**Graphlet** – qrafların redaktə edilməsi və qraflarla işləmək üçün alqoritmlərin işlənməsinin obyektyönümlü alətidir.

**SIENA** (Simulation Investigation for Empirical Network Analysis) – sosial şəbəkələrin dinamikasının aktor-yönlü modellər əsasında statistik qiymətləndirilməsi üçün program təminatıdır. Eksponensial təsadüfi qraf modellərinin də MCMC (Markov Chain Monte Carlo) qiymətləndirilməsini yerinə yetirir.

**Grin** – program təminatının köməyi ilə qraf və şəbəkə (şəbəkə çəkili qraflara, yəni bütün tillərinə ədədlər uyğun qoyulmuş qraflara deyilir) yaratmaq, onları interaktiv redaktə və tədqiq etmək, faylda saxlamaq olar. Programda qrafların metrik xarakteristikaları (radius, diametr, sıxlıq, ən kiçik təpə örtüyü və s.), yollar və tsikllər (Eyler və Hamilton), körpülər və birləşmə nöqtələri, təpələrin rəngləndirməsi, ən qısa yollar, komivoyajer məsələsi, maksimal axın məsələsi, sosial şəbəkələrdə dominantlıq iyerarxiyasının qurulması, mərkəzilik xarakteristikalarının hesablanması və s. kimi məsələlərin həll alqoritmləri realizə edilib. Programın sorğu sistemində qraflar nəzəriyyəsi və şəbəkələrdə optimallaşdırma məsələləri üzrə ətraflı məlumatlar verilir.

**InFlow** – Orgnet.com şirkətinin məhsulu olan InFlow sosial şəbəkələrin analizi və vizuallaşdırılması vasitəsidir. InFlow «what if?» analizini dəstəkləyir – istifadəçi şəbəkənin strukturuna dəyişiklik edir və metrik xarakteristikaların yeni qiymətlərini alır. Belə analizi yerinə yetirmək üçün çox vaxt riyazi statistikadan baş çıxarmaq lazımdır, lakin bu problemi program tamamilə öz üzərinə götürür. Program sadə və anlaşıqlı interfeysə malikdir, bununla

yanaşı, program sosial şəbəkənin qurulması və analizi boyunca istifadəçiyə «məsləhətlər» verə bilər.

**JUNG** ([jung.sourceforge.net](http://jung.sourceforge.net)) – sosial şəbəkələrin analizi və vizuallaşdırılması üçün pulsuz yayılan programdır. Program qraf və ya şəbəkə şəklində göstərilə bilən verilənlərin modelləşdirilməsi, analizi və vizuallaşdırılması üçün Java-modullar kitabxanasından ibarətdir. JUNG-da yaradılmış tətbiqi programlara Java-interfeysin bütün imkanları, eləcə də kənar Java kitabxanalarına müraciət imkanı verilir.

**Enronic** – sosial şəbəkənin vizuallaşdırılması üçün nəzərdə tutulmuş Enronic sistemi Enron şirkətinin əməkdaşlarına məxsus məktubların analizi nəticəsində meydana çıxmışdı. Açıq kodlu Enronic aləti Java-applet şəklində yayılır ([jheer.org/enron](http://jheer.org/enron)).

Enronic – elektron məktublar arxivini şəklində təşkil edilmiş böyük verilənlər massivinin analizi üçün vasitədir. Enron şirkəti əməkdaşlarının məktubları toplanaraq MySQL verilənlər bazasına yüklenmişdi. Sonradan programma əlavələr edilmişdi və indi Enronic-ə istenilən məktubu yükləmək olar. İlkən verilənləri elektron poçt məlumatlarını təhlil edən, məktubları Enronic verilənlər formatına çevirən xüsusi programın köməyi ilə vermək olar. Çıxışda program «açar-qıymət» cütlərinin lügətini yaradır. Lügətin açarları elektron məktubların başlıqları («Subject», «From» və s.), qiymətləri isə – məktubların mətnidir. Programda elektron poçtun müxtəlif emal alqoritmlarından istifadə etməklə informasiyanın vizuallaşdırılması metodları, məktublardan alınan informasiyanın əsasında sosial şəbəkənin qurulması vasitələri və məktubların təsnifikasi imkanları var.

## **7.2. Sosial şəbəkələrin vizuallaşdırılması**

İstənilən analitik sistemin ən vacib elementlərindən biri verilənlərin vizuallaşdırılmasıdır. Sosial şəbəkə analizində də əsas amillərdən biri sosial şəbəkələrin vizual qavrayışının oynadığı roldur, sosial şəbəkələrin vizual təsviri tədqiqatçıya şəbəkənin strukturu haqqında informasiyanı vizual qavramağa, strukturu özü üçün kəşf etməyə, bu strukturu izah etməyə və bu biliyi başqalarına ötürməyə imkan verir.

Sosial şəbəkə analizi üçün program təminatında aşağıdakı cəhətləri fərqləndirmək olar:

- 1) Qovşaqların xassələrini daha yaxşı qavramaq üçün müxtəlif rəngli və müxtəlif növlü (dairəvi, düzbucaqlı, üçbucaqlı, və s.) qovşaqlar istifadə edilir.
- 2) Qovşaqları birləşdirən xətlərin rəngi və tipi sosial şəbəkə elementlərini əlaqələndirən münasibətlərin müxtəlif növlərini göstərmək üçün istifadə edilir.
- 3) Dinamik vizual effektlərdən istifadə edilməsi şəbəkə strukturunun zamana görə dəyişməsini göstərməyə imkan verir.
- 4) Qovşaqların qarşılıqlı yerləşməsini dəyişməklə şəbəkələrin sosial qavrayışını yaxşılaşdırmaq olar.

Sosial şəbəkələrin L. Krempel tərəfindən təklif edilmiş vizuallaşdırılması üsuluna baxaq. Bu zaman əsas diqqət sadələşdirməyə və vizual deformasiyaya məruz qalan sosial şəbəkə strukturunun vizual təsvirinin düzgünüyüne nəzarət edilməsinə yönəldilir.

Bu zaman aşağıdakı prinsiplər gözlənilir:

1. Şəbəkə qovşaqlarının fəzada yol verilən yerləşməsini məhdudlaşdıracaq sadə həndəsi fiqurların seçilməsi (şəbəkə qovşaqları yalnız bu fiqurların sərhədləri boyunca yerləşə bilər).
2. Optimallığın qiymətləndirilməsi üçün strukturların istifadə edilə bilən xüsusi xarakteristikalarının seçilməsi (məsələn, sosial obyektlər arasındaki məsafə).
3. Baxılan strukturun elementlərinin fəzada yerləşməsini optimallaşdırmaq üçün evristik alqoritmin seçilməsi.

L. Krempelin təklif etdiyi strategiya sosial obyektlərin mümkün yerləşməsini vizuallaşdırma prosesində auditoriya tərəfindən asan qavranılan sadə fiqurlarla məhdudlaşmadır. Məsələn, sadə fəza fiquru kimi çevre götürülə bilər. Belə seçimin ən azı bir formal səbəbi də var: əgər sosial şəbəkənin qovşaqları bir çevre üzərində bərabər yerləşibsə, istənilən qovşaqtan qalan qovşaqlara qədər olan həndəsi məsafələrin cəmi eynidir. Bu üsul, məsələn, şəbəkə əlaqələrinin xarakterini aydınlaşdırmağa və vizual modelə ötəri baxışla ideal qarşılıqlı əlaqədən spesifik kənarlaşmanı görməyə imkan verir. Əlbəttə, “ideal” strukturdan kənarlaşma kəmiyyətini qiymətləndirmək üçün ideal üsul təklif etmək mümkün deyil.


Vizuallaşdırma məsələsinin həlli kimi mümkün yerləşmələrin məhdudlaşdırılması qovşaqların yolverilən mövqeləri arasında məsafə müəyyən edir. Əgər model fəzasında müəyyən sayıda yolverilən mövqe varsa, onda sadə model mövqelər arasındaki məsafələr matrisi ilə də göstərilə bilər.

Krempel alqoritmi seçilmiş meyar baxımından qovşaqların dəqiq yerləşmə variantının alınmasını nəzərdə tutmur. Burada praqmatik yanaşma “dəqiq həllə” ən yaxın həllin alınmasıdır. Bu zaman alınmış həllin vizual qiymətləndirilməsi üçün optimal

mövqelərdə ən vacib elementləri yerləşdirmək çox vaxt kifayət edir. Təklif edilən alqoritmin əsas ideyalarından biri əvvəlcə ən vacib elementlərin yerləşdirilməsidir ki, daha az vacib elementlər üçün mümkün mövqelərin sayı məhdudlaşın. Alqoritmin addımları aşağıdakı kimidir:

1. Seçilmiş sıralama meyarına uyğun olaraq şəbəkənin bütün qovşaqları prioritetlərinə görə sıralanır.
2. Ən vaciblərdən başlamaqla prioritetin azalması istiqamətində bütün qovşaqlar üçün aşağıdakı addımlar yerinə yetirilir.
3. Cari qovşaqla əlaqəli olan qovşaqlar üçün bütün mümkün mövqelər qiymətləndirilir.
4. Qovşaq hələ tutulmamış elə mövqeyə yerləşdirilir ki, ona qədər olan məsafələrin cəmi minimum olsun.
5. Mövqe tutulmuş, qovşaq isə yerləşdirilmiş hesab edilir.
6. 2-5 addımları bütün qovşaqlar yerləşdirilənə kimi təkrar edilir.
7. Yerləşdirmə proseduru (2-6 addımları) bir neçə dəfə o vaxtadək təkrar edilir ki, vizual təsvir subyektiv optimallıq meyarına uyğun olsun.

İlkin sıralama zamanı fərqləndirilə bilməyən qovşaqlar üçün ilkin prioritetlər təkrarlanan yerləşdirmə prosesində təsadüfi verilməlidir. Yuxarıda təsvir olunmuş prosedur qovşaqların prototipi və qovşaqlar arasında məsafə anlayışından istifadə edir, onları tədqiqatçı özü müəyyən edə bilər ki, bu alqoritmi daha geniş spektrli məsələlər üçün tətbiq etməyə imkan verir.



ƏLAVƏLƏR  
1-4

## **Əlavə 1. Sosial şəbəkələr üzrə qısa izahlı lügət**

**Aktor** – şəbəkədə digərləri ilə əlaqələnmiş şəxs, qrup, təşkilat, əşya, hadisə və s. Bəzən “qovşaq” da adlandırılır.

**Asimmetrik əlaqə** – əlaqələnmiş aktorlar üçün forması, məzmunu və ya hər ikisi fərqli olan əlaqə. Həmçinin bax: *simmetrik əlaqə*.

**Blok** – multipleks şəbəkədə strukturca ekvivalent aktorlar çoxluğu. Həmçinin bax: *multipleks şəbəkə* və *struktur ekvivalentliyi*.

**Blok model** – şəbəkədə struktur ekvivalent aktorların (və ya blokların) təqdiması və ya “parçalanması” (və qrafiki təsviri) üçün üsul.

**Diametr** – iki aktor arasında ən uzun yol.

**Dualizm** – qrupların təbiəti onların daxilində aktorların kəsişməsi ilə (yəni qrup üzvlərinin hərəkətləri ilə) müəyyən edilir və aktorların təbiəti onların "daxilində" qrupların kəsişməsi ilə (yəni aktorların qrup birləşmələri ilə) müəyyən edilir.

**Dərəcə** – şəbəkədə başqa aktorlarla olan əlaqələrin sayı.

**Eqosentrik şəbəkə** – aktor, onun əlaqələrə malik olduğu aktorlar və onların arasındakı əlaqələr. Bəzən “fərdi şəbəkə” də adlandırılır.

**Eynizamanlıq prinsipi** – bütün mövqelər və rollar bir-birinə nəzərən müəyyən edilir və beləliklə, bir-biridən asılı olmayıaraq qəbul edilə və ya dəyişdirilə bilməzlər.

**Əlaqənin gücü** – əlaqənin nisbi tezliyi, müddəti, emosional intensivliyi, qarşılıqlı mübadilə və s.

**Forma** – şəbəkədə aktorlar arasındaki münasibətlərin formal xassələri (məsələn, güc və ya zəiflik, sıxlıq, simmetriya və ya asimetriya).

**Klasterləşmə əmsali** – aktorun iki qonşusunun öz aralarında qonşu olması ehtimalı. Yüksək klasterləşmə əmsalı yüksək “klikləşməni” göstərir.

**Klik** – hər biri digərləri ilə birbaşa və güclü əlaqəli aktorların qrupu. Müqayisə et: *sosial dairə*.

**Komponentlər** – şəbəkəni təşkil edən altqraflar və ya altqruplar.

**Kontent** – şəbəkədə aktorları əlaqələndirən münasibətlərin spesifik təbiəti və ya tipi (məsələn, mübadilə, qohumluq, ünsiyyət, emosional, instrumental və ya hakimiyyət münasibətləri).

**Körpü** – əgər iki aktor arasındaki müəyyən əlaqəni ləgv etməklə qraf əlaqəsiz olursa, belə əlaqə şəbəkənin körpüsü adlanır. Əlaqənin silinməsi ilə onun uclarındakı aktorlar şəbəkənin müxtəlif komponentlərinə düşür.

**Qırılma nöqtəsi** – qraf aktorun və deməli, onun əlaqələrinin şəbəkədən çıxarılması ilə əlaqəsiz qrafa çevirilir.

**Qrafın əlaqəliliyi** – əgər şəbəkədə aktorların istənilən cütü arasında yol mövcuddursa, onda şəbəkə əlaqəli adlanır; əks halda şəbəkə əlaqəsiz adlanır.

**Lokal körpü** – əgər tilin uc nöqtələrinin heç bir ortaş qonşuları yoxdursa, til lokal körpüdür. Körpüdən fərqli olaraq, lokal körpü dövrün tərkibində olur.

**Mərkəzilik** – aktorun şəbəkəni nə dərəcədə yaxşı "birləşdirməsi" əsasında aktorun sosial gücünün təxminini göstəricisidir. "Dərəcə", "vasitəçilik" və "yaxınlıq" mərkəziliyin ölçüləridir.

**Mərkəzləşmə** – əlaqələrin sayının aktorlar üzrə dəyişməsini xarakterizə edir. Mərkəzləşmiş şəbəkə əlaqələrinin çoxu bir və ya bir neçə aktorun ətrafında toplanmış olur, mərkəzləşməmiş şəbəkədə isə hər aktorun malik olduğu əlaqələrin sayıları arasında kiçik dəyişmə var.

**Məsafə (Geodezik məsafə)** – şəbəkənin iki aktor arasındaki ən qısa yoldur.

**Mövqe** – strukturca ekvivalent aktorlar çoxluğu (məsələn, blok).

**Mövqe yanaşması** – diqqəti aktorlar arasındaki strukturca ekvivalent əlaqələrin şablonunda cəmləşdirən analiz. Həmçinin bax: *münasibət yanaşması*.

**Multipleks şəbəkə** – iki və ya daha çox növ münasibət ilə əlaqələnən aktorlar şəbəkəsi (məsələn, bazarda mübadilə və kommunikasiya və ya klikdə ünsiyyət və emosional münasibətlər).

**Münasibət yanaşması** – diqqəti aktorlar arasında birləşdirici sosial əlaqələrin şablonunda cəmləşdirən analiz. Həmçinin bax: *mövqe yanaşması*.

**Nüfuz** – istiqamətlənmiş qraflarda aktorun mərkəz olmasını göstərmək üçün istifadə edilir. "Dərəcə üzrə nüfuz", "yaxınlıq üzrə nüfuz" və "status üzrə nüfuz" nüfuzun ölçüləridir.

**Ranq** – aktorun başqa aktorlarla əlaqələrinin sayı. Həmçinin bax: *mərkəzilik*.

**Rol** – struktur ekvivalent aktorlar çoxluğunun (yəni, blokun) başqa bloklarla əlaqələrinin tipi (şablonu).

**Sərhəd problemi** – apriori kateqoriyalardan asılı olmayan üsullarla şəbəkə analizində öyrəniləcək aktorlar populyasiyasının müəyyən edilməsi problemi.

**Sixlıq** – şəbəkədə aktorlar arasındaki əlaqələrin faktiki sayının bütün mümkün əlaqələrin sayına olan nisbətidir.

**Simmetrik əlaqə** – əlaqələndirilən aktyorlar üçün forması və/və ya məzmunu eyni olan əlaqə. Həmçinin bax: *asimmetrik əlaqə*.

**Sosial birləşmə** – aktorlar çoxluğu arasında güclü əlaqələrin six şəbəkəsinin mövcudluğu. Həmçinin bax: *klik* və *sosial dairə*.

**Sosial dairə** - hər bir aktorun yerdə qalanların hamısı ilə deyil, əksəriyyəti ilə (məsələn, 80%) birbaşa və güclü əlaqələndiyi qrup. Bəzən "sosial klaster" də adlandırılır. Müqayisə et: *klik*.

**Sosial struktur** – aktorlar arasında əlaqələrin sabit nümunəsi; şəbəkə (mikrostruktur) və ya şəbəkələr şəbəkəsi (makrostruktur) yanaşması fərqləndirilir.

**Struktur boşluğu** – şəbəkədə aktorlar arasında əlaqənin olmaması (şəbəkə strukturunun həllədici elementi).

**Struktur ekvivalentliyi** – bir-biri ilə qarşılıqlı əlaqədə olmayan iki və ya daha çox aktorun digər aktorlarla qarşılıqlı əlaqə növünün və strukturunun eyni olması.

**Struktural ilişmə** – qrupdan uzaqlaşdırıldıqda qrupu əlaqəsiz edən üzvlərin minimal sayı.

**Şəbəkə** – aktorlar və aktorlar arasındaki sosial əlaqələr çoxluğu.

**Şəbəkə strukturu** – şəbəkədə aktorlar arasında əlaqələrin və "deşiklərin" şablonu. Həmçinin bax: *struktur boşluğu*.

**Təcrid edilmiş aktor** – şəbəkədə heç bir başqa aktor ilə əlaqəyə malik olmayan aktor. Belə aktoru əlaqəsiz aktor da adlandırmaq olar.

**Vasitəçilik** – aktorun şəbəkədəki başqa aktorlar arasındaki yollarda yerləşmə dərəcəsini göstərir, aktorun qonşularının birləşdirmə imkanlarına diqqət yetirir, klasterlər arasında körpü olan aktorlara daha yüksək qiymət verilir.

**Yaxınlıq** – aktorun şəbəkədəki bütün digər aktorlara nə dərəcədə yaxın olmasını göstərir (birbaşa və ya dolayısı ilə). Yaxınlıq şəbəkədə aktorla bütün digər aktorlar arasındaki ən qısa məsafələrin cəminin tərs qiymətinə bərabərdir.

**Yol** – qonşu olmayan iki aktoru birləşdirən, təkrar edilməyən əlaqələr və aktorlar ardıcılılığıdır.

**Yolun uzunluğu** – şəbəkədə iki aktor arasındaki məsafə. Yolun orta uzunluğu bütün aktor cütləri arasındaki məsafələrin ədədi ortasıdır.

## **Əlavə 2. Sosial şəbəkə veb-saytları**

[www.Classmates.com](http://www.Classmates.com)  
[www.LiveJournal.com](http://www.LiveJournal.com)  
[www.Myspace.com](http://www.Myspace.com)  
[www.facebook.com](http://www.facebook.com)  
[www.bebo.com](http://www.bebo.com)  
[www.LinkedIn.com](http://www.LinkedIn.com)  
[www.orkut.com](http://www.orkut.com)  
[www.friendster.com](http://www.friendster.com)  
[www.xanga.com](http://www.xanga.com)  
<http://tribe.net>  
<http://twitter.com/>  
[www.Advogato.org](http://www.Advogato.org)  
[www.asmallworld.net](http://www.asmallworld.net)  
<http://www.hi5.com/>  
[www.italki.com](http://www.italki.com)  
[www.jaiku.com](http://www.jaiku.com)  
<http://www.mkade.com>  
[www.nexopia.com](http://www.nexopia.com)  
<http://muxlim.com/>  
[www.Mamba.ru](http://www.Mamba.ru)  
[www.orcut.ru](http://www.orcut.ru)  
[www.e-cexutive.ru](http://www.e-cexutive.ru)  
<http://vkontakte.ru>  
<http://odnoklassniki.ru>  
<http://moikrug.ru>  
<http://www.ruspace.ru>  
<http://www.gosu.ru>  
<http://gamesport.ru>  
<http://my.mail.ru>  
<http://www.webby.ru>  
<http://mirtesen.ru>  
<http://loveplanet.ru>  
<http://fixx.ru>  
<http://planeta.rambler.ru>  
<http://toodoo.ru>  
<http://www.privet.ru>

### **Əlavə 3. Onlayn bloq xidmətləri**

<http://www.livejournal.net>  
<http://www.blogger.com>  
[www.typepad.com](http://www.typepad.com)  
[www.livecom.spaces.live.com](http://www.livecom.spaces.live.com)  
<http://www.wordpress.com>  
<http://www.aeunity.com>  
<http://www.blog.com>  
<http://www.blogates.com>  
<http://www.blogetery.com>  
<http://www.blogr.com>  
<http://www.blogsome.com>  
<http://www.blogster.com>  
<http://www.bravenet.com/webtools/journal/>  
<http://www.clearblogs.com>  
<http://www.ehow.com>  
<http://www.googlepages.com>  
<http://www.hubpages.com>  
<http://www.iseekblog.com>  
<http://www.myspace.com>  
<http://www.quazen.com>  
<http://www.sampa.com>  
<http://www.squarespace.com>  
<http://www.thoughts.com>  
<http://www.pbwiki.com>  
<http://www.wikispaces.com>  
<http://www.squidoo.com>  
<http://www.stikipad.com>

## **Əlavə 4. Sosial şəbəkə analizi üzrə program təminatı**

ANTHROPAC: <http://www.analytictech.com/>

BLANCHE: <http://csu1.spcomm.uiuc.edu/Projects/Teclab/BLANCHE/>

ergm: <http://statnet.org>

FATCAT: <http://www.sfu.ca/~richards/Pages/fatcat.htm>

GRADAP 2: <http://www.gamma.rug.nl/>

Graphlet: <http://infosun.fmi.uni-passau.de/Graphlet>

IKNOW: <http://csu1.spcomm.uiuc.edu/projects/Teclab/iknow/>

InFlow: <http://www.orgnet.com/index.html>

JUNG: <http://jung.sourceforge.net>

Keyplayer: <http://www.analytictech.com/keyplayer.htm>

KrackPlot: <http://www.contrib.andrew.cmu.edu/~krack/>

MdLogix <http://mdlogix.com/solutions/>

MLwiN: <http://www.cmm.bristol.ac.uk/MLwiN/ordering/index.shtml>

NEGOPY: <http://www.sfu.ca/~richards/Pages/negopy.htm>

NetDraw: <http://www.analytictech.com/Netdraw/netdraw.htm>

NetLab: <http://www.chass.utoronto.ca/~wellman/netlab>

NetMiner II [http://www.netminer.com/NetMiner/home\\_01.jsp](http://www.netminer.com/NetMiner/home_01.jsp)

NetVis: <http://www.netvis.org/>

ORA: <http://www.casos.cs.cmu.edu/projects/ora/software.html>

Pajek: <http://vlado.fmf.uni-lj.si/pub/networks/pajek/default.htm>

PNet: [www.sna.unimelb.edu.au/pnet/pnet.html](http://www.sna.unimelb.edu.au/pnet/pnet.html)

PREPSTAR: <http://kentucky.psych.uiuc.edu/pstar/index.html>

PSPAR: <http://www.sfu.ca/~richards/Pages/pspar.html>

RSiena: <http://cran.r-project.org/web/packages/RSiena/>

SemaSpace: <http://residence.aec.at/didi/FLweb/>

Statnet: <http://csde.washington.edu/statnet/>

StOCNET: <http://stat.gamma.rug.nl/stocnet/>

SIENA: <http://stat.gamma.rug.nl/siena.html>

UCINET: <http://www.analytictech.com/ucinet/ucinet.htm>

Visone: <http://www.visone.de/>

## **Әдәbiyyat**

1. Абдуллаева Ф.Д. Об одном методе построения отношений между персональными данными в социальных сетях / Проблемы управления и информатики, 2009, № 1, с. 118-123.
2. Алгулиев Р.М., Юсифов Ф.Ф. Социальные сети как инструмент повышения эффективности механизмов государственного управления / Телекоммуникации, 2009, № 9, с.25-30.
3. Zargari H.Y., Sosial network modelling: retrieval correlated graphs by mobile phone's chronological billing files // The second International Conference "Problems of Cybernetics and Informatics"- PCI2008, 2008, V.1, pp. 67-70.
4. Alguliyev R.M., Imamverdiyev Y.N., Zargari H.Y., Bairami S., Relationship between Mobile Switching Center Information and Social Behavior in Week Days and Holidays in a Telecommunication Area // Fourth International Conference on Digital Society, 2010, pp. 136-138.
5. Alguliyev R.M., Imamverdiyev Y.N., Zargari H.Y., Bazel M., Using Root Mean Square (RMS) for Longitudinal Approaches in Social Networks / The 3rd International Conference "Problems of Cybernetics and Informatics"- PCI 2010, 2010, V.1, pp. 110-113.
6. Андреева Г.М. Социальная психология. Учебник для высших учебных заведений. – М.: Аспект Пресс, 1996.
7. Барабаш А. Л. Сети без масштабов // В мире науки. Scientific American. – 2003. – №8. С. 55-63.
8. Бреер В. В. Стохастические модели социальных сетей // Управление большими системами. – 2009. – №27.
9. Градосельская Г. В. Анализ социальных сетей. Автореф. дис. канд. соц. наук. – Москва, 2001.
10. Градосельская Г. В. Сетевые измерения в социологии. – М.: Издательский дом «Новый учебник», 2004. – 248 с.
11. Губанов Д. А. Обзор онлайновых систем репутации/доверия. – М.: ИПУ РАН, 2009 / Интернет-конференция по проблемам управления (URL: [www.mtas.ru/forum](http://www.mtas.ru/forum)). – 25 с.
12. Губанов Д. А., Новиков Д. А. Модели распределенного контроля в социальных сетях // Системы управления и информационные технологии. – 2009. – 3.1 (37). – С. 124-129.

13. Губанов Д. А., Новиков Д. А., Чхартишвили А. Г. Модели информационного влияния и информационного управления в социальных сетях / Проблемы управления. – 2009. – №5. – С. 28-35.
14. Губанов Д. А., Новиков Д. А., Чхартишвили А. Г. Модели репутации и информационного управления в социальных сетях / Математическая теория игр и ее приложения. – 2009. – Том 1. Выпуск 2. – С. 14-37.
15. Гуд А.К., Фролова Ю.В. Математические методы в социологии. М.: ЛКИ, 2007.
16. Давыденко В.А., Ромашкина Г.Ф., Чуканов С.Н., Моделирование социальных сетей / Вестник Тюменского государственного университета, 2005, № 1. – С. 68-79
17. Давыдов А.А. Компьютерная теория социальных систем //Социол. исслед. 2005, № 6, С. 14-24.
18. Давыдов А.А. Компьютерные технологии для социологии (обзор зарубежного опыта) / Социол. исслед. 2005, № 1, С. 131-138.
19. Давыдов А.А. О компьютерной теории социальных агентов) // Социол. исслед. 2006, № 2, С. 19-28.
20. Давыдов А.А. Системная социология. М.: Эдиториал УРСС, 2006.
21. Ерусалимский Я.М. Дискретная математика: теория, задачи, приложения. 3-е издание. – М.: Вузовская книга, 2000, -280 с.
22. Кастельс М. Информационная эпоха: экономика, общество и культура/ Пер. с англ. под ред. О. И. Шкарата. М.: Изд-во Высшей школы экономики, 2000.
23. Колчин В. Ф. Случайные графы. 2-е изд. — М.: ФИЗМАТЛИТ, 2004.
24. Методы сбора информации в социологических исследованиях. Кн. 1 / Отв. ред. В. Г. Андреенков, О. М. Маслова. М.: Наука, 1990. 232 с.
25. Смелзер Н. Социология. М.: Феникс, 1994. -688с.
26. Чураков А.Н. Анализ социальных сетей // Социологические исследования, 2001. №1. С. 109-121.
27. Чураков А.Н. Вероятностные модели социальных сетей // Социологические исследования. 2001. № 9. ст. 99-111.
28. Шурловески Дж. Мудрость толпы. М., 2007.

29. Baker W.E., Faulkner R.R., The social organization of conspiracy: Illegal networks in the heavy electrical equipment industry / American Sociological Review, 1993, V.58, No.6, pp.837-860.
30. Barabási A.-L., Albert R., Emergence of scaling in random networks. Science, 1999, 286(5439), pp.509-512.
31. Barabási A.-L., Albert R., Statistical mechanics of complex networks / Rev. Mod. Phys., 2002, 74, pp.47-97.
32. Barabási A.-L., Linked: The New Science of Networks. Cambridge, MA: Perseus, 2002.
33. Barnes J., Class and Committees in a Norwegian Island Parish. Human Relations, 1954, 7, pp.39-58.
34. Boer P., Huisman M., Snijders T.A.B., Steglich C.E.G., Wichers L.H.Y., Zeggelink E.P.H. StOCNET: An open software system for the advanced statistical analysis of social networks. Version 1.7, University of Groningen, 2006.
35. Bollobas B., Random graphs. London: Academic Press. 2005.
36. Borgatti S.P. NetDraw 1.0: Network visualization software. Version 1.0.0.21. Harvard: Analytic Technologies, 2002.
37. Borgatti S.P., Everett M.G., Freeman L.C. UCINET 6 for Windows: Software for social network analysis. Harvard: Analytic Technologies, 2002.
38. Carrington P.J., Scott J., Wasserman S. Models and Methods in Social Network Analysis. New York: Cambridge University Press, 2005, 344 p.
39. Cartwright D., Harary F. Structural balance: a generalization of Heider's theory / The Psychological Review, 1956. V. 63, pp. 277-293.
40. Erdös P., Renyi A., On random graphs / I. Publicationes Mathematicae, 1959, N.6, pp.290-297.
41. Erdös P., Rényi A., On the evolution of random graphs / Publications of the Mathematical Institute of the Hungarian Academy of Sciences, 1960, 5, pp.17-61.
42. Erickson B.H., Secret societies and social structure / Social Forces, 1981, V.60, N.1, pp.188-210.
43. Frank O., A survey of statistical methods for graph analysis //Sociological Methodology/ Ed. by Leinhardt. San Francisco: Jossey-Bass, 1981.

44. Frank O., Strauss D., Markov graphs. *Journal of the American Statistical Association*, 1986, 81, 832–842.
45. Freeman L.C., Centrality in social networks: conceptual clarification / *Social Networks*, 1979, No.1, pp.215-239.
46. Freeman L.C., The Development of Social Network Analysis: A Study in the Sociology of Science. Vancouver: Empirical Press, 2004. 208 p.
47. Freeman L.C., Visualizing Social Networks / *Journal of Social Structure*, 2000, V.1, N.1.
48. Friedkin N.E., Horizons of observability and limits of informal control in organizations / *Social Forces*, 1983, V.62, pp.54-77.
49. Granovetter M.S., The Strength of Weak Ties / *American Journal of Sociology*, 1973, V.78, pp. 1360-1380.
50. Harary F., Norman R.Z., Cartwright D. Structural models: an introduction to the theory of directed graphs. N. Y.: John Wiley, 1965.
51. Heider F., Attitudes and cognitive organization / *Journal of Psychology*, 1946, V. 2, pp. 107-112.
52. Holland P. W., Leinhardt S., An exponential family of probability distributions for direct graphs / *Journal of the American Statistical Association*, 1981, 76, 33-65.
53. Holland P.W., Leinhardt S., The structural implications of measurement error in sociometry / *J. Match. Sociology*, 1973, V.3, pp. 85-111.  
[http://www.firstmonday.dk/issues/issue6\\_10/index.html](http://www.firstmonday.dk/issues/issue6_10/index.html)
54. Jeremiah Owyang, The Future of the Social Web: In Five Eras / <http://www.web-strategist.com/blog/2009/04/27/future-of-the-social-web/>
55. Kleinberg J. The small-world phenomenon: an algorithm perspective // *Proceedings of the thirty-second annual ACM symposium on Theory of computing*, pp. 163-170.
56. Kleinberg J., Challenges in mining social network data: processes, privacy, and paradoxes // *Proceedings of the 13th ACM SIGKDD international conference on Knowledge discovery and data mining*, 2007, pp. 4-5.
57. Klerks P. The network paradigm applied to criminal organizations / *Connections*, 2001, V.24, N.3, pp. 53-65.

58. Krapivsky P. L., Redner S., Leyvraz F., Connectivity of growing random networks / Phys.Rev. Lett., 2000, 85, pp.4629–4632.
59. Krebs V.E., Network Metrics. InFlow 3.0 Users' Manual, 2001.
60. Krempel L., Visualizing networks with spring embedder: Two-mode and valued data // Proceedings of the section of Social Network Visualization, Methods of statistical graphics. American Statistical Association, 1999, pp 36-45.
61. Milgram S., The small world problem / Psychology Today, 1967, 2, pp.60-67.
62. Moreno J.L., Sociometry, experimental method and science of society. N.Y.: Beacon House, 1951.
63. Nadel S. F., The study of social structure. L.: Cohen and West, 1957.
64. Newcomb T.M., An approach to the study of communicative acts / Psychological Review, 1953. V. 60. P. 393-404.
65. Newman M.E.J., Girvan M., Finding and evaluating community structure in networks. Physical Review, 2004.
66. Newman M.E.J., The structure and function of complex networks / SIAM Review, 2003, 45, pp.167-256.
67. Onnela J.-P. et al. Analysis of large scale weighted network of one-to-one human communication / New Journal of Physics, 2007, V.9, N.6, pp.179.
68. Radcliff-Brown A. R., Structure and function in primitive society. N. Y.: Free Press, 1952.
69. Robins G., Wasserman S., Pattison P., Logit models and logistic regressions for social networks: III. Valued relations / Psychometrika, 1999. V.64, No.3, pp. 371-394
70. Robins G.L., Pattison P., Woolcock J., Small and other worlds: Global network structures from local processes /American Journal of Sociology, 2005, V.110, N.2, pp.894-936..
71. Ronfeldt D., Arquilla J., Networks, netwars, and the fight for the future / First Monday, 2001, 6(10).
72. Scott J., Social Network Analysis: a Handbook. L.: SAGE Publications, 1991.
73. Skvoretz J., Faust K., Logit model for affiliation network / Sociological Methodology. New York: Blackwell. 1999, pp. 253-280.

74. Snijders T.A.B., Pattison P.E., Robins G., Handcock M.S., New specifications for exponential random graph models. *Sociological Methodology*, 2006, pp.99–153.
75. Snijders T.A.B., Steglich Ch.E.G., Schweinberger M., Huisman M., Manual for SIENA version 3, University of Groningen, 2007.
76. Solomonoff R., Rapoport A., Connectivity of random nets. *Bulletin of Mathematical Biophysics*, 1951, 13, pp.107-117.
77. Sparrow M.K., The application of network analysis to criminal intelligence: An assessment of the prospects / *Social Networks*, 1991, No.13, pp. 251-274.
78. Steglich Ch.E.G., Snijders T.A.B., West P., Applying SIENA: An Illustrative Analysis of the Coevolution of Adolescents' Friendship Networks, Taste in Music, and Alcohol Consumption / *Methodology*, 2006, N. 2, pp. 48-56.
79. Stewart T., Six degrees of Mohamed Atta / *Business 2.0*, December 2001, pp 63.  
<http://www.business2.com/articles/mag/0,1640,35253,FF.html>
80. van Duijn, M.A.J., Snijders T.A.B., Zijlstra B.H., p2: a random effects model with covariates for directed graphs / *Statistica Neerlandica*, 2004, 58, pp.234–254.
81. Wasserman S., Faust K., *Social Network Analysis: Methods And Applications*. New York: Cambridge University Press, 1994.
82. Wasserman S., Pattison P., Logit models and logistic regression for social networks: I. An introduction to Markov graphs and p\_. *Psychometrika*, 1996, 61, pp.401-425.
83. Watts D.J., *Six Degrees: The Science of a Connected Age*. New York, Norton.
84. Watts D.J., *Small worlds: The dynamics of networks between order and randomness*. Princeton, NJ: Princeton University Press, 1999.
85. Watts D.J., Strogatz S.H., Collective dynamics of small-world networks / *Nature*, 1998, V. 393, pp. 440–442.
86. White H., Boorman S., Breiger R., Social structure from multiple networks. I.: Blockmodels of roles and positions / *American Journal of Sociology*, 1976, V.81, N.4, pp. 730-780.
87. White H., Boorman S. Social structure from multiple networks II: Role structures / *American Journal of Sociology*, 1976, V.81, N.6, pp.1384-1446.



**Rasim Məhəmməd oğlu Əliquliyev**  
AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor.  
AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru.  
[director@iit.ab.az](mailto:director@iit.ab.az)



**Yadigar Nəsib oğlu İmamverdiyev**  
Texnika elmləri namizədi.  
AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdürü.  
[yadigar@lan.ab.az](mailto:yadigar@lan.ab.az)




**Fərqañə Cabbar qızı Abdullayeva**  
AMEA İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşı.  
[farqana@iit.ab.az](mailto:farqana@iit.ab.az)

Texniki redaktor: Səmidov Anar  
Korrektor: Manahova Ləman  
Kompyuter tərtibatı: Məmmədova Marina  
Dizayner: Əliyeva Gülnar

---

Çapa imzalanmışdır 04.08.2010. Çap vərəqi 60x84,  
Sifariş 1000 ədəd.

---



Azərbaycan Milli Elmlər Akademiyası  
İNFORMASIYA TEKNOLOGİYALARI İNSTITUTU  
“İnformasiya Texnologiyaları” Nəşriyyatı  
AZ1141, Bakı şəh., F.Ağayev küç.,9  
Tel:(+994 12) 510 42 74 Fax: (+994 12) 439 61 21  
secretary@iit.ab.az  
www.ikt.az

---